

BAKİ DÖVLƏT UNIVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN

ELMİ
MƏCMUƏSİ

№ 16 • DEKABR (ARALIK) 2011

BAKİ DÖVLƏT UNIVERSİTETİ İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ

REDAKTOR / EDİTÖR
akademik Vasim Məmmədəliyev

REDAKTOR MÜAVİNİ
Yrd. Doç. Dr. Ali Bulut
Mübariz CAMALOV

REDAKSİYA HEYƏTİ (HAKEM KURULU)

Akademik Vasim Məmmədəliyev (Bakı Dövlət Universiteti) • Prof. Dr. Celal Erbay (Marmara Univ. İlahiyat Fak.)
• Prof. Dr. Bedrettin Cetiner (Marmara Univ. İlahiyat Fak.) • Prof. Dr. Saffet Köse (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Süleyman Toprak (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Zekeriya Güler (İstanbul Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Abdullah Kahraman (Cumhuriyet üniversityesi İlahiyat Fakültesi)
• Prof. Dr. Mustafa Altundağ (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Yrd. Doç. Dr. Ömer Aslan (Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi) • Doç. Dr. Muammer Erbaş (9 Eylül Üniversitesi İlahiyyat fakültesi) • Yrd. Doç. Dr. Akif Köten (Uludağ Üniversitesi İlahiyat Fakültesi) • Yrd. Doç. Dr. Ali Bulut • Dos. Salman Süleymanov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültesi) • Dos. Çınnaz Mirzəzadə (Bakı Dövlət Universiteti İlahiyyat Fakültesi) • i.f.d. Namiq Abuzərov (Bakı Dövlət Universiteti İlahiyat Fakültesi) • i.f.d. Qoşqar Səlimli (Bakı Dövlət Universiteti İlahiyyat Fakültesi) • i.f.d. Adilə Tahirova (Bakı Dövlət Universiteti İlahiyat Fakültesi) • i.f.d. Elşad Mahmudov • i.f.d. Mehriban Qasımovaya (Bakı Dövlət Universiteti İlahiyat Fakültesi) • i.f.d. Aqil Şirinov (Bakı Dövlət Universiteti İlahiyat Fakültesi) • i.f.d. Elnurə Əzizova (Xəzər Universiteti) • i.f.d. Ülkər Abuzərova (Xəzər Universiteti).

MƏCMUƏ İLƏ ƏLAQƏ (HABERLEŞME)

Əhməd Cəmil 41 A/Yasamal/Baku
bduilahiyat@yahoo.com
Tel: 510 65 45, Faks: 510 39 62

ISSN 2225-5567

Tiraj: 1000

**Məcmuəmiz hakəmli bir məcmuədir.
AAK tərəfindən təsdiq olunmuşdur. İldə iki dəfə nəşr olunur.
Nəşr olunan məqalələrin elmi məsuliyyəti müəlliflərə aiddir.**

Nº 16 • DEKABR (ARALIK) 2011 BAKI

İÇİNDƏKİLƏR

ƏRƏB ƏDƏBİ DİLİNDE DÜZƏLTMƏ İSİMLƏR VƏ FELLƏR	
<i>Akademik V.M. MƏMMƏDƏLİYEV</i>	5
CÂSİYE SÛRESİNDE ‘ÂYÂTULLÂH’: TEVHİDE ÇAĞRI VE DELİLLER	
<i>Ali BULUT</i>	11
İSLAMIN İLK DÖVRLƏRİNDE CƏRH VƏ TƏDİL İSTİLAHLARININ MEYDANA ÇIXMASI	
<i>i.f.d. Qoşqar SƏLİMLİ</i>	27
KLASSİK ƏRƏB DİLİNDE EMFATİK SAMİT SƏSLƏR	
<i>Vüqar QARADAĞLI</i>	35
MAHMUD KAŞGARİNİN “DUVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDEKİ OĞUZ LEKSİKASININ AZƏRBAYCAN DİLİ TARİXİNDE YERİ	
<i>Yaqt QULİYEVA</i>	53
ƏHMƏD AĞAOĞLU VƏ DİNİ MAARİFÇİLİK (VƏTƏN TARİXİ: 07.00.02)	
<i>Əli FƏRHADOV</i>	63
İSLAM FƏLSƏFƏSİNDE QEYRİ-ZORAKILIQ PROBLEMI VƏ ONUN FƏLSƏFI TƏHLİLİ	
<i>Almaz AŞIROV</i>	81
MÜASİR AZƏRBAYCAN CƏMIYYƏTİNİN DEMOKRATİKLƏŞMƏSİ PROSESİ VƏ İSLAM DİNİ	
<i>Əyyub KƏRİMOV</i>	91
ENDONEZYA'DA TÜRKÇE KÖKENLİ ÜÇ KELİMƏ: “SUBAK, BATU KAU, ULUN DONAU”	
<i>Gökçə Yükselen ABDURRAZAK PELER</i>	99
ƏRƏB DİLİNDE MÖVCUD OLAN STANDART SƏNƏDLƏRİN TƏHLİLİ	
<i>Günel ƏHMƏDOVA</i>	105
«NƏHCÜL-BƏLAĞƏ»NİN «İLAHİ TƏQVA» BÖLMƏSİNƏ İSTİNADƏN ƏMƏLİ ƏXLAQIN ARAŞDIRILMASI	
<i>Məhəmməd KƏFFAŞAN</i>	115

II. VATİKAN KONSİLİ VE DİNLER ARASI DİYALOG ÜZERİNE	
<i>Şir Muhammet Dualı</i>	129
İSLAM CƏMIYYƏTİNDƏ DİNİ KULTUN TRANSFORMASIYASI	
<i>Mustafa TUNCER</i>	149
ŞEYX MAHMUD ŞƏBÜSTƏRİNİN “GÜLŞƏNİ RAZ” ƏSƏRİNDE MİSTİK SİRLƏRİN DİNİ- FƏLSƏFİ ŞƏRHİ	
<i>Qadir HÜSEYNZADƏ</i>	177
XIII.-XV. YÜZYILLARIN ENDÜLÜS MUTFAĞI	
<i>Qiyas ŞÜKÜROV</i>	191
MƏMMƏD SƏİD ORDUBADİNİN SÜRGÜN İLLƏRİ (1915-1919)	
<i>Ramin SADIQOV</i>	201
XIX ƏSRİN I YARISINDA ÇAR RUSİYASININ MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNDƏ DİN AMİLİ	
<i>Sakit Yəhya oğlu HÜSEYNOV</i>	207
FƏLSƏFƏ VƏ ƏDƏBİYYATDA OBRAZ FENOMENİ	
<i>Sədaqət Məmmədhüseyn qızı ƏLİYEVA</i>	213
PLÜRALİZM VƏ ONUN NÖVLƏRİ	
<i>Hüseynrza TAHİRİ</i>	227
YENİYETMƏ UŞAQLARIN İCTİMAİ İNKİŞAFINA KOMPÜTER OYUNLARININ TƏSİRİ	
<i>Təhmurəs Ağacanı Həşçin</i>	235
İSLAMAQƏDƏRKİ NƏSR NÜMUNƏLƏRİNDE DİDAKTİK MOTİVLƏR	
<i>Valeh VƏLİYEV</i>	247
“KİTABUL İDRAK Fİ LİSANİL ƏTRAK”	
<i>Tərlan Paşa oğlu MƏLİKOV</i>	253
HƏZRƏT ƏLİ(R.A) BÖYÜK QƏLƏM USTADI KİMİ	
<i>Səadət Abdulla qızı İBRAHİMOVA</i>	261

ƏRƏB ƏDƏBİ DİLİNDE DÜZƏLTMƏ İSİMLƏR VƏ FELLƏR

Akademik V.M.MƏMMƏDƏLİYEV

açar sözlər: iştıqaq, ibdal, qəlb

key words: word-formation, alternation, metathesis

ключевые слова: словообразование, чередование, перестановка

Ərəb ədəbi dili sözdüzəltmə (iştıqaq) vasitələri ilə çox zəngindir. Ənənəvi ərəb dilciliyində sözdüzəltmə üsulları (qəlb lügəvi, ibdal lügəvi, nəht və s.) geniş araşdırılmış, isimlərdən və fellərdən düzəlmış sözlər haqqında ətraflı məlumat verilmişdir. İştiqaqın səğir, əsgər, kəbir, əkbər, eləcə də kubar, kubbar növlərindən geniş bəhs edən orta çağ və müasir ərəb dilçiləri bu növlərin hər biri haqqında müfəssəl məlumat vermiş, öz mülahizə və müddəələrini külli miqdarda faktik materiallarla əsaslandırmışlar. (1; 2; 3; 4; 5).

Ərəb ədəbi dilində ismi sözdüzəltmə dedikdə fellərdən, isim və ədatlardan (hərf-lərdən) düzəlmış isimlər nəzərdə tutulur. Feli sözdüzəltmə isə fel, isim, və ədatlardan düzəlmış felləri əhatə edir.

Ərəb dilciliyində feldən düzəlmış isimlər bəhsinə fəlin birinci babından düzələn məsdər, ismul-məsdər (خط، کلام، وصوٰ)، ismul-mərrə, ismun-nov' (ismul-heyat), əl-məs-dərul-mimi, zaman və məkan bildirən isimlər, ismul-fail (feli sıfətin məlum növü), ismul-məful (feli sıfətin məchul növü), əs-sifətul-muşəbbəhə, müqayisə-üstünlük bildirən sıfət forması, mübaliğə bildirən sıfətlər və alət bildirən isim formaları daxil edilir.

Birinci babdan müəyyən bir qaydaya tabe olmayan səmai üsulla düzələn məsdər-lərin miqdarı barəsində ərəb dilçiləri arasında fikir ayrılığı mövcuddur. Sibəveyhi onların sayını 32 göstərdiyi halda (6, II, 214), İbn əl-Qutiyə və Süyuti bu qəbildən olan məsdərlərin sayının 25 olduğunu qeyd edirlər (7, 3; II, 96).

İsimdən düzəlmüş isimlər bəhsinə əsasən aşağıdakılardan daxil edilir:

1) fərəs “at”, ləbən “süd”, təmr “xurma”, dər “zireh” və s. sözlərdən fail formasında düzəlmüş fəris “at sahibi”, ləbin “süd sahibi”; Təmir “xurma sahibi”; dāri “zireh sahibi” kimi sahiblik, yiylilik bildirən sözlər.

2) Mübaliğə ilə yanaşı, peşə, sənət, sahiblik, saticılıq və s. bildirən فعال (fə[“]älun) vəznli sözlər; məsələn, cəmməlun “dəvə sahibi”; ‘əssəlun “bal sahibi”, “baltutan”; səyyāf “qılinc sahibi”, “qılinc düzəldən”; nəccār “dülgər”; həddad “dəmirçi”; bəzzāz “bezsatan”; əvvəb “paltarsatan”. Yuxarıdakı sözlər cəməl “dəvə”, ‘əsəl “bal”, seyf “qılinc”, nicāratun “dülgərlik”, hıdādətun, “dəmirçilik”, bəzz “bez”, əsavb “paltar” isimlərindən düzəldilmişdir. Saticılıq peşəsi bəzən qəlibli isimlərə nisbi sıfət şəkilçisinin əlavəsi ilə də ifadə olunur; məsələn, zəccācun “şüşəsalan”, zəccāciyyun “şüşəsatın”.

3) Ərəb ədəbi dilində فعال (fə[“]älətun) forması adətən mübaliğə bildirən sıfət formalarından hesab edilir; məsələn “allāmətun” “çox bilən”; “cəyyālətun”, “çox gəzən”, “çox səyahət edən”. Qeyd etmək lazımdır ki, müasir dövrdə elmi-texniki yeniliklər öz əksini, başqa dillərdə olduğu kumi, ərəb dilində də tapır. Belə ki, çağdaş dövrdə ərəb ədəbi dilində mübaliğə bildirən فعال formasından alət bildirən isimlər düzəltmək üçün geniş istifadə olunur; məsələn səmmā’ətun “telefon dəstəyi”; əsərətun “paltaryuyan maşın”; raşşāşətun “suçiləyən alət”; kəssāratun “qozsındırın” və s.

Onu da qeyd etmək yerinə düşərdi ki, Qahirə Ərəb Dili Akademiyası üçköklü təsirlili fellərdən فعال formasında alət bildirən isim düzəldilməsinin mümkünülüyü barədə 1954-cü ilin mart ayının 22-də xüsusi qərar qəbul etmişdir. (5, 200-201).

4) Çox nadir hallarda bəzi isimlərdən müəyyən samitlərin əlavəsi ilə digər isimlər düzələ bilir; məsələn: ضيف “qonaq”, شفه “qonağın qonağı”, شفاعة “dodaq”, شفاعة “yekədodaq”, “qalındodaq”.

Qeyd etmək lazımdır ki, Qahirə Ərəb Dili Akademiyası üçköklü təsirlili fellərdən فعال formasında yaradılan mücərrəd isimlər; məsələn: سكين “bıçaq”, ساطور “iri bıçaq”, جرس “zəng”, قامچى “qamçı” və başqa bu kimi alət bildirən camid isimlər iştiqaq bəhsinə daxil edilmir.

5) “düzəltmə məsdər” formasında yaradılan mücərrəd isimlər; məsələn: ماسدة “əqrəb çox olan yer”; ماسدة “şir çox olan yer”. مقرة “əqrəb çox olan yer”; مقرة “şir çox olan yer”.

6) Hər hansı bir şeyin bir yerdə çox olmasını bildirən مفعلا (məf’alətun) formasında düzələn sözlər; məsələn: اذن “əqrəb çox olan yer”; اذن “şir çox olan yer”. افعل (“əf’alu) vəznli isimlər; məsələn: اذن “yekəqulaq”, شلپقلاق “şəlpəqulaq”.

7) 2-dən 10-a qədər sıra sayılarını bildirən fail vəznli sözlər; rabi’un “dördüncü”, xāmisun “beşinci”.

8) Təkid bildirən افعل və فاعل vəznli sözlər; məsələn: ليل أليل, ليل لائل “çətin gecə”; شدّدتلي gecə”, يوم ايوم, يوم ياروم “çətin il”, “ağır il”.

10) camid “sadə” isimlərdən yenə də təkid məqsədilə düzələn vəznli sözlər; məsələn: دهر - داهر “uzun dövr”, “uzun zaman”, ölçüyəgəlməz sərvət”; دفر دافر - دافر “çox minlərlə”; دفر دافر “çox pis qoxu” və s.

Hərflərdən (həm حروف المباني adlandırılan ədatlardan, həm də فاعل فعل مفعول, فاعل فعل المبني) yaxud deyilən əlifba hərflərindən düzəlmüş isimlər ərəb dilində olduqca azdır; məsələn: عننة “rəvayət söyləyərkən” o filankəsdən, o filankəsdən, o da filankəsdən... “ifadəsinı çox işlətmək”; birgəlik bildirən معön qoşmasından معنية “məiyyət”, “böyük bir şəxsin müşayiətçiləri” (5, 202); عننة sözün əvvəlindəki həmzə samitinin “eyn” samiti kimi tələffüz edilməsi və i.a.

Feli sözdüzəltməyə isə aşağıdakılardan daxildir:

- 1) üçköklü fellərin düzəltmə babları;
- 2) dördköklü fellərin II-IV babları;
- 3) sadə dördköklü fellərə əlavə edilən fellər: - فعل بيطر - فيعل جلب - فعل - قلن - فعل جعبي - فعل هرول - فعل صومع

Bu qrupa əsas etibarilə yuxarıdakı altı qəlib daxildir. Lakin bəzi orta çağ ərəb grammatikləri bura bir çox başqa qəlibləri də daxil edirlər ki, onların sayı on yeddiidir (8, II, 40-41);

4) düzəltmə dördköklü fellərə əlavə edilən fellər: تشيطن - تفيعل, تجلب - تفعل، إعنلي، إعننس - إفعلن، تسقى - تقطى، تمسكن - تمسك، تر هوک - تجورب - تقوعل (5, 212-213; 6, II, 242; 9, I, 412).

5) isimlərdən düzələn fellər. Ərəb lüğətlərində, o cümlədən müasir sözlüklərdə isimlərdən düzəlmüş çoxlu sayda fellər mövcuddur. Onların miqdarı feldən düzəlmüş fellərə nisbətən xeyli məhdud olsa da, hər halda o qədər də az deyildir; məsələn: ’ibl “dəvə” – ’əbələ “yaxşı dəvə saxlamaq”; “dəvəçiliyi yaxşı bilmək”; bəqal “tərəvəz” – bəqalə “çoxlu tərəvəzi olmaq, “tərəvəzçiliyi yaxşı bacarmaq”; zəmən “zaman” – ’əzmənə bilməkən “bir yerdə çox (uzun zaman) qalmaq”; yaym “gün” yāyaməhu “onu bir günlüyə fəhlə tutdu”, “onu bircənlik işlətdi”; fuh “ağız” – fāhə “danışmaq”, hiləl “təzə ay” – ’əhəllə “təzə aya baxmaq”, ərəbəl “qəlbir” – ərbələ “qəlbirləmək”, “qəlbirdən keçirmək”; həcər “daş” – istəhcəra “daşa dönəmək”, turab “toz”, “torpaq” – təribət yədahu “əlləri toza bulaşdı, tozlu oldu” (5, 230-234).

İsimlərdən fel düzəldərkən adətən sözün tərkibindəki əlavə hərflər (şəkilçilər) həmçinin sözün sonundakı “təmərbuta” atılır; məsələn: غلصمة، قدنل - قدال.

İsimlərdən düzələn fellər adətən felin I, II, III, IV, V, VIII və X bablarında olur. Bu yolla düzələn fellər səmai (müəyyəyən qaydaya tabe olmayan, eşitməklə bilinən) fellər hesab edilir.

Ədatlardan (hərflərdən) düzələn fellər. Ərəb ədəbi dilində ədatlardan düzələn fellər, az da olsa, mövcuddur; məsələn: qeyri-real şərt bildirən *lu* bağlayıcından *لولى* (Lölli) “Səndən bir şey istədim, mənə “əgər... olmasayı” dedin”; *لا* inkar ədatindən *سألك حاجة فلأليت لي*: “Səltək حاجه فلأليت لي”; *سألك حاجة فلأليت لي* “səndən bir şey xahiş etdim, mənə “yox” dedin”; gələcək zamanı bildirən *سوف* ədatindən “bir işi gələcəyə qoymaq” mənasında işlənən *سوف* feli.

Bəzən əlifba hərflərindən də fellər düzələ bilir, məsələn “*danişqda*” “*fə*” hərfini (səsini) çox işlətmək, *جيم* *danişqda* “*cim*” hərfini (samitini) çox işlətmək, *دا* *danişqda* (yazında) “*şin*” hərfini çox işlətmək və s.

Bu kiçik məqalədə ərəb ədəbi dilində mövcud olan bütün sözdüzəltmə üsullarından və vasitələrindən bəhs etmək, təbii ki, qeyri-mümkündür. Gələcək yazılarımızda ərəb dilinin söz yaradıcılığı prosesində istifadə olunan başqa üsullardan və vasitələr-dən də (məzc, nəht, ibdal və s.) ətraflı danışılacaqdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. عبد القادر مصطفى المغربي، الاشتقاد والتعریب، القاهرة، ١٩٤٧ . . .
2. أبو بكر محمد بن الحسن بن دريد، الاشتقاد، بيروت، ١٩٩١ . .
3. محمد حسن حسن جبل، علم الاشتقاد نظرياً وتطبيقياً، القاهرة، ٢٠٠٦ . .
4. عبد الله أمين، الاشتقاد، القاهرة، ١٩٥٦ . .
5. فؤاد حنا الطرزى، الاشتقاد، مكتبة لبنان ناشرون (بدون تاريخ).
6. سبيوبيه، الكتاب، بولاق، ١٣١٦ . .
7. السيوطي، المزهر في علوم اللغة العربية وأنواعها، دار إحياء الكتب العربية، القاهرة (بدون تاريخ).
8. ابن القوطي، كتاب الأفعال، ليدن، بريل، ١٨٩٤ . .
9. الصبان، حاشية أльصبان على شرح الاسمونى، بولاق، ١٢٨٠ . .

ПРОИЗВОДНЫЕ ИМЕНА И ГЛАГОЛЫ В ЛИТЕРАТУРНОМ АРАБСКОМ ЯЗЫКЕ

РЕЗЮМЕ

Академик В.М.Мамедалиев

Арабский язык весьма богат своими словообразовательными способами и средствами. В традиционном арабском языкоznании глубоко изучены методы словообразования, детально исследованы различные их типы, дана исчерпывающая информация о словах, образованных как от существительных, так и от глаголов.

В литературном арабском языке под отыменным словообразованием имеются в виду слова, ведущие свое образование от глаголов, существительных и частиц; отглагольное же словообразование охватывает глаголы, образованные от глаголов, существительных и частиц.

DERIVED NOUNS AND VERBS IN LITERARY ARABIC

SUMMARY

Academician V.M.Mammadaliyev

Arabic language is very rich with its word-formation ways and means. In traditional Arabic linguistics, word formation methods were studied in depth, its different types were researched in detail, and full information was given about the words formed from both nouns and verbs.

In the literary Arabic language under the denominative derivation refers to the word, leading his formation from verbs, nouns and particles as verbal word formation covers verbs formed from verbs, nouns and particles.

CÂSİYE SÜRESİNDE 'ÂYÂTULLÂH': TEVHİDE ÇAĞRI VE DELİLLER

*Ali BULUT**

Anahtar Kavramlar: Câsiye Süresi, âyât, kevnî âyetler, Kur'ân âyetleri, iman, inkâr.

Keywords: Sûrah al-Jâsiyah, âyâh al-kawnî, Qur'ânic verses, belief, disbelief.

I-Giriş

Âyet/âyât (آیات/آیا) kelimelerinin Kur'ân'da ne kadar geçtiğine dair sayısal bir çalışma yapıldığında ve Kur'ân süre bazında tarandığında ortaya ilginç neticeler çıkmaktadır. Esasında Kur'ân'da âyet/آیات kelimesi (Çoğulu: آیات), toplam üç yüz seksen iki yerde geçmektedir.¹ Kur'ân'ın yaklaşık yetmiş sekiz bin kelime² olduğu göz önüne alındığında bu rakamın, tamama nispetle çok yekûn teşkil etmediği söylenebilir. Kur'ân'daki sûreler için sayı, tabii olarak birbirinden farklılık arz etmektedir.³

Bu bağlamda Kur'ân'da câlib-i dikkat sûrelerden birisi Câsiye'dir. Zira bu sûrede, âyet sayısı otuz yedi olmasına rağmen, آیات kelimesi, toplamda on iki defa geçmektedir. En az bu kadar ilgi çekici bir başka özellik ise, sûrenin ilk sayfasında aynı kelimenin dokuz defa zikredilmesidir.

* Yard. Doç. Dr., Bakü Devlet Üniversitesi İlahiyat Fakültesi Tefsir Anabilim Dalı Misafir Öğretim Üyesi, Bakü/Azerbaycan - Süleyman Demirel Üniversitesi İlahiyat Fakültesi Tefsir Anabilim Dalı Öğretim Üyesi, Isparta/Türkiye

¹ Bakınız: Abdulkâfi, Muhammed Fuâd, *el-Mu'cemu'l-Mufehres li Elfâzi'l-Kur'âni'l-Kerîm*, Çağrı Yayınları, İstanbul, 1990, 103-108.

² Zerkeşî, Bedruddîn Muhammed, *el-Burhân fî Ulûmi'l-Kur'ân*, (Tahkik: Muhammed Ebu'l-Fadl Îbrâhîm), Mektebetu Dâri't-Turâs, Kahire, tarihsiz, I, 249; Suyutî, Celâluddîn, *el-Îtkân fî Ulûmi'l-Kur'ân*, Matbaatu Hicâzî, Kahire, tarihsiz, I, 72.

³ Mesela söz konusu kelimelerin en fazla yer aldığı süre, Enâm süresidir. Ancak sûrenin uzunluğu göz önüne alındığında, otuz iki olan âyet/âyât kelimelerinin sayısının sûrenin bütününe -yani yüz altmış beş âyete- oranla düşük olduğu görülmektedir. Aynı durum, mevzu bahis kelimelerin yirmi dokuz defa yer aldığı A'râf süresi için de geçerlidir. A'râf süresinde de bu kelimelerin sayısı yirmi dokuz; sûrenin âyet sayısı ise iki yüz altıdır.

II- Âyet Kelimesinin Anlamları

Âyet, sözlükte alâmet anlamına gelmektedir.⁴ Kelimenin Kur'ân'da ibret, mu'cize, burhân, delil gibi farklı anlamları vardır. Terim anlamında, "Kur'ân âyeti" kastedilmektedir.⁵ Niçin böyle ifade edildiğine dair bazı görüşler şöyledir:

1-Âyet, bir kelâmin diğer bir kelâmdan ayrılmاسının bir alâmetidir.

2- Âyet, Kur'ân harflerinin bir araya toplanmış şeklidir. Bu anlamda Arap dilindeki şöyle bir kullanım nakledilir: "خرج القوم بأيّتهم / Toplum, her şeyle çıkıştı". Bu ifade, bütün fertleriyle toplumun geride hiçbir eşya bırakmadan çıkış gitmesini (أي بجماعتهم لم يدعوا وراءهم شيئاً) anlatmaktadır.

3-Kur'ân âyeti, aynen doğru yolu göstermek üzere yola dikilen işaret taşları gibi, kendisinden hareketle sonuca ulaşılan alâmet anlamına gelmektedir.⁶

Gerekçe farklı görüşlerle izah edilse de; Âyâtullah kavramından anlaşılan, öncelikli olarak Kur'ân âyetleridir. Fakat Âyâtullah, aynı zamanda Allah'ın harikulade varlıklarını (عجائبہ) anlamını da içermektedir.⁷

III- Câsiye Sûresinde "Âyat"

Câsiye⁸ sûresini konu açısından incelemeden önce, Kur'ân'da toplam üç yüz seksen iki yerde geçen âyet/âyat kelimelerinin dağılımı şu şekilde gösterilebilir:

⁴ Ferâhîdî, Halîl b. Ahmed, *Kitâbu'l-Ayn muretteben ala Hurûfi'l-Mu'cem*, (Tertip ve Tahkik: Abdulhumeyd Hindâvî), Dâru'l-Kutubi'l-İlmiyye, Beyrut, 2003, I, 104; Cevherî, İsmâîl b. Hammâd, *es-Sîhâh Tâcu'l-Luga ve Sîhâhu'l-Arabiyye*, (Tahkik: Ahmed Abdulgafür Attâr), Dâru'l-Ilm li'l-Melâyîn, Beyrut, 1979, VI, 2275; Ibn Fâris, Ebu'l-Huseyn Ahmed b. Zekerîyyâ, *Mu'cemü Mekâyi'si'l-Luga*, (Tahkik: Abdüsselâm Muhammed Hârun), Dâru'l-Cîl, Beyrut, 1991, I, 168; Ibn Manzûr, Cemâluddîn Muhammed b. Mukerrem, *Lisânu'l-Arab*, Dâru'l-Fîkr, Beyrut, 1994, I, 185.

⁵ Konuya dair izahlar için bakınız: İbnu'l-Cevzî, Ebu'l-Ferec Abdurrahman, *Nuzhetu'l-'Ayuni'n-Nevâzîr fi Ilmi'l-Vucûh ve 'n-Nezâir*, (Tahkik: M. Abdulkerîm Kâzîm er-Râzî), Muesseseti'r-Risâle, 1984, 154-156; Râgîb el-İsfahânî, *el-Mufredât fi Ğarîbi'l-Kur'ân*, (Tahkik: M. Seyyid Kîlânî), Dâru'l-Ma'rife, Beyrut, tarihsiz, 33; Zerkâni, Muhammed Abdulazîm, *Menâhilu'l-Îrfân fi Ulûmi'l-Kur'ân*, Dâru'l-Kitâbi'l-Arabi, Beyrut, 1995, I, 274; Yavuz, Yusuf Şevki – Küçük, Abdurrahman, "Âyet", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, İstanbul, 1991, X, 242-244.

⁶ Ibn Manzûr, *Lisânu'l-Arab*, I, 185.

⁷ Ibn Manzûr, *Lisânu'l-Arab*, I, 185.

⁸ Câsiye kelimesi, iki anlamda gelmektedir: 1-Diz çökmüş, 2- Bir araya gelmiş toplum. Sûrede, bu kelime ile kıymet günümüzde insanların hesaba çağrılmadan önceki durumları haber verilmektedir. Ebu Ca'fer en-Nehhâs, *Meânî'l-Kur'âni'l-Kerîm*, (Tahkik: M. Ali es-Sâbûnî), Câmiatu Ummî'l-Kurâ, Mekke, 1989, VI, 430-432; Zemahşerî, Ebu'l-Kâsim Mahmûd, *Tefsîru'l-Keşâf an Hakâiki Gavâmidî't-Tenzîl ve Uyûni'l-Ekâvîl fi Vucûhi't-Te'vîl*, Dâru'l-Kutubi'l-İlmiyye, Beyrut, 2000, IV, 285; Ebu Hayyân, Muhammed b. Yusuf, *Tefsîru'l-Bahri'l-Muhît*, (Tahkik: Komisyon), Dâru'l-Kutubi'l-İlmiyye, Beyrut, 1993, VIII, 50.

Kelime	Formu	Kur'ân'daki Sayısı
آیهُ	Müfred	86
آیتین	Tesniye	1
آیاتُ	Cemi'	295
Toplam		382

Yukarıdaki tabloda آیهُ kelimesinin üç formda (Müfred, Tesniye, Cemi') Kur'ân'daki sayıları görülmektedir. Cemi' formundaki آیاتِ آیات kelimesinin şekil bakımından dağılımı ise şöyledir:

Kelime	Kur'ân'daki Sayısı
آیاتُ	148
آیاتاک	3
آیاتنا	92
آیاته	37
آیاتها	1
آیاتي	14
Toplam	295

Tabloya göre Kur'ân'da آیاتُ kelimesi, yalnız halde yüz kırk sekiz defa yer alırken; muttasıl zamirlere bitişmiş olarak yüz kırk yedi defa geçmektedir. Neticede sayılar, hemen hemen birbirine eşittir.

Çalışmanın konusunu oluşturan Câsiye sûresinde ise müfret olarak آیهُ kelimesi yer almazken; buna karşın -daha önce belirtildiği gibi- çoğulu olan آیات kelimesi on iki yerde geçmektedir. Kelimenin sayısal dağılımı şu şekildedir:

Kelime	Câsiye Sûresindeki Sayısı
آیاتُ	2
لآیاتِ	2
آیاتُ اللهِ	1
آیاتِ اللهِ	2
آیاتنا	1
آیاتنا	1
آیاتي	1
آیاته	1
آیاتِ ربِّهمْ	1
Toplam	12

Tablodaki dağılıma göre, kelimeyi iki temel kategoride değerlendirmek mümkündür:

a-Yalın halde (dört defa),

b-Allah'a nispetle muzaf konumunda (sekiz defa).

Bu durum, konunun incelenmesine temel teşkil edecektir.

A-Câsiye Sûresinde “Âyât”: Kevnî Âyetler

Câsiye Sûresinde kelimenin yalın halde geçtiği ilk pasaj şöyledir:

ح (1) تَنْزِيلُ الْكِتَابِ مِنَ اللهِ الْعَزِيزِ الْحَكِيمِ (2) إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لِآيَاتٍ لِلْمُؤْمِنِينَ (3) وَفِي
خَلْقِهِمْ وَمَا يَبْيَثُ مِنْ ذَابَةٍ آيَاتٍ لِقَوْمٍ يُوقَنُونَ (4) وَالْخُلُقُ الْلَّيِّنُ وَالنَّهَارُ وَمَا أَنْزَلَ اللهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَاحْيَا بِهِ
الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفُ الرِّياحِ آيَاتٍ لِقَوْمٍ يَعْقُلُونَ (5)

1-2- *Hâ Mîm. Kitab'ın indirilişi, Azîz-Hakîm Allah tarafındandır.*

3-Şüphesiz göklerde ve yerde mü'minler için âyetler vardır.

4-Sizin yaratılışınızda ve yaydığı her bir canlıda kesin olarak inanan bir toplum için âyetler vardır.

5-Geceyle gündüzüün birbiri ardınca gelişinde, Allah'ın gökten bir rızık indirip de, onunla yeryüzünü ölümden sonra diriltmesinde, rüzgârları evirip çevirmesinde aklını kullanan bir toplum için âyetler vardır.

Burada آیات; genellikle alâmetler, ibretler, deliller gibi ifadelerle açıklanmıştır. Sözgelimi Taberî (ö.310/922), bunu yeri geldikçe alâmetler (علامات), “deliller” (أدلة), “huccetler” (حجج), delâletler (دلائل) şeklindeki ifadelerle tefsir etmektedir.⁹ İnsanın etrafındaki sayılan bütün bu varlıklar; inanan, tasdik ve ikrar eden kimseler için, onları Allah'ın vahdaniyetine, kemali ve kudretinin yüceligine götürüren birer delil konumundadır. Bunlar, “Tekvînî Âyetler”,¹⁰ ya da “Kevnî âyetler”¹¹ gibi isimlerle ifade edilmektedir.

Sûredeki inceleme konusu olan ikinci pasaj şöyledir:

اللهُ الَّذِي سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِيَ الْفَلَكُ فِيهِ بِأَمْرِهِ وَلَتَبْغُوا مِنْ فَصْلِهِ وَأَلْعَلَّمُ شَكُورُونَ (12) وَسَخَّرَ لَكُمُ مَا
فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِنْهُ إِنَّ فِي ذَلِكَ لِآيَاتٍ لِقَوْمٍ يَتَكَبَّرُونَ (13)

12-Allah, içinde gemilerin, emriyle akıp gitmesi, O'nun lütfunu aramanız için denizi sizin hizmetinize verendir. Gerek ki şükredesiniz.

13-Göklerdeki ve yerdeki her şeyi kendi katından sizin hizmetinize verdi. Elbette bunda düşünecek bir toplum için âyetler vardır.

Sûrenin yukarıdaki her iki pasajında zikredilen delillerin tezahür alanları şu şekilde sıralanabilir:

⁹ Taberî, Ebû Ca'fer Muhammed b. Cerîr, *Tefsîru't-Taberî el-Musemma Câmia'l-Beyân fi Te'vîli'l-Kur'ân*, Dâru'l-Kutubi'l-İlmiyye, Beyrut, 1992, XI, 252-253.

¹⁰ Elmalılı, Muhammed Hamdi Yazır, *Hak Dini Kur'an Dili*, Ser Ofset Basımevi, Eser Kitabevi, İstanbul, 1971, VI, 4309.

¹¹ Tabatabâî, Muhammed Huseyn, *el-Mîzân fi Tefsîri'l-Kur'ân*, Muesseseti'l-E'lamî li'l-Matbûât, Beyrut, 1973, XVIII, 159.

- 1- Gökler ve yer,
- 2- İnsanın yaratılışı,
- 3- Yeryüze dağınık her bir canlı,
- 4- Geceyle gündüzün birbiri ardınca gelişisi,
- 5- Allah’ın, gökten rızık sebebi olan yağmuru indirip, onunla yeryüzünü ölümden sonra diriltmesi,
- 6- Rüzgârların esmesi,
- 7- Allah’ın, denizi insanlığın hizmetine amade kılması,
- 8- Denizde gemilerin Allah’ın emriyle hareket etmesi, insanların onun nimetinden rızık elde etmesi,
- 9- Allah’ın, göklerdeki ve yerdeki her şeyi insanlığın hizmetine vermesi.

Dokuz maddede özetlenebilecek mevzular; genelden özele, özelden tekrar genelle doğru bir sıralama ile yer almaktadır: Mevzuya ilk olarak semâvât ve arz ile başlanmış; sonra sırasıyla insan, yeryüzündeki her bir canlı, gece-gündüz, yağmur, yeryüzünün yeniden hayat bulması, rüzgârlar, deniz, gemi gibi münferit mevzular tek tek sayılmış; nihâyet yine semâvât ve arzdaki her şey, şeklinde genel varlık kategorisi tekrar edilmiştir. Burada sıralanan her bir madde, tefekkür fiiliyatının birer unsurunu oluşturmaktadır. Dolayısıyla bunların her birisi, insana Allah’ı hatırlatan, imanını güçlendiren, onu derin derin düşündüren, onun elindeki ve çevresindeki nimetlerin varlığını idrak ettiren delillerdir, işaretlerdir.

Âyetlerin/delillerin/işaretlerin kimler için geçerli olduğuna gelince, bu kapsama giren kimseler ise sûrede şöyle sıralanmaktadır:

- 1-Mü’mînler için (لَا يَأْتِي لِلْمُؤْمِنِينَ),
- 2-Yakîn iman sahipleri için (آيَاتُ لِقَوْمٍ يُوقِنُونَ),
- 3-Aklını kullanan bir toplum için (آيَاتُ لِقَوْمٍ يَعْقِلُونَ),
- 4-Şükredenler için (وَلَكُلُّمُ شَكُرُونَ),
- 5-Düşünen bir toplum için (لَا يَأْتِي لِقَوْمٍ يَتَفَكَّرُونَ).

Burada peş peşe zikredilen “iman”, “yakîn”, “tefekkür” ve “şükür” kavramları ile ilgili göze çarpan hususlardan birisi, “mû’mînler” ifadesinin ism-i fâil kalıbında; diğerlerinin ise fil kalıbında gelmiş olmasıdır. Bu durum, bir bakıma mü’min olan her insanın “Allah’ın âyetleri” vasıtasiyla inancını kuvvetlendirme, takviye etme, şekk ve şüpheden arınma, tefekkür etme, şükretme gibi ameliyelerine devam ettirmesine yönelik bir ifade tarzı olarak yorumlanabilir. İkincisi ise, “iman” ve “akletme-

tefakkür” kavramlarının vurgulu ifadelerle tekraren gelmiş olması ki, bu da, konunun önemine ilişkin Kur’ân’ın genelinde¹² yapılan vurgunun söz konusu âyetlerdeki bir başka örneğini teşkil etmektedir. Dolayısıyla zikredilen âyetler, başta iman olmak üzere düşünme, aklını kullanma, şükretme gibi fiillerin birer nesnesi/vasıtası konumundadır. Diğer taraftan Kur’ân, gökyüzü ve yeryüzündeki varlık çeşitlerine ibret nazarıyla bakılmasını, fakat âyetlerin ve uyarmanın (nuzûr) iman etmeyecek topluma fayda vermeyeceğini bildirmiştir.¹³ Bu uyarı ise, az önce verilen sıralamada iman gerçeğinin başta sayılması ile mutabık bir durum arz etmektedir.

Aynı bağlamda sûrenin üçüncü-beşinci âyetlerinde (لَقَوْمٌ يُوقِنُونَ), (لَا يَأْتِي لِلْمُؤْمِنِينَ) şeklindeki bir tertip de oldukça dikkat çekicidir. Söz konusu tertibe dair Zemahşerî (ö.538/1143)’nin şu izahı, sonraki birçok müfessir tarafından da dile getirilmiştir: Kullardan insaf sahibi olanlar, eğer semâvât ve arza doğru bir bakış açısı ile bakarlarsa bileceklerdir ki, bunlar yaratılmıştır ve bunların mutlaka bir yaraticısı vardır. Bunun üzerine hemen Allah’a iman edeceklerdir ve O’nun her bir şeye gücü yeten ilah olduğunu ikrar edeceklerdir. Sonra kendi yaratılışlarını, halden hale şekilden şeke geçişlerini, yine yeryüzündeki canlı türlerini derinlemesine incelediklerinde imanları ziyadeleşecek, şüpheleri gidecektir. İşte o zaman, ilimleri sağlamlaşacaktır. Sonra gece ve gündüzün değişmesi, yağmurun yağması, ölü toprağın onunla tekrar canlanması, rüzgârların türlü türlü esmesi gibi her vakit yenilenen diğer havadislere baktıklarında akledecekler, ilimleri muhkemleşecek ve imanları şüpheden hâlis olacaktır.¹⁴

Şu halde Allah’ın kevnî âyetleri, insanın gerek kendisinde gerekse etrafında gerçekleşen, ona yolunu gösteren birer alâmet, ibret veren birer delil olma özelliği taşımaktadır. Ancak bunların yol göstericiliği; ancak sarsılmaz imana sahip olan mü’min, aklını kullanan, şükreden ve tefakkür edenler için geçerlidir. Söz konusu mevzular, aynı zamanda Bakara sûresinin yüz altmış dördüncü âyetinde¹⁵ de hatırlatıldığından, bazı müfessirler bununla irtibatlı izahlar da yapmışlardır.¹⁶

¹² Örneğin Âl-i İmrân, 3/190-191, Ra’d, 13/3-4, Nahl, 16/11-12, Rûm, 30/19-27.

¹³ Yûnus, 10/101. Ayrıca Neml, 27/81, Rûm, 30/53.

¹⁴ *Tefsîru'l-Kessâf*, IV, 278. Ayrıca bakınız: Ebu Hayyân, *Tefsîru'l-Bahri'l-Muhît*, VIII, 43.

¹⁵ Ayet söyledir: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَالخَلْقِ الْأَنْثَارِ وَالْفَلَكِ الَّتِي تَجْرِي فِي الْجَوْمِ بِمَا يَنْقُعُ النَّاسُ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْبَبَنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَيْتَ فِيهَا مِنْ كُلِّ ذَائِبٍ وَصَرْبِيفِ الرَّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَأْتِي لِقَوْمٌ يُعْلَمُونَ

¹⁶ Bakınız: Fahreddîn Râzî, Muhammed, *Tefsîru'l-Fahri'r-Râzî*, Dâru'l-Fîkr, Beyrut, 1981, XXVII, 260-261; İbn Kesîr, Ebu'l-Fidâ Ismail, *Tefsîru'l-Kur'âni'l-Azîm*, Muesseseti Kurtuba, Kahire, 2000, XII, 357.

B- Câsiye Sûresinde “Âyât”: Kur’ân Âyetleri

Mekkî bir süre olan Câsiye sûresinde Kur’ân ile ilgili çok belirgin vurgular göze çarpmaktadır. Her şeyden önce süre, hurûf-ı mukattaa (حُم) ile başlamaktadır.¹⁷ Hurûf-ı mukataanın en önemli amaçlarından birisi ise, dikkatleri Kur’ân üzerine yoğunlaştırmaktır.¹⁸ Nitekim hurûf-ı mukattaa ile başlayan yirmi dokuz sûrenin yirmi beşinde, bu harfleri müteakiben Kur’ân konu edilmektedir. Aynı amacın Câsiye sûresi için de geçerli olduğu söylenebilir; zira sûrede, hurûf-ı mukattaanın hemen akabinde -yani ikinci âyette- Kitap’ın (Kur’ân) Azîz-Hakîm Allah katından indirildiği haber verilmektedir.

Konuya ilişkin en dikkat çekici hususlardan birisi, yukarıdaki her iki pasajın arasında (yani beş ila on ikinci âyetler arasında) mevzunun yine “Allah’ın âyetleri” hakkında olmasıdır:

تِلْكَ آيَاتُ اللَّهِ تَنْثُلُهَا عَلَيْكَ بِالْحَقِّ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ (6) وَيَئِنْ لَكُنْ أَفَاكٌ أَثْبِمٌ (7) بِسْمِ اللَّهِ
اللَّهُ تَنْثَلَ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَانَ لَمْ يَسْمَعْهَا قَبْسَرْهُ بِعَذَابِ الْيَمِّ (8) وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُرُواً أَوْ لَكَ لَهُمْ عَذَابٌ مُهِينٌ (9) مِنْ وَرَائِهِمْ جَهَنَّمُ وَلَا يُغْنِي عَنْهُمْ مَا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْ لِيَاءَ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ (10) هَذَا هُدُىٰ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ عَذَابٌ مِنْ رَجْزِ الْيَمِّ (11)

6-İşte bunlar, Allah’ın âyetleridir. Onları sana gerçek olarak okuyoruz. Artık Allah’tan ve O’nun âyetlerinden sonra hangi söze inanacaklar?

7-Her günahkâr yalancının vay hâline!

8-Kendisine Allah’ın âyetlerinin okunduğunu işitir de, sonra büyüklük taslayarak sanki onları hiç duymamış gibi direnir. İşte onu elîm bir azap ile müjdele!

9-Âyetlerimizden bir şey öğrenince onu alaya alır. Onlar için alçaltıcı bir azap vardır!

10-Peşlerinde de cehennem vardır. Dünyada kazandıkları ve Allah’tan başka edindikleri dostlar onlara hiçbir fayda vermez. Onlar için elbette büyük bir azap vardır.

11-İşte bu (Kur’ân) bir hidâyettir. Rablerinin âyetlerini inkâr edenlere ise elem dolu çok kötü bir azap vardır.

Müfessirler, “Allah’ın âyetleri”nden maksadın “Tenzîlî Âyetler”,¹⁹ diğer bir deyişle “Kur’ânî Âyetler/²⁰ الآيات القرآنية” olup olmadığı hususunda çeşitli izahlarda

¹⁷ Câsiye sûresi, Hâ Mim ile başlayan yedi sûrenin altıncısıdır. Hâ Mim ile başlayan sûreler şunlardır: Mü’mîn, Fussilet, Şûrâ, Zuhûrû, Duhân, Câsiye, Ahkâf.

¹⁸ Kurtubî, Ebu Abdillah Muhammed, *el-Câmi’ li Ahkâmi’l-Kur’ân*, (Tahkîk: Abdullâh et-Türkî) Muessestu’r-Risâle, Beyrut, 2006, I, 238-239.

¹⁹ Elmalîli, *Hak Dîni Kur’ân Dili*, VI, 4309.

²⁰ Tabatabâî, *el-Mîzâñ fi Tefsîri’l-Kur’ân*, XVIII, 159.

bulunmuşlardır. Tefsirlerdeki izah farklılığının ise nedeninin, altıncı âyette geçen تِلْكَ ism-i işaretinden kaynaklandığı söylenebilir. Buna göre تِلْكَ ism-i işaretinin kevnî âyetlere mi yoksa okunan (tilâvet) Kur'ân âyetlere mi gittiği hususunda iki yaklaşımdan söz edilebilir:

a- İşaret, kevnî âyetleredir: Bu görüşü dile getiren isimlerden birisi Zemahşerî'dir. Ona göre تِلْكَ kelimesi, öncesine işaret etmektedir. Yani “îşte bu âyetler, Allah'ın âyetleridir” anlamındadır. Bu durumda تِلْكَ ifadesi hâl mahallindedir; yani “okunan/mütlevv” demektir. Ayrıca بَعْدَ اللَّهِ وَآيَاتِهِ ifadesinin Kur'ân olarak anlaşılması da caizdir. Buna göre بَعْدَ اللَّهِ Allah'ın hangi sözünden sonra/ اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثَ /Allah, kelâmin en güzelini indirdi²¹ âyetidir.²²

تِلْكَ ism-i işaretinin öncelikli olarak kevnî âyetlere gittiği görüşüne göre İbn Atiyye (ö.543/1148), ibaresinde hazfin bulunduğunu söylemektedir. Buna göre anlam, “âyetlerin durumunun, tefsirinin ve onlardaki ibretlerin şerh edilmesi /أَيْ يَنْلُو شَأْنَهَا وَتَقْسِيرَهَا وَشَرْحَ الْعَبْرَةِ لَهَا” şeklinde dir. Fakat تِلْكَ ism-i işaretinin Kur'ân âyetlerine gitmesi de muhtemeldir.²³

Buradaki izahlardan da anlaşılacağı üzere söz konusu işaret, ilk olarak kevnî âyetlere gitmektedir; ancak bunun Kur'ân âyetlerine gitmesi de ihtimal dâhilindedir. Her ne kadar kevnî âyetlere işaret edilse de, Taberî'nin de belirttiği gibi, Allah'ın Hz. Peygamber (a.s.)'e hitaben yarattıkları hakkında verdiği haberler, yine bu Kur'ân âyetleri vasıtası ile gerçekleşmektedir.²⁴

Diğer taraftan Fahreddin Râzî (ö.606/1210), meselenin bir başka boyutuna degeinmektedir. Râzî'ye göre تِلْكَ آيَاتُ اللَّهِ تِلْكَ هَا عَلَيْكَ بِالْحَقِّ kelimesinden maksat, söz konusu âyetlerin doğruluğunun aklen malum olduğunu. Zira bu âyetlerin doğru olduklarının bilinmesi, ya naklen veya aklen olabilir: Naklen olamaz, çünkü naklı delillerin doğruluğu, hakîm, kadîr ve âlim bir ilâhin olduğunu bilmeye, nübûvveti tanıtmaya ve mu'cizelerin o nübûvvetin doğruluğuna nasıl delâlet ettiğini anlamaya dayanır. İtitâdî hususları naklı delillerle ispata kalkışmak ise bir kısır döngü oluşturacaktır. Bu durum batıl olduğundan; burada sergilenen delillerin sîrf

²¹ Zümer,39/23.

²² Zemahşerî, *Tefsîru'l-Keşşâf*, IV, 278.

²³ İbn Atiyye, Ebu Muhammed Abdulhakk, *el-Muharraru'l-Vecîz fi Tefsîri'l-Kitâbi'l-Azîz*, (Tahkik: Abdusselâm Abduşâfi Muhammed), Dâru'l-Kutubi'l-İlmîyye, Beyrut, 2001, V, 80.

²⁴ *Tefsîru't-Taberî*, XI, 253.

akıl (aklî deliller) ile olacağı anlaşılmaktadır. O halde bahse konu âyet, akâid ilmine ve aklî izahlara teşvik hususunda en büyük delillerden birisi konumundadır.²⁵

b-İşaret, Kur'ân âyetlerinedir: تَلْكَ ism-i işaretinin, öncelikli olarak “Kur'ân âyetleri”ne gittiğine dair izahlar da tefsirlerde önemli bir yer tutmaktadır. Sözgelimi Mukâtil b. Suleymân (ö.150/767), âyette işaretin sûrenin evveline yapıldığını dolayısıyla bunların Kur'ân âyetleri (تَلْكَ آياتُ الْقَرْآنِ) olduğunu söylemiştir²⁶ İbn Kesîr (ö.774/1372)'e göre de işaret, içerisinde huccetler ve beyyineler bulunan Kur'ân'adır (هَذِهِ آيَاتُ اللَّهِ -يَعْنِي الْقَرْآنَ بِمَا فِيهِ مِنَ الْحَجَّ وَالْبَيْنَاتِ).²⁷

تَلْكَ ism-i işaretî ile başlayan âyette, Allah'ın âyetlerine yani Kur'ân'a inanamayanlara yönelik bir uyarı, azarlama ve tehdit vardır. Buna göre insanlar, Allah'ın sözüne yani Kur'ân'a inanmayacaklarsa, bundan başka hangi söyle inanacaklardır?²⁸

Öte yandan söz konusu işaretin iki tür âyetin her ikisine şâmil olduğu yönünde görüşler de dile getirilmiştir. Son dönem müfessirlerinden Elmalılı Hamdi Yazır (ö.1942), konuya dair şöyle demiştir: “(تَلْكَ) *İşte bunlar –bu ihtar olunan tekvînî âyetler ve onları anlatan bu tenzîlî âyetler, bu sûre آياتُ اللَّهِ* Allâhın âyetleridir- Allâhın kudret ve iradesini, hikmet ve ahkâmını anlatmak için ikame ve tenzîl buyurduğu delillerdir.”²⁹.

Böylece Elmalılı, hem tekvînî âyetleri hem de bunları anlatan -Câsiye sâresinin de dâhil olduğu- tenzîlî âyetleri zikretmekte; birincisinin yaratılış, ikincisinin ise indiriliş amaçlarını anlatan birer delil olduklarına dikkat çekmektedir.

“Kur'ân âyetleri”ne dair verilen haberler, sûrenin ilerleyen bölümlerinde devam etmektedir:

“وَإِذَا نَتَّىٰ عَلَيْهِمْ آيَاتِنَا ما كَانَ حُجَّهُمْ إِلَّا أَنْ قَالُوا إِنَّا أَنْتُمْ صَادِقُونَ” Onlara âyetlerimiz açıkça okunduğu zaman onların delilleri ancak, “Doğru söyleyenler iseniz haydi babalarımızı getirin” demek oldu.”³⁰

²⁵ *Tefsîru'l-Fahri'r-Râzî*, XXVII, 261. Karşılaştırınız: *Tefsîr-i Kebîr Mefâtihi'l-Gayb*, (Tercüme: Suat Yıldırım, Lütfullah Cebeci, Sadık Kılıç, C. Sadık Doğru), Huzur Yaynevi, İstanbul, tarihsiz, XIX, 603.

²⁶ Mukâtil b. Suleyman, *Tefsîru Mukâtil b. Suleyman*, (Tahkik: Ahmed Ferîd), Dâru'l-Kutubi'l-İlmîyye, Beyrut, 2003, III, 210-211.

²⁷ İbn Kesîr, *Tefsîru'l-Kur'ânî'l-Azîm*, XII, 358.

²⁸ Ebu Hayyân, *Tefsîru'l-Bahri'l-Muhît*, VIII, 44.

²⁹ Elmalılı, *Hak Dîni Kur'an Dili*, VI, 4309.

³⁰ Câsiye, 45/25.

“*وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَمْ تَكُنْ آيَاتِي نَثَرَى عَلَيْكُمْ فَاسْتَكْبِرُنَّمْ وَكُنْتُمْ قَوْمًا مُجْرِمِينَ* / *İnkâr edenlere gelince, onlara söyle denir: “Ayetlerim size okunmuştu fakat sizler büyüklik tasladınız ve günahkâr bir toplum oldunuz değil mi?”*³¹

ذَلِكُمْ بِأَنَّكُمْ أَشَدُّهُنْ آيَاتِ اللهِ هُرُوا وَغَرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا فَالْيَوْمَ لَا يُعْرِجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْنِبُونَ / *Bunun sebebi, Allah’ın ayetlerini alaya almanız ve dünya hayatının sizin aldatmasıdır.”* Artık bugün ateşten çıkarılmazlar ve af dilemeleri kabul edilmez.³²

Göründüğü üzere; sûrede konu, gerek Allah’ın ayetleri/ آيات الله/ şeklinde lafzatullâha nispetle gerekse ayetlerimiz/ آياتنا/ ayetlerim/ آياتي ifadeleriyle tekrar ifade edilmektedir. Benzer şekilde ayat/ آيات lafzi, -ilgili tabloda görüldüğü üzere- onun ayetleri/ آياتها/ ayetlerimiz/ آياتنا/ terkipleri ile gelmesinin yanı sıra Rablerinin ayetleri/ آيات ربهم/ terkibiyle Allah’ın “Rabb” isim-sifatına da nispet edilmektedir.

Sûrede işlenen Kur’ân hakkındaki mevzular ise şöyle sıralanabilir:

1-Allah’ın ayetlerini Hz. Peygamber (a.s.)’a gönderen yine O’dur.

2-Allah’ın ayetlerine iman gerekir.

3-İnkâr, yalancılık ve günahkârlık ameliyesidir.

4-Allah’ın ayetleri inkârcılara okunduğu zaman, onlar bunları işitirler. Ancak daha sonra büyüklik taslayarak sanki onları hiç duymamış gibi direnirler.

5-İnkârcılar, Allah’ın ayetlerinden bir şey öğrenince onu alaya alırlar.

6-Allah’ın ayetlerini alaya almak, Ahirette inkârcıların göreceği azabın bir gerekçesidir.

6-Allah’ın ayetleri inkârcılara okunduğu zaman, onların delilleri ancak, “Doğru söyleyenler iseniz babalarımızı getirin” şeklinde karşılık vermektedir.

7-Ahiret günü inkârcılara, Allah’ın ayetlerin dünyadayken kendilerine okunduğu hatırlatılacaktır.

Hemen hemen her maddenin ana fikrini oluşturan husus, Kur’ân ayetlerinin Allah’tan vahiy yoluyla geldiği ve bunlar karşısında inkârcıların gösterdikleri tavır ve davranışlardır. Her ne kadar Ebu Cehil ve Nadr b. Hâris gibi müşriklerin ileri gelenleri hakkında nüzûl gerçekleşmişse de, aslında bunlar umum ifade etmektedir.³³ Nitekim sûrenin ilk altı ayeti konuya bir giriş mahiyetinde iken; yedi ila on birinci ayetleri, müşriklerin niteliklerini, onların tevhit inancına karşı gösterdikleri kör

³¹ Câsiye,45/31.

³² Câsiye,45/35.

³³ Ebu Hayyân, *Tefsîru ’l-Bahri ’l-Muhît*, VIII, 44.

taassubu sergileyen bir içeriğe sahiptir.³⁴ Dolayısıyla sûrede, Kur'ân'ın okunması sırasında inkârcıların, inkâr etmek, kibirlenmek ve kibirde ısrarcı olmak, günah-kârlık yapmak, alaya almak, atalarının geri getirilmesini istemek, yalanlamak, duymamış gibi davranışın gibi çeşitli tutumlarından bahsedilmektedir. Şu halde sûreye göre inkârcı tavrin en belirgin tezahürü, Kur'ân karşısında ortaya çıkmaktadır.

Câsiye süresinde Kur'ân ile ilgili mevzular sadece bunlarla sınırlı değildir. Bu bağlamda on birinci âyette³⁵ hem *هذا zamiri* ile Kur'ân'ın bir hidâyet rehberi olduğuna işaret edilmekte, hem de Rablerinin âyetlerini inkâr edenleri elem dolu çok büyük azabın beklediği haber verilmektedir. Yirminci âyette³⁶ de aynı şekilde *هذا zamiri* ile Kur'ân'ın, yakînen iman eden toplum için bir hidâyet ve rahmet kaynağı olduğu vurgulanmaktadır. Dolayısıyla sûrede sadece *هذا zamiri* ile bile iki defa Kur'ân'a işaret edilmektedir. Netice itibariyle otuz yedi âyetli sûrenin on bir âyetinde, direkt ya da dolaylı, Kur'ân ve Kur'ân âyetleri mevzu edilmektedir.

Son olarak belirtmek gereklidir ki, Câsiye süresi, başlangıcı ve bitisi yönüyle de, konu açısından tam bir bütünlük arz etmektedir. Zira sûrenin başlangıcında Kur'ân'ın *Azîz-Hakîm* Allah'tan indirildiği zikredilmekte; sûrenin sonunda da Kevnî âyetlerden olan âlemin, semâvât ve arzin *Azîz-Hakîm* Allah'a ait olduğu bildirilmektedir. Böylece hem Kur'ân âyetlerinin hem de Kevnî âyetlerin Allah'ın *Azîz* ve *Hakîm* isim-sıfatları ile irtibatı, inanan, düşünen ve şükreden müminlerin idrakine vurgulu ifadelerle bir daha sunulmuş olmaktadır.

IV-Sonuç

Mekkî bir süre olan Câsiye, bütününe kiyasla *âyât/آيات* kelimesinin en fazla geçtiği sürelerin başında (otuz yedi âyet içerisinde on iki defa) gelmektedir. Câsiye süresinde, *Allah'in âyetleri/آيات الله* iki farklı ifade ile yer almaktadır: Bunların birincisi, *آيات* kelimesinin yalın halde zikredilmesidir. Bu durumda, genellikle insanların etrafındaki Allah'ın varlığına, birliğine, kudretine delâlet eden “Kevnî âyetler” kastedilmektedir. İkincisi ise, gerek *آيات الله* lafzi ile gerekse Rabb isim-sıfatına izafeten diğer tamlamalar ile zikredilen “Kur'ân âyetleri”dir. Sûrenin on bir âyetinde, -direkt ya da dolaylı- Kur'ân ve Kur'ân âyetleri konu edilmektedir.

³⁴ Süleyman Ateş, *Yüce Kur'ân'ın Çağdaş Tefsîri*, Yeni Ufuklar Neşriyat, İstanbul, tarihsiz, VIII, 330, 332.

³⁵ *هذا هُدْيٌ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِنْ رَحْزِ أَلِيمٍ* Câsiye,45/11.

³⁶ *هذا بَصَائِرٌ لِلنَّاسِ وَهُدْيٌ وَرَحْمَةٌ لِقَوْمٍ يُوقَنُونَ*: Câsiye,45/20.

Kur'ân'ın anlatım üslubunca, sûrede insanın etrafındaki Allah'ın varlığına, birliğine, kudrette delâlet eden kevnî âyetler ile Kur'ân âyetlerinin her iki çeşidi de iç içe zikredilmektedir. Bu durum, iki gurup âyetin de tek kaynağının Allah olduğunu; bunların, Allah'ın varlığı ve yüceliğinin birer işaret taşıları konumunda bulunduğu göz önüne sermektedir. Sûrede bir taraftan Kur'ân'ın bir hidâyet rehberi ve rahmet kaynağı olduğu vurgulanmakta; diğer taraftan inkârcı tavrin en belirgin tezahürünün Kur'ân âyetleri karşısında ortaya çıktıgı anlatılmaktadır. Buna göre inkârcılar, Kur'ân âyetleri karşısında; inkâr etmek, kibirlenmek ve kibirde ısrarcı olmak, günahkârlık yapmak, alaya almak, atalarının geri getirilmesini istemek, yalanlamak, duymamış gibi davranışlar gibi çeşitli tutumlar sergilemektedirler. Aslında olması gereken, Allah'ın bütün âyetlerinin, insanı şüphesiz bir imana, derin tefekküré ve ona şükretmeye götürmesidir. Netice itibariyle gerek üslûbu ve gerekse muhtevası açısından Câsiye sâresi, Allah katından indirilen "Kur'ân âyetleri" ile yaratılış/yaratılanlar hakkındaki "Kevnî âyetler"in anlatıldığı vecîz sûrelerden birisidir.

KAYNAKÇA

Abdulgâkî, Muhammed Fuâd, *el-Mu'cemu'l-Mufehres li Elfâzi'l-Kur'âni'l-Kerîm*, Çağrı Yayıncıları, İstanbul, 1990.

Ateş, Süleyman, *Yüce Kur'ân'ın Çağdaş Tefsîri*, Yeni Ufuklar Neşriyat, İstanbul, tarihsiz.

Cevherî, İsmâîl b. Hammâd, *es-Sîhâh Tacu'l-Luga ve Sîhâhu'l-Arabiyye*, (Tahkik: Ahmed Abdulgafür Attâr), Dâru'l-Ilm li'l-Melâyîn, Beyrut, 1979.

Ebu Ca'fer en-Nehhâs, *Meâni'l-Kur'âni'l-Kerîm*, (Tahkik: M. Ali es-Sâbûnî), Câmiatu Ummi'l-Kurâ, Mekke, 1989.

Ebu Hayyân, Muhammed b. Yusuf, *Tefsîru'l-Bahri'l-Muhût*, (Tahkik: Komisyon), Dâru'l-Kutubi'l-İlmîyye, Beyrut, 1993.

Elmalılı, Muhammed Hamdi Yazır, *Hak Dini Kur'an Dili*, Ser Ofset Basımevi, Eser Kitabevi, İstanbul, 1971.

Fahreddîn Râzî, Muhammed, *Tefsîru'l-Fahri'r-Râzî*, Dâru'l-Fîkr, Beyrut, 1981.

-----, *Tefsîr-i Kebîr Mefâtîhu'l-Gayb*, (Tercüme: Suat Yıldırım, Lütfullah Cebeci, Sadık Kılıç, C. Sadık Doğru), Huzur Yaynevi, İstanbul, tarihsiz.

Ferâhîdî, Halîl b. Ahmed, *Kitâbu'l-Ayn muretteben ala Huriîfi'l-Mu'cem*, (Tertib ve Tahkik: Abdulhumeyd Hindâvî), Dâru'l-Kutubi'l-İlmîyye, Beyrut, 2003.

İbn Atiyye, Ebu Muhammed Abdulhakk, *el-Muharraru'l-Vecîz fi Tefsîri'l-Kitâbi'l-Azîz*, (Tahkik: Abdusselâm Abduşşâfi Muhammed), Dâru'l-Kutubi'l-Ilmiyye, Beyrut, 2001.

İbn Fâris, Ebu'l-Huseyn Ahmed b. Zekeriyyâ, *Mu'cemu Mekâyi'si'l-Luga*, (Tahkik: Abdusselâm Muhammed Hârun), Dâru'l-Cîl, Beyrut, 1991.

İbn Kesîr, Ebu'l-Fidâ İsmail, *Tefsîru'l-Kur'âni'l-Azîm*, Muessesetu Kurtuba, Kahire, 2000.

İbn Manzûr, Cemâluddîn Muhammed b. Mukerrem, *Lisânu'l-Arab*, Dâru'l-Fîkr, Beyrut, 1994.

İbnu'l-Cevzî, Ebu'l-Ferec Abdurrahman, *Nuzhetu'l-'Ayuni'n-Nevâzır fi Ilmi'l-Vucûh ve'n-Nezâir*, (Tahkik: M. Abdulkérîm Kâzım er-Râzî), Muessesetu'r-Risâle, 1984.

Kurtubî, Ebu Abdillah Muhammed, *el-Câmi' li Ahkâmi'l-Kur'ân*, (Tahkik: Abdullah et-Türkî) Muessesetu'r-Risâle, Beyrut, 2006.

Mukâtil b. Suleyman, *Tefsîru Mukâtil b. Suleyman*, (Tahkik: Ahmed Ferîd), Dâru'l-Kutubi'l-Ilmiyye, Beyrut, 2003.

Râgîb el-Isfahânî, *el-Mufredât fi Ğarîbi'l-Kur'ân*, (Tahkik: M. Seyyid Kîlânî), Dâru'l-Ma'rife, Beyrut, tarihsiz.

Suyutî, Celâluddîn, *el-İtkân fi Ulûmi'l-Kur'ân*, Matbaatu Hicâzî, Kahire, tarihsiz.

Tabatabâî, Muhammed Huseyn, *el-Mîzân fi Tefsîri'l-Kur'ân*, Muessesetu'l-E'lami li'l-Matbûât, Beyrut, 1973.

Taberî, Ebû Ca'fer Muhammed b. Cerîr, *Tefsîru't-Taberî el-Musemma Câmia'l-Beyân fi Te'vîli'l-Kur'ân*, Dâru'l-Kutubi'l-Ilmiyye, Beyrut, 1992.

Yavuz, Yusuf Şevki – Küçük, Abdurrahman, "Âyet", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, c.X, s.242-244. İstanbul, 1991.

Zemahşerî, Ebu'l-Kâsim Mahmûd, *Tefsîru'l-Keşşâf an Hakaiki Gavâmidî't-Tenzîl ve Uyûni'l-Ekâvîl fi Vucûhi't-Te'vîl*, Dâru'l-Kutubi'l-Ilmiyye, Beyrut, 2000.

Zerkânî, Muhammed Abdulazîm, *Menâhilu'l-Îrfân fi Ulûmi'l-Kur'ân*, Dâru'l-Kitâbi'l-Arabî, Beyrut, 1995.

Zerkeşî, Bedruddîn Muhammed, *el-Burhân fi Ulûmi'l-Kur'ân*, (Tahkik: Muhammed Ebu'l-Fadl Îbrâhîm), Mektebetu Dâri't-Turâs, Kahire, tarihsiz.

ÖZET

CÂSİYE SÛRESİNDE “ÂYÂTULLÂH”: TEVHİDE ÇAĞRI VE DELİLLER

Bu makalede *âyâtullah* kavramının Câsiye sûresindeki yeri incelenmiştir. Buna göre otuz yedi âyetlik Câsiye sûresi, bütününe kiyasla *âyât/آیات* kelimesinin en fazla (on iki defa) yer aldığı sûrelerin başında gelmektedir.

Câsiye sûresinde, *Allah’ın âyetleri* ifadesi temelde iki manayı içermektedir: Birincisi, insanın etrafındaki Allah’ın varlığına, birliğine, kudretine delâlet eden “Kevnî âyetler”dir. Sûrede، آیات kelimesi yalın halde geldiğinde genellikle bu tür âyetler kastedilmektedir. İkincisi ise, gerek ﷺ آیات lafzi ile gerekse Allah'a izafeten diğer tamlamalar ile zikredilen “Kur’ân âyetleri”dir.

Kur’ân’ın üslubunca, sûrede her iki tür âyetler iç içe anlatılmaktadır. Sûredeki anlatım tarzıyla; ister Kevnî isterse Kur’ânî bütün âyetlerin tek kaynağının Allah olduğu; bunların, Allah’ın varlığı ve yüceliğinin birer işaret taşıları konumunda bulunduğu göz önüne serilmektedir. Bu bağlamda tekrarlanan ifadelerle, bir taraftan mü’mîn insanın temel vasıfları arasında tereddüsüz iman, tefekkür ve şükür gibi hususiyetlerin bulunduğu vurgulanırken; buna karşın inkârcı tavırın en belirgin tezahürünün Kur’ân âyetleri karşısında ortaya çıktığı haber verilmektedir. Dolayısıyla Câsiye sûresi, Allah katından indirilen “Kur’ân âyetleri” ile yaratılış/yaratılanlar hakkındaki “Kevnî âyetler”in anlatıldığı vecîz sûrelerden birisidir.

SUMMARY

THE CONCEPT OF ÂYÂTULLÂH IN THE SURAH AL-JÂSIYAH: THE CALL TO TAWHID AND THE SIGNS OF IT

In this article, it is examined the concept of *âyâtullah* in the surah al-Jâsiyah. Accordingly, comparing with the other surahs of the Qur'an, the surah al-Jâsiyah, which comprises of 37 verses (ayat), it is the biggest surah where the word of *âyât* is used.

The term of *âyâtullah-* the verses of Allah' has basically two meanings in the surah al-Jâsiyah: the first are the cosmic signs surrounding the human being which signify the existence, unity and omnipotence of Allah. Generally, these types of verses

are meant when the word of *âyât-* آيات occurs in nominative form. Secondly, the Qur’anic verses are meant both by the term of *âyâtullah* and by the other compounds like *âyâtî*, *âyâtunâ*, *âyâtû Rabbihim* which are used for referring to Allah.

According to the style of the Qur’ân, the two above-mentioned types of verse are explained in nested form. Following the wording of the Qur’ân, it could be said that the one and only source of both the cosmic and Qur’anic verses is Allah; and it is also unfolded here that they are the signs of Allah’s existence and glory. On the one hand, it is emphasized with these repeated expressions in this context that the characteristics, such as the firm belief, thinking and gratitude are among the main peculiarities of man; and on the other hand it is mentioned here that the most distinct manifestation of the denialist attitude emerges against the Qur’anic verses. Accordingly, the surah al-Jâsiyah, is one of the concise surahs where both the Qur’anic verses and the cosmic verses related to the creation are elucidated.

РЕЗЮМЕ

«АЯТУЛЛАХ» В СУРЕ аль-ДЖАСИЯ: ПРИЗЫВЫ К ЕДИНОБОЖИЮ (ТАУХИД) И ДОКАЗАТЕЛЬСТВА

В этой статье была исследована концепция «аятуллах» в суре аль-Джасия. Сура аль-Джасия является сурой, где слово аятуллах проходит двенадцать раз. Это слово (آيات) используется здесь больше, в сравнении с другими сурами Корана.

Концепция Знамения Аллаха в суре аль-Джасия, в основном используется в двух смыслах: Первая, это Космические знамения (относящиеся ко Вселенной и Земле), которые находятся вокруг человека; такие, как Сущность Аллаха, Его единство и сила. Если слово آيات используется в своем смысле, имеется ввиду аяты именно такого вида. Вторая, это аяты Корана, которые используются в виде слова آيات الله и в виде других слов относящихся к Аллаху.

По стилю Корана, в суре аль-Джасия это слово используется именно в этих двух смыслах. Как это выражается в суре, единственным источником Космических и Коранических знамений, является Сам Аллах. В этих аятах говорится, что эти знамения проводники, которые ведут к познанию сущности и величества Аллаха. В этом контексте, непоколебимая вера, мышление и

благодарность несколько раз представляются и подчеркиваются, как основные черты верующего человека. Вместе с этим, здесь отмечается, что безбожные действия, как факт, очевидным образом проявляют себя именно против аятов Корана. Таким образом, сура аль-Джасия, является одной из сур где описываются «Коранические аяты» ниспосленные от Аллаха, и «Космические аяты», которые раскрывают смыслы создания и созданных.

Çapa tövsiyə etdi: i.f.d. M.M.Camalov

İSLAMIN İLK DÖVRLƏRİNDƏ CƏRH VƏ TƏDİL İSTİLAHLARININ MEYDANA ÇIXMASI

i.f.d. Qoşqar SƏLİMLİ

1. Ravi ilə əlaqədar olan istilahlar

Hədis alımları, hədisin doğruluğunu (səhhətini) təsbit etmədə, rəviləri ən önemli ünsür olaraq qəbul etmişdir. Onlar, bir hədisin rəvilərindən birisinin və ya bir neçəsinin hədis rəvayət etmək üçün əhil olmadığı zaman, hədisin səhhəti üçün lazımlı olan digər ölçülərə baxmadan, hədisin səhih olmadığı hökmünü vermişdir. Hədisin səhihliyi üçün gərkli olan *ittisal*, *şaz* və *mualləl* olmaması şərtləri, rəvilərin *ədalət* və *zəbt* (hafızə, yaddaş) baxımından etibarlı olduqlarının təsbitindən sonra araşdırılmışdır.

Bu hal, rəvilərin ədalət və zəbt cəhətindən, başqa bir ifadəylə, hədis rəvayət etməyə layiq olub olmamaları yönündən araşdırılmasını gərkli hala götirmişdir. Ravinin vəziyyəti, aparılan araşdırma nəticəsində mühəddislər tərəfindən yaradılmış cərh və tədil terminləriyle açıqlanmışdır. Bu baxımdan, rəvilərlə əlaqədar olan istilahların əksəriyyətini cərh və tədil terminləri təşkil etməkdədir. Cərh və tədil terminləri xaricində, hədisi sözlə (ləfzən) və ya mənayla (mənən) rəvayət etməsi baxımdan (Məs: Hədis rəvayətində bəzi səbəblərlə xəsis davranışması kimi), ravinin digər xüsusiyyətlərini ifadə etmək üçün də müəyyən istilahlardan istifadə olunmuşdur.

2. Cərh və Tədil İstilahlarının Meydانا Çıxışı

Bilindiyi kimi səhabə dönenindən etibarən rəvilər, hədis rəvayət edərkən etdikləri səhvələr nisbətində tənqid olunmuş və onların bu halları müxtəlif terminlərlə açıqlanmışdır. Rəvilərin hədis rəvayətindəki bacarığını ifadə edən bu məfhumlar, zaman keçidkəc kəmiyyət və keyfiyyət baxımından inkişaf etmişdir.

Səhabələr, Hz. Peygəmbərin nifaq əlaməti hesab etdiyi¹ yalandan, son dərəcə çəkinmişdir. Tarixdə, səhabənin Hz. Peygəmbər adından yalan söylədiyinə dair

¹ Əl-Buxari Əbu Abdullah Muhamməd b. İsmail, *əl-Cəmiyy-Səhih*, İman, I-VIII, İstanbul, 1981, I, s. 24; Müslim b. Haccac Əbu-l Hüseyn, *Səhihu Müslim*, İman, I-III, İstanbul, 1981, I, s. 102, 107, 109.

heç bir dəlil olmadığı kimi, onların hədis rəvayətində birbirlərinə güvəndiklərini göstərən səhīh rəvayətlər də çoxdur.²

Bütün bunlarla bərabər, Hz. Peyğəmbər yolunda can və mallarını fəda etməni özləri üçün ən böyük şərəf bilən, Onu (s. a. s.) canlarından da çox sevən səhabələrin, Onun (s. a. s.) adından yalan söyləmələri mümkün deyildir. Qəsdən yalan söyləmək bir tərəfə, səhvən artıq və ya əskik bir şey deyərək “mən kəzəbə” hədisinin əhatə dairəsinə girmə qorxusu, bəzi hallarda onları hədis rəvayət etməktən belə çəkindirmişdi.³

Bütün bu diqqət və dəqiqliyə baxmayaraq, səhabənin unutma, yanılma kimi təbii zəifliklərdən tamamilə uzaq olduqlarını söyləmək də doğru deyil. Necə ki, səhabələrin bunun kimi səhvərin qarşısını almaq məqsədiylə, öz aralarında rəvayətləri yoxladıqları, təhqiq və təshih etdiklərinə dair misallar çoxdur.⁴ Səhabələrin, səhvəri, unutmaları və yaxşı əzbərləməmə hallarını açıqlamaq üçün, istifadə etdikləri əsas ifadələr bunlardır:

Bir şey eşitdi, ancaq əzbərləyə bilmədi (⁵سَمِعَ شَيْئًا فَلَمْ يَحْفَظْهُ), *unutdu* (⁶نَسِيَ), *səhv etdi* (⁷أَخْطَأَ), *vəhm etdi* (⁸وَهْمٌ), *xəta etdi* (⁹غَلَطٌ), *hədisi yaxşı eşitmədi* (¹⁰سَمِعَ سَعْيًا), *heyrat* (¹¹عَجْبٌ) və s.

Səhabənin Rəsulullahın (s. a. s) yaxınında olması və Ərəb dilini çox yaxşı bilməsi, onların hədis rəvayətində çox az səhv etməsi üçün iki vacib amildir. Səhabə dövründə, edilən səhvərə dəlalət etməsi üçün müxtəlif ifadələr istifadə edilməklə bərabər *ədalət* və *zəbt* ilə bağlı üzərində ittifaq edilən hər hansı bir termin mövcud deyildir. Çünkü səhabə ədalət cəhətindən qüsursuzdur, onların zəbt baxımından yanılmaları isə bəzi hədislərə aid olduğundan, davamlı baş verən bir hadisə deyildir.

Fitnə hadisələrindən sonra meydana gəlməyə başlayan hədis uydurma fəaliyyətləri, mühəddisləri isnad sistemini yaygınlaşdırmağa və raviləri tədqiq etməyə sövq etmişdir. Səhabə və böyük tabiilərin həyatda olması, güvən hissinin cəmiyyət

² Əhməd b. Hənbəl, *al-Müsnəd*, I-VI, İstanbul, 1982, VI, s. 152.

³ İbn Əbi Hatim Abdurrahman b. Əbi Hatim ər-Razi, *Kitabu-l Cərh və-t Tədil*, I-IX, Beyrut, 1952, II, s. 7.

⁴ Accac Muhəmməd Accac əl-Xətib, *əs-Sünna qablət- tədvin*, Beyrut, 2005, s. 76-84.

⁵ Müslüm, a. k. ə., Cənəiz, s. 25; əz-Zərkəşî Muhəmməd b. Abdullah, *əl-İcaba li iradi məstədrəkəthu Aişa aləs-Səhabə*, (təhqiq: Səid əl-Əfqani), Beyrut, 1970, s. 102-114.

⁶ Müslüm, a.k.ə., Cənəiz, s. 27; əz-Zərkəşî, a.k.ə., s. 77, s. 102.

⁷ Müslüm, a.k.ə., Cənəiz, s. 27; əz-Zərkəşî, a.k.ə., s. 77, s. 102, s. 145.

⁸ Müslüm, a.k.ə., Salətul-müsafirin, s. 295; əz-Zərkəşî, a.k.ə., s. 84.

⁹ əz-Zərkəşî, a.k.ə., s. 108.

¹⁰ a.k.ə., s. 108.

¹¹ Müslüm, a.k.ə., Heyz, s. 59.

arasında yaygın olmasını və bir çox ravinin tənqidə uğramasının qarşısını almışdı, ancaq artıq bu dövrdə -hicri birinci əsrin son dördə biri- ravi ilə əlaqədar bəzi cərh və tədil istilahları meydana çıxmışdır.

Bu dövrdən başlayaraq, təqribən üçüncü əsrin əvvəllərinə qədər ravidən haqqında istifadə olunan cərh və tədil məfhumları **نَفَقٌ , صَدُوقٌ , دَجَالٌ , كَذَابٌ** kimi- ravinin ədalət yönündən etibarlı olub-olmaması ilə bağlı olduğundan, ravinin zəbt halını bildirən istilahlar müşahidə olunmamaqdadır.¹² Ancaq bu hal, o dönmədə ravidən zəbt baxımından araşdırılmışlığı mənasına gəlməməkdədir. Çünkü bu əsrənə ravidən zəbt baxımından araşdırıldığı məlum bir məsələdir. Böyük mühəddis Şubənin (v. h. 160 / m. 777): “Əgər Süfyan əs-Səvri mənə müxalifət edərsə, onun rəvayəti tərcih olunar¹³, çünkü o məndən hafizdir (yaddaşı güclüdür)”¹⁴, “Əbu Osman ən-Nəhdidən rəvayətdə, Asim mənim üçün Qətadədən daha sevimlidir, çünkü o daha hafizdir”¹⁵ və bunun kimi bəzi sözləri də ravidən haqqında hafızə yönündən ortaya qoyulmuş araşdırılmalara nümunədir.

Hicri ikinci əsrənə, ravidən zəbt baxımından vəziyyətlərini açıqlayan istilahlar olmamaqla bərabər, zəbti səbəbilə ravinin tərk edilməsini tələb edən prinsiplər meydana çıxmışdır. Bunlar:

1. Ravinin, hədis rəvayəti sahəsində tanınmış mühəddislərə dəfələrlə müxalifət etməsi.

Şubə, bu xüsusu, belə açıqlamışdır: “Hədis elmində məşhur olan mühəddislərdən, onların (alimlərin) bilmədiyi bir çox hədisi rəvayət edən ravinin hədisi tərk edilər.”¹⁶

2. Ravinin rəvayətində səhvlerinin çox olması.

Süfyan əs-Səvrinin, bu mövzudaki açıqlaması belədir: “Xətadan qurtulan yoxdur. Ancaq ravinin səhvi az, hafızəsi güclüdürse, o hafizdir; ancaq səhvi çoxdursa, onun hədisi tərk olunmalıdır.”¹⁷ Abdurrahman b. əl-Mehdi də hafızə yönündən ravidəri üç qismə ayırmışdır. Bunlardan ilk ikisi hafızə baxımından səhvi olmayan

¹² İbn Əbi Hatim, a.k.ə., II, s. 38.

¹³ İbn Əbi Hatim, a. k. ə., I, s. 63; IV, s. 222-223.

¹⁴ a. k. ə., I, s. 65.

¹⁵ a. k. ə., I, s. 145.

¹⁶ İbn Hibban Muhamməd b. Hibban, *əl-Məcruhin minəl-muhaddisin vəd-duafa vəl-mətrukin*, I-III, Hələb, tarixsiz, I, ss. 74, 77, 79; ən-Nisaburi Hakim Muhamməd b. Abdullah, *Marifətu ulumil-hadis*, Mədinə, 1977, s. 62.

¹⁷ əl-Bağdadi əl-Xatib Əhməd b. Əli, *əl-Kifaya fi ilmir-rivayə*, Beyrut, 1985, s. 174.

və ya az olan, üçüncüsü isə çox vəhm^{*} edən ravidir ki, onun etdiyi rəvayət tərk olunur.¹⁸

3. Ravinin təlqini qəbul etməsi: Yəhya b. Səid əl-Qəhtan, bu xüsusdakı qaydanı belə açıqlamışdır: “Əgər, yaşlanmasından əvvəl şeyxə (rəvayət etdiyinə zidd olan bir rəvayət) təlqin edilər o, təlqini qəbul etməz və özü bildiyi şəkildə rəvayət etməyə davam edərsə, bu şeyxin zəbtində bir problem yoxdur”¹⁹ Başqa bir rəvayətə görə isə Yəhya əl-Qəhtan belə demişdir: “Bir adama təlqin edilər və o, öz rəvayətinə əlavə olunan qismin fərqinə vararsa, onun hafızasında problem yoxdur.”²⁰

Hicri ikinci əsrə, ravinin zəbtini təsbit etmək məqsədi ilə meydana çıxan qeyd etdiyimiz prinsiplər, hicri üçüncü əsrə də qəbul edilərək tətbiq edilmişdir.

Hicri ikinci əsrə ravilərin bir sıra keyfiyyətləri (ədalət, zəbt) araşdırılmışdır. Ravilərin ədalət baxımından araşdırılması nəticəsində, onların ümumi hali cərh və ya tədil sözləri ilə açıqlanmışdır. Ravilərin zəbt yönündən tərk edilməsini tələb edən prinsiplər meydana çıxdığı və tətbiq olunduğu halda, bu yönüylə onların hallarını bildirən söz və istilahlara bu əsrə rast gəlinmir.²¹

Yuxarıda da işarət edildiyi kimi hicri ikinci əsrə ravilərlə əlaqədar olaraq istifadə edilən cərh və tədil məfhumları, əsasən onların rəvayətinin məqbul olub olmamasıyla bağlı olan istilahlardır.

Hicri üçüncü əsrə isə hədislərin səhih - zəif olaraq iki yerə ayrılması üçün göstərilən fəaliyyətlə bərabər, hədis rəvayət etmək üçün uyğun olub olmaması baxımından ravilərin ayrılması və onlarla əlaqədar istilahlar da çoxalmışdır. Hicri ikinci əsrə mövcud olmayan yeni istilahların, bu dönmədə ortaya çıxması, etibarlılıq yönündən ravilərin təqsimi ilə əlaqədardır.

Hicri üçüncü əsrə yazılan və müasir dövrümüzə qədər gəlib çatan ən böyük rical əsərinin müəllifi İbn Əbi Hatim (v. h. 327 / m. 938) hədis rəvayət etməyə layiq olub olmaması baxımından raviləri aşağıda qeyd edəcəyimiz beş qismə ayırmışdır. Bunlar:

1. *Səbt, hafız, mutqin, cihbiz va naqid* olan ravilər. Bunların cərh və tədilinə etibar edilir, hədislərinə də güvənilir.

* Vəhm – sənəd və mətnədə doğru zənn edərək, səhv etmək.

¹⁸ Ər-Ramahürmüzi Həsən b. Abdurrahman, *əl-Muhaddisul-fasil beynər-ravi vəl-vai*, Beyrut, 1984, s. 406.

¹⁹ Əl-Bağdadi, a. k. ə., s. 180-181.

²⁰ İbn Məin Yəhya, *Yəhya b. Məin va kitabuhut-tarix*, I-IV, Məkkə, 1979, II, s. 658.

²¹ İbn Əbi Hatim, *əl-Cərh*, I, s. 74.

2. Ədalət sahibi *səbt*, *saduq*, *hafız* və *mutqin* rəvilərdir. Bunların hədislərinə də güvənilir.

3. *Saduq*, vərə²² sahibi və bəzən yanılan (vəhm edən) rəvilərdir. Bunların hədislərinə də etibar edilir.

4. *Saduq*, vərə sahibi olmaqla bərabər *qəflət*, *vəhm*, xəta və səhvi olan rəvilər. Belə rəvilərin etdiyi rəvayətlər *tərgib*, *tərhib*, *zühd* və ədəb kimi mövzulara aiddirsə, onların hədisi yazılır, haram – halal mövzularından bəhs etdiyi zaman isə bu hədislərlə hökm verilməz.

5. *Sidq* və əmanət əhli olmayanlar. Bunlar yalançı rəvilərdir ki, bunların hədisləri qəti olaraq tərk edilir.²³

NƏTİCƏ

Bütün elmlər özünəməxsus istilahlar, spesifik məfhumlar və səciyyəvi sözcüklərə malikdirlər. İslami elmlərdə də dindəki müxtəlif məsələləri və problemləri izah etmək, onları açıqlamaq üçün xüsusi istilah və terminlərdən istifadə olunmaqdadır. Bu sahədə Hədis elminin və onun daxili hissəsi olan Cərh və Tədil elminin xüsusi yeri vardır. Hədis, öz terminologiya zənginliyi ilə seçilən bir elmdir.

Biz, bu məqaləmizdə Cərh və Tədil elminin Hədis elmi daxilində formallaşması və bu proseslə birlikdə ilkin dönəmlərdə Cərh və Tədil istilahlarının əmələ gəlməsi məsələsiylə əlaqədar elmi araşdırımıza yer vermişik.

РЕЗЮМЕ

Ключевые слова: Хадис, Джарх, Тадиль, Термин, Рави

Каждая наука имеет свою специфическую терминологию и особенные словообразования относящиеся именно к ней. Для выяснения и расскрытия некоторых проблематичных вопросов Исламские науки тоже используют специальные термины. В том числе наука аль-Джарх ват-Тадиль (критика текстов и лю-

²² Vərə – dini hökmlərə riayət etmədə dəqiqlik.

²³ İbn Ədi Hatim, a. k. ə., I, s. 10.

дей в науке Хадис), которую включает в себя наука Хадис, так же имеет свою собственную терминологию.

В этой статье мы коротко изложили процесс образования науки аль-Джарх ват-Тадиль внутри науки Хадис в начальных веках Хиджры. А так же в статье затронуты некоторые вопросы, относящиеся к образованию терминологии науки аль-Джарх ват-Тадиль.

SUMMARY

Keywords: Hadith, Jarh, Tadil, Term, Rawi

All scientific fields have their own specific terminology. Islamic sciences, in turn, use specific terms to elucidate and explain various religious subjects and problems. The '*Ilm al-hadith*' (the science of hadith) and '*'ilm al-Jarh wa Ta`dil*' (the science of Hadith criticism), which is a branch of the '*'ilm al-hadith*', have particular place in this field. The '*'ilm al-hadith*' is remarkable for its richness of terminology.

The formation of '*'ilm al-Jarh wa Ta`dil*' as a branch of the '*'ilm al-hadith*' as well as the formation of the terminology of Hadith criticism with this process in the early stages, are investigated in this article.

Açar sözlər: Hədis, Cərh, Tədil, İstilah, Termin, Ravi

ƏDƏBİYYAT

1. Accac, Muhəmməd Accac əl-Xətib, *əs-Sünnə qablət- tədvin*, Beyrut, 2005.
2. əl-Bağdadi, əl-Xatib Əhməd b. Əli, *əl-Kifayə fi ilmir-rivayə*, Beyrut, 1985
3. əl-Buxari, Əbu Abdullah Muhamməd b. İsmail, *əl-Cəmiyyə-Səhih*, İman, I-VIII, İstanbul, 1981.
3. Əhməd b. Hənbəl, *əl-Müsənəd*, I-VI, İstanbul, 1982.
5. İbn Əbi Hatim, Abdurrahman b. Əbi Hatim ər-Razi, *Kitabu-l Cərh və-t Tədil*, I-IX, Beyrut, 1952
6. İbn Hibban, Muhamməd b. Hibban, *əl-Məcruhin minəl-muhaddisin vəd-duafa vəl-mətrukin*, I-III, Hələb, tarixsiz.
7. İbn Main, Yəhya, *Yəhya b. Main va kitabuhut-tarix*, I-IV, Məkkə, 1979.

8. Müslim b. Haccac, Əbu-l Hüseyn, *Səhihu Müslim*, İman, I-III, İstanbul, 1981.
9. ən-Nisaburi, Hakim Muhamməd b. Abdullah, *Marifətu ulumil-hadis*, Mədinə, 1977.
10. ər-Raməhürmüzi, Həsən b. Abdurrahman, *əl-Muhaddisul-fasil beynər-ravi vəl-vai*, Beyrut, 1984.
11. əz-Zərkəş, Muhəmməd b. Abdullah, *əl-İcabə li iradi məstədrəkəthu Aişə aləs-Səhabə*, (təhqiq: Səid əl-Əfqani), Beyrut, 1970.

Çapa tövsiyə etdi: i.f.d. N.G.Abuzeirov

KLASSİK ƏRƏB DİLİNDE EMFATİK SAMİT SƏSLƏR

Vüqar QARADAĞLI
(Bakı Dövlət Universiteti)

Klassik ərəb dilində dörd emfatik samit səs var: sad, dad, ta və za.

Emfatik samit səslərin məxrəc və sıfətləri onlar haqda təsəvvürün əldə olunması üçün baza xarakterli məlumat hesab edilir.

Məxrəcləri. Sad samit səsin xüsusi məxrəci: dilin ucu ilə alt kəsici dişlərin azaçıq yuxarı hissəsinin arasında əmələ gələn nov. Dad samit səsin xüsusi məxrəci: dilin kənar hissələrinin azı dişlərlə kipləşən yer. Ta samit səsin xüsusi məxrəci: dilin ucuna yaxın ön hissəsinin üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahə ilə kipləşən yer. Za samit səsin xüsusi məxrəci: dilin ucu ilə üst kəsici dişlərin altına yaxınlaşdıraraq aralarında əmələ gələn nov [2, 113-114].

Sıfətləri. Sad samit səsin sıfətləri: həms, rixvə, isti'la, itbaq. Dad samit səsin sıfətləri: cəhr, rixvə, isti'la, itbaq, istitalə. Ta samit səsin sıfətləri: cəhr, şiddə, isti'la, itbaq, qəlqələ. Za samit səsin sıfətləri: cəhr, rixvə, isti'la, itbaq.

Göründüyü kimi, ümmülikdə sad, dad, ta və za samit səsləri 8 sıfətə malikdir.

Cəhr¹ (cingiltilik) və həms² (karlıq) sıfətləri. Azərbaycan dilində də bu princip üzrə səslər təsnif olunur. Heç birimiz üçün dilimizdəki [b], [c], [d], [g], [ğ], [j], [q], [l], [ŋ], [y], [r], [v], [z] səslərinin cingiltili və [ç], [f], [h], [x], [k] (kı), [k], [p], [s], [ş], [t] səslərinin kar olması yenilik deyil. Habelə bəzilərin bir-biri ilə qarşılıqlı təşkil etməsi də məlumdur: [b] – [p], [c] – [ç], [d] – [t], [g] – [k] (kı – kitab), [ğ] – [x], [j] – [ş], [q] – [k] (kakaо), [v] – [f], [z] – [s].

Təcvid alımları də neçə əsr bundan əvvəl ərəb dili səslərini səs tellərinin iştirakına görə cingiltili və kar olaraq təsnif ediblər. Səs tellərinin iştirakı ilə yaranan cingiltili səslər cəhr sıfətinə, səs telləri iştirak etməyən kar səslər isə həms sıfətinə malikdir [2, 97].³

¹ الْجَهْر – lügəvi mənası: «açıq-aydın olmaq», «səsi ucaltma»; istilahi – «cingiltilik».

² الْهَمْس – lügəvi mənası: «پیچلتی»; istilahi – «karlıq».

³ Cəhr sıfətinə malik cingiltili hərfələr (səslər) الْحُرُوفُ الْمَجْوُرَة (səslər), həms sıfətinə malik səslər isə kar hərfələr (səslər) الْحُرُوفُ الْمَهْوُسَة adlanırlar.

Ərəb dilində 19 cəhr sıfətinə və 10 həms sıfətinə malik səs var.

Cəhr sıfətinə malik olan səslər: [']⁴, [b], [c], [d], [z], [r], [z], [d], [t]⁵, [z], ['], [g], [q]⁶, [l], [m], [ŋ], əlif ([əə]/[aa]), [v] ([uu]), [y] ([ii]).

Həms sıfətinə malik olan səslər: [t], [s], [h], [x], [s], [ş], [s], [f], [k], [h].

Bu səslərin bəziləri bir-biri ilə qarşılıqlı təşkil edir: ['] - [h], [d] - [t], [z] - [s], [z] - [s], ['] - [h], [g] - [x].

Rixvə⁷ (ləngimə), şiddə⁸ (tezolma) və aralarındaki beyniyyə⁹ (orta mövqe) sıfətləri. Bildiyimiz kimi, ərəb dili hərfləri hərəkəli (bə hərfi timsalımda: [bə], [bi], [bu]) və hərəkəsiz olmaqla (['əb]) dörd forması var.

Rixvə, şiddə və beyniyyə sıfətləri samit səslərin yalnız özündən sonra sait gəlməyən, hərəkəsiz halına aiddir.

Bəhsə başlamazdan öncə qısa saitlərin tələffüzünə sərf olunan vaxtin ölçüsü məsələsinə aydınlıq gətirək. Qısa saitlər (fəthə [ə]/[a], kəsrə [i] və damma [u]) hər hansı bir sözün tərkibində eyni ölçüdə olur. Bir hərəkənin səslənməsini, məsələn ½ saniyəyə bərabər tutsaq, bu o deməkdir ki, hər bir hərəkə (kısa sait) bu ölçüdə səslənir. Məsələn, كتب [kútibə] sözündəki qısa saitlər biri digərinə nisbətdə nə uzadıla, nə də qısalıldı bilər, hər birisi digərinə nisbətdə eyni ölçüdə tələffüz olunmalıdır. Bu, qısa saitlərin xüsusiyyətidir, çünkü onların tələffüzü zamanı hava axını burun və ağız boşluğundan heç bir maneəyə rast gəlmədən xaric olur. Danışiq tempindən asılı olmaya-raq qısa saitlər eyni ölçüdə tələffüz edilir. Samit səslərlə situasiya isə tamamilə fərqlidir. Samit səslər tələffüz zamanı bu və ya digər maneəyə rast gəldiyindən bəzisi nisbətən uzun, bəzisi də nisbətən qısa olur. Məhz bu baxımdan, yəni hava axınının səsin tələffüzü zamanı axması, yaxud kəsilməsi baxımdan samit səslərin tələffüzdə ləngimə (rixvə) və tezolma (şiddə) sıfətlərinə malik olması baş verir. Biz bunu dili-mizdə də müşahidə edə bilərik. Məsələn, *qab* və *baş* sözlərini tələffüz edərkən hiss edirik ki, *qab* sözündə son be səsi tələffüzdə tezolma ilə, *baş* sözündə son şə səsi isə tələffüzdə ləngimə xüsusiyyəti ilə seçilir. Başqa sözlə şe be-yə nisbətən bir qədər artıq səslənir.

⁴ Müasir ərəb dilçiliyində ['] həmzə samiti sərf cingiltili deyil, yaricingiltili (səs telləri kipləşmədən öncə azca ehtizaza gəlir), yarımkar (səs telləri kipləşdiyinə görə ehtizazım itirir) hesab edilir.

⁵ Müasir ərəb dilçiliyində [t] ta samiti cingiltili deyil, kar hərfərinə aid edilir.

⁶ Müasir ərəb dilçiliyində [q] qaf samiti cingiltili deyil, kar hərfərinə aid edilir.

⁷ لُغْوَةٌ وَّاْ يَاْ لُغْوَةٌ الْرَّخْاْرَةُ – lügəvi mənası: «zəiflik», «süstlük», «yumşaqlıq»; istilahi – «ləngimə».

⁸ لُغْوَةٌ وَّاْ يَاْ لُغْوَةٌ الشَّدَّةُ – lügəvi mənası: «qüvvət», «güç», «çoxluq»; istilahi – «tezolma».

⁹ لُغْوَةٌ وَّاْ يَاْ لُغْوَةٌ الْبَيْنَيَّةُ, yaxud – lügəvi mənası: «orta», «aralıq»; istilahi – «orta mövqe».

Ərəb dilində 16 rixvəli səs var: [s], [h], [x], [z], [s], [ş], [ş], [d], [z], [ğ], [f], [h], əlif [əə]([aa]), [y] ([uu]), [y] ([ii]) [2, 98]¹⁰. Bu səslərin tələffüzdə ləngiməsini hansı yolla aşkar etmək olar? Əsas şərt həmin səsləri olduğu kimi, yəni özündən sonra saitin gəlmədiyi duruma salmaqla göstərmək olar, məsələn [’əş], [’əh], [’əx], [’əz], [’əz], [’əş], [’əş], [’əd], [’əz], [’əğ], [’əf], [’əh], [’əə], [’ay] ([’uu]), [’ey] ([’ii]) hərf birləşmələrini tələffüz edəndə qeyd olunan səslər üzərində səsin tam kəsilməsi təmin olunmur, çünki həmin səslər kipləşən deyil, novlu samit səsləridir, yəni tələffüzü zamanı hava axını novdan axır, nəticədə dərhal kəsilməyən səs alınır.

Ərəb dilində səkkiz şiddəli səs var: ['], [b], [t], [c], [d], [t], [q], [k]. Burada da əsas şərt həmin səsləri olduğu kimi, yəni özündən sonra saitin gəlmədiyi duruma salmaqla sıfətin özünü büruzə verməsidir, məsələn [’ə'], [’əb], [’ət], [’əc], [’əd], [’ət], [’əq], [’ək] hərf birləşmələrini tələffüz edəndə həmin səslər üzərində səsin tam kəsilməsi rahat təmin olunur. Çünki həmin samit səslər kipləşəndir, yəni tələffüzü zamanı hava axını məxrəclə toqquşur və səsin tam kəsilməsi mümkün olur.

Bələliklə, rixvəli səslərin tələffüzünə sərf olunan zaman şiddəli səslərin tələffüzünə sərf olunandan bir qədər artıqdır.

Təcvid alımları bir-birinin qarşılığı olan rixvə-şiddə sıfətlərini müəyyənləşdirərkən beş səsi kənarda qoyublar: tələffüzündə titrəyiş olan [r], novlu ['], kipləşən-süzülən [l], [m] və [ŋ] samit səslərini. Onlar həm bir qədər rixvə, həm də bir o qədər şiddə sıfətinə malikdir. Məsələn, ra [r] titrəkliyi ilə rixvəli, kipləşməsi ilə şiddəlidir, ayn ['] novluluğu ilə rixvəli olsa da, nov o dərəcədə tez qapanır ki, şiddə sıfəti də özünə, necə deyərlər, yer tapır, ləm [l], mim [m] və nun [ŋ] isə kipləşməsi ilə şiddəli, sözünlən olduğuna görə rixvəliyi büruzə verir. Bu səbəbdən [r], ['], [l], [m] və [ŋ] səslərini tələffüz edərkən sərf olunan zaman rixvə və şiddə sıfətlərinə malik səslərin tələffüz olunmasına sərf olunan zaman arasındadır. Təcvid alımları hətta yeni bir sıfət də ortaya qoyublar ki, bu sıfət yuxarıda sözü gedən iki sıfətin orta mövqeyini özündə eks etdirir. Həmin sıfət beyniyyə adlanır (orta mövqe).

İsti'la¹¹ (qalxma) və ondan yaranan təfxim¹² [2, 104] (qalınlaşma) və istifal¹³ (enmə) və ondan yaranan tərqi¹⁴ [2, 104] (incələşmə). Səslərin bu sıfətləri onların tələffüzü

¹⁰ Rixvə sıfətinə malik hərflər (səslər) tələffüzündə ləngimə olan (zəif) hərflər (səslər) və ya ələrovf əllərخاوا (səslər) tələffüzündə ləngimə olan (zəif) hərflər (səslər) ələrovf əlləرخاوا, şiddə sıfətinə malik hərflər (səslər) tələffüzündə tezolma olan hərflər (səslər) əلəروف əللتوسط, beyniyyə sıfətinə malik hərflər (səslər) isə aralıq hərfləri (səsləri) əلەمشىدە، yaxud əلەيبييە adlanırlar.

¹¹ 11 – lügəvi mənəsi: «yüksəklik», «böyüklük», «üstünlük»; istilahi – «qalxma».

¹² 12 – ələstülmə – التغيم, lügəvi mənəsi: «böyütmə», «şişirtmə»; istilahi – «qalınlaşma».

¹³ 13 – lügəvi mənəsi: «aşağı», istilahi – «enmə».

zamanı hava axınının yönlendiyi tərəflə müəyyənləşdirilir. Tələffüz zamanı hava axınının yuxarı, sərt damağa doğru qalxması ilə əmələ gələn səslər isti'la, tələffüz zamanı hava axınının aşağıya doğru enməsi ilə əmələ gələn səslər isə istifal sıfətinə malikdir.

Əlisba hərfələrdən 7-si ([x], [s], [d], [t], [z], [g], [q]) isti'la sıfətinə malikdir [2, 100]¹⁴. İsti'la sıfətinin aşkar edilməsi göstərilən yeddi səsi özündən sonra fəthə hərəkəsi ilə tələffüz edən zaman mümkün olur. Fəthəni biz transkripsiyada şərti olaraq [ə] və ya [a] səsi kimi göstəririk. Buna rəğmən bilirik ki, fəthə hava axınının boğaz və ağız boşluğunundan axıb səs tellərinin iştirakı ilə maneəsiz açıq ağızdan çıxan səsdır. Bu zaman dilimizdəki [ə] saitinin tələffüzündən fərqli olaraq dodaqlar kənarlara dartılmır. İsti'la səsləri olan xa, sad, dad, ta, za, ğayn və qaf hərfərinin fəthə ilə tələffüzü zamanı isti'la sıfəti hesabına hava axını yuxarı, sərt damağa doğru yönləmir. İsti'la sıfəti öz işini bununla bitirmir. Bu sıfətin təfxim (qalınlaşma) əlaməti var ki, bu əlamət bilavasitə hava axınının yuxarı, sərt damağa doğru qalxaraq yönləndiyi üçün sərt damağa dəyib ağız boşluğununda əks-səda yaradır, boş otaqda əmələ gələn əks-səda kimi: [xâ], [sâ], [dâ], [tâ], [zâ], [gâ], [qâ], [xââlidiiñə], [şââdiqiiñə], [dâââââlliiñə], [tââ'ísfutuñ], [zââlimiiñə], [ğââfiliiñə], [qââlə]. Həmin əks-səda alınan fəthənin qalınlığını şərtləndirir. Yəni, təfxim isti'ladan əmələ gələn bir əlamətdir, onun törəməsidir. Hava axını yuxarı, sərt damağa doğru qalxıb yönlənməsəydi, onun sərt damağa dəyib ağız boşluğununda əks-səda da yarada bilməzdi. Təfximi biz isti'lanın II fazası kimi də qiymətləndirə bilərik. Hava axınının sərt damağa dəyməsi ilə müşayiət olunan səsin ağız boşluğununda dolub əks-səda ilə nəticələnməsi təfxim əlamətidir¹⁵.

Əlisbanın digər hərfəleri (['], [b], [t], [s], [c], [h], [d], [z], [r], [z], [s], [ş], ['], [f], [k], [l], [m], [ŋ], [h], ərif: [əə]/[aa], vav: [y]/[uu], yə: [y]/[ii]) istifal sıfətinə malikdir. Tələffüz zamanı hava axınının aşağı, yumşaq damağa doğru enərək yönlənməsi müşahidə olunur. İstifal hərfərini fəthə hərəkəsi ilə birgə tələffüz edəndə istifal sıfəti, yəni tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru deyil, əksinə aşağıya doğru yönlənməsi özünü aşkar edir: ['ə], [bə], [tə], [sə], [cə], [hə], [də], [zə], [rə], [zə], [sə], [şə], ['ə], [fə], [kə], [lə], [mə], [ŋə], [hə], [yə], [yə]¹⁶.

¹⁴ – لُجُوْيٌّ مَنَاسِيٌّ: «inceleşmə», «nazikləşdirmə», «yumşaltma»; istilahi – «inceleşmə».

¹⁵ İsti'la sıfətinə malik hərfər (səslər) tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru qalxaraq yönlənən hərfər (səslər) حروف الارتفاع، istifal sıfətinə malik hərfər (səslər) isə tələffüzü zamanı hava axınının aşağı, sərt damağa doğru enərək yönlənən hərfər (səslər) adlanır حروف الارتفاع – هو سمن يعتري الحرف فينتلىء الفم بصاده.

¹⁶ – لُقْخِيْمٌ – هو سمن يعتري الحرف فينتلىء الفم بصاده.

¹⁷ Uzun saitlər: [əə]/[aa], [uu], [ii] bu sıradə verilmir, çünkü uzun saitdən sonra əlavə fəthə hərəkəsi gələ bilməz.

Bəziləri, ha, ayn və vav səslərini səhv olaraq isti'la sıfəti kimi tələffüz edirlər və göstərirlər ki, bu səslərdən sonra fəthə hərəkəsinin [a] kimi səslənməsi elə isti'la sıfəti və onun nəticəsi təfxim əlamətinə malik olması ilə bağlıdır. Bu, yanlış fikirdir. Çünkü, [ha], ['a], [va] tələffüzündə hava axınının yuxarı yönlənməsi baş vermir, hava axını sərt damağa dəyiş əks-səda da əmələ gətirmir ki, təfxim əlaməti kəsb etsin. Səs normal şəkildə ağız boşluğunundan xaric olur, sadəcə, ha, ayn və vav samit səslərinin məxrəcləri fəthə hərəkəsinin [ə] kimi səslənməsinə imkan yaratmır. Hava axınının aşağıya doğru yönlənməsi, yəni hərfin istifal sıfəti ilə tələffüz olunması onu normal, qalınlaşmadan tərqiq əlaməti ilə tələffüzünə, yəni hava axınının ağız boşlığında dolmayıb səsin əks-sədəsiz səslənməsinə gətirib çıxarır.

İstifal sıfətinə malik üç səsin – ra [r], ləm [l] və uzun sait bildirən əlifin özəl qaydaları var. Onların bəzi hallarda tərqiq ilə deyil, təfxim ilə tələffüz olunmasını tənzimləyən qaydaları bilmək vacibdir.

İtbaq¹⁸ (qabarma) və infitah¹⁹ (neytral vəziyyət). Səslərin itbaq və infitah sıfətləri onların tələffüzü zamanı dilin aldığı vəziyyətlə müşayyənləşir. Tələffüz zamanı dilin yuxarı, sərt damağa doğru qalxıb qabarmaqla müşahidə olunan səslər itbaq və əksinə tələffüzü zamanı dilin qabarmayan, neytral vəziyyəti ilə tələffüz olunan səslər infitah sıfətinə malikdir. Burada söhbət əsas etibarilə itbaq sıfətindən gedir, çünkü məhz bu sıfəti qeyd etmək xatırına onun qarşılığı olan infitah sıfətindən də bəhs olunur.

İtbaq sıfətinə cəmi 4 səs malikdir: [ş], [d], [t], [z]. Dilin qabarması bu səslərə xüsuslu qalınlıq verir, onları özünəməssus güc ilə seçilən səslənmə ilə digər səslərdən fərqləndirir. Bunu müşahidə etmək üçün həmin səsləri özlərindən sonra hər hansı bir saitin gəlmədiyi hala salıb tələffüz edək: ['əş], ['əd], ['ət], ['əz]. Eşitdiyimiz kimi, nəticədə gücü ilə seçilən (emfatik) səs alınır [2, 100]²⁰.

İtbaq səsləri eyni zamanda həm də isti'la sıfətinə də malik səslərdir. İtbaq sıfəti, isti'la sıfəti və onun təfxim əlamətinə nisbətən səsləri daha güclü səsləndirməsinə gətirib çıxarır. Xatırladaq ki, isti'la səsləri xa, sad, dad, ta, za, ğayn və qaf səsləridir, itbaq isə sad, dad, ta və za səslərinin sıfətidir. Göründüyü kimi, xa, ğayn və qaf bu iki

¹⁸ – lügəvi mənası: «qapama», «bağlama», «mühasirəyə alma»; istilahi – «qabarma».

¹⁹ – lügəvi mənası: «açma», «açılma»; istilahi – «neytral vəziyyət».

²⁰ İtbaq sıfətinə malik hərflər (səslər) tələffüzü zamanı dilin yuxarı, sərt damağa doğru qalxaraq qabarması müşahidə olunan hərflər (səslər) **الحرف المطبق** itbaq səsləri (emfatik səslər), infitah sıfətinə malik hərflər (səslər) isə tələffüzü zamanı dilin qabarmayan, neytral vəziyyəti müşahidə olunan hərflər (səslər) isə **الحرف الممنوعة** infitah səsləri (qeyri-emfatik səslər) adlanır.

sifətdən yalnız isti'la, sad, dad, ta və za səsləri isə ikisinə də malikdir. Bu nəticəyə gəlirik ki, sad, dad, ta və za səsləri xa, ğayn və qaf səslərindən daha qalındır. Bunu həmin səsləri özlərindən sonra kəsrə hərəkəsi gələn vəziyyətə salmaqla müşahidə etmək olar. Belə ki, [si], [di], [ti], [zi] birləşmələrindəki [i] səsi [i] ilə [ı] arasında olan səs olduğu halda, [xi], [gi], [qi] birləşmələrində [i] olduğu kimi qalır.

İtbaq səslərinin qarşılığı olan infitah sifətinə 29 əlifba hərflərindən qalan 25-i malikdir: ['] , [b], [t], [s], [c], [h], [x], [d], [z], [r], [z], [s], [ş], ['], [ğ], [f], [q], [k], [l], [m], [ŋ], [h], əlif ([əə]/[aa]), [v] ([uu]), [y]([ii]).

Qəlqələ²¹ (aşkarlama). Qəlqələ sifətinin təcvid ədəbiyyatında tərifi «səsin məxrəcdə güclü vurğunun meydana gəlməsinə qədər titrəməsi» kimi verilir.

Əlifba hərflərindən yalnız beşi: [b], [c], [d], [t], [q] qəlqələ sifətinə malikdir. Bu, onların özlərindən sonra sait səsin gəlmədiyi, yaxud üzərində vəqf olunduğu halda özünü göstərir [2, 101]²².

Beş qəlqələ səsinin hamısı həm cəhr sifətinə, yəni cingiltili²³, həm də şiddə, yəni kipləşən, tələffüz edərkən hava axınının məxrəclə toqquşaraq səsin tam kəsilməsi təmin olunmaqla əmələ gələn səslərdir. Bu iki sifətin tətbiqi sayəsində eyni zamanda həm cəhr, həm şiddə sifətlərinə malik olan səslər üçün onların özündən sonra sait səsin gəlmədiyi durumda cingiltiliyini itirib karlaşma xüsusiyyətini əldə etmək təhlükəsi yaranır. Bu kimi hal bizim dilimizdə geniş yayılıb. Məsələn: [kitab] → [kitap], [cavab] → [cavap], [qəzəb] → [qəzəp]. [ağac] → [ağac], [kərpic] → [kərpiç] : [fəsad] → [fəsat], [cəsəd] → [cəsət]. Qəlqələ sifəti cingiltiliyi saxlayır, onları karlaşmadan qoruyur.

Biz artıq bilirik ki, bə samit səsinin məxrəci dodaqların arasıdır. Əgər biz bə samiti üzərində dayanmış olsaq, məsələn [kitəəb], yaxud əgər bə hərfindən sonra (bir söz daxilində) sait gəlmirsə, məsələn [qáblə], bu halda cingiltili bə səsinin karlaşma ilə tələffüzü təhlükəsi yaranmış olur. Bə səsini tələffüz etmək üçün dodaqlar bir-birinə kipləşdirilir: ['əb], [kitéəb], [qáblə]. Bə hərfindən sonra fəthə gəldikdə dodaqları kipləsmədən açıb kənarə çəkir: [bə]; damma gəldikdə qabağa verir: [bu], kəsrə gəldikdə isə çənəmizi aşağı çəkirik: [bi] və hava axını da müvafiq səmtə yönəlib lazımı səsi əmələ gətirir və bununla da bə səsinin cingiltiliyi təmin olunur. Lakin, heç

²¹ لَقْلَقَة – lügəvi mənası: «hərəkət», «tərpənmə», «silkelənmə», «həyəcan», «səs», «küy», «cingilti»; istilahi – səsin cingiltiliyinin aşkarlanması.

²² Qəlqələ sifətinə malik hərflər (səslər) الْحُرُوفُ الْمَقْلَقَة qəlqələ səsləri adlanır. Bəzi dilçilər [k] səsini də qəlqələ səslərindən hesab edirlər.

²³ Qeyd etmək lazımdır ki, bəzi alımlər həmzəni tam cingiltili hesab etmirlər.

bir hərəkənin gəlmədiyi halda səsin cingiltiliyini qorumaqdan ötrü hava axını bu maneəni aradan qaldırır, yəni dodaqların vəziyyəti [ə], [i], [u] səslərini əmələ gətirdiyi vəziyyətə düşmədən (!), sadəcə məxrəc aralanıb hava axını xaric edir və alınan səsin qəlqələ ilə, yəni cingiltili şəkildə tələffüzü təmin olunur (maneənin aradan qalxmasını, məxrəcin (burada dodaqların) açılmasını < işaretü ilə göstərək): [’éb<], [kitéəb<], [qáb<lə]. Bir daha qeyd edirik ki, dodaqlar nə kənara dartılır ki, [ə] səsi alınsın, nə qabağa verilir ki, [u] səsi alınsın, nə də çənə aşağı salınır ki, [i] səsi alınsın. Sadəcə, məxrəc (dodaqlar) açılır.

Eləcə də cim səsi. Məxrəci dilin orta hissəsi ilə sərt damağın ortası ilə kipləşməsindədir. Dilin orta hissəsi sərt damaqdan aralanıb qəlqələ səsini əmələ gətirir: [’éç<], [mjéxrac<], [rác<’].

Dəl və ta səslərinin məxrəcləri dilin ucuna yaxın ön hissəsi ilə üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahə ilə kipləşməsindədir. Burada da kipləşmə aralanaraq qəlqələ əmələ gəlir. [’éd<], [ləm] yúuləd<], [qád<r]; [’ét<], [şíráat<], [şát<r].

Qaf samitinin məxrəci dilin udlağa yaxın arxa hissəsi ilə üstündəki sərt damaqla kipləşən yerdir. Burada dilin udlağa yaxın arxa hissəsi üstündəki sərt damaqdan aralanıb qəlqələ əmələ gətirir. [’éq<], [xáləq<], [’íq<ra’].

Göründüyü kimi, bütün hallarda qəlqələ, danışq üzvünün bir hissəsinin digər danışq üzvünün hissəsi ilə kipləşmədən sonra aralanma sayəsində əmələ gəlir. Bunu hesabına cingiltilik nəinki qorunur, hətta bariz şəkildə aşkar edilir. Yaranan səsə partlayışı xatırlatlığına görə qəlqələ adı verilmişdir.

Qəlqələ iki dərəcəli olur: güclü və zəif. Bir söz daxilində, yaxud ardıcıl tələffüz edilən iki söz arasında rast gələn qəlqələ zəif, üzərində vəqf baş verən halda güclü olur.

Əl-Ələq surəsinin 1-ci və əl-İxləs surəsinin 3-cü ayələrində həm zəif (orta mövqedə, yəni həm bir söz daxilində, həm də ardıcıl oxunan iki söz arasında), həm də güclü (ayənin sonu, vəqf mövqeyində) qəlqələ vardır: [’íq<ra’ bísmi rábbikəl-lézii xáləq<], [ləm] yélid< yáleým yúuləd<].

Safir²⁴ (təzyiq). Təcvid alımları safir sıfətini təsvir edərkən bir qədər obrazlılaşdırıb onu «quş civiltisini xatırladan səsdən ibarət» olduğunu qeyd etmişlər [3, 210]²⁵.

²⁴ الصَّفِير – lügəvi mənası: «fiştırıq»; istilahi – səsin fişiltili, vizültü və fisiltılılığını xüsusi təzyiq ilə tələffüzü.

²⁵ Onlar hətta [ş] səsini ördəyin, [s] səsini cinciramanın və [z] səsini arının çıxardığı səslərə bənzədirler.

Başqa bir bənzətmə də var: biri məscidə daxil olub orada bir çoxunun namaz qıldığını görür. Onların namazına uzaqdan-uzağı qulaq verəndə yalnız safir sifətinə malik səslər (fisilti və vizləti) eşidilir. Bu onunla bağlıdır ki, safir sifətinə malik səslər olduqca dar novdan xüsusi təzyiq ilə xaric olurlar. Beləliklə, safir sifəti səsin xüsusi təzyiq ilə olduqca dar novdan çıxmasını bildirir. Bu sifətə yalnız üç samit səs malikdir: [z], [s], [s]²⁶.

İstitalə²⁷ (uzatma (qabağa vermə)). İstitalə sifəti yalnız dad [d] səsinə məxsus sifətdir [2, 107]²⁸. Demək olar ki, dad səsinin «duzu» elə bu sifətə malik olmasındadır. İş orasındadır ki, dad səsi tələffüz olunaraq dilin kənarları xüsusi təzyiq ilə yuxarı qalxıb (su kanalı formasını alıb) üst dişlərin içəri (daxili) divarlarına dirənir. Bu zaman kipləşmə baş verir. Eyni vaxtda dilin arxa hissəsində də xüsusi təzyiq yaranır. Maneə aradan qalxaraq, yəni hava axını özünə yol açıb xaric olunaraq bu zaman üst dişlərin yuvaqlarına dirənmiş dilin ucu, qabağa – üst dişlərin ortasında verilir. Heç bir hərfin məxrəci tələffüz zamanı mövqeyini dəyişmir. Yegənə dad səsidir ki, onu tələffüz edərkən məxrəcini mövqeyi «sürüşərək» yerini dəyişib azca qabağa verilir. Nəzərə almaq lazımdır ki, dilin ucunu qabağa verərək üst dişlərin kənarlarına çatdırmaq olmaz, çünki bu halda dad səsinin za-laşması baş verə bilər.

Eyni iki samit səs, məxrəcləri eyni, bəzi sifətləri fərqli olan iki samit səs bir fonetik hadisəsinin (idğamın) iki növünün əmələ gəlməsinə gətirib çıxarır.

1. Eyni iki samit səsin idğamı [4, 64]²⁹. Birincisi hərkəsiz, ikincisi isə hərkəkeli olan iki samit qoşlaşaraq tələffüz olunur, sanki birincisi ikincinin tərkibinə daxil olub onun ikiqat tələffüzünə səbəb olur: ذرِيْتَهُمْ [zurriyyátuhum]. Eyni iki samit səsin idğamı (misaldan göründüyü kimi) bir sözün tərkibində baş verə bilər, habelə iki sözün kəsişməsində də: قُلْ لَسْتُ [qul-ləstu].

Bir sözün tərkibində baş verən eyni iki samit səsin idğamı təşdid işarəsi ilə işarələnir ki, bu da həmin hərfin bir dəfə yazılıb ikiqat səslənməsini göstərir. Biz biliyik ki, təşdidin tərkibindəki iki hərfdən birincisi hərkəsiz, digəri isə bu və ya digər hərə-

²⁶ Safir sifətinə malik hərfələr (səsler) حروفَ الصَّفِيرِ safir səsleri adlanır.

²⁷ لُجُوْنَى مَنَاسِى: «uzatma», «uzunluq»; istilahı – «qabağa vermə».

²⁸ İstitalə sifətinə malik hərf (səs) لُجُوْنَى مَنَاسِى tələffüzü zamanı dilin ucu qabağa verilən səs adlanır.

²⁹ Qurani-Kərimdə bir söz daxilində iki həmzə və iki əynək, iki söz kəsişiyində isə iki həmzə, iki sə, iki cim, iki ha, iki xa, iki zəy, iki sin, iki şin, iki sad, iki dad, iki ta, iki za, iki əynək, iki qaf, iki kəf və iki yə hərfinin idğamı halına rast gəlinmir. Qeyd olunmuşdur ki, uzun sait bildirən əlif, vav və yə hərfərinin üzərində sükun işarəsi olmasa da, onlar hərkəsiz hesab olunur. Lakin na əlif hərfi – heç zaman samit səs bildirmədiyinə görə, nə də vav və yə hərfəri – uzun sait bildirdikləri halda idğam əmələ gətirmir: məsələn, أَنْنَا وَمَا [’āmānuu yamā] (el-Bəqərə, 9) və ya كَمَلَ الَّذِي يَنْقُضُ [kamáṣṣil-láz-i-stáuqadə] (el-Bəqərə, 171).

kəlidir: ٻ [bbə], ٻ [bbi], ٻ [bbu]. İki eyni samit səsin idğamı mim, yaxud nun səslərinə aid olduğu halda, həmin idğam mim və nun hərflərinin günənə sıfətinə malik olduqlarına görə burunlaşma ilə müşayiət olunur. Belə halları transkripsiyada burunlaşma ilə tələffüz olunan mim [mjjj] və burunlaşma ilə tələffüz olunan nun [ŋjjj] işarələri ilə qeydə almışıq. Misallar:

Bir söz tərkibində eyni iki samit səsin idğamı ³⁰		
əl-Ən'am, 152	وصاكم	[yaşşaakumjj]
əl-Bəqərə, 47	فضلتكم	[faḍḍāltukumjj]
əl-Bəqərə, 58	حطة	[hīṭṭatunjj]
Ali-İmran, 159	فظا	[fēzzanjj]

Qurani-Kərimdə iki söz kəsişiyində iki həmzə, iki sə, iki cim, iki ha, iki xa, iki zəy, iki sin, iki şin, iki sad, iki dad, iki ta, iki za, iki ğayn, iki qaf, iki kəf və iki yə hərfinin idğamı halı rast gəlmir.

2. Məxrəci eyni, bəzi sıfətləri fərqli olan iki samit səsin idğamı. Məxrəci eyni, bəzi sıfətləri fərqli olan iki samit səsin əmələ gətirdiyi idğam bizi maraqlandıran samit səslərin iştirakı ilə iki qrupa bölünür: 1. Tə və ta; 2. Zəl və za.

Tə, dəl və ta hərflərinin bir-biri ilə əmələ gətirdirdiyi idğam. Qurani-Kərimdə bir söz daxilində hərəkəsiz tə-dən sonra hərəkəli ta-nın gəldiyi hala rast gəlinmir, iki sözün kəsişməsində isə cəmi 7 yerdə rast gəlinir:

İki sözün kəsişməsində hərəkəsiz tə-nin hərəkəli ta-da idğamı			
1.	Ali-İmran, 69	وَدْت طَافَةً	[yáddət ṭaaaa'ífətuŋŋ] → [yáddət-ṭaaaa'ífətuŋŋ]
2-3.	Ali-İmran, 72; əl-Əhzab, 13	قَالَت طَافَةً	[qáalət ṭaaaa'ífətuŋŋ] → [qáalət-ṭaaaa'ífətuŋŋ]
4.	Ali-İmran, 122	إِذْ هَمَت طَافَقَانَ	[’iz hémjjjət ṭaaaa'ífətuŋŋ] → [’iz hémjjjət-ṭaaaa'ífətuŋŋ]
5.	ən-Nisa, 113	لَهَمَت طَافَةً	[ləhémjjjət ṭaaaa'ífətuŋŋ] → [ləhémjjjət-ṭaaaa'ífətuŋŋ]

³⁰ Qurani-Kərimdə bir söz daxilində iki həmzə və iki ğayn hərfinin idğamı halına rast gəlinmir. Əlif hərfi isə özü-özlüyündə samit səs bildirmədiyinə görə, ümumiyyətlə idğamin xaricindədir.

6.	əs-Səff, 14	فَامْنَتْ طَافَةٌ	[fə'əmənət taaa'a'ifətuŋŋ] → [fə'əmənət-taaa'a'ifətuŋŋ]
7.	əs-Səff, 14	وَكَفَرْتْ طَافَةٌ	[yakéfərat taaa'a'ifətuŋŋ] → [yakéfərat-taaa'a'ifətuŋŋ]

Burada tə ta səsinin tərkibində səslənir, nəticədə qoşa ta səsi alınır. Birinci sözdən sonra qare bu və digər səbəbdən vəqf etməli olsa, idğam baş vermir və tə öz tələffüzü ilə səslənir.

Qurani-Kərimdə bir söz daxilində hərəkəsiz ta-dan sonra hərəkəli tə-nın gəldiyi hala cəmi dörd yerdə rast gəlmək olur. Lakin bu dörd halda natamam (!) idğam baş verir. Bu zaman ta səsi tə səsində «əriyərək» özünün malik olduğu sıfətlərindən biri olan itbaqı qoruyub saxlayır. Bu səbəbdən Quran nəşrlərində ta-nın sükunu yazılmasa da, tə-nin də üzərində təşdid yoxdur. Onda sual yarana bilər ki, bu hal niyə idğam adlandırılmalıdır? Məsələ bundadır ki, ta hərfinin ən səciyyəvi sıfətlərindən biri onun qəlqələ sıfətinə malik olmasıdır. Əgər o, öz qəlqələ sıfətini qoruyub saxlasaydı, onda [bəsaṭ || tə] tələffüz olunar, yəni [tə]-nin tələffüzünü yeni söz kimi başlamalı olardıq. Burada isə bu baş vermir. Ta hərfindən qəlqələsiz tə hərfinə keçid edilir.

Bir söz daxilində hərəkəsiz ta-nın hərəkəli tə-də natamam idğamı			
1.	əl-Maidə, 28	بَسْطَتْ	[bəsaṭtə] → [bəsattə]
2.	Yusuf, 80	فَرَطْتُمْ	[fərraṭtumŋ] → [fərraṭtumŋ]
3.	ən-Nəml, 22	أَحْطَتْ	[’əħattu] → [’əħattu]
4.	əz-Zumər, 56	فَرَطْ	[fərraṭtu] → [fərraṭtu]

Burada ta tə səsində natamam idğam olunduğuna görə tə hərfində tam ərimir, lakin tə hərfinə süzgün keçid edilir.

Qurani-Kərimdə iki sözün kəsişməsində hərəkəsiz ta hərfindən sonra hərəkəli tə hərfinin gəldiyi hal yoxdur.

Sə, zəl və za hərflərinin bir-biri ilə əmələ gətirdiyi idğam. Qurani-Kərimdə bir söz daxilində hərəkəsiz zəl-dən sonra za-nın gəldiyi hal müşahidə olunmur, lakin iki sözün kəsişməsində cəmi iki yerdə rastlaşıraq:

İki sözün kəsişməsində hərəkəsiz zəl-in hərəkəli za-da idğamı			
1.	ən-Nisa, 64	إذ ظلموا	[’iz záləmju] → [’iz-záləmju]
2.	əz-Zuxruf, 39	إذ ظلمتم	[’iz ẓalámjtum] → [’iz-ẓalámjtum]

Burada zəl za səsində idğam olunub za səsinin ikiqat səslənməsi baş verir. Birinci sözdən sonra qare bu və digər səbəbdən vəqf etməli olsa, bu halda, idğam baş vermir və zəl öz tələffüzünü saxlayır.

Qurani-Kərimdə nə bir söz daxilində, nə də iki sözün kəsişməsində hərəkəsiz zəl dan sonra zəl-in gəldiyi hal rastlanılmır.

* * *

Beləliklə, ayrı-ayrılıqda sad, dad, ta və za samit səslərini aşağıdakı kimi ümumişləşdirilmiş təsvirini vermək olar.

Sad samiti [ṣ] ص . Məxrəci – dilin ucu ilə alt kəsici dişlərin azacıq yuxarı hissəsi arasında əmələ gələn novdur.

Sad səsi bizim üçün yeni səsdir, dilimizdə belə bir səs yoxdur. Zəy, sin məxrəc sxemləri ilə sad sxemini müqayisə etsək görərik ki, dilin mövqeyi sad səsinin tələffüzündə gərgin olub arxa hissəsi qalxaraq geri çekilir. Məxrəcinin spesifikliyi bununla bağlıdır. Transkripsiyada [ṣ] kimi verilir: صير – [ṣabr] «səbir», «dözüm»; نصر – [ṣaṣr] «kömək»; قلبه – [qələbə]; مخلص – [múxliš] «səmimi», «müxlis».

Sad hərfindən sonra fəthə hərəkəsinin əmələ gətirdiyi səs [ə] kimi deyil, [a] olaraq səslənir. [ṣ] səsi isti'la sıfətinə, ondan əmələ gələn təfxim (qalınlaşma) əlamətinə malikdir. Əməli şəkildə bu xüsusiyyətlər [ṣ] səsindən sonra gələn [a] səsinin tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru yönəlib orada sərt damağa dəyərək ağız boşluğununda sanki dolğun eks-sədaya oxşar səs əmələ gətirməsində özünü göstərir: [ṣa], [ṣaadiqiiñə].

Sad hərfi cəmi 4 hərfə ([ṣ], [d], [t], [z]) məxsus olan itbaq sıfətinə malikdir. Tələffüzü zamanı dilin yuxarı, sərt damağa doğru qalxması bu hərflərin tələffüzünə xüsusi qalınlıq verir. Başqa sözlə, bu sıfət hesabına sad [ṣ] özünəməxsus gücü ilə seçilən səsdir. Dilin yuxarı, sərt damağa doğru qalxmasını müşahidə etmək üçün sad samitini özündən sonra hər hansı bir saitin gəlmədiyi hala salib tələffüz edək: [’əṣ]. Nəticədə gücü ilə seçilən (emfatik) səs alınır. İtbaq sıfəti hesabına sad hərfindən sonra gələn kəsrə hərəkəsi [i] ilə [i] arasında olan səs ortaya çıxır: [ṣiráat], [ṣiyéəmj], [ṣid-díiq], [yubşirúuñə], [təfşil].

Bəzən, məclislərdə qareni sad səsini dodaqlarını qabağa verib tələffüz edən görürük. Bu tamamilə yanlış tələffüz formasıdır. Dodaqlar yalnız bə, mim və vav-in tələffüzündə iştirak edir.

Hərəkəsiz sad-dan sonra sad gəldiyi zaman eyni iki səsin idğamı baş verir, məsələn, bir söz daxilində əl-Ən'am surəsinin 152-ci ayəsində [yaşşáakum], iki sözün kəsişməsində hərəkəsiz sad hərfindən sonra sad-in gəldiyi müşahidə olunmur.

Digər hallarda hərəkəsiz sad izhar ilə, yəni olduğu kimi tələffüz olunur³¹.³²

Dad samiti [d]. Məxrəci – dilin kənarları hissəsi ilə azı dişlərədək olan sahədir. Dilin (uzaq hissəsindən başlayıb uc hissəsinədək) iki kənarı var: sağ və sol. Xüsusi təzyiq nəticəsində dilin kənarları yuxarı qalxıb (su kanalı formasını alıb) üst dişlərin içəri (daxili) divarlarına³³, dilin ucu isə üst dişlərin qurtarib damağa keçdiyi yerə dirənir. Dil heç bir vəchlə üst dişlərin altına (kəsən yerlərinə) dəyməməlidir (bu halda başqa bir səs, aşağıda veriləcək za səsi peyda olar): dilin ucunun yarısı üst dişlərə, yarısı isə sərt damağın ortalarına dirənir. Bu vəziyyət dad hərfinin məxrəcidir. Bir məssələni də diqqətə çatdırmaq istərdik. Yuxarıda qeyd olundu ki, xüsusi təzyiq nəticəsində dilin kənarları yuxarı qalxıb (su kanalı formasını alıb) üst dişlərin içəri (daxili) divarlarına dirənir. Bu baş verməsə, onda dad [d] səsi deyil, dəl [d], yaxud ərəb dilində olmayan səs – qalın dəl əmələ gələr ki, bu da yolverilməzdir. Azərbaycan dilində dad səsinə oxşar səs yoxdur. Transkripsiyası [d] kimi qəbul olunub: ضربة – [dárba] «zərbə»; مضمون – [mədmúun] «məzmun»; مرض – [méraḍ] «xəstəlik», «mərəz».

Dad hərfindən sonra fəthə hərəkəsinin əmələ gətirdiyi səs [ə] kimi deyil, [a] olaraq səslənir. Dad səsi isti'la sıfətinə və ondan doğan təfxim (qalınlaşma) əlamətinə malikdir. Əməli şəkildə bu xüsusiyyətlər [d] səsindən sonra gələn [a] səsinin tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru yönəlib orada sərt damağa dəyərək ağız boşluğununda sanki dolğun əks-sədaya oxşar səs əmələ gətirməsində özünü göstərir: [da], [daaaaaallíijə].

Dad hərfi cəmi 4 hərfə ([ʃ], [d], [t], [z]) məxsus olan itbaq sıfətinə malikdir. Tələffüzü zamanı dilin yuxarı, sərt damağa doğru qalxması bu hərflərin tələffüzünə xü-

³¹ Quran boyu hərəkəsiz sad samitindən sonra həmzə, sə, cim, xa, zəl, zəy, sin, shin, dad, za, qaf və ya kəf hərfinin gəldiyi hal müşahidə olunmur.

³² Həmzə qiraətində iki yerdə sad zəy səsi ilə qarışmış halda tələffüz olunur: əl-Fatihə surəsinin 6-cı ayəsində: الْصَّادُ الْمُشَمَّهُ صَوْتُ الزَّايِ (الصاد المشممة صوت الزاي) → الصَّرَاطُ الْمُسْتَقِيمُ → الصَّرَاطُ الْمُسْتَقِيمُ [’əşz-şzirāṭ-al-mustəqīmə] və ən-Nəhl surəsinin 9-cu ayəsində قَصْدُ السَّبِيلِ [qászdus-səbīli] → [qászdus-səbīli]. Asimin Həfs qiraətində belə hal baş vermir.

³³ Bəziləri dilin iki kənarının deyil, bir kənarının üstündəki dişlərin divarlarına dirənməsini kifayət sayır.

susi qalınlıq verir. Başqa sözlə bu sıfət hesabına dad [d] özünəməxsus gücü ilə seçilən səsdır. Dilin yuxarı, sərt damığa doğru qalxmasını müşahidə etmək üçün dad samitini özündən sonra hər hansı bir saitin gəlmədiyi hala salıb tələffüz edək: [’əd]. Nəticədə gücü ilə seçilən (emfatik) səs alınır.

Emfatik (qalın) dad səsinin tələffüzü bizim qarelər tərəfindən müxtəlif yollarla həyata keçirilir. Əksər hallarda o, qalın [z] səsi kimi tələffüz edilir. Bəzi hallarda isə müxtəlif qalınlıqla [d] səsi kimi tələffüz olunur. Əlbəttə ki, bu səsi doğru-düzgün tələffüz etmək üçün ilk olaraq onun dəqiq məxrəc yeri müəyyən edilməli və malik olduğu sıfətlər bilinməlidir. İtbaq sıfəti hesabına dad hərfindən sonra gələn kəsrə hərəkəsi [i] ilə [ɪ] arasında olan səs ortaya çıxır: [diráar], [diyéə], [didd], [yuḍillu], [mu'riḍiñə].

İstitalə sıfəti yalnız dad [d] hərfinə məxsus olan sıfətdır. Demək olar ki, dad hərfinin «duzu» elə bu sıfətə malik olmasındadır. Yuxarıda qeyd olundu ki, dad tələffüz olunarkən dilin kənarları xüsusi təzyiq ilə yuxarı qalxıb (su kanalı formasını alıb) üst dişlərin içəri (daxili) divarlarına dirənir. Bu zaman kipləşmə baş verir. Eyni vaxtda dilin arxa hissəsində də xüsusi təzyiq yaranır. Maneə aradan qalxaraq, yəni hava axını özünə yol açıb xaric olunaraq üst dişlərin yuvaqlarına dirənmiş dilin ucu bu zaman üst dişlərin ortasında qabağa verilir. Heç bir hərfin məxrəci tələffüz zamanı öz mövqeyini dəyişmir. Yeganə dad hərfidir ki, tələffüzü zamanı məxrəcinin mövqeyi «sürüşərək» yerini dəyişib azca qabağa verilir. Nəzərdə saxlamaq lazımdır ki, dilin ucunu qabağa verərək üst dişlərin kənarlarına çatdırmaq olmaz, çünki bu halda dad səsinin za-laşması baş verə bilər.

Hərəkəsiz dad-dan sonra gələn dad eyni iki səsin idgəmini əmələ getirir, məsələn, bir söz daxilində əl-Bəqərə surəsinin 47-ci ayəsində **فضلتك** [faḍḍāltukum], iki sözün kəsişməsində hərəkəsiz dad-dan sonra dad-in gəldiyi hal rast gəlmir.

Digər hallarda hərəkəsiz dad izhar ilə, yəni olduğu kimi tələffüz olunur³⁴.

Ta samiti [t] **ـ**. Məxrəci – dilin ucuna yaxın ön hissəsinin üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahə ilə kipləşən yerdir.

Ta səsi bizim üçün yeni səsdır, Azərbaycan dilində belə bir səs yoxdur. Tə və dəl məxrəc sxemlərini ta sxemi ilə müqayisə etsək, dilin mövqeyi ta səsinin tələffüzündə gərgin olub arxa hissəsinin qalxıb geri çəkilməsini aydın müşahidə edərik. Ta məxrəcinin spesifikliyi bununla bağlıdır. Transkripsiyası [t] olaraq göstərilir: طَلَبٌ

³⁴ Quran boyu hərəkəsiz dad samitindən sonra həmzə, sə, xa, dəl, zəl, zəy, sin, şin, sad, za, fə, qaf, kəf və ya hə hərfinin gəldiyi hal müşahidə olunmur.

[tálib] «tələb edən», «tələbə»; مطلب [máṭbəx] «mətbəx», سقوط [suqúut] «düşmə», «enmə», «süqut».

Ta cingiltili səsdir, kar deyil (!). Cingiltilik onun özəl xüsusiyyətlərindən biridir. Tələffüzü zamanı səs telləri ehtizaza gəlir.

Ta hərfindən sonra fəthənin əmələ gətirdiyi səs [ə] kimi deyil, [a] olaraq səslənir. Ta səsi isti'la sıfətinə və ondan doğan təfxim (qalınlaşma) əlamətinə malikdir. Əməli şəkildə bu xüsusiyyətlər [t] səsindən sonra gələn [a] səsinin tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru yönəlib ora-da sərt damağa dəyərək ağız boşluğunda sanki dolğun əks-sədaya oxşar səs əmələ gətirməsində özünü göstərir: [ta], [tá'a-ifətunj].

Ta hərfi cəmi 4 hərfə ([ʃ], [d], [t], [z]) məxsus olan itbaq sıfətinə malikdir. Tələffüzü zamanı dilin yuxarı, sərt damağa doğru qalxması bu hərflərin tələffüzünə xüsusi qalınlıq verir. Başqa sözlə bu sıfət hesabına ta [t] özünəməxsus gücü ilə seçilən səsdir. Dilin yuxarı, sərt damağa doğru qalxmasını müşahidə etmək üçün ta samitini özündən sonra hər hansı bir saitin gəlmədiyi hala salib tələffüz edək: [’ət]. Nəticədə gücü ilə seçilən (emfatik) səs alınır. İtbaq sıfəti hesabına ta hərfindən sonra gələn kəsrə hərəkəsi [i] ilə [ɪ] arasında olan səs ortaya çıxır: [tífl], [tíbtumj], [tíbəəq], [lət̪iif], [şəyəət̪inj].

Ta samitinin xüsusiyyətlərindən biri də onun qəlqələ sıfətinə malik olmasıdır. Ta hərfindən sonra sait gəlmədiyi halda (məsələn, [’ət], [suqúut], [sátr]) dilin ucuna yaxın ön hissəsi üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahə ilə kipləşərək ta səsini əmələ gətirir. Lakin, [t] səsinin cingiltiliyini qorumaq, onun karlaşmasına imkan verməmək üçün onu qəlqələ ilə tələffüz etmək lazımdır: dilin ucuna yaxın ön hissəsi üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahəsindən aralanıb (arananmanı < işarəsi ilə göstəririk) qəlqələni əmələ gətirir: [’ət<], [suquut<], [sátr<]. Ta hərfindən sonra fəthə olanda dodaqlar açılaraq bir qədər kənara çəkilir: [tə]; damma olanda qabağa verilir: [tu], kəsrə olanda isə çənə aşağı çəkilir: [ti] və hava axını da müvafiq səmtə yönəlib lazımı səs əmələ gətirir. Lakin, heç bir hərəkənin gəlmədiyi halda: [’ət] - hava axını gəlib bu maneəni (dilin ucuna yaxın ön hissəsi üst kəsici dişlərin diblərindən başlayıb damağadək olan sahəsi ilə kipləşməsini) aradan qaldırır, yəni kipləşmə açılır və dodaqların vəziyyəti [ə], [i], [u] səslərini əmələ gətirdiyi vəziyyətə düşmədən (!) hava axını xaric edilir, alınan səs həmin qəlqələnin özüdür. Bir çoxları səhvə yol verib ta səsini qalın tə kimi tələffüz edib onu kar olaraq səsləndirirlər. Buna yol vermək olmaz. Yuxarıda qeyd olundu ki, ta səsi cingiltili səsdir və qəlqələ sıfəti hesabına öz cingiltiliyini qoruyub saxlayır.

Hərəkəsiz ta-dan sonra ta gəldiyi zaman eyni iki səsin idğamı baş verir, məsələn, bir söz daxilində əl-Bəqərə surəsinin 58-ci ayəsində حطة [hittatun], iki sözün kəsişməsində hərəkəsiz ta hərfindən sonra ta-nın gəldiyi hal rast gəlmir.

Hərəkəsiz ta hərfindən sonra tə gəldiyi zaman adı idğam deyil, natamam (!) idğam baş verir.

Qurani-Kərimdə iki sözün kəsişməsində hərəkəsiz ta hərfindən sonra hərəkəli tə hərfinin gəldiyi hal yoxdur. Bir söz daxilində isə cəmi 4 yerdə rast gəlir. Hazırkı 4 halda, qeyd olunduğu kimi, natamam idğam baş verir. Bu zaman ta səsi tə səsində «əriyərək» özünün malik olduğu sıfətlərindən biri olan itbaqı qoruyub saxlayır. Bu səbəbdən Quran nəşrlərində ta-nın sükunu yazılmasa da, tə-nin də üzərində təşdid qoyulmur. Sual oluna bilər ki, onda bu hal niyə idğam adlandırılır? Məsələ ondadır ki, ta hərfinin ən səciyyəvi xüsusiyətlərindən biri onun qəlqələ sıfətinə malik olmasıdır. Əgər o, öz qəlqələ sıfətini qoruyub saxlasayıd, onda [bəsaṭ] || tə] tələffüz olunar, yəni [tə]-nin tələffüzünü yenidən başlamalı olardıq. Burada isə bu baş vermir. Ta səsindən qəlqələsiz tə səsinə keçid edilir.

Qurani-Kərimdə hərəkəsiz ta hərfindən sonra hərəkəli tə-nin gəldiyi bütün halalar:

Bir söz daxilində hərəkəsiz ta və hərəkəli tə-nin natamam idğamı			
1.	əl-Maidə, 28	بسطت	[bəsaṭtə] → [bəsaṭə]
2.	Yusuf, 80	فرطتم	[fərrattum] → [fərrattum]
3.	ən-Nəml, 22	أحطت	[’əħaṭtu] → [’əħaṭtu]
4.	əz-Zumər, 56	فروطت	[fərraṭtu] → [fərraṭtu]

Burada ta tə səsində natamam idğam olunduğuna görə tə hərfində tam ərimir, lakin tə hərfinə süzgün keçid edilir.

Digər hallarda hərəkəsiz ta izhar ilə, yəni olduğu kimi tələffüz olunur³⁵.

Za samiti [z] ة . Məxrəci – dilin ucunun üst kəsici dişlərin altına yaxınlaşdırılaraq əmələ gələn novdur. Azərbaycan dilində za səsinə oxşar səs yoxdur. Transkripsiyası [z] kimi qeyd olunur: ظلم – [zulm] «zülm»; مظلوم – [mazlúum] «məzлum»; حفيظ – [ħafíiz] «saxlayan», «qoruyan».

³⁵ Quran boyu hərəkəsiz ta samitindən sonra sə, cim, ha, xa, dəl, zəl, zəy, sin, sad, dad, za, qaf, kəf və ya yə hərfinin gəldiyi hal müşahidə olunmur.

Za hərfindən sonra fəthə hərəkəsinin əmələ gətirdiyi səs [ə] kimi deyil, [a] olaraq səslənir. Za səsi isti'la sıfətinə və ondan doğan təfxim (qalınlaşma) əlamətinə malikdir. Əməli şəkildə bu xüsusiyyətlər [z] səsindən sonra gələn [a] səsinin tələffüzü zamanı hava axınının yuxarı, sərt damağa doğru yönlənilib orada sərt damağa də-yərək ağız boşluğununda sanki dolğun əks-sədaya oxşar səs əmələ gətirməsilə özünü göstərir: [za], [zaalimjiiŋ].

Za hərfi cəmi 4 hərfə ([s], [d], [t], [z]) məxsus olan itbaq sıfətinə malikdir. Tələffüzü zamanı dilin yuxarı, sərt damağa doğru qalxması bu hərflərin tələffüzünə xüsusi qalınlıq verir. Başqa sözlə bu sıfət hesabına za [z] özünəməxsus gücү ilə seçilən səsdir. Dilin yuxarı, sərt damağa doğru qalxmasını müşahidə etmək üçün za samitini özündən sonra hər hansı bir saitin gəlmədiyi hala salıb tələffüz edək: [’əz]. Nəticədə gücү ilə seçilən (emfatik) səs alınır. İtbaq sıfəti hesabına za hərfindən sonra gələn kəsrə hərəkəsi [i] ilə [ɪ] arasında olan səs ortaya çıxır: [ziləəl], [zill], [zihriyyəŋ], [mujjjtəzirūŋ], [‘azıimj].

[z] səsini bizim ze [z] səsinin oxşarı olan zəy səsinin qalın forması ilə səhv salmaq olmaz. Emfatik za səsi zəif zəl səsinin qarşılığıdır.

Hərəkəsiz za hərfindən sonra za gəldiyi zaman eyni iki səsin idgəmi baş verir, məsələn, bir söz daxilində Ali-İmran surəsinin 159-cu ayəsində **فَظًا** [fəzzanŋ], iki sözün kəsişməsində hərəkəsiz za-dan sonra za-nın gəldiyi hal rast gəlmir.

Digər hallarda hərəkəsiz za izhar ilə, yəni olduğu kimi tələffüz olunur³⁶.

ƏDƏBİYYAT

1. القرآن الكريم. مصحف المدينة النبوية. 1984. – 604 ص.
2. ابن الجزري، أبو الخير محمد بن محمد الدمشقي. التمهيد في علم التجويد. بيروت: الرسالة، 1997. – 255 ص.
3. Karaçam İ., Kur’ani-Kerimin Faziletleri ve Okuma Kaideleri (Mufassal Tecvid, İstanbul, M.Ü.İlahiyat Fakültesi Vakfı Yayınları, 2005. – 504 seh.
4. ابن الجزري، أبو الخير محمد بن محمد الدمشقي. تحبير التيسير في قراءات الأئمة العشر. بيروت: 1983. – 208 ص.
5. Belviranlı, Ali Kemal. Tecvid. Konya: Nedve Yayınları, 1990. – 113 seh.;

³⁶ Quran boyu hərəkəsiz za samitindən sonra həmzə, bə, sə, cim, ha, xa, dəl, zəl, zəy, sin, şin, sad, dad, ta, ğayn, qaf, kəf, vav və ya yə hərfinin gəldiyi hal müşahidə olunmur.

6. Tavaslı, Yusuf. Açıklamalı Tecvid bilgileri – Karabaş tecvidi. İstanbul: Tavaslı Yayınları, 2011. – 80 seh.;
7. القرآن الكريم - مصحف التجويد. دمشق: دار المعرف، 1999. – 667 ص.؛
8. ابن الجزري، أبو الخير محمد بن محمد الدمشقي. تقريب النشر في القراءات العشر. القاهرة: ورد الحديث، 1992. – 202 ص.؛
9. ابن سينا، أبو علي الحسن بن عبد الله. أسباب حدوث الحروف. دمشق: دار الفكر ، 1983. – 170 ص.؛
10. الحفيان، أحمد محمود عبد السميم الشافعي. التجديد في الانقان والتجويد. بيروت: دار الكتب العلمية، 2003. – 131 ص.؛
11. الداني، أبو عمرو عثمان بن سعيد. ألادغام الكبير. القاهرة: عالم الكتب، 2003. – 308 ص.؛

РЕЗЮМЕ

В статье исследуются эмфатические согласные арабского языка, определяются места артикуляции (*makharij*) данных специфичных согласных, а также детально описываются присущие каждой из них свойства-особенности (*sifat*). Здесь же представлен анализ различных фонетических событий (*idgham*, *ikhfa*, *izhar*), происходящих с этими звуками при их сочетании с другими согласными звуками арабского языка.

Ключевые слова: эмфатические согласные, места артикуляции (*makharij*), свойства-особенности (*sifat*), фонетические события: *idgham*, *ikhfa*, *izhar*.

SUMMARY

In article are investigated Arabic emphatic consonants, defined articulation places (*makharij*) of these specific consonants are defined, and also properties-features (*sifat*) are in details described inherent in each of them. Here the analysis of the various phonetic events (*idgham*, *ikhfa*, *izhar*) occurring to these sounds at their combination to other consonants of the Arabian language is presented.

Key words: emphatic consonants, articulation places (*makharij*), properties-features (*sifat*), phonetic events: *idgham*, *ikhfa*, *izhar*.

Çapa tövsiyə etdi: akademik V.M. Məmmədəliyev

MAHMUD KAŞGARİNİN “DUVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNĐƏKİ OĞUZ LEKSİKASININ AZƏRBAYCAN DİLİ TARİXİNDƏ YERİ

*Yaqut QULİYEVA,
İlahiyyat fakültəsi, dillər kafedrası*

Key words: Mahmud Gashgari, oguz, Azerbaijan, Hun, turk.

Ключевые слова: Махмуд Кашгари, огузы, Азербайджан, Гунны, тюрки

Azərbaycan xalqının tarixi bəlkə də dünyanın ən mürəkkəb tarixə malik olan xalqlarından birinin tarixidir. Təbii ki, bu mürəkkəblik əgər bir tərəfdən onun coğrafi baxımdan Şərqlə Qərbin birləşdiyi məkanda yerləşməsindən irəli gəlirsə, digər tərəfdən bu mürəkkəbliyi onun qədimliyi şərtləndirir. Həmçinin, üçüncüsü bu mürəkkəbliyin içində onun, yəni türk-oğuz yurdu olan Azərbaycanın türkologiya elmində son illərə qədər mövcud olmuş qənaətə görə regional baxımdan türklüyün “əsas ana vətəni” Orxon-Yenisey hövzəsindən çox-çox uzaqlarda yerləşməsi faktı da durur. Məhz oğuz-türk torpağı olan Azərbaycanın “Türkün ana vətəni”ndən, Orxon-Yenisey hövzəsindən çox-çox uzaqlarda yerləşməsi türkoloqları həmişə düşün-dürmüş, bəzi məqamlarda isə onları hətta çasdırmışdır da. Belə ki, onlar həmişə aşağıdakı suallara cavab axtarmağa çalışmışlar. Azərbaycan ərazisində məskun olan xalq türk mənşəlidirmi? Əgər türk mənşəlidirsə, bu ərazilərə nə zaman köç etmişdir? Onun “Türkün ana vətəni”ndə olan etnoslarla, xalqlarla əlaqələri nə şəkildədir? Yəqin ki, bu suallar XI əsrдə M.Kaşgarini də düşündürmiş və o, bu regiona yaxşı bələd olmadığına görə Azərbaycan türklərindən bəhs etməmiş, onlar haqqında danışma-mışdır.

Təbii ki, bu suallar orta əsrlər və əsasən müasir xarici ölkə türkoloqlarını düşündürən suallardır. Bügünkü Azərbaycan türkoloji elmi-nəzəri fikrində isə haqlı olaraq başqa bir tezis hakimdir. Azərbaycan türkləri-oğulları bu ölkənin əzəli vətəndaşlarıdır. Onlar buraya gəlmə deyillər. Gəlmə olsalar da, hər halda tarixin elə bir qədim qatından gəlmişlər ki, bu suala müasir tarix elmi cavab vermək iqtidarında belə deyil. Bu mənada, Azərbaycan türkoloqları haqlı olaraq elə ilk baxışdan, adı müqayisələrdən də göründüyü, nəzərə çarpıldığı üçün Azərbaycan türklərini-

oğuzlarını Orta Asiya oğuzlarından fərqləndirmişlər. Məsələn, xalq yaziçisi Anar “Dədə Qorqud” oğuzlarından danişarkən elmi məntiqin və faktların gücünə əsaslanaraq yazır: “Bəzən ümumi oğuz anlayışı “Kitabi-Dədə Qorqud”da haqlarında bəhs edilən oğuzlarla tam eyniyyət təşkil etmir. Müvafiq mətnlərlə tanış olduqda aydın Görürsən ki, runik daş abidələrdə öz həyatlarını eks etdirmiş “Orxon oğuzlarıyla”, nəgmələri, zərb-məsəlləri, rəvayətləri, “Divanü lügət-it-türk”də toplanmış oğuzlarla X əsrin ərəb diplomati İbn Fədlanın Volqa boyunda rastlaşlığı, məişətlərini, adətlərini müfəssəl və müəyyən ifratla, ikrahla təsvir etdiyi oğuzlarla, hətta Xivəli Əbülgəzi xanın “Şəcəreyi-tərakimə”sində tarixləri qələmə alınmış oğuzlarla “Dədə Qorqud oğuzları”ni bir sıra ümumi cəhətlər yaxınlaşdırırsa da bunlar başqa-başqa xalqlardır” (1,92).

Biz bu fərqi Mahmud Kaşgarinin “Divanü lügət-it-türk”-ünü araşdırarkən də görürük. Ən azı dil səviyyəsində. Belə ki, məlum olduğu üzrə Kaşgari XI əsr oğuzlarından və onların dillərindən, leksik vahidlərindən bəhs edir. Bu oğuz leksik qatını Azərbaycan dili ilə azacıq da olsa tutuşturduqda, Azərbaycan dilində oğuz dilinin daha qədim leksik qatlarının mövcudluğu faktı ortaya çıxır. Təbii ki, Azərbaycan türkoloqları bu prosesi duymuş, Azərbaycan oğuzlarının XI əsr oğuzlarından, Azərbaycan oğuz dilinin isə XI əsr oğuz dilindən fərqli bir şey olduğunu doğru olaraq qeyd etmişlər. Bu mənada prof. Tofiq Hacıyevin mülahizələri olduqca dəqiqdır: “Azərbaycan dilində oğuzca iki qat təşkil edir. Birinci qat eramızdan əvvəl ən qədim dövrlərdən Azərbaycan dilinin əsasını təşkil edən fonetik, qrammatik xüsusiyyətlər və qədim əsas lügət fondudur. İkinci qat orta əsrlərdən yaranan, başqa oğuz dillərilə yeni əlaqələrin nəticəsində nüfuz edən faktlarla qaynayıb qarışmanın nəticəsidir” (3,18).

Ümumiyyətlə, Azərbaycan türkoloqları, o cümlədən prof. Tofiq Hacıyev doğru olaraq oğuzların və oğuz dilinin bu ərazilərə gəlmə olduğunu qəbul etmir: “Faktlar göstərir ki, Azərbaycan dilinin hələ qədim kökündə oğuz etnik xüsusiyyətləri durur... Azərbaycan xalq dili də, ədəbi dili də kökləri daha dərinə gedən yerli etnik kollektivin (oğuzların) öz ünsiyyət vasitəsi əsasında yaratdığı ictimai faktdır” (3,24-25).

Azərbaycan xalqının bədii təfəkkürünün və eyni zamanda, əgər belə demək mümkünsə, müəyyən dövrdə tarixinin salnaməsini bədii şəkildə eks etdirən “Dədə Qorqud kitabı”nda da Azərbaycan oğuzlarının, Dədə Qorqud oğuzlarının bu ərazilərə gəlmə olduqları heç bir şəkildə qeyd edilmir. Bu məqamda Anar haqlı olaraq yazır: “Dastanın mətnində oğuzların yaşadıqları “Oğuz elinə” hardansa və haçansa gəlmələrindən, ümumiyyətlə, “gəlmə” olmalarından, bu yerləri kimlərinsə əlindən aldıqlarından iz-soraq yoxdur.

Döyüslərdə zəfər çalandan sonra belə Dədə Qorqud oğuzları öz yurdlarına qayıdırılar. Bu torpağa hardansa gəlmələri haqqında Dədə Qorqud oğuzlarının şüurlarında, yaddaşlarında, zehinlərində heç bir xatır qalmayıb.

Deməli, oğuzlar, hər halda, dastanın yaradığı dövrlərdə özlərini bu yerlərin əzəli, binədən gəlmə sakinləri kimi dərk edirdilər” (1,101).

Bu sətirləri oxuyandan sonra, doğrudan da, oxucuda belə bir sual yaranır: Əgər və ən azı “Dədə Qorqud kitabı”ndan da görünüşü kimi, həqiqətən də, Azərbaycan oğuzları bu ərazilərə gəlmə deyildirlərsə, bəs onda Azərbaycan oğuzcasının, ümumiyyətlə türk dillərilə və xüsusilə Orxon-Yenisey hövzəsi oğuzcasıyla yaxınlığı və həmçinin türk qövmlərilə etnik birliyi haradandır? Məsələn, Orxon abidələriylə “Dədə Qorqud” abidələrinin dilinin yaxınlığı barədə Anar yazır: “Orxon abidələriylə Dədə Qorqud dilinin yaxınlığı da maraqlıdır. Daş kitabələrdə keçən sözlərin, ya söz birləşmələrinin böyük qismi “Kitabi-Dədə Qorqud”da və müasir Azərbaycan dilində ya eyni şəkildə, ya cüzi fonetik dəyişikliklə işlədir. Məsələn: tanrı, tək, türk, bu oğlanım, gün, gündüz, il (el), alp, kişi, ok, ot (od), at (ad), kök (göy), yıl (il), temir (dəmir), tamğacı, altun, gümüş, bilik, bilim, bilməz, biliksiz, sən, mən, biz, öz, özim, ölü, tiri (diri), üçün, bir, iki, üç, dört, beş, altı, yeddi, on, otuz, qul, qız, yağı, güc, tox, iraq, yavuq, yuq, yurt, yir (yer), sub (su), yumşaq, qazandı, yügürti, sançıdı, esidin (eşidin), yanılıp, gərip, könültəki, ər at (ad), kök tanrı, yavuz yir, qara tər, qızıl qan, boz at, ağ adğır (ayğır), ağ at, alp ər və s (1,128). Həmçinin, əgər biz bir tərəfdən Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olduğunu söyləyiriksə, digər tərəfdən Azərbaycan türklərinin bu ərazilərə gəlmə olduğunu qəbul ediriksə, bəs onda məntiq harda qaldı? Bizcə, bu sualları aşağıdakı şəkildə cavablandırmaq olar: Azərbaycan həqiqətən də ən qədim insan məskənlərindən biridir. Bu ərazidə yaşayan insanlar Orxon-Yenisey hövzəsində olduğu kimi lap elə əvvəl gündən dil açarkən türk dilində danışmağa başlamış və yaxud da tarixin elə bir qədim qatında bu ərazilərə köç etmişlər ki, bu tarixi qatı, zamanı indi sadəcə olaraq təyin etmək belə mümkün deyildir. Dünya türkoloqlarının, o cümlədən, xüsusilə də prof.Tofiq Hacıyevin son illərdə şumer mədəniyyətini turkdilli mədəniyyət adlandırmaşı birinci mülahizəmizi daha da qüvvətləndirə bilər (3; 4). Eyni zamanda, bizcə, Azərbaycanın coğrafi-təbii şəraiti də bu torpaqlarda Azərbaycan türkçəsinin yaranmasını şərtləndirmək iqtidarındadır. Bu mənada, bizcə, Kaşgarinin “Divan”da dönə-dönə türklərin Rum sərhəddindən üzü Şərqə doğru yaşamalarını, yəni tarixi Arran və Azərbaycan torpaqlarında da turkdilli xalqların məskun olmalarını göstərməsi heç də təsadüfi deyil. İkinci mülahizəyə gəldikdə isə bu da tamamilə özünü doğrulda bilər.

Belə ki, zaman-zaman türk tayfaları həmişə Azərbaycana axın etmiş, burada məskunlaşmışlar. Bunu Azərbaycan türkoloqları heç də inkar etmirlər. Sadəcə olaraq, Azərbaycan türkoloqları, o cümlədən biz, bu köçlərin, bu yürüslərin tarixinin sünə şəkildə “cavanlaşdırılmasının” əleyhinəyik. Bu “cavanlaşmanın” elmi əsaslarla dayanmadığını ən azı Mahmud Kaşgarinin “Divan”da verdiyi oğuz leksik qatı ilə Azərbaycan dilinin leksik qatını müqayisə edərkən aydın şəkildə görmək olar. Belə ki, ikinci leksik qat ən azı V-VII əsrlərdə formalışib XI əsrдə Mahmud Kaşgarinin “Divan”ında öz əksini tapırsa, deməli, birinci leksik qat ən azı eradan əvvəlki minilliklərin məhsuludur. Bu fikri söyləməyə bize bilavasitə Mahmud Kaşgarinin “Divanü lügat-it-türk” əsəri imkan verir. Çünkü bu əsərdə türk tayfalarının, türk dilinin böyüklüyü, genişliyi, nəhəngliyi elə bir vüsətlə təsvir olunub ki, bu dilin, bu qövmün XI əsrə qədər neçə-neçə minillikləri arxada qoyduğu aydın şəkildə görünür. Bu mənada, faktlara əsasən Mahmud Kaşgarinin göstərdiyi oğuz leksikası əgər XI əsrin leksik qatını nümayiş etdirirsə, eyni zamanda əgər səlcuq oğuzları XI əsrдə hələ yeni-yeni Ön Asiyaya yürüş etməyə başlayırlarsa, bəs onda Azərbaycan ərazilərində oğuz kökünə dayanan Azərbaycan dili nə zaman və necə yaranmışdır? Bizcə, bu suallara türkoloji ədəbiyyatı varaqlamaqla mülahizələr şəklində də olsa, qismən cavab vermək olar.

Görkəmli rus türkoloqu N.A.Baskakov hun dövlətinin, hun dilinin parçalanarkən iki qola, qərbi hun və şərqi hun qollarına ayrıldığını yazar (7,1960). Onun bu bölgüsünə diqqətlə nəzər salsaq, bu qolların hər ikisində oğuz budağının daha aparıcı mövqeyə malik olduğunu görərik. Bu bölgüyə əsasən, məsələni uzatmadan demək olar ki, qərbi hun qoluna aid olan Azərbaycan oğuzları hun dövlətindən ayrıllarkən Orta Asiyada durmadan, birbaşa Azərbaycana gəlmış və bu ərazilərdə məskunlaşmışlar. Eyni zamanda, qərbi hun qolunun oğuz budağının başqa bir qismini təşkil edən oğuzlar isə ilk növbədə Orta Asiyada məskunlaşmış, sonradan səlcuq dövlətinin tərkibində Ön Asiyaya yürüş etmişlər. Digər tərəfdən, hun dövlətindən parçalanan oğuzların bir hissəsi Baskakova görə şərqi hun qolunun tərkibində qalmışlar ki, bunlar da sonradan uyğur dilinin və Orxon- Yenisey abidələrinin dilinin yaranmasında mühüm rol oynamışdır.

Türkoloji ədəbiyyatda tədqiqatçılar Azərbaycan dili ilə uyğur dilinin bir-birinə çox yaxın olduğunu qeyd etməkdədirler. Bu məsələlərlə dərindən məşğul olan prof.E.Əzizov türkoloji ədəbiyyatda bu barədə olan fikirləri belə ümumiləşdirir: “Hazırda Azərbaycan dili türk dillərinin oğuz qrupuna aid edilir. Ə.Cəfər qeyd edir ki, “ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox iştirak etməsi haqqında düşünməyə məcbur edir...

Dialektlərin faktlarına əsasən, mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə türk dillərinin qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin qərb və şərq qruplarını bağlayan həlqədir”.

Müasir Azərbaycan dilində uyğur elementlərinin mövcud olduğunu Ə.N.Nəcib də göstərmişdir. Prof.E.Əzizov yazır ki, Azərbaycan və uyğur dillərində onlarca söz fonetik formasına və leksik mənasına görə üst-üstə düşür: *ata, ata-ana, ata-baba, ata-bova, axsak, arpa, aşxana, ət, ot, oqlak, oyun, çöçümək, çöçünmək, çöl, çolak, çit, cıvin, xötək/xotuk, sözləşmək, yaxşı, yastuk, yalquz, yamak* və s (2,66-67).

Azərbaycan və yeni uyğur dilləri dialekt sistemlərinin tipinə görə də bir-birinə uyğun gəlir. Türk dilləri içərisində çuvaş, yakut, Azərbaycan və yeni uyğur dillərinin dialekt sistemləri etnik mənsubiyyətinə görə eynicinsli olmaması, qəbilə-tayfa bölünməsinin izlərini tam itirməsi ilə səciyyələnir. Azərbaycan və yeni uyğur dillərinin diferensial əlamətləri yalnız məhəlli mənsubiyyətdən asılıdır.

Türkoloji ədəbiyyatda uyğurların və oğuzların tarixən eyni tayfalar olması barədə fikir vardır. N.Asistov belə hesab etmişdir ki, oğuzlar və uyğurlar mahiyyətə eyni xalqdır, müxtəlif vaxtlarda bu və ya digər qəbilənin üstünlüyü nəticəsində müxtəlif adlar daşmışlar. V.Tomsenə görə, uyğurlar oğuz tayfa birləşmələrinə aid olmuşdur, oğuz və uyğur adları arasında ancaq dialekt fərqləri var.

Azərbaycan və uyğur dilləri arasındaki bəzi uyğunluqlar bir sıra səbəblərlə şərtlənə bilər. Bu, hər şeydən əvvəl, türk tayfa dillərinin tarixən mövcud olmuş, uyğur-oğuz birliyi ilə bağlıdır. Qədim oğuz və qədim uyğur dilləri, eləcə də müasir tuva, yakut, xakas, şor, çulim-tatar dilləri və Altay dilinin şimal dialektləri qədim uyğur-oğuz dil birliliyindən nəşət etmişdir (2,72-73).

Beləliklə, bu fikirlərə yekun vuraraq Azərbaycanla Uyğurustanın məsafəcə bir-birindən uzaq ərazilərdə yerləşməsinə baxmayaraq, Azərbaycan-uyğur dil əlaqələrinin yaxınlığı haqqında bizim Baskakova əsaslanaraq verdiyimiz nəzəri müddəaya görə aşağıdakı nəticəyə gəlmək olar: istər Azərbaycan oğuzları, istərsə də uyğurlar Hun dövlətindən ayrıllarkən orta əsrlərdə öz müstəqil dövlətlərini qura bilmiş və bunun nəticəsində, əgər belə demək mümkünsə, öz dillərinin təmizliyini də qorumuşlar. Bunlar başqa türkdilli tayfalar kimi Orta Asyanın mərkəzində müxtəlif türkdilli tayfalarla qaynayıb-qarışmamış, biri türk yurdunun Qərb, digəri isə Şərq ucunda demək olar ki, son türkdilli xalq olduqlarına görə dilləri bir o qədər də dəyişikliyə uğramamışdır. Bu mənada, bunlar kök oğuzcası, əgər belə demək mümkünənsə, hun oğuzcasını özlərində qorumuşlar ki, bu dillər arasında da bu yaxınlığı yaradan məhz həmin məqamdır.

Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin daha bir müəmmalı faktının da sırrı açılmış olur. Məlum olduğu üzrə C.Cəfərov Azərbaycanda qədim run əlifbası, bu mədəniyyətin izlərindən ətraflı bəhs edir. Bizcə, məsələlərə yuxarıdakı nöqteyi-nəzərdən yanaşdıqda, bu mədəniyyətin məhz Azərbaycan oğuzlarının hun dövlətindən ayrıllarkən bu mədəniyyəti öz hafizələrində, yaddaşlarında gətirdikləri aydınlaşır ki, sonralar da bu mədəniyyət nəsildən nəsilə ötürülürək kökü unudulsa da, hər halda müxtəlif sənət abidələrində, o cümlədən xalçalarımızda yaşayaraq bu günümüzə qədər gəlib çatmışdır. Eyni zamanda buradan daha iki nəticə çıxır: I. Məlum olduğu üzrə, Azərbaycan oğuzlarının hun qolundan ayrılması VII-VIII əsrlərin işi deyil, daha qədim tarixlərin hadisəsidir. Elmi ədəbiyyatda isə Orxon -Yenisey abidələrinin tarixini təqribən VI-VIII əsrlərlə bağlayırlar. Deməli, bizim əlimizdə olan Orxon-Yenisey abidələri bu mədəniyyətin sonuncu nümunələridir. Azərbaycan oğuzları isə hun dövləti tərkibində bu mədəniyyətin daha ilkin nümunələrinə bələd olmuş, yaddaşlarında həmin nümunələri saxlamışlar. II. Bizcə, səlcuq, sonralar Osmanlı oğuzları bu mədəniyyətdən xəbərsizdirler. Bizcə, bu fakt da Azərbaycan oğuzlarını səlcuq oğuzlarından fərqləndirən, Azərbaycan oğuzlarının daha qədim oğuzlar olduğunu göstərən əlamətlərdir.

Beləliklə, bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan dilinin tərkibində olan birinci oğuz leksik qatının tarixi, eyni zamanda Azərbaycan-uyğur dil əlaqələrinin yaxınlığı və həmçinin Azərbaycan dili, konkret şəkildə Azərbaycan dilinin birinci oğuz qatı ilə ikinci oğuz qatı, yəni oğuz-səlcuq qatı arasında olan fərqlərin mahiyyəti aydınlaşmış olur.

Bu baxımdan, Azərbaycan oğuzları Azərbaycan ərazisində ən qədim zamanlardan bəri yaşadıqlarına, qonşu, başqa etnik və başqa mədəniyyət, başqa din, başqa dilə mənsub olan xalqlarla daima əlaqədə olduqlarına və eyni zamanda yaşadıqları ərazidə antik dövrə məxsus Midiya, Albaniya, Atropatena, Manna kimi möhtəşəm dövlətlər qurduqlarına, həmçinin antik mədəniyyətə məxsus dünyanın Şərqi sərhədlərində birinci turkdilli dövlət, xalq, etnos olduqlarına görə Orta Asiya türkləri tərəfindən bir qədər unudulmuş və uzaqlaşmışlar. Bu mənada, bəlkə də ərəblərin, islamın gəlisinə qədər Orta Asiya türkləri sanki Azərbaycan türklərini unutmuş, onları özlərindən saymamışlar. Bizcə, bu münasibətin nəticəsidir ki, istər Mahmud Kaşgari və istərsə də orta əsrlər ərəb tarixçiləri də Azərbaycan türklüğünün bu qədimliyi və möhtəşəmliyi qarşısında çəşmiş, onları türk xalqlarından sayıb-saymamaq haqqında fikirləşməli olmuşlar. Bu məqam hətta o səviyyəyə çatmışdır ki, ərəb tarixçiləri, mənbələri də belə Azərbaycan dilinin turkdilli dillərdən biri olduğunu xəsisliklə qeyd edirlər. Bu barədə prof. Tofiq Hacıyev çox haqlı və dəqiq olaraq

yazır: “Görünür, həmin dövrlərdə (orta əsrlərdə - Y.Q.) Azərbaycanda türk ədəbi dilinin tarixi mənbələrdə xatırladılmamasının bir səbəbi də odur ki, “türki” adlandığı üçün bu dili Türküstən adlandırılan Orta Asiya ilə bağlayıblar” (3,26).

Azərbaycan dilində olan ikinci oğuz leksik qatının tarixi taleyi isə birinci qata nisbətən daha aydınlaşdır. Professor Tofiq Hacıyev yazır: “Müasir Azərbaycan dilində və yazılı abidələrimizin dilində ilk orta əsrlərin və orta əsrlərin oğuzcası daha aydın görünür. Bu dövrlər, xüsusilə eramızın V-VII əsrləri, azərbaycanlıların etno-linqvistik və tarixi-sosial əlamətlərinin ümumiləşərək yenidən qurulduğu dövrüdür. Bu dövrdə Azərbaycanın yerli oğuzları ilə Orta Asiyadan gələn oğuzların iqtisadi, mədəni, siyasi təmasları azərbaycanlıların yenidən təşkilinə müəyyən təsir göstərir. Bu qarşılıqlı əlaqə - təsir XI-XII əsrlərə qədər gəlir” (3,25).

Bizə elə gəlir ki, Mahmud Kaşgarinin “Divanü lügat-it-türk” əsəri hər sahədə, xüsusilə də dil sahəsində professor Tofiq Hacıyevin dediyi tezisi sübut edir. Belə ki, Mahmud Kaşgarinin oğuz leksikasının Azərbaycan dilində ikinci oğuz leksik qatı olması heç bir sübuta ehtiyacı olmayan faktdır. Məhz Mahmud Kaşgarinin oğuz leksikasının Azərbaycan dilinin leksik qatında ikinci leksik oğuz qatının olması bir daha onunla sübut olunur ki, biz Azərbaycan oğuzları, yəni oğuz qatının birinci leksik qatına sahib olan oğuzlar ikinci leksik qatda mövcud olan, başqa sözlə desək, Orta Asiya oğuzcasını başa düşmür, onları anlamaqda çətinlik çəkirik. Bu mənada, hətta, Mahmud Kaşgarinin göstərdiyi oğuz qatında elə leksik vahidlər vardır ki, bu kəlmələr ikinci oğuz leksik qatıyla gəlsələr də birinci oğuz leksik qatının sahibi olan azərbaycanlıların dilində vətəndaşlıq hüququ qazana bilmədilər. Amma bunun əksinə olaraq səlcuq oğuzlarının, sonralar isə Osmanlı türklərinin dilində özlərinə çox asanlıqla mövqə qazanıb leksik fonda daxil oldular ki, bu da Azərbaycan oğuzlarını səlcuq-osmanlı oğuzlarından istər etnos, istərsə də linqvistik baxımdan fərqləndirən ən mühüm göstəricidir. “XI-XII əsrlər Azərbaycanın etnik tarixində Orta Asiyadan səlcuq-oğuzlarının Ön Asiyaya və Cənubi Qafqaza gəlmələrilə əlaqədar olaraq yeni mərhələ ilə səciyyələnir... Biz hesab edirik ki, səlcuq-oğuzları Azərbaycan ərazisində yalnız türklərin sayını çoxaltmış, Azərbaycan dilində oğuz dilləri üçün səciyyəvi olan xüsusiyətləri artırımlar; başqa sözlə, oğuzlar (-səlcuq-oğuzları-Y.Q.) Azərbaycanı türkləşdirənlər deyillər... Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həllədici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur” (6,204-205).

Eyni zamanda, Kaşgarinin “Divan”dakı oğuz leksik qatının Azərbaycan dilində ikinci oğuz leksik qatı olmasını sübut edən daha bir bariz fakt vardır. Belə ki,

“Divan” kimi nəhəng ensiklopedik bir əsərdə nə “Dədə Qorqud” dastanının özünün adı, nə qəhrəmanlarının adı çəkilmir, şeirindən, əsərin hissələrindən heç bir nümunə verilmir. Deməli, Mahmud Kaşgari və eyni zamanda Orta Asiya demək olar ki, belə bir əsəri tanımır. Bu mənada, buradan belə bir nəticə çıxır ki, “Dədə Qorqud” dastanları o qədər qədim və eyni zamanda o qədər sırf Azərbaycan oğuzlarının, həmçinin Azərbaycan dilindəki birinci oğuz qatının məhsuludur ki, Mahmud Kaşgari bu əsərdən xəbər tutmamış, ondan bəhs etməmişdir. Bizcə, dastanda olan ərəbləşmə, osmanlılaşma, islamlaşma və sairələr daha sonrakı əsrlərin nəticəsidir. Bu nöqtəyinə nəzərdən yanaşıqda dastanın tarixi də qədimləşir.

Beləliklə, yekun kimi onu demək olar ki, Mahmud Kaşgarinin “Divanü lügat-it-türk” əsərindəki oğuz leksikası öz tərkibində, öz daxilində ən qədim oğuz elementlərini daşımasına baxmayaraq, hər halda əsasən Orta Asiya və səlcuq oğuzlarını təmsil etməklə bərabər, eyni zamanda Azərbaycan dilinin ikinci leksik qatını eks etdirir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Anar. Dədə Qorqud dünyası// Azərbaycan jurnalı, 1985, №11.
2. Əzizov.E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999.
3. Hacıyev T.İ. Azərbaycan dilində qeyri-oğuz elementləri// Türk dillərinin quruluşu və tarixi. Elmi əsərlərin tematik məcmuəsi. Bakı, 1983.
4. Hacıyev T. Şumer mifi və Azərbaycan tarixi// “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” V uluslararası folklor konfransının materialları. Bakı, 2007.
5. Hacıyev T. Şumer mifləri və Dədə Qorqud kitabı// Dədə Qorqud. Elmi -ədəbi toplu, Bakı, 2007, № 4.
6. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.

Rus dilində

7. Баскаков Н.А. Тюркские языки. Москва, 1960.

РОЛЬ ОГУЗСКОЙ ЛЕКСИКИ В ТРУДЕ «ДИВАНИ ЛУГАТ-ИТ-ТИОРК» МАХМУДА КАШГАРИ В АЗЕРБАЙДЖАНСКОЙ ИСТОРИИ

Я.С.КУЛИЕВА

РЕЗЮМЕ

В данной статье предоставляются сведения об огузах и их языке, об их географическом местонахождении, об их этническом составе. Исследованы лексико-семантические свойства огузских слов (Махмуд Кашгари указал на 300 из них) сопоставительно со словами из различных словарей, написанных в более позднее время, а также языком «Книги Деда Коркута».

Указывается на то, что огузская лексика, представленная в труде Махмуда Кашгари составляет второй огузский лексический слой в лексике Азербайджанского языка. Первый же слой является самым древним слоем Хуннского периода.

THE ROLE IN AZERBAIJAN HISTORY OGUZ LEXIS IN “DİVANI LUGAT-İT - TURK” BY MAHMUD GASHGARI

Y.S.GULIYEVA

RESUME

Thus, giving the conclusion to the article we can say that, the oguz lexis in “Divani lugat-it - turk” by Mahmud Gashgari, in spite of its content and carrying ancient oguz elements, representing mainly Middle Asia and Selchug oguzs, at the same time reflects the second lexis level in the Azerbaijani language. But the first layer is the most ancient lexical layer of the Hun period.

Çapa tövsiyə etdi: dos. Ç.H.Mirzəzadə

ƏHMƏD AĞAOĞLU VƏ DİNİ MAARİFÇİLİK (VƏTƏN TARIXİ: 07.00.02)

Əli FƏRHADOV

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi

al304f@yahoo.com

050 456-62-20

Açar sözlər: Əhməd Ağaoğlu, islam, maarif, "Difai"

XIX əsr və XX əsrin əvvəlləri Azərbaycanda elm və aydınlanma cərəyanının inkişaf etdiyi bir dövrdür. Abbasqulu ağa Bakıxanov (1794-1846), Mirzə Fətəli Axundov (1812-1878), Cəlil Məmmədquluzadə (1869-1932), Əhməd Ağaoğlu (1869-1939), Əli bəy Hüseynzadə (1864-1940) və başqalarının yaradıcılığı bu dövрə təsadüf edir. Adı çəkilən ziyalılar və onların davamçıları Azərbaycanın sosial-iqtisadi geriliyinin səbəblərini araşdırır, azərbaycanlıların inkişaf etmiş mütərəqqi millətlər sırasına qoşulması üçün müxtəlif çıxış yolları axtarırdılar.

M.F.Axundovun da daxil olduğu bir çox maarifçi ziyalılar milli problemlərin səbəblərini həm də dini mövhumatçılıqda görürdülər. Məsələn, Səmədbəy Mehmandarov (1855-1931), Məmmədağa Şahtaxtinski (1846-1931) kimi ziyalılar "dini" mövhumatın müsəlman Şərqində despotizmin mənəvi dayağı olduğunu, əqidə azadlığını təqib etdiyini, siyasi, iqtisadi, mədəni yaradıcılıqda çəkişmələrə şərait yaratdığını göstərir, müsəlman xalqlarının sosial-iqtisadi və mədəni geriliyinin səbəblərini islam kəlamlarının cahil və tamahkar ruhanilər tərəfindən yanlış şərh edilməsi, bir çox müsəlman ruhanilərinin cahilliyyi və əsas vəzifələrini yaddan çıxarması ilə izah edirdilər. Bu kimi ziyalılar dini xurafatın, təriqətçiliyin və məzhəbçiliyin tənqidi ilə çıxış edərək onları qızışdırın və yayanlara qarşı qəti tədbirlər görməyi tələb edirdilər. Onlar o dövrdə avam kütlə arasında geniş yayılmış müsəlman mövhumat və xurafatının məna və məqsədini öz məqalələrində açıb göstərirdilər [5, s.350-351]. Bir çox görkəmli din xadimləri - Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvi (1853-1938), Axund Mirzə Əbu Turab Axundzadə (1817-1910) və b. eyni dini maarifçi ideyaları dəstəkləyir, Azərbaycanın xilas yolunu nə

kapitalizmdə, nə də sosializmdə, məhz islamın həqiqi köklərinə qayıtmasında göründülər. Bu kimi islamçı ziyanlıların arasında görkəmli islamşunas olan Əhməd Ağaoğlu (1863-1939) (1909-cu ildə İstanbula mühacirət edənə qədər Əhməd bəy Ağayev) kimi şəxslər də var idi. Ə. Ağaoğlu elmi ictimaiyyət arasında böyük nüfuz sahibi kimi hələ XIX əsrin sonlarından geniş şöhrət qazanmışdı. O, milli problemlərin səbəbini orta əsrlərin ilk dövrü üçün səciyyəvi olan islami "azad" dərk etmək prinsipindən çəkinməkdə görür və "Quran"ı zamanın şərtlərinə görə yenidən təfsir etmənin vacibliyini də göstərməyə çalışır [5, s.351]. O, bununla sonuncu peyğəmbər olan hz. Məhəmməd (ə.s.) (570-632) vasitəsilə göndərilən "Quran"ın zaman və məkanla məhdudlaşmadığını, Allahın vəhyinin zaman və məkan üstünlüğünü, bütün dövrlərə xitab etdiyini, öz dövrünün elmi-mədəni inkişafına zidd olmadığını göstərmək istəyirdi. Bu mövzuda "Quran"ın öz ayələri bir çox mətləblərə aydınlıq gətirir. "Quran" hz. Məhəmmədin (ə.s.) sonuncu peyğəmbər olduğunu göstərərək [17, əl-Əhzab:40] özündən ibrət alınmasını, həyatda tətbiq edilməsini istəyir. Özünün ümumbehşəriliyini "Quran" belə izah edir: "(Ya Məhəmməd! Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (məminlərə cənnətdə) müjdə verən, (kafirləri isə cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər göndərdik...)" [17, Səba:28]; "Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübə olmayan və müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən kitabdır" [17, əl-Bəqərə:2]. Hz. Məhəmmədin (ə.s.) - "Allahın kitabı olan "Quran"da sizdən əvvəlkilərin qissələri, sizdən sonrakıların xəbərləri, öz aranızda olanların hökmləri vardır... Ona çağırın doğru yola çağırılmış olar" [22, s.384-385] hədisi də islamın ilahi bir həyat nizamı olduğunu, "Quran"ın ehtiva etdiyi hökmlərin insani dünyəvi və ilahi xoşbəxtliyə götürəcək prinsiplər olduğunu göstərir. "Quran"ın göstərdiyi yoldan gedə bilmənin ən önəmli şərti onu doğru oxuyub ruhunu anlamaqdır. "Quran"ı anlamadan yaşamaq və ya yaşamadan oxumaq, hər ikisi də "Quran"a hörmətsizlikdir. Ə. Ağaoğlu da səmimi bir müsəlman olaraq bu prinsiplərə işarə edirdi.

Şuşada ilahiyatçı bir ailə mühitiində böyüyən Ə. Ağaoğlu [1, s.5] ilk öncə ərəbcə təhsil almış, daha sonra isə Şuşadakı rus məktəbində və Şuşa gimnaziyasında təhsilini davam etdirmişdi [3]. 1888-ci ildə Sorbonna universiteti yanındaki Paris Hüquq Məktəbinin tələbəsi olan Ağaoğlu eyni zamanda Praktik Ali Tədqiqatlar Məktəbində, Şərq Dilləri Məktəbində ərəb, fars və türk dilləri ilə, şərq və islam tarixi ilə də məşğul olmuşdu.

Parisdə Ə. Ağaoğlunun həyatında mühüm və yaddaqalan bir hadisə baş verir. O, burada islam birliyi ideyasının təşəbbüskarı və qızğın tərəfdarı Cəmaləddin Əfqani

ilə tanış olur. Ə. Ağaoğlu özü bu barədə belə yazırırdı: “İslam aləminin mütəfəkkirlərindən Cəmaləddin Əfqani Parisdə olarkən mənim sadə evimi başqalarının zəngin saraylarından üstün tutmuşdu və həftələrlə bir yerdə qalmışdım” [1, s.7].

Ağaoğlu üzərində böyük təsir yaradan C. Əfqani (1838-1897) bu dövrədə islam dünyasının ən maraqlı şəxsiyyətlərindən biri idi. Bu böyük mütəfəkkirin məqsədi müsəlman ölkələrini avropalıların istismarından hər hansı bir yolla da olsa xilas etmək və onları “ittihadi-islam” (islam birlüyü) bayrağı altında vahid bir islam dövlətində birləşdirərək Avropaya qarşı mübarizə aparmaq idi [21, s.5-316]. Əfqani “ittihadi-islam”ın reallaşması üçün ilk öncə hər bir islam ölkəsinin milli azadlıq hərəkatını şərt saymışdı, daha sonra bu müstəqil dövlətlər bir islam dövlətində birləşməli idilər. Bu mənada Əfqanını islam ölkələrindəki millətçi hərəkatlarının da ideya rəhbəri saya bilərik [15, s.43-44]. Əfqanının bu ideyaları məşhur türkçü mütəfəkkir Ziya Göyalpa (1876-1924) da təsir etmiş, o da vahid islam dövləti qurulana qədər, hər bir islam ölkəsinin müstəqil dövlət qurmasını vacib saymışdır [15, s.45-46].

“Panislamizm”in əvəzinə “pantürkizm” cərəyanına öncəlik verilməsinə daha sonrakı tarixi proseslər də haqq qazandırıldı. Osmanlı sultani II Əbdülhəmidin hakimiyyəti (1876-1909) dövründə bütün müsəlmanları bir duygu içində, vahid bir dövlət ətrafında birləşdirməyə xidmət edən hakim “ittihadi-islam” (“panislamizm”) siyaseti onun “İttihad və Tərəqqi” partiyası tərəfindən hakimiyyətdən salınmasından sonra zəifləməyə başladı. “Panislamizm”lə birlikdə osmanlıçılığı (Osmanlı adı altında bütün etnik qrupları bir millət içində ərimək-Ə.F.) da eyni dərəcədə müdafiə edən hakimiyyətdəki “İttihad və Tərəqqi” partiyasının bu siyaseti türk olmayan Osmanlı vətəndaşları tərəfindən qəbul edilmədi. Bütün Osmanlı vətəndaşlarını din, millət fərqiñə baxmadan osmanlı adı altında birləşdirmə siyasetinin iflası xristian və türk olmayan müsəlmanların müstəqillik mübarizəsi ilə gücləndi. “İttihad və Tərəqqi” partiyasının əsas rəhbərlərindən biri olan Tələt paşa (1874-1921) 1910-cu ildə etdiyi bir çıxışında osmanlıçılıq siyasetinin iflasını belə göstərirdi: “Şəriət, bütün keçmiş tariximiz, yüz minlərlə müsəlmanın duyğuları və hətta osmanlılaşmağa qarşı inadla müqavimət edən kafırların duyğuları həqiqi bərabərliyin qurulmasına maneədir [18, s.217-218]. Osmanlıçılığın iflasından sonra “panislamizm” də süqut etməyə başladı. Osmanlı tabeliyində olan ərəb vilayətlərində Qərb dövlətlərinin yardımı ilə Osmanlı hakimiyyətinə qarşı güclənən üşyanlar, ərəb millətçiliyi hərəkatının genişləməsi, türk olmayan müsəlmanların, xüsusilə müsəlman albanların Osmanlıya qarşı müstəqillik mübarizəsində xristian albanlara yardım etməsi o dövrə

“panislamizm”i realliqdan çıxartdı. Bu səbəbdən Osmanlı hökumətini idarə edən “İttihad və Tərəqqi” partiyası da rəsmi “panislamizm” siyasetindən tamamilə imtina edib “pantürkizm”ə yönəldi [15, s.27-28]. Bu hadisələr C. Əfqaninin irəli sürdüyü milli azadlıq ideyasının haqlı olduğunu sübut etdi.

Milli azadlıq üçün isə müsəlmanları mövhumatdan, qəflət yuxusundan oyandırmaq, onlara həqiqi islam mədəniyyətinin yolunu göstərmək lazım idi. İslami düşüncədə islahatçılıq və “Quran”a dönüş ideyasının tərəfdarı olan C. Əfqani fəlsəfə və elmi fənlərin dərs proqramlarına salınması, təhsil və siyasi reformların edilməsi üçün bir çox təşəbbüsələr irəli sürdü. Əfqaninin məqsədi bu reformlar sayəsində islam dünyasını Qərb qarşısında güclü etmək idi. Əfqani islamla dünyəvi elmin arasında heç bir fərqli olmadığı fikrini də müdafiə edirdi [21, s.301]. Belə bir şəxsiyyətlə tanışlıq Ə. Ağaoğluda böyük həyəcan yaratmış, onun elmi yaradıcılığının inkişafına, düşüncəsinin formalaşmasına böyük təsir göstərmişdi [1, s.322].

Paris mətbuatında islam, təsəvvüf fəlsəfəsi və ədəbiyyat mövzularında məqalələr yazan Ə. Ağaoğlu 1892-ci ildə Londonda, şərqşünasların X beynəlxalq konqresində “Şiə məzhəbinin təməlləri” adlı məruzə ilə də iştirak etmişdi [1, s.5]. Altı ilə yaxın davam edən Paris həyatından sonra Ə. Ağaoğlu 1894-cü ilin əvvəllərində İstanbul üzərindən vətənə qayıdır. Ömrünün üç ilini Şuşada keçirən Ə. Ağaoğlu hər vasitə ilə həmvətənlərinin milli şururunu, vətənpərvərlik duyğularını canlandırmağa çalışır. Mütərəqqi, maarifçi ideyaları Azərbaycanda tətbiq etməyə çalışır, islam mədəniyyətini təbliğ edirdi. Qohumu Y.V. Çəmənzəminlinin dediyi kimi “Əhməd bəy islam və türk tarixinə hər kəsdən artıq vaqif idi...” [1, s.7].

1875-1877-ci illərdə Bakıda çap olunan ilk milli mətbuat orqanının – “Əkinçi” qəzetinin nəşri dayandırılmışdı. Bu tarixdən sonra Azərbaycanda çar hökuməti milli dildə qəzet nəşrinə icazə vermədiyi üçün ana dildə mətbuat ancaq Tiflisdə fəaliyyət göstərirdi. Tiflisdə 1879-1880-ci illərdə nəşr olunan “Ziya” qəzeti 1880-1884-cü illərdə “Ziyayı-Qafqaz” adı ilə öz nəşrinə davam etmişdi. 1880-1891-ci illər arasında Tiflisdə “Kəşkül” qəzeti [5, s.337-338], 1903-1905-ci illərdə isə “Şərqi-Rus” qəzeti fəaliyyət göstərə bilmişdi [6, s.228-229]. Azərbaycanda ana dilində qəzet nəşr etdirmək istəyən Ə. Ağaoğlu isə Bakıya köçüb burada ana dilində qəzet çıxarmaq fikrində idi. Lakin onun “Məşriq” adlı qəzeti nəşr etmək üçün hökumətə etdiyi müraciət rədd edildi. Hökumətin cavab məktubunda belə deyilirdi: “Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdır”. Belə bir cavabın verilməsinin bir səbəbi də Ə. Ağaoğlunun “panislamist” və “pantürkist” (müsləman və türk xalqlarını bir dövlətdə birləşdirmək istəyən-Ə.F.) sayılması idi [4, s.40]. Lakin bu rədd cavabı Ə. Ağaoğlunun Azərbaycanın mərkəzinə çevrilən Bakıya

köcmək fikrinə təsir etmədi. Həm də o, məşhur Bakı milyonçusu və mesenat H. Z. Tağıyevdən "Kaspi"də əməkdaşlıq barəsində təklif aldı. Tağıyev millətin maraqlarını qorumaq üçün mətbuatın əhəmiyyətini yaxşı başa düşürdü və 1881-ci ildən Bakıda rus dilində çıxan "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə satın alaraq milli ziyalıların ixtiyarına vermişdi. Tezliklə "Müsəlman "Kaspi"si" kimi məşhurlaşan bu nəşrin səhifələrində Azərbaycan gerçəkliyi ilə bağlı məsələlər daha önəmlı yer tutmağa başladı. 1897-ci ildə Bakıya köçən Ə. Ağaoğlu Ə. Hüseynzadə və Ə. Topçubaşovla birlikdə "Kaspi"nin əsas müəlliflərindən biri kimi fəaliyyətini davam etdirir. Azərbaycanda milli-dini ideologiyanın əsaslarını program və tələblər şəklində işləyib hazırlamaqda Ə. Ağaoğlu adı çəkilən ziyalılar ilə birlikdə iştirak edir. Onlar "Kaspi" qəzetində müsəlmanların siyasi hüquqsuzluğundan, ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyətlərinin məhdudlaşdırılmasından söz açır, millətin oyanmasına, maarifin yayılmasına, xeyriyyəçilik cəmiyyətlərinin yaradılmasına çalışırdılar. Bununla yanaşı, onların məqalələrində, milli mənsubiyətindən asılı olmayaraq, bütün müsəlman və türk xalqlarının mənafə birliyi ideyası nəzərə çarpıldı. Onların fikrincə, islam "...müsəlmanların həyatında ən keçilməz, ən fəal element rolunu oynayır. Müsəlmanlar ya məhv olub yer üzündə silinməli, ya da din vastəsilə sağlamlaşmalıdır" [6, s.110]. 1901-1903-cü illərdə qəzetin demək olar ki, hər sayında Ə. Ağaoğlu islam birliyi və müsəlman xalqların ictimai tərəqqisi ideyasının qızığın tərəfdarı kimi çıxış edirdi. Ə. Ağaoğlu islamşunaslıq elminin siyasi, ideoloji, etnik, iqtisadi, hüquqi-fəlsəfi cəhətlərinə toxunaraq, mənəvi və ictimai mahiyyətini açır və ictimai inkişafı, müsəlman dünyasındaki problemlərin həllini islamda görür, islamın hər hansı bir millətin inkişafına səbəb olacağını irəli sürürdü [6, s.245]. Ə. Ağaoğlu eyni zamanda xeyriyyəçilik məsələlərində də yaxından iştirak edir, imkanlı adamları xalqın yardımına, elm və mədəniyyətin inkişafına köməyə çağırırı.

Ə. Ağaoğlu "Kaspi"dəki fəaliyyəti dövründə Qafqaz Senzura Komitəsindən "müsləman mətbuatına" nəzarət edən erməni əsilli Qaraxanov və Kişmişev kimi senzorların fəaliyyəti nəticəsində Qafqaz canişininə göndərilən məxfi məlumatlarda azərbaycanlı yazar və jurnalistlər arasında "panislamizm"in və "pantürkizm"in ən qatı tərəfdarı kimi təqdim edilirdi [1, s.9-10].

Ə. Ağaoğlunun islam aləminin gələcəyi ilə bağlı əndişələri başa düşülən idi. O, müsləman dünyasını bürüyən problemlərin həqiqi islama qayıdışla düzələcəyinə ümid edən digər Azərbaycan ziyahları kimi islam dünyasındaki milli oyanışı böyük həyəcanla izləyirdi. 1904-cü ildə "Kaspi" mətbəəsində onun "Islam və axund" adlı sərt polemik ruhda yazılmış kitabçası çap olunmuşdu. Müəllif kitabçanın əvvəlində

Hacı Zeynalabdin Tağıyevə ünvanlanmış müraciətini yazmışdır. Müraciətdə islam dünyasının vaxtilə yetişdirdiyi İbn Sina (980-1037), İbn Rüşd (1126-1198), İbn Xəldun (1332-1406) kimi bir çox islam mütəfəkkirinin Avropa və dünya fəlsəfəsinə bəxş etdiyi töhfələr, onların dünya mədəniyyətində oynadığı böyük rol və bunun islam mədəniyyətindən qaynaqlandığı qeyd olunur, lakin islamın o şanlı dövrünün ruhanilərin əksəriyyətinin günahı səbəbindən arxada qaldığı göstərilirdi. Ağaoğlu belə deyirdi: “....Cənab Hacı!əgər islamın tarixinə dürüst diqqət olunsa, olur ki, hər zamanda islamın ... tərəqqi və tənəzzülü ruhaniyyə adlanan cəmaətin halətinə bağlı olub... Lakin bir zamandan bəri öz keçmişlərini yaddan çıxarıb haman ülum və islamın tərəqqisinə səbəb olan ruhaniyyə cəmaəti ... dəryayı-cəhalətdə məğrur olub müsəlmanların tənəzzülünə səbəb olublar. ...Lazımdır ki, bizim ruhanilərimiz də daireyi-tərəqqiyə sövq olsunlar və bu da mümkünkündür iki vəsilə ilə: əvvəlinci məxsusi ruhaniyyə məktəbi ki, bunun da vücudunda gəlməyini cəmi müsəlman milləti sizdən gözləyir. İlkinci, ruhaniyyə cəmaətinin qüsuratını sidq-dil ilə və hüsnü-niyyət ilə bəyan etməkdir...” [1, s.355-356]. Bu ifadələrdən görünür ki, Ə. Ağaoğlu islam cəmiyyətindəki problemlərin həllini təhsil sistemindəki islahatlarda və din xadimlərinin özünü islah etməkdə görürdü.

“Islam və axund” əsərində müəllif axund obrazı ilə islam və hatifülqeyb (qeybdən gələn vicdan səsi) obrazlarını qarşılaşdırır. Əsərdə islam və hatifülqeyb obrazı həqiqi islam düşüncəsini, axund obrazı isə xalqı öz mənfaətinə qurban verən ikiüzlü din xadimini təmsil edir. Əsərin diqqətəlayiq əhəmiyyəti islam və hatifülqeyb obrazlarının axund obrazına yönəltidiyi tənqidlərdir. Müəllif islam obrazının dili ilə ilə axunda belə deyir: “Sən mənim xadimimsən? ...Sən deyilsənmi məni bu halətə salan? Sən deyilsənmi mənim bədən və ruhumu zaye edən?” [1, s.35]. İslam cəmiyyətinin keçmiş xoş günlərini, keçmiş alımlarını həsrətlə yad edən hatifülqeyb etiraz edən axunda islam obrazının dili ilə müəllif qəzəblə belə deyir: “Bu əvaxirdə bu fırqələri kim ayırdı? Firəng, nemsə, nəsrani gəldi ayırdı və ya siz axundlarmı?” Hatifülqeyb də eyni şəkildə belə deyir: “ Bir millətdə də yüzlərlə fırqə olurmu? ... Belə millətdə ittihad, tərəqqi və intişari-ülüm və ədəb olurmu? Bu təriq və şobələr bir-birinə lən və küfr oxuyurlar və hər birisi qalanlarını həqiqətdən uzaq bilirlər” [1, s.36]. Müəllif axundun öz dili ilə bu bəlaların səbəbinin ikiüzlü din xadimləri və onların uydurduğu hədislər olduğunu qeyd edir. Müəllif islam obrazının dili ilə belə deyir: “Quran imdi modda deyil. Modda hədis və rəvayətdir. Bizim sözlərimiz və dediklərimiz hamısı hədis və rəvayətə mənbuttdur. Şimdi Quranı artıq o qədər oxuyan yoxdur və ona o qədər etinə olunmur” [1, s.37].

Ə. Ağaoğlu ərəb dilini anlamayan bəzi millətlərin dilində “Quran”ın tərcümə edilməsini nümunə göstərərək Azərbaycan türkcəsinə də “Quran”ın tərcümə edilməsini və xalqın onu öz dilində oxumasını şərt saymışdır. Ağaoğlu bu mövzuda belə deyir: “... bu günə şəbədəbaz, firiftəkar, müridsaz axundlar nə üçün nəf edir ki, Quran modda olsun? Allah kəlamını hədis və rəvayət kimi dəllək ülgütü edib xalqın başını qırıxmaq olmaz. Odur ki, belə axundlar Quranı rövnaqdən salıb camaatı cürbəcür vəsilələr ilə ondan uzaq edirlər. O cümlədən deyirlər ki, guya Quranı qeyri dilə tərcümə etmək olmaz... Pəs, cənab axund, bu şərtlərdən məqsədi-əslİ xalqı Qurandan uzaqlaşdırıb, cəhalətdə saxlayıb dincə rəxnə salmaqdır...” [1, s.37-38].

Çox maraqlıdır ki, Ə. Ağaoğlu kimi ziyahıların bu kimi fikirləri mütərəqqi ruhani xadimləri arasında da qəbul edilirdi və Bakı quberniyası qazısı Mir Məhəmməd Kərim əl-Bakuvinin müəllifi olduğu “Kəşfül-həqayiq” (“Həqiqətlərin kəşfi”) adlı üç cildlik azərbaycanca “Quran” təfsirinin 1904-cü ildə görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin yardımı ilə Tiflisdə, Kaspi mətbəəsində nəşr edilməsi azərbaycanlıların maariflənməsində önəmli rol oynadı. “Quran”ın ərəbcədən başqa dillərə tərcüməsini günah sayan saxta din xadimlərinə cavab verən əl-Bakuvi belə deyirdi: “... Quranı-şərif cəmi yer üzündə olan tayfalara Allahu-Təala tərəfindən rəsul olmaq cəhətinə lazımdır, bəzi məruf olan lisanlara təfsir və tərcümə olunsun. Tainki o lisanın əqli onda məxzun olan hikmət və moizələrdən faydabərdar olsunlar” [8, s.205]. Ərəb, fars və Osmanlı türkcəsindəki təfsirlərin azərbaycanlılar üçün faydasızlığını izah edən əl-Bakuvi belə deyirdi: “...qeyri lisanların bəzilərində də əgərçi təfsirlər yazılıbsa da onlardan bir faidəyi-mühimmə hasil olmayır. ...bizim Azərbaycan türk dilində təkəllüm edənlər onlardan mənfəətbördar ola bilməyirlər” [7, Müqəddimə].

Ə. Ağaoğlu “İslam və axund” əsərində islam obrazının dili ilə axundun timsalında bütün saxta din xadimlərinin ikiüzlülüyüնü göstərirdi. “Quran”ı oxuyub ona əməl etdiyini iddia edən axunda müəllif islam və hatifülqeyb obrazlarının dili ilə belə cavab verir: Oxuyursunuz, lakin əməl etməyirsiniz. ...məsələn, siz və ya sizin mürşidlər heş təfəkkür etmisiniz ki, ruhi-islam nədən ibarətdir? ... Ruh hara? Axund hara? Axundlara plov, aş, çay və arvad söhbəti et!” [1, s.40-41].

“Şəriət zahirə hökm edər. Bizim batın və qəlb ilə işimiz yoxdur” deyən axunda müəllif islam obrazının dili ilə dinin əxlaq anlayışını izah edir:

- “Odur ki, ruhi-islamdan xəbəriniz yoxdur. ... Bir ibadət ki, onda qəlbi-insan müləyim olmaya, insanı pis işlərdən uzaq etməyə, - ona itaət və ibadət deyilməz, ona riyakarlıq və zahirpərəstlik deyərlər. ... hamı hamiya yalan deyib, hamı hamını

aldadır. ... “Bütün möminlər qardaşdır” kəlami-şerifi ortadan götürülüb.... Müsəlmanlar o qədər əxlaq cəhətdən tənəzzül ediblər ki,... Nəizübillah, bu günə adamlar Allahı və onun peyğəmbərini aldadırlar. Və siz axundlar bu gunə şeyləri nəinki görürsünüz, hətta hiyleyi-şəri namı ilə halal çıxarırsınız. Və bundan sonra da iddia edirsiniz ki, islam və şəriət xadimisiniz. ... Allahdan qorxunuz! ... Dövlətlilərə xoş gəlməkdən ötrü şəriəti paymal etməyin! ...” [1, s.42-44].

Daha sonra müəllif islam dünyasının hansı səbəblərdən zillət içinde qalması məsələsini bu obrazların dili ilə müzakirə edir. İslam dünyasının geridə qalmasının səbəbini müsəlman camaatda görən axunda islam obrazı belə cavab verir: “Əfv ediniz, cənab axund! Çoban günahını sürünün üstünə ata bilməz. Hər nə qüsür sürüdə var isə, yəqin ki, ona səbəb çobandır” [1, s.46]. İkiüzlü din xadimlərinin ölü basdırmaqdan başqa müsəlmanlara heç bir xeyir vermədiyini göstərən müəllif hatifülqeyb və islam obrazlarının dili ilə belə deyir:

- “Bol plov yeyib və bol çay içib və yuxu yatıb və səkkiz arvad alıb dirilərə nə etmisiniz? Özünüz iqrar edirsiniz ki, cəmaət əvam və cahildir. Hani sizin həll etdiyiniz müşkülət və məsail? ... Siz bacarmadınız ki, surələri cəmaət dilinə tərcümə edəydiniz ki, əqəllən biçarə müsəlmanlar öz namazlarının mənasına mültefit olsunlar? ... Siz ancaq pul gətirənləri və mürid qayırınları və ad şöhrətləndirənləri qəbul etmisiniz, şəriət və əsil islam ilə işiniz yoxdur” [1, s.47]. Ə.Ağaoğlunun mövqeyi mütərəqqi din xadimlərinin fikirləri ilə də həməhəng idi. Məsələn, saxta din xadimlərini və onlara tabe olanları ifşa edən əl-Bakuvi belə deyirdi: “Bizim özümüzə müsəlman deməyimiz iftira və böhtandır, Qurandan, islamdan xaric bir işdir” [19, s.5].

Ə. Ağaoğlu öz dövründəki qadın problemlərinə də diqqət ayırmış, bu problemin kökünü “Quran”dan uzaqlaşmaqdə görmüşdü. Onun 15 mart 1891-ci ildə Parisdə, “Nouvelle Revue” məcmuəsində nəşr olunmuş “Iran qadını” [2] məqaləsində və 1901-cü ildə Bakıda rus dilində çap edilən “İslama görə və islamda qadın” adlı kitabında [23] islam cəmiyyətindəki geriliklərin səbəbi, bununla əlaqəli olaraq müsəlman qadınların cəmiyyətdəki rolü, onların hüquq və azadlıqlarının qorunması ilə bağlı fikirləri izah edilmişdi. Bu gün də əksər islam ölkələri üçün aktuallıq və əhəmiyyətini itirməyən bu əsər 1959-cu ildə İstanbulda türk dilində də nəşr edilmişdir [1, s.9].

Müəllif “İslama görə və islamda qadın” və “Iran qadını” əsərlərində qadının əsarətdə qalmasının səbəblərini hz. Məhəmməddə (ə.s.) və islam dinində axtaranlara cavab verirdi. Hz. Məhəmməddə (ə.s.) qədərki dövrdə onların hüquqsuz vəziyyətini misallarla göstərən Ağaoğlu belə deyirdi: “Məhəmməd peyğəmbərdən əvvəl ərəb qadınlarının hörməti, izzəti yox dərəcəsində idi; ailədə qız uşağının dünyaya gəlməsi bədbəxtlik sayılırdı; atalar vardı ki, öz çiçək körpələrini diri-dir torpağa gömməklə

və ya dəvələrin ayaqları altına atmaqla o “bədbəxtlik”dən yaxa qurtarmağa çalışırdılar; ərli qadının həyatı, azadlığı tamamilə ərinin kefinin tarazlığından asılı idi. Əri rəsmi şəkildə boşamadan istədiyi vaxt arvadının üstünə günü gətirərdi, çünki yaxşı bilirdi ki, valideynləri tərəfindən öz ailələrində vərəsəlik hüququndan məhrum edilmiş övrətin dözməkdən başqa çarəsi yoxdur” [2]. Ağaoğlu isə bu mənfur adətləri qadağan edən Məhəmməd peyğəmbər (ə.s.) haqqında belə deyir: “Məhəmməd peyğəmbər qız uşağının doğulmağını ulu göylərin xüsusi xeyirxahlığı adlandırır, anaların ayaqlarının dəydiyi yeri cənnət hesab edirdi” [2].

Həqiqətən də “Quran” islamdan əvvəlki mənfur ərəb adətləri haqqında bizə bir çox nümunələr göstərir. Məsələn, qız uşaqlarını mələklər kimi dişiyən Allaha nisbət edən ərəb bütprəstlərinin [17, əz-Zuxruf:17] onların anadan olmasından hiddətlənib xəcalət çəkdiyini, çox vaxt körpə qızlarını diri-diri quma basdırıldığını bizə xəbər verir [17, ən-Nəhl:58-59], islamdan əvvəl qadılara valideynlərindən, ölen ərlərindən miras verilmir [17, ən-Nisa:8] özləri də mal kimi varislərin ixtiyarına verilirdi [17, ən-Nisa:19]. İslam dini isə qadınların hüququnu qoruyaraq, onlara mirasdan pay ayırmış [17, ən-Nisa:7], onun əşya kimi görülməsini, satılmasını qadağan etmiş [16, s.79], qadınlar haqqında xüsusi surə - “ən-Nisa” (“Qadın”) surəsi [17, s.65] göndərmişdir. Hz. Məhəmməd də qız övladlarını diri-diri basdırınlar şiddətlə qınamış [20, hədis:№1165], qızlarını layiqli şəkildə böyüdənləri cənnətlə müjdələmiş [20, hədis:№1753], “cənnət anaların ayağı altındadır” [11] buyurmuşdur.

İslamdakı çoxarvadlılıq məsələsini də izah edən Ağaoğlu bunu hələ islamdan əvvəlki adət-ənənələrlə izah edirdi. Ona görə, bu məsələni birdən-birə yox etmək mümkün deyildi. Lakin islam bu istiqamətdə müsbət addımlar atmış, kəbinlərin sayını dörd kəbinlə məhdudlaşdırılmışdı. İslam ədalət prinsipini irəli sürərək ərin bütün xanımlarına qarşı eyni dərəcədə həm maddi, həm də mənəvi olaraq ədaləti olmasını şərt qoşmuşdu. Lakin “Quran” özü bu məsələni mümkünzsüz sayaraq - “Siz hər nə qədər cəhd etsəniz də də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız” [17, Nisa:129] deyir, ədalətli olmağa əmin deyilsinizsə, tək bir qadınla evlənməyi əmr edirdi [17, ən-Nisa:3]. Lakin “Quran”ın zəruri hallarda – qadın xəstə, qısır olduğu halda, ya da savaş zamanlarında kişilərin azalması, qadınların evdə qalması kimi hallarda, əxlaqsızlığın yayılmaması üçün icazə verdiyi [16, s.76] bu məsələni müsəlmanların sui-istifadə etməsini qınayan Ağaoğlu göstərirdi ki, böyük hərəmxana havası içində keçən tənbəl və sırf heyvani həyat qadının inkişafına izin vermədiyindən cəmiyyətin tənəzzülünə yol açır. Əslində “Quran” poliqamiyaya (çoxnikahlılıq) icazə versə də, əslində bunu ədalət şərtinə bağlamaqla müsəlmanları

monoqamiyaya (təknikahlılıq) dəvət etmişdir və müsəlmanlar islamın ruhunu dərk edəndən sonra monoqamiya qələbə çalacaqdır. Bu isə, islamı və hz. Məhəmməd peyğəmbəri (ə.s.) qadın düşməni sayan bəzi mütəfəkkirlərin haqsız olduğunu göstərir, onlar ayrı-ayrı müsəlmanların qüsurlarını islam dininə bağlamamalıdır [23]. İslam dünyasında qadınların acınacaqlı vəziyyətə düşməsini tarixi şərtlərə bağlayan Ağaoğlu [5, s.218-219] islamın qadına mərhəmətlə yanaşdığını, ona ucaltdığını, adı bir əyləncə vasitəsindən qüdrətli bir tərəqqi carçısına çevirdiğini göstərirdi [2].

Ağaoğlunun bu mövzudakı fikirlərini ümumiləşdirilmiş halda belə ifadə etmək olar ki, müsəlmanların mənəvi, maddi, hətta siyasi tərəqqisinin həlli öncəliklə qadın məsələsinin həllinə bağlıdır. Qadın əsarəti islam aləminin ən həqiqi düşmənidir ki, onun müalicə olunmayan xəstəliyinin təsiri altında islam cəmiyyəti yavaş-yavaş məhv olur. Müsəlman qadınıancaq sərbəst və savadlı ana və həyat yoldaşı olduğu təqdirdə normal cəmiyyət formalşa bilər [23]. Ağaoğlu islam düşüncəsində aparılacaq islahatlar və “Quran”a dönüş nəticəsində onun qızıl dövrü adlandırdığı ilk vaxtlardakı vəziyyətini alacağına inanır. Ə. Ağaoğlunun bu fikirləri əl-Bakuvi kimi mütərəqqi din xadimləri tərəfindən də müdafiə olunur, kişi və qadının islamda bərabər şəkildə məsul olduğu göstərilirdi [9, s.83].

Ə. Ağaoğlu Qərbə müqayisədə islam dünyasındaki problemlərin çoxluğunun səbəbini 1936-1939-cu illərdə Türkiyədə “Cumhuriyet” qəzetində “Ben neyim?” (“Mən kiməm?”) adı ilə nəşr olunmuş məqalələr silsiləsində belə izah edirdi: ”Şərqdə bəzən bir şəxs milyonlar içində yaşıdığı halda, ... xəstələri, acları, evsizləri düşünmür, vecinə almir. Qərbdə isə belə deyil, zəifin yardımına getmək, güclünün və təcavüzkarın qarşısını kəsmək vətəndaşlıq vəzifəsi sayılır. Şərqdə isə hər kəs “Mənə nə? Nə işimə qalıb ki, gedib başımı bələaya salım?” deyə dərhal öz qızına çəkilir” [1, s.54]. Müəllif bütün bu səbəblərdən Qərb cəmiyyətinin Şərqi cəmiyyətindən üstün olduğunu göstərirdi. Qərbin öz inkişafını islam mədəniyyətindən aldığıni qeyd edən Ağaoğlu müsəlmanların özünün islama yadlaşdığını, zülm, əxlaqsızlıq, saxtakarlıq, riyakarlıq, cəhalət içində batdığını göstərirdi ([1, s.330]. Qərbdə hakim olan “altruizm”lə (fədakarlıq) Şərqdə hakim olan egoizmin səbəblərini göstərən Ağaoğlu belə deyirdi: Hər bir şərqlidə altruizm instinktinin zəifləşməsinə və egoizmin coşqun qüvvə halınımasına bunlar səbəb olmuşdur: 1- Ailə və ailədə qadının vəziyyəti; 2- Məktəb və ədəbiyyatın təsiri; 3- Cox uzun sürən istibdadın təsiri [1, s.53]. Ə. Ağaoğlu müsəlmanların geridə qalmasının səbəbini cahil və saxta din xadimlərinin yanlış istiqamətləndirməsi nəticəsində müsəlmanların həqiqi islamdan uzaqlaşması ilə əlaqələndirirdi. O, 21 noyabr 1903-cü ildə “Kaspi” qəzetində nəşr olunan “Tərəqqiçilər, yaxud gənc türklər” məqaləsində Avropaya təhsil üçün göndərilən bir çox

müsəlman gəncin də hz. Məhəmmədin (ə.s.) “elm Çində də olsa qəbul edin” [7, Müqəddimə] hədisini, “Yaradan rəbbinin adı ilə oxu!” [17, əl-Ələq:1] kimi “Quran”ın müxtəlif ayələrini unudub, elm öyrənmək əvəzinə, Avropanın eyş-işrət, əyləncə dünyasına yönəldiyini, mənəvi pozğunluq və əxlaqsızlıqları mənimsədiyini qeyd edir, onların Avropanı yamsılamaqdan başqa vətənlərinə bir xeyir vermədiklərini göstərirdi [1, s.335].

Ə.Ağaoğlu bütün həyatını xalqının aydınlanmasına həsr etmiş bir şəxsiyyət olaraq maariflənmənin vacibliyi məsələsinə diqqəti cəlb edir, maarifsziliyi millətin cəhalət və nadanlılığa düşər olmasının əsas səbəblərindən biri kimi göstərirdi. Çar Rusiyasının bu sahədə müsəlmanlara qarşı apardığı siyaseti qəbulolunmaz sayan Ə.Ağaoğlu "Müxtəsir övzi Rusiya" ("Rusiyadakı müxtəsər vəziyyət"; "Həyat" qəz., 7 və 12 iyun, 1905-ci il) məqaləsində belə yazırırdı: "... Müsəlmanlar öz xahiş və qai-dələrinə ... müvafiq kitabı-diniyyə çap və intişar etməkdə sərbəstdirlərmi?" [4, s.65].

Cox maraqlıdır ki, Avropada dünyəvi təhsil alan Ağaoğlu ilə yanaşı dövrün mütərəqqi ruhanişleri, xüsusən əl-Bakuvi də eyni fikirləri müdafiə edir, əsərlərində islam cəmiyyətindəki problemlərin səbəbini ilk önce təhsildə görürdülər. Məsələn, əl-Bakuvi "Bizim cəhalət və rəzalətdən xilasımız ancaq Quran vasitəsilə mümkündür. Quran isə bizi elmə, mərifətə təşviq edir. Fəqət biz Qurana qulaq vermirik" [19, s.5] sözləri ilə müsəlmanlara qurtuluş yolunu göstərirdi.

1905-ci il inqilabı çar Rusiyasının ucqar vilayətlərində də öz əks-sədasını yaratdı. Çarizmin repressiya aparatının təzyiqlərinə baxmayaraq artıq milli və sosial oyanışın qarşısını almaq qeyri-mümkün idi. Eyni zamanda ermənilərin Azərbaycanda törətdikləri qətlamlar sistemli şəkil almışdı. Buna görə də ana dildə informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Belə bir şəraitdə Ə.Topçubaşov, Ə.Ağaoğlu və Ə. Hüseynzadə H. Z. Tağıyevin maddi yardımı və naşirliyi ilə 1905-ci ildə gündəlik "Həyat" qəzetinin nəşrinə icazə ala bildilər. "Həyat"ın nəşri ilə bağlı Ə. Ağaoğlunun həm populyarlığı, həm də problemləri qat-qat artdı. Rusdilli oxucular arasında yayılan "Kaspi" ilə müqayisədə ana dildə nəşr olunan "Həyat"ın auditoriyası daha geniş idi. Qəzet təkcə Qafqazda deyil, Rusyanın türkdilli bütün bölgələrində, İran və Türkiyədə də yayılırdı. "Həyat" geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə çevrilməsində mühüm rol oynamışdı. Dini, milli mübarizədə müvəffəqiyyət qazanmaq üçün ilk önce milli program hazırlanmalı idi. "Həyat"ın ilk sayındakı program səciyyəli məqaləsində milli ideologiyasını islam qanunları əsasında qurmaq istəyən Ə.Ağaoğlu belə deyirdi: "Əgər biz irəliləmək və həyatı birliyə malik bir

millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər” [1, s.11].

Bu dövrün əsas problemlərindən biri də sünni-şia ixtilafi idi. Həm hökumət qüvvələri bundan istifadə edərək, müsəlmanlar arasındakı ixtilafları qızışdırır, onların birliyinə mane olur, həm də cahil və saxta din xadimləri özləri də bilmədən islam düşmənlərinin dəyirmanına su tökürdülər. İslam dünyasında, o cümlədən Azərbaycanda müsəlmanların arasına ixtilaf toxumu səpənlərə, şia, sünni adı altında islami bölənlərə, müsəlmanlar arasında parçalanma yaradanlara qarşı mübarizə aparan Ağaoğlu təriqətçiliyi, məzhəbçiliyi xalqın birliyinə əngəl, tənəzzül səbəbi sayır, xalqı islam bayrağı altında birləşməyə çağırırıdı. Bu barədə “Həyat” qəzetində Ağaoğlu belə yazırdı: “... Bəzi fəsad və fitnəcilər çalışırlar ki, Qafqaz şia və sünni müsəlmanlarının arasına ədavət salıb ortalarına cidal (savaş) salsınlar. Biz deyirik ki, ... cümləmiz müsəlmanız. ... Viran və zəlil olmuş qardaşlar öz halətlərinin səbəbini ...haman nifaq və təfriqədə görüb bu nifaqı, bu təfriqəni qətiyyən dəf edib götürməyə səy edəcəklər!” [4, s.75].

“Həyat”a yönələn təzyiqlər gecikmədi. Erməni senzorlarının təhribi ilə nəşrin dayandırılması haqqında Qafqaz canişininə müraciətlər başladı. “Həyat” qatı islamçılıqda və müsəlman fanatizmində təqsirləndirilirdi. Ə. Ağaoğlunun “islamin təmizliyini qorumaq üçün çarizmə qarşı barışmaz mövqedə dayandığı, onun rus və erməni düşmənciliyi mövqeyindən çıxış etməsi xüsusilə qeyd edilirdi. Onu zərərsizləşdirmək üçün erməni-rus alyansı və onların azərbaycanlı tərəfdarları müxtəlif yollara baş vururdular [1, s.10].

“Həyat” qəzetiñ redaksiyasından ayrılandan sonra müstəqil şəkildə “Irşad” qəzetiñ nəşr etdirən Ağaoğlu burada da dini maarifçiliyə və islahatçılığa diqqət edir, müsəlmanların arasındaki təriqət, məzhəb ixtilaflarını pisləyir, dini təfəkkürün vəhdəti ideyasına üstünlük verirdi. Qəzetdə islamın əxlaqi-mənəvi dəyərlərinə diqqət yönəldilir, insan azadlığının bu dini dəyərlərlə eyniyyət təşkil etdiyi vurgulanır, müsəlman həmrəyliyinin vacibliyi qeyd olunurdu. Eyni zamanda məşhur Krım-tatar mütəfəkkiri, “Tərcüman” qəzetiñ redaktoru İsmayııl bəy Qaspralının (1853-1914) bütün türk dünyasına xitab edən “dildə, fikirdə, işdə birlilik” ideyası, Əli bəy Hüseyn-zadənin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası Ağaoğlu tərəfindən “Irşad” qəzetiñ təbliğ edilir, milli ideologiya kimi qəbul edilirdi [4, s.72]. Bu ideya özündə islam əxlaqı və mənəviyyatını, müasir Qərb elmi fəlsəfəsini və türk mədəniyyətini ehtiva edirdi.

C. Əfqaninin də irəli sürdüyü kimi ilk öncə milli azadlıq qayəsi ilə “pantürkizm” ideyasına doğru yönələn Ə. Ağaoğlu türk xalqlarının birliyi məsələsinə tez-tez

toxunur, bu birliyin reallaşması üçün yeganə müstəqil türk dövləti olan Osmanlı imperiyasından çox şey gözləyirdi [1, s.9]. Özünün türk olduğunu qeyd edən və bütün dünya türklərinə tərəqqi arzulayan Ağaoğlu [6, s.138] belə deyirdi: "Bu toplum (azərbaycanlılar – Θ.F.) yalnız dini bir toplum olmayıb, eyni zamanda etnik bir varlıqdır, Çünkü bütün Rusiya müsəlmanları, kiçik bir istisna ilə böyük türk millətinə mənsubdurlar, vahid bir dildə danışır, eyni inancları paylaşırlar [1, s.12]. Ağaoğlu daha sonralar 11 may 1921-ci ildə N.Nərimanova yazdığı məktubda da türklüyün bölünmə qəbul etmədiyini, dünya türklərinin Osmanlı türklərinin rəhbərliyi altında nicasat tapa biləcəyini və bu yolda xidmətin müqəddəs olduğunu ifadə edirdi [1, s.23].

Səmimi bir müsəlman və atəşli bir millətçi olan Ağaoğlu həm dini, həm də vətənpərvərlik duyğularının təsiri altında vətənin və xalqının məruz qaldığı problemlərə səssiz qalmır, bu problemləri ən yüksək tribunalarda dilə gətirməkdən çəkinmirdi. İslam dinini təkcə ibadət və inancla məhdudlaşdırılmayıb, həyatın bütün sahələrində müsəlmanları "Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkardır" [17, əl-Maidə:47] ayəsi ilə xəbərdar edən "Quran"ın "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığı çağırın, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!" [17, Ali-İmran:104]; "Həqiqətən, Allah ədalətli olmayı, yaxşılıq etməyi... buyurur, ... pis işlər görməyi... isə qadağan edər" [17, ən-Nəhl:90] və bunun kimi bir çox ayələrinin hökmü ilə hərəkət edən Ağaoğlu çar Rusiyasının istismarçılıq siyasetinə qarşı bütün gücü ilə mübarizə aparırdı. Onun da iştirakı ilə 15 aprel 1905-ci ildə H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə ali hökumət idarələrinə petisiya – xahişnamə ilə müraciət etmək qərarı qəbul edildi. Bu petisiya Azərbaycandan çar hökumətinə təqdim olunan ilk program sənədi idi. Petisiya müəllifləri belə hesab edirdilər ki, Qafqazda "tam özünüidarə ideyası"nın həyata keçirilməsi bütün məhdudlaşdırıcı qanunların ləğvi, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat (rus və ana dillərində), yığıncaq, ittifaq azadlıqları, ana dilində ümumi icbari və pulsuz ibtidai təhsilin tətbiq edilməsi şəraitində mümkündür. Petisiya Azərbaycan xalqının milli özündərkinin inkişafı üçün mühüm əhəmiyyətə malik idi və bütün milli qüvvələrin sıxlaması və birləşməsi prosesində böyük rol oynadı. Sonralar bu sənəd digər inzibati idarələrə ünvanlanan müxtəlif müraciətlər, izahatlar üçün bir növ platforma, istinad nöqtəsi oldu [6, s.136-137]. Θ. Ağaoğlu "Müsəlmanların petisiyasına zəruri izahatlar" adlı məqaləsində bu haqda belə yazırı: "...Deyəsən biz də, nəhayət ki, başa düşdük ki, həyat yuxu və mürgüdə deyil, enerjidədir, həyatın sorğularına, insan təbiətinin əqli və ənənəvi inkişafının tələblərinə qorəzsiz hazır olmaqdadır... Bu, müsəlmanların bütün xahişlərinin məhək da-

şidir. Onlar uzun, əsrlik təcrübəyə əsasən biliirlər ki, unudulmaq, kənarda qoyulmaq nə deməkdir" [6, s.137-138].

XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni-azərbaycanlı antaqonizmi inkişaf etmiş, dini və mədəni ziddiyətlər çərçivəsindən çıxaraq mürəkkəb və coxşaxəli problemə çevrilmişdi. Çar imperiyası da həm xristianlıq cəhətdən [12, s.3-4], həm də öz işgalçılıq siyasəti naminə bu cür münaqişələri və erməniləri dəstəkləyirdi. [10, s.61]. Ə.Ağaoğlu 1905-ci ilin fevralında baş verən erməni fitnəkarlığı haqqında yazdığı "Bakı hadisələrinə dair" ("Sankt-Peterburqskie vedomosti" qəz., 21-22 aprel, 1905) məqaləsində çar hökumətini tənqid edərək belə yazırırdı: "Heç kəsə sırr deyil ki, ... Qafqaz hakim dairələri erməniləri müdafiə edir və ruhlandırır... Müsəlmanlar isə böyük əksəriyyət təşkil etmələrinə baxmayaraq, hakim dairələrin inamsızlıq və şübhələri nəticəsində ətalət, zehni və iqtisadi yoxsulluq içərisində yaşamaqda davam edirlər" [1, s.341]. Çar hökumətini və erməni fitnəkarlığını qətiyyətlə tənqid edən Ə. Ağaoğlunun müddəalarına ermənilərin təsiri altında olan mətbuat təmsilçiləri tutarlı cavab verməkdə aciz qalırdılar [13, s.10].

1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri qanlı qarşidurmalar zamanı meydana çıxan münaqişələri nizama salmaq məqsədilə Tiflisə, Qafqaz canişini İ.I.Vorontsov-Daşkovun yanına göndərilmiş 9 nəfərlik nümayəndə heyətinin üzvü və Azərbaycan tərəfinin əsas ittihadçısı Ə.Ağaoğlu olmuşdur. 1906-cı ilin fevralın 20-28-i arası canişinin sədrliyi ilə keçirilən erməni-müsəlman sülh danışqlarında iştirak edən Ə.Ağaoğlu bu haqda belə deyirdi: "Qafqazda məsul şəxslərin və rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik və açıq bəyan edirik ki, işlər bu yolla davam etsə, Qafqazda terrorçu qruplaşmalar ağalıq etdikcə burada nə sülh bərpa olunacaq, nə də rahatlıq. Biz deyirik, əger siz həqiqətən sülh istəyirsinizsə, onda başqa tədbirlərlə yanaşı terrora son qoymaq lazımdır" [10, s.84]. Ə.Ağaoğlu bu vəziyyətin yaranmasında ilk növbədə Rusiya hakimiyyətini tənqid edərək belə deyirdi: ".....Hal-hazırda qulluqçuların (rus məmurları) çoxu, bəlkə də hamısı boyunlarını terror dəstələrinin qarşısında əyib, ancaq onlara xoş gələn işlər tutub bu tərəfə zülm, cəfa etməkdədirlər. Biz müsəlmanlar bu halətə davam etməyəcəyik. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək müsəlləh bir partiyamız olsun..." [1, s.14-15]. Ə.Ağaoğlunun belə cəsarətli çıxışları onun inanc qaynağı olan islam dinindən qaynaqlanırdı. İslam dini təkcə nəzəri ideyalardan ibarət olmayıb, həyatın hər sahəsinə - ictimai, siyasi, hərbi və s. məsələlərə öz münasibətini bildirən bir din olduğuna görə zülmə qarşı mübarizəni, zalımların başlatdığı saldırlıara qarşı müsəlmanların özünümüdafiəsini və ədaləti

təmin etməsini əmr edir. Məsələn, “Quran”da belə deyilir: “(Ey möminlər), sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun...” [17, əl-Bəqərə:190]. İslami özünün həyat qanunu seçən, səmimi bir müsəlman olan Ağaoğlu da islamın bu prinsiplərinə sadıq qalaraq, müsəlmanların hər cəhətdən şüurlanmasına və hüquqlarının qorunmasına çalışırdı.

1905-ci ilə qədər daha çox söz adımı kimi tanınan Ə. Ağaoğlu zamanın dəyişdiyini, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı dəstələr vasitəsilə həyata keçirdiklərini görərək adekvat qərar qəbul etdi. Quldurlarla onların öz dilində danışmaq lazımlı idi. Xalqı təşkil etmək, siyasi qurumlar yaratmaq lazımlı idi. Bu məqsədlə Ə. Ağaoğlu və b. fəal iştirakı ilə 1906-ci ildə “Difai” partiyası yaradıldı. Sovet nəşrlərində “əksinqilabi millətçi partiya” adlanan bu təşkilat əslində həmin dövrdə Azərbaycanın milli varlığını qoruyan, imperiya və erməni zülmünə qarşı müqaviməti təşkil edən ilk siyasi təşkilat, ilk partiya idi. Özünü “Qafqaz Ümum-müsəlman Müdafiə Komitəsi” adlandıran “Difai”nin programında (İşşad qəzeti, 1906, 213-cü say; müəllifi: Ə. Ağaoğlu) xalqı fəlakətli vəziyyətdən qurtarmaq üçün iki yol təklif olunurdu: maariflənmək və qüvvətlənmək! Fəlakətin isə 3 əsas istiqaməti göstərilirdi: 1- erməni təcavüzü, 2- cəhalət və nadanlıq, 3- milli dəyərlərin tənəzzülü [1, s.15-16].

Bu cür bir təşkilatın yaradılması rus hökumətini narahat etməyə bilməzdidi. Yelizavetpol qubernatorunun 19 avqust 1907-ci il tarixli raportu buna sübutdur. Raportda belə deyilirdi: “Güman edirəm ki, yaxın gələcəkdə bu partiya geniş inzibati, mənəvi və məhkəmə özünüidarəsi məsələləri ilə məşğul olacaq və çox güman ki, gələcəkdə Qafqazın və Zaqafqaziyanın müsəlman vilayətlərinin muxtarıyyətini təbliğ etməyə başlayacaqdır” [10, s.96-97]. Çar Rusiyası DİN-in Polis departmentinin 1909-cu il arayışının III-V bölmələrində də “Difai” partiyası haqqında geniş məlumatlar eks olunmuşdur [14, s.15].

Ə.Ağaoğlunun cinayətkar rus-daşnak alyansına nifrəti ilə milli hissəldən məhrum, yalnız öz faydasını gündən “müsləman başbilənlərinə” qəzəbi eyni idi. O yazdı ki, “müsləmanlara rəhbərlik iddiasında olanların intiqə xəstəliyi, xalqdan uzaq düşməsi, faydabazlığı, yerlibazlığı kimi xəstəlikləri millətin məglubiyyətinin əsas amilinə çevrilmişdir. Onlar maarifin qarşısına sədd çəkməklə, varlanmaq ehtirası ilə, ancaq özlərini qorumağı düşünməklə xalqı fəlakət önündə tək və əliyalın qoymuşlar. Onlar ölkədə tayfabazlıq, quldurçuluq əhvali-ruhiyyəsi yaratmışlar. Nəticədə başqa xalqlar inkışaf yoluna qədəm qoyduğu halda, Azərbaycan türkləri bir

tərəfdən ermənilər, digər tərəfdən öz quldurlarımız tərəfindən ikiqat təhlükə ilə təhdid edilirlər” [1, s.16].

Milli məsələlərdəki prinsipial mövqeyi ilə özünə çoxsaylı düşmənlər qazanan Ə. Ağaoğlunu hər vasitə ilə sıxışdırır, təqib edir, cəmiyyətdən və mətbuatdan uzaqlaşdırmağa çalışırlar. 1908-ci ildə onu hətta muzdlu qoçulara döydürmək üçün təşəbbüs göstərilmişdi [1, s.16]. Xalqına xidmət edən mütərəqqi bir ziyanı kimi o da hansısa bir yolla məhv edilməli idi. Sonralar Ağaoğlu belə yazırıdı: “... İş o dərəcəyə çatmışdı ki, hətta ailəm də təhlükə altında idi. 1908-ci ildə Türkiyədə inqilab olmuş, tanadığım bəzi şəxslər hakimiyətə gəlmişdi. Digər tərəfdən Qafqaz canişini Vorontsov-Daşkov məni həbs edib sürgünə göndərməyə əmr vermişdi. Bunu öyrənən kimi qaçmaq planı qurdum və İstanbula gəldim” [1, s.16-17]. Özünün İstanbula səfəri haqqındaki məlumatı redaktoru olduğu “Tərəqqi” qəzetiinin redaksiyasına göndərdiyi 28 iyun 1909-cu il tarixli məktubu da təsdiq edir. Məktubda deyilirdi: “Bu gün İstanbula azim oldum. Səfərimin nə qədər çəkəcəyini indidən təyin edə bilmərəm....” [1, s.17].

Təbii ki, milli mübarizənin vüsət aldığı, həqiqi qələm mücahidlərinə, ictimai xadimlərə daha çox ehtiyac duyulduğu bir zamanda Ə. Ağaoğlu kimi şəxsiyyətlərin Azərbaycandan uzaqlaşdırılması bu mübarizəyə ağır zərbə idi. Onun susdurduğu opponentləri bu məcburi mühacirətdən sonra xeyli fəallaşmışdılar. Belələrinə cavab verən Ü. Hacıbəyov “Tərəqqi” qəzetiində yazırıdı: “Əcəba, Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin? Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində mərdü mərdanə kəskin bir qələmlə üzərimizə olan hücumları dəf edirdi...” [1, s.17].

Beləliklə, 1909-cu ildən Ə. Ağaoğlu İstanbul sakini olur, o, yeni vətənində - Türkiyədə hər şeyə yenidən başlamalı olur.... Nəticə olaraq, deyə bilərik ki, bir müsəlman ziyanı olaraq Ə. Ağaoğlu yazdığı əsərləri və ictimai-siyasi fəaliyyəti ilə öz dövründə mövcud olan bir çox ictimai-siyasi bəlaların, problemlərin kökünü göstərmiş, cahil, ikiüzlü din xadimlərini, çar Rusiyasının ermənipərəst, anti-islam, anti-türk siyasetini ifşa etmiş, islam mədəniyyətinin qurtuluş yolu olduğunu ifadə etmişdir. Qeyd etmək maraqlıdır ki, Ağaoğlunun bu ideyaları və tənqidləri aradan bir əsr dən çox vaxt keçməsinə baxmayaraq hələ də öz aktuallığını qoruyur. Bu, həm dahi bir şəxsiyyət olan Ağaoğlunun diaqnozunun dəqiqliyini, həm də çox təəssüf ki, bir millət olaraq bizim yaşadığımız faciələrdən dərs almadığımızı göstərir. Ağaoğlunun mübarizə apardığı cahillik, xarici təcavüzkarlıq, ikiüzlülük, millətə, dinə ögey münasibət kimi problemlər hələ də öz həll yolunu gözləyir. Azərbaycanın isə Ağaoğlu kimi nəhəng şəxsiyyətlərə bu gün də ehtiyacı var.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007.
2. Ağayev Əhməd bəy. “Iran qadını”.
<http://vahdetedogru.wordpress.com/2011/02/20/iran-qadini/>
3. “Ahmet Ağaoğlu”.
<http://ekitap.kulturturizm.gov.tr/dosya/1-17729/h/ahmetaqaoqlu.pdf>
4. Aşırı Akif. Azərbaycan mətbuatı tarixi: (1875-1920). Bakı: Elm və Təhsil, 2009.
5. Azərbaycan Tarixi. 7 cilddə, IV c., Bakı: 2000.
6. Yenə orada. V c., Bakı: Elm, 2001.
7. Əl-Bakuvi Mir Məhəmməd Kərim Mircəfər. Kəşfül-həqayiq. 3 cilddə, I cild, Tiflis: Kaspi mətbəəsi, 1322.
8. Yenə orada. II cild, Tiflis: Kaspi mətbəəsi, 1322.
9. Yenə orada. III cild, Tiflis: Kaspi mətbəəsi, 1322.
10. Əzizov Eldar. Difai. Bakı: 2009.
11. “Hadis-i şeriflerde anne babaya iyilik”.
<http://www.ihya.org/kavram/kavramlar-ansiklopedisi/dt-389.html>
12. Qafqazda “erməni məsələsi”. 3 cilddə, I cild, Bakı: Elm, 2010.
13. Yenə orada. II cild, Bakı: Elm, 2010.
14. Yenə orada. III cild, Bakı: Elm, 2010.
15. Kara İsmail. Türkiye'de islamcılık. İstanbul: Yeni Şafak, 1995.
16. Kur'an-ı Kerim ve onun açıklamalı meali. (Hazırlayanlar: Ali Özək, Hayreddin Karaman, Ali Turgut, Mustafa Çağırıcı, İbrahim Kafi Dönmez, Sadreddin Gümüş), Suudi Arabistan Krallığı, Medine-i Münevver: 1987.
17. Qur'ani-Kərim. (Ərəb dilindən tərcümə edənlər: Ziya Bünyadov, Vasim Məmmədəliyev), Bakı: Azərnəşr, 1991.
18. Lewis Bernard. Modern Türkiye'nin doğuşu. (İngiliscədən tərcümə edən: Metin Kiratlı). Ankara: Türk Tarih Kurumu Basımevi, 1996.
19. Məhərrəmov Nizami; Babaşov Məmmədəli. Qafqaz müsləmanlarının atası. “Ədəbiyyat” qəz., Bakı: 1991, 8 fevral.
20. Müttefekun Aleyh hadisler: Buhari ve Müslim'in ittifak ettiği hadisler. (Hazırlayan: Muhammed Fuad Abdülbaki Tertibi, tərcümə edən: Abdullah Feyzi Kocaer), Konya: Hüner, 2004.
21. Rahman Fazlur. İslam. (Türkçəyə tərcümə edənlər: Mehmet Dağ, Mehmet Aydın), İstanbul: Selçuk yayınları, 1993.

22. Soysaldi H.Mehmet. Hz.Peygamberin evrensel mesajı Kur'an // Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 11, Sayı: 2, Elazığ: 2001.
23. Süleymanlı Mübariz. "Azərbaycanda gender probleminə dair ilk kulturoloji tədqiqat". <http://www.azadtribun.net/x19210.htm>

АХМЕД АГАОГЛУ И РЕЛИГИОЗНОЕ ПРОСВЕЩЕНИЯ

РЕЗЮМЕ

Ключевые слова: Ахмед Агаоглу, ислам, просвещение, "Дифай"

Творчество видного представителя азербайджанской интеллигенции Ахмеда Агаоглу, жившего в XIX - начале XX века, носило исламский характер и сыграло незаменимую роль в избавлении азербайджанцев от предрассудков и невежества и вступлении их в семью прогрессивных народов. В статье указаны мотивы исламского просвещения в творчестве А.Агаоглу, проанализированы его взгляды на общественные проблемы своего времени.

AHMET AGAOGLU AND RELIGIOUS ENLIGHTENMENT

SUMMARY

Key words: Ahmed Agaoglu, Islam, enlightenment, "Difai"

Creativity prominent representative of the Azerbaijani intelligentsia Ahmet Agaoglu, who lived in the XIX – early century, possessed the Islamic character, played an indispensable role for escaping Azerbaijanis from prejudice and ignorance and their entry into the family progressive peoples. The article listed the motives of Islamic education in the work of A.Agaoglu, analyzed his views on social issues of his time.

Çapa tövsiyə etdi: t.f.d. E.F.Əhmədova

İSLAM FƏLSƏFƏSINDƏ QEYRİ-ZORAKILIQ PROBLEMI VƏ ONUN FƏLSƏFI TƏHLİLİ

Almaz AŞİROV

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertanti

Eramızın VII əsrində meydana gəlmiş islam dini mühüm əxlaqi sərvətlərlə yanaşı insanlar arasında haqqın, mərhəmətin, məhrəbanlığın, dincliyyin, qeyri-zorakılığın mövcud olmasını zəruri, həyati bəşəri prinsip hesab edir. İslam yer üzərində insanlığa hörmət və ehtiramın ən parlaq nümunəsidir.

Qurani Kərimin Bəqərə surəsində insanlara zorakı əməllər görməmək tövsiyə olunur:

- Haqqı naşaqlı donu geyindirməyin, haqqı bilərkədən gizlətməyin.
- Yaxşılıqların haqqını qat-qat artıq qaytararıq.
- Biz də göydən əzab endirdik zalımlara tutduqları işə görə.
- Yer üzündə fəsad törədib qarışiqlıq salmayın.
- Zalımlar zülm eyləyib əzabı görən zaman kaş ki biləyilər, bütün güc Allahdadır və şiddətlidir Allahın verdiyi əzab.

• Pis, əxlaqsız işlər görməyin.
• Xeyirxahlığı könüldən eyləyənin qabağına xeyirxahlıq çıxar.
• Allahın yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz eləməyin.

Təcavüzkarlığı sevməz Allah.

- Savaşalar, Allahın dini meydanda qalan qədər savaşın onlarla. Savaşdan əl çəksələr sataşmayın onlara. Bundan sonra düşməncilik yalnız zalımlarladır.
- Ey mömünlər hamiliqla barışığa girin, şeytanın yerişini yeriməyin, açıqca düşməndir sizə (5, Əl-Bəqərə surəsi, 42, 58-60, 165, 169, 184, 190-191, 208-ci ayələr).

Məhəmməd Peygəmbərin kəlamlarının böyük dəyəri ondan ibarətdir ki, onlar hər bir dövrlə həmahəng səslənir, köhnəlmir, əksinə daima yeniləşir.

Məhəmməd Peygəmbərin qeyri-zorakılığı, mərhəmətə, sülhə, əmin-amanlığa aid olan dəyərli fikirləri aşağıdakılardır:

1. Bütün əməllərdə onları törədən səbəblərlə mühakimə olunur. Səbəb isə əməlin meyarıdır.

2. Borcun ödənilməsini əsassız təxirə salmaq, sənə əl tutana zülmün nişanəsidir.
3. Başqalarına rəhm edin ki,sizə də rəhm etsinlər. Özgələrini bağışlayın qoy sizi də bağışlaşınlar.
4. Zalim və ya məzəlum olmasına baxmayaraq, qardaşınıza kömək edin.
5. Müsəlmanlar dini qardaş hesab olunurlar. Buna görə də rəva deyil ki, bir-birinə zülm edib kömək etməkdən çəkinsinlər, ya da kin saxlaşınlar. Ədalətin oturacağı ürəkdir. Buna görə ədalətin zahir olduğu yer, yəni ürək müsəlmanın kinini saxlamamalıdır.
6. Allah başqasına rəhm etməyən insana rəhm etmir.
7. Rəiyyətlərinə ədalətlə rəhbərlik və yaxşılıq edən adil sultanlar inandlıqları məskənə daxil olmaq imkanına malik olurlar.
8. Allahın ən böyük düşməni İslami qəbul etsə də, alçaq işlər görənlər və bəşər qanı tökənlərdir.
9. Bilin ki, Allahın bəndələrinin ən yaxşısı bilikli və ədalətli başçılar, onların ən pisi zalim və cahil rəhbərlərdir.
10. Cəmiyyətin bətnindəki belə düşündürücü suallara yalnız elmi kamillik qüdrəti sayəsində cavab vermək olar.
11. Yaxşı əməllərdə təkidli olun (7,2).

İslamda mərhəmət hər bir müsəlmanın həyat tərzinin ayrılmaz tərkib hissəsi kimi müsəlman dünyası üçün bütün dövrlərdə səciyyəvi olmuşdur.

Yalnız hər cür zülmü, zoraklılığı rədd edən, nanəcib əməllərə qarşı barışmaz olan insan əsl əqidə sahibi ola bilər. Mərhəmət hissi olmayan insanın dini, imanı da olmaz. İslam dini bunu öz varlığının ilk günlərindən öyrədir.

“Nəhcül-bəlağə” islam ələmində Qurandan sonra ikinci kitab hesab olunur. Kitab dünyanın bir çox dillərinə, o cümlədən onun Həzrət Əlinin kəlamlarından bəhs edən hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Şeyxüislam Allahşükür Paşazadə doğru olaraq İmam Əlinin qısa kəlamlarına məna etibarı ilə geniş, məntiqli, dərin fəlsəfi və düşündürücü hikmətləri ilə zəngin əsər “dərinliyi məlum olmayan dünya”, “qiyomatlı hikmat” kimi səciyyələndirir. Həzrəti Əlinin dəyərli kəlamları içərisində qeyri-zoraklığa aid olan aşağıdakı hikmətamız fikirlər də vardır:

1. Zalim üçün ədalətli məhkəmə qurulan gün, onun məzluma verdiyi əziyyətli gündən ağır olar.
2. Dost və düşmənə qarşı ədalətli ol.
3. Hər kəs haqq ilə vuruşsa, haqq onu yerə sərər.
4. Pislik ilə qalib gələn şəxs məğlubdur.

5. Haqdan uzaqlaşanın ömrü qisalar.
6. Haqqı dərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq xətadır.
7. Acizə zülm etmək ən böyük zülümdür
8. Zülm edən şəxs özünü məhvə doğru aparır.
9. İnsaf və ədaləti düşmənin üçün saxla.
10. Pislik edənə yaxşılıq etməklə əzab ver.
11. heç vaxt yaxşılıq edənlə yamalıq edəni eyni gözlə görmə.
12. Tövhid-Allahı fəhmlə tövsif etməmək, ədalət isə onu hikmət və ədalətə zidd şeylərə töhmətləməməkdir.
13. Bildiyim, tanıdığım andan bəri haqqı inkar etmədim. Mənə göstərildiyi andan bəri haqqı barəsində şübhəyə düşmədim, yalan söyləmədim.
14. Biz haqqı çağıranlarıq: Haqqın imamlarıq: həqiqət diləyirik
15. Haqdan və haqq əhlindən ayrılma.
16. Üşyan və zülüm, yalan və iftira insanı dünyada da rəzil edər, axırətdə də.
17. Şərlə əldə edilən xeyirə xeyir deyilməz. Zorla yetişilən sərbəstliyə sərbəstlik adı vermə.
18. Allahın nemətlərini pozan, zail edən, əzabinin təkcə gəlib çatmasına səbəb olan şeylər arasında zülmədən daha güclüsü yoxdur.
19. Cihad dörd qisimdir: doğrunu buyurmaq, pisliyi rədd etmək, gerçək işlərdə doğru olmaq, gerçəyə qulaq asmayanlarla düşmən olmaq (3).

Həzrəti Əli zülümkar buyruq sahibinə qarşı həqiqəti söyləməyi cihadın ən üstünü hesab edir. O, pisliyi, zülmü əli ilə, dili ilə, könlü ilə aradan qaldıranları “xeyirli xasiyyətləri nəfsində toplaşmış” ən yaxşı insan kimi dəyərləndirir. Zülmə qarşı mübarizə aparmayanları “canlı meyit” hesab edən Həzrəti Əli buyururdu: “Yaxşı və xeyirli işlərin hamısı üçün və Allah yolunda savaş, yaxşılığı buyurmaq, pislikdən çəkindirmək nə kimsənin əcəlini yaxınlaşdırar, nə də ruzisində nöqsan yetirər. Amma bunların hamısından üstün olanı isə zülmkar buyruq sahibinə qarşı həqiqəti söyləməkdir” (8,433).

Ərəbcə “döyüş”, “mührəbə” dini qorumaq yolunda çalışmaq mənasında işlənən cihad hər bir müsəlmanın Allah yolunda lazım gəlsə müharibə aparmasıdır. Cihada bəzən zorakılığa haqq qazandırmaq kimi yanaşırlar. Cihad isə əslində qeyri-müsəlmanların zorakılığına qarşı müsəlmanların mübarizə formalarından biridir. İslamda insanlar dörd kateqoriyaya bölünür: 1) müsəlmanlar; 2) zimmilər-müsəlman dövlətinin təbəəsi olan başqa dinə inanalar; 3) xüsusi müqavilə ilə icazə əsasında müsəlman dövlətində yaşayan, qeyri-müsəlman dövlətinin

təbəəsi olan başqa dinə etiqad edənlər; 4) qarşıqlıqlı sülh müqaviləsi bağlanmayıyan, qeyri-müsəlman dövlətlərində yaşayan dinə inanmayanlar kafirlər (1,105).

Cihad “müqəddəs müharibə” müsəlmanların ümumi müqəddəs borcu sayıılır”. Cihadda iştirak etməyin şərtləri var: müqəddəs müharibədə ancaq həddi-buluğa çatan, ağıllı, azad, cavan, hərbi işi bilən, fiziki cəhətdən güclü, sağlam olan, heç kəsə borcu olmayan, valdeyni olan kişi iştirak edə bilər.

İslam təlimi insan mənəviyyatı yüksək dəyərləndirilmiş, həmişə yaxşı və pis, ədalətli və ədalətsiz, fədakar və yaramaz, mərd və qorxaq, insanpərvər və cəllad, mərhəmətli və qəddar, əxlaqlı və pozğun, şəfqətli və rəhmsiz, insanları fərqləndirmişdir.

İslam dünyanın monoteist dinləri içərisində bəşər cəmiyyətində xeyrin daşıyıcısı olan, sosial həyatda xeyrin təntənəsinə xüsusi, böyük üstünlük verən dindir. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, İslam müsəlmanları eləcə də dünyanın bütün insanlarını xeyir və yaxşı işlər görməyə dəvət edir. Bu, Quranda öz parlaq inikasını belə tapır: “Allah ədalətli olmayı, yaxşılıq etməyi... əmr edir” (5,ən-Nəhl surəsi, ayə 90).

İslamda yaxşılıq ədalətdən də üstün tutulur. Çünkü yaxşı əməldə ədalətin müəyyən, təzahür mücəssiməsi mövcud olduğu halda ədalət hələ yaxşılığın təzahürü demək deyildir. İslamda yaxşılıq və ədalət insanlar üçün məhz xeyrin üzərində dayanmış əxlaqi dəyərdir. Bəşəriyyət məhz bu dəyərdən həmişə faydalıdır, gələcəkdə də faydalanaqdır. İslamin əxlaq fəlsəfəsinə görə cəmiyyətdə insan pislik və şərdən uzaq olmalı, başqalarını da buna dəvət etməlidir.

Yaxşılıqla pislik, xeyirlə şər zülmə mərhəmət, bir sözlə, zorakılıq və qeyri-zorakılıq bir-birnə qarşı duran, bir-birini istisna edən cəhətlərdir.

A.Quliyev çox haqlı olaraq göstərir ki, islam dini yaxşılığı, xeyirli işləri insan mənəviyyatını saflasdırıran amillər kimi qiymətləndirdiyinə görə, zəruri məqamda ancaq yaxşılıq etməyə meylli olmayı tövsiyə edir (4, 30).

İnsan seçim edərkən, eləcə də pisliyi və ya şəri aradan qaldırmağa səy göstərərkən ancaq yaxşılığa meyl etməlidir. Yaxşılığa və xeyrə meyl, əslində elə pisliyin, yaxud şərin qarşısını almaq deməkdir. Bunu bizə Quran da nəsihət edir: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşməncilik olan şəxs sanki bir dost görərsən!” (5, Füssilət surəsi, ayə 34).

Göründüyü kimi, islam insanlara ancaq yaxşılıq etməyi, hətta ən çətin və mürəkkəb anlarda pisliyə meyl etməməyi tövsiyə edir. İslamin əxlaq fəlsəfəsi pisliyə pisliklə cavab verməyi fəzilət deyil, qəbahət sayır. Pislikdən əl çəkməyin ən tutarlı cavabı yaxşılıqdır. Pislik bir qəbahət, səhvdirse, ona pisliklə cavab

vermək ikiqat səhvdir. Bu səhvi aradan qaldırmaq çətin olduğuna görə, insan özünə qarşı hər hansı pisliyə yaxşılıqla cavab verməlidir ki, qarşısındakı şəxs öz səhvini dərk etsin, əməllərindən utansın və dərin xəcalət hissələri keçirsin.

Ə.Əhmədov islamda zorakılığın hər cür formalarının insanlara zülüm, əziyyət vermək kimi xüsusiyyətlərin baxmağın kəskin tənqid edildiyini, şəriətdə günah hesab edildiyini göstərir. Ə davətdən həsəddən, kindən, hirsədən meydana çıxan zülm “bütün rəzalətlərin sayılır”: “İnsanlara zərər və əziyyət vermək, təhqir etmək, döymək, söymək, öldürmək, qeybət, böhtan xəlqin malını zorla almaq, qarət etmək, oğurlamaq qəsd etmək və digər bu kimi əməllər isə xüsusi mənada olan zümlərdir” (2, 176).

İslamda zülmün bütün formalarına qarşı ədalət və insaf durur. Müqəddəs kitabda müsəlmanları ədalətli insaflı, mərhəmətli və yaxşı əməllər sahibi olması buyurulur. Mərhəmətli, əmin-amallığın hökm sürüldüyü, insan hüquq və azadlıqlarının qorunduğu cəmiyyət ideal və ədalətli cəmiyyətdir. İslamda züldən çəkindirməyin ikiqat savabolduğu göstərilir: züldən saxladığı üçün o, bu zülmü ölməz, günahabatmaz və bu zülm məzluma yetişməz qalar. Odur ki, bu şəxs iki müsəlmani əziyyətdən xilas etmiş olar.

Məhəmməd Peyğəmbər sülh yaradan yalanı düşməncilik yaradan düz danışmaqdan üstün hesab edir. “Ya Əli üç məqamda yalan danışmaq bəyənilib: mühəribədə aldatma və hiylə zamanı; adamlar arasında barışq vaxtı”. O, düsmənə zülm etməyi rəva bilmir, dostları məcburi işə vadar etməməyi, başqalarının rahatlığı naminə hər cür əzaba qatlaşmağı tövsiyə edir. Məhəmməd Peyğəmbər Həzrət Əliyə vəsiyyətində aşağıdakı şəxslərin gec-tez öz cəzasına çatacağını birincisi, sənin yaxşılığının əvəzində sənə pislik edən şəxs; ikincisi, pislik etmədiyin, lakin sənə zülm etməyi rəva bilən şəxs (7,3) Allahın Rəsulu zülmkar, zorakılığı rəva bilən şəxslərin ağır cəzaya layiq olacaqlarını, “zülmkarlara kömək əllini uzadanların” cəhənnəmə vasil olacaqlarını göstərir.

Müsəlmanlığın meyari Allaha, onun rəsuluna, bütün müsəlmanlara məhəbbət bəsləməkdir.

İslami mərhəmət pisliyin, şərin və faydasız əməllərin yaxşılıqla, xeyirlə və faydalı əmələrlə əvəz olunmasını tələb edir. İslama görə, nacisliyi kamillik, əyrilikləri düzlük, zülmü ədalətsizliyi ədalət əvəz etməlidir. Zülmün, zorakılığın, müxtəlif bəlaların və qeyri-əxlaqılıkların aradan qaldırılması, yox edilməsi islami ədalətin prinsipial göstəricilərindən biridir. Çünkü zülm və zorakılıq ədalətin deyil, rəzalətin və cəhalətin rəmzidir.

Zülm, zorakılıq, əzab və iztirab cəmiyyətdə elə bir eybəcər mühit formalaşdırır ki, mələk simali insan sanki şeytana çevrilir, xeyirxahlığı ilə tanınan fərd isə iblis cildinə girir. Belə qeyri normal mühitin aradan qaldırılmasında bəzən insan təfəkkürünün kömək edə bildiyi yaxud cüzi kömək edə bildiyi məqamlarda cəmiyyəti düşünməyə vadar edən müxtəlif suallara cavab tapmaq zərurəti yaranır. Belə düşündürүүчүү suallara yalnız elmi kamillik qüdrəti sayesində cavab vermək olar. İslam dünyagörüşü məhz belə elmi kamillik qüdrətinə malikdir. Onun müddəalarını öyrənmək və mənimsəmək çox zirvələri fəth etməkdə yardımçı olur.

Böyük rus yazarı L.N.Tolstoy şərə zorla müqavimət göstərməmək təlimini irəli sürərkən buna özündən əvvəlki qədim dövrün dahi müdriklərinin Zərdüştün, Konfutsinin, Buddanın, Sokratın, İsa və Məhəmməd peyğəmbərlərin, Qalileyin və başqalarının ideyalarına əsaslandığını göstərirdi. O, şəri xeyirlə məhv etməyin tərəfdarı idi. Tarix boyu bəşəriyətin şərə zorla mübarizə etmiş zorakılıq qanunu bəşəri sivilizasiyanın, iqtisadiyyatının, siyaset, hüquq və əxlaqının inkişaf qanunauyğunluqlarının şərtinə çevrilmiş, şərlə mübarizə üçün siyasi təşkilatlar (dövlət), güc strukturları (ordu, məhkəmə və s.) yaradılmışdır. Şərlə-zorla mübarizə özü yeni zorakılıq yaratmışdır.

Beləliklə, islam dinində qeyri-zorakılıq problemi ümüməbəşəri, mənəvi dəyər olduğu üçün külli dünyada cəmiyyətin bütün təbəqələrini əhatə edir. Qeyri-zorakılığın gücü ondadır ki, o, universal fəlsəfi əsasa malikdir, sosial və bəşəri konfiliktlərin yeganə, ədalətli həlli üsuludur. Qeyri-zorakılığın başlıca etik-normativ əsası müxtəlif yönümlü dünyagörüşünə malik tərəflərin əməkdaşlığı və dialoqudur. Qeyri-zorakılıq insanın ictimai varlığının mühüm formasıdır. Bud-dizm və xristianlıqla yanaşı islam dini də qeyri-zorakılığı təbliğ edir. Çünkü islamda Bu dində ümumi məhəbbətə çağrış əsas yer tutur, Allaha məhəbbət bəsləyən hörmətə və layiq insanlar ali varlıq hesab edilir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Balayev M. İslam və onun ictimai-siyasi həyatda rolü. Bakı: «Azərnəşr», 1991, 155s.
2. Əhmədov Ə. İslam əxlaqı, Bakı: «Maarif», 1993, 297 s.
3. İmam Əlinin qısa kəlamları. (2-ci çap). Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 2010, 23 c.
4. Quliyev A. Azərbaycanın ictimai-siyasi fikrində sosial ədalət ideyası. Bakı: «Səda», 2008, 351s.
5. «Qurani-Kərim» // T.e. Z.M.Bünyadov. Bakı: Cıraq. 2010, 638 s.
6. Qüdrətov O., Qüdrətov N. Məhəmməd Peyğəmbər: həyatı və kəlamları. Bakı: «Bilik» c., 1990, 174 s.
7. Lütfüllah Əhməd. Məhəmməd Peyğəmbərin həyatı // «Karvan», Bakı: «Yazıcı», 1990, №2, s. 3-85.
8. Nəhcül-Bəlağə. Tehran, 1945, 441 s.

Almaz ASIROV

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertanti

Açar sözlər: islam, qeyri-zorakılıq, haqq, mərhəmət, mehribanlıq, dincilik, Allaha məhəbbət, ümumbəşəri dəyərlər.

İSLAM FƏLSƏFƏSİNDE QEYRİ-ZORAKILIQ PROBLEMİ VƏ ONUN FƏLSƏFI TƏHLİLİ

XÜLASƏ

Məqalədə islam dinində qeyri-zorakılıq problemi ümumbəşəri mənəvi dəyər kimi, cəmiyyətin bütün təbəqələrini əhatə edən mənəvi amil kimi sosial-fəlsəfi cəhətdən təhlil edilmişdir. Müəllif göstərir ki, qeyri-zorakılığın gücü onun universal fəlsəfi əsasa malik sosial və bəşəri konfliktlərin yeganə, ədalətli həlli üsulu olmasıdır. Qeyd olunur ki, qeyri-zorakılığın başlıca etik-normativ əsası

müxtəlif yönümlü dünyagörüşünə malik tərəflərin əməkdaşlığı və dialoqu, insanın ictimai varlığının mühüm formasıdır.

Алмаз АШИРОВ

*Диссертант Института Философии,
Социологии и Права НАНА*

ПРОБЛЕМА НЕНАСИЛИЯ В ИСЛАМСКОЙ МЫСЛИ И ЕЁ ФИЛОСОФСКИЙ АНАЛИЗ

Ключевые слова: ислам, ненасилие, право, милосердие, дружелюбие, спокойствие, любовь к Аллаху, общечеловеческие ценности.

РЕЗЮМЕ

В статье, проблема ненасилия в исламской религии, как общечеловеческая ценность, как нравственная ценность, охватывающая все слои общества, была проанализирована с социально-философской точки зрения. Автор показывает, что сила ненасилия в том, что, оно является единственным, справедливым способом решения социальных и человеческих конфликтов, обладающих универсальной философской основой. Отмечается, что главной этико-нормативной основой ненасилия, является сотрудничество и диалог сторон с различно ориентированным мировоззрением, важная форма общественного бытия человека.

Almaz ASHIROV

*Candidate for a degree of Institute of Philosophy,
Sociology and Law of NASA*

PROBLEM OF NON-VIOLENCE IN ISLAMIC THOUGHT AND ITS PHILOSOPHICAL ANALYSIS

Key words: islam, non-violence, right, mercifulness, friendliness, calmness, love of Allah, universal values.

SUMMARY

In article, the problem of non-violence in islamic religion, as universal value, as the moral value covering all social classes, has been analysed from the social-philosophical point of view. The author shows that force of a non-violence that, it is unique, fair way of the decision of the social and human conflicts possessing a universal philosophical basis. It is noted, that the main ethical and regulatory basis of non-violence is the cooperation and dialogue with differently oriented worldview, an important form of humans social existence.

Çapa tövsiyə etdi: f.f.d. V.A.Ömərov

MÜASİR AZƏRBAYCAN CƏMIYYƏTİNİN DEMOKRATİKLƏŞMƏSİ PROSESİ VƏ İSLAM DİNİ

Əyyub KƏRİMÖV

*fəlsəfə elmləri namizədi
AzTU-nun Fəlsəfə və politologiya
kafedrasının müdürü, dosent
e-mail: kerimoveyyub@mail.ru*

Açar sözlər: cəmiyyət, din, islam, demokratikləşmə, dini şürur, toleranlıq.

Ключевые слова: общество, религия, ислам, демократизация, религиозное сознание, толерантность.

Key words: society, religion, Islam, democratization, religious consciousness, tolerance.

Bəşəriyyətin tarixi boyu bütün ictimai sistemlərdə dinin mövcudluğu hamı tərəfindən qəbul olunan faktdır. Dini dünyagörüşün ümumi, universal xarakteri belə bir fikir yürütməyə əsas verir ki, ona ictimai praktikanın və elmi idrakın inkişaf etməməsi nəticəsində bəşəriyyətin səhvi kimi baxılması – öyrənilməsində birtərəfliliyə, mahiyyətdən uzaqlaşmağa götürib çıxara bilər.

Fransız maarifçiliyinə məxsus olub sonralar marksizm tərəfindən onlardan əxs edilən dini “yalan”, “illüziyalı şurur”, “xalq üçün tiryək” kimi yanaşma uzun müddət dini təcrübənin xüsusiyyətinin dərinliyinə varmağa, onun özünəməxsusluğunu və sosiomədəni əhəmiyyətini dərk etməyə imkan verməmişdir.

Hesab edirik ki, dinə hər şeydən əvvəl sosiomədəni institut kimi baxılmalıdır. Bu cür baxış onun əhəmiyyətlilik dairəsini, insan varlığının fundamental aspektlərinə aid olan simvollar və dəyərləri müəyyənləşdirməyə imkan verir. Həmçinin din cəmiyyətdə müstəqil sosial institut kimi digər sosial institutlarla sıx əlaqədə fəaliyyət göstərir.

İstisnasız olaraq bütün cəmiyyətlərdə dinin yaranması və mövcudluğu insanın nəinki təkcə öz xüsusi varlığının fundamental problemlərinə cavab axtarmasına etdiyi cəhdə, həm də inam və əxlaqi dayaq əldə etmək istəyi, dini fəaliyyətdə təs-kinlik tapması ilə izah edilir.

R.Bell qeyd edir ki, ölüm, pislik, əzabçəkmə təcrübəsi – bütün bunların mənəsi haqqında dərin məzmunlu sualların qoyuluşuna gətirib çıxarır ki, onlara da gündəlik səbəb-nəticə kateqoriyaları kontekstində cavab tapmaq mümkün deyildir.

Dini simvollar isə müəyyən kontekstlər təklif edir ki, onu da dünyagörüşün geniş strukturuna və emosional təskinlik haqqında təsəvvürlərə yerləşdirməklə yuxarıda qeyd olunan təcrübə izah oluna bilər (8, s. 62).

Lakin R.Bellə görə din yalnız kədər və ümidsizlikdən çıxməq vasitəsi deyil, o insanın həm idraki, həm də emosional təcrübəsini formalasdıran simvolik modeldir. Din ayrıca insanın konkret hissi təcrübəsini deyil, varlığın ümumiləşmiş, simvolik xüsusiyyətini özündə eks etdirir. Ona görə də istənilən digər dəyərlər sistemi kimi din də ümumiləşmiş, refleksli məzmunu malikdir. Dini ideyaların və simvolların bu xüsusiyyəti ona insanlar üzərində xüsusi nüfuz və hakimiyyət verir, cəmiyyətin integrasiyasına və konsolidasiyasına kömək edir (7, s. 321).

Din həmçinin, cəmiyyətdə sosial birlik, həmrəylik, mənəvi əlaqə üçün qüdrətli vasitə kimi çıxış edir. Buddizm, xristianlıq və islam bir xalqın deyil, bir çox xalqların inancına çevrildiyi, dönyanın bir çox yerində yayıldığı üçün dünya dinləri hesab edilir. İudaizm, xristianlıq və islam həm də səmavi din hesab edilir.

Dini şürurun bütün formalarında bir ali başlangıçın mövcudluğunun qəbul edilməsini və onun sonlu şeylər dünyası ilə əlaqəsini görürük. Allaha itaət, duaetmə və qurbanlar məhz bu əlaqə ilə izah edilir. Məhz ona görə də din təkcə ağılin nəzəri tələbatına xidmət etmir, həm də əxlaqi məqsədlərə, estetik başlangıca və daha çox hissələrə xidmət edir.

K.Marks hesab edirdi ki, din şürurun təhrif edilmiş formasıdır və xalq kütlələrinin istismar olunmasına şərait yaradır. F.Engels "Anti-Dürinq" əsərində din haqqında yazdı ki, hər bir din insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından başqa bir şey deyildir. L.Feyerbax isə qeyd edirdi ki, dini anlayışları insanlar özləri yaratmışlar, "axırat bu dönyanın eks-sədəsidi". M.F.Axundovun "insanlar yer üzərində yaxşı nə varsa cənnətə, pis nə varsa cəhənnəmə köçürümlər" fikri də bu ideyalara tam uyğundur (5, s. 300).

Z.Freyd də dini cəmiyyətin xüsusi xəstəliyi, narkotik sərxişluğun forması sayındı. O, göstərirdi ki, insan varlığında olan dini impuls infantil (uşaqlıq dövründən qalan) istək və fantaziyanın ifadəsidir. Bu vəziyyət bizim özümüzün heçliyini və ölməyimizin zəruriliyini başa düşmək istəməməyimizdən irəli gəlir (4, s. 469).

Bir çox alımların fikrincə isə dönyanın elmi mənzərəsinin bərqərar olması dinlə əkslik təşkil etmir və dini dünyagörüşü zəiflətmir. Belə ki, elmə böyük töhfələr vermiş görkəmli xadimlər (məs., N.Kopernik, İ.Nyuton, A.Eynşteyn, V.Heyzenberq və b.) dinə dözümlü münasibət göstərmiş, müsbət tonlarla yanaşmışlar. Məsələn,

İ.Kepler təsdiq edirdi ki, riyazi prinsiplər allahın iradəsinin kamil ifadəsidir. Heyzenberqə görə isə yeni düşüncə tərzinin dindən uzaqlaşma yolu ilə heç bir əlaqəsi yoxdur. Kvant mexanikasının yaradıcısı hesab edir ki, elm dirlə əkslik təşkil etmir. “Şeylərin intim mahiyyəti qeyri-maddi təbiətdir; bizim daha çox ideyalarla işimiz olur, nəinki onların maddi inikası ilə” (9).

Böyük Nyuton təbiətə sərf mexaniki baxışın məhdudluğunu başa düşür, mövcudatın daha dərin əsasını tapmaq istəyirdi. Bu barədə İ.S.Dimitrov yazır ki, müqəddəs kitablardakılar Nyutona görə insan idarkı üçün nəinki əlçatmazdır, əksinə onlar allahın qüdrətini insanlara nümayiş etdirmək üçündür. Onun hədsiz müdrikliyini yaratdığı təbiət də göstərir. Buradan da allahı dərk etməyin iki yolu üzə çıxır: təbiəti öyrənməklə və tarixi öyrənməklə (6, s. 58-59).

Bergson əxlaqın və dinin iki mənbəyi əsərində göstərir ki, açıq demokratik cəmiyyətin əsas prinsipi dinamik əxlaq və dindir, bəşəriyyətə məhəbbətdir. Dinamik əxlaq intəhasız olaraq özünütəkmilləşdirməyə qabil seçilmiş şəxsiyyətlərdə təzahür edir (7, s. 86-87).

Lakin Qərb alımlarının öz reallıqlarından çıxış edərək xristian dini haqqında söylədikləri bu fikirlər islam şərqiñə, post-sovet məkanına tətbiq edilə bilməz. Belə ki, keçmiş sovet respublikalarında hakim ideologiya dini möhkəm sıxışdırıcı, dindarları təqib etdiyi, kilsələri və məscidləri bağlılığı üçün insanların dini hissələri boğulmuş vəziyyətdə idi. Respublikalar müstəqillik əldə etdikdən sonra sanki dina böyük qayıdış baş verdi.

Bu gün islam dünyanın ən nüfuzlu və yayılmış dinlərindən biridir. Hazırda Asiya və Afrikanın 35 ölkəsində müsəlmanlar əhalinin əksəriyyətini, 18 ölkədə isə nüfuzlu azlılığı təşkil edirlər. 28 ölkədə islam dövlət dini, yaxud rəsmi dindir. Dünyanın 120-dən artıq ölkəsində islam ardıcıllarını birləşdirən müsəlman icmaları möv-cuddur. Maraqlıdır ki, rəsmi məlumatə görə Fransada 40 minə yaxın fransız islam dinini qəbul etmişdir (3, s. 3).

Xalqımız müstəqilliyi əldə etdiyi ilk günlərdən bu sahəyə xüsusi diqqət ayırmış, Azərbaycan Ali Sovetinin 1991-ci il avqustun 20-də qəbul etdiyi “Dini etiqad azadlığı haqqında” yeni qanuna əsasən vətəndaşlara vicdan azadlığı verilmişdir: kim istəsə azad surətdə dini ayinləri icra edə bilər, hər hansı dini etiqad edə bilər və ya heç bir dini etiqad etməz; dini ayinləri icra etməz. Dini etiqad edib-etməmək azaddır, şəxsin vicdan işidir. Adamların dini hissələrinə hörmətlə yanaşmaq tələb edilir. Dini etiqada görə təqib, ədavət qanunda qadağandır və cinayət məsuliyyəti müəyyən edir. Qanun əsasında dini mənsubiyyətindən, dini etiqad edib-etməməsindən asılı olmayıaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunur (2, s. 43).

Dünyada bu sahədə müqayisəli tədqiqatlar aparan mühüm təşkilatlardan biri də “Dini azadlıqlar mərkəzi”-dir (DAM). 1986-ci ildən yaranan bu təşkilat bütün dünyada insanların dini motivlər üzrə təqib olunmasının əleyhinə çıxan, dini azlıqları müdafiə edən hüquq-müdafıə qurumudur. Onun axırıncı nəşrlərindən biri dünyada dini azadlıq və dini sıxışdırımlar haqqında hesabatdır. Ölkələrarası müqayisə üçün burada istifadə olunan kriteriyalar mülki və siyasi azadlıqlar haqqında Beynəlxalq Pakta, dinə və əqidəyə görə bütün dözümsüzlük hallarının ləğv edilməsi haqqında BMT bəyannaməsinə və insan haqqları haqda Avropa Konvensiyasına əsaslanır (10).

Hesabatda Azərbaycan regional mənsubiyyətinə görə keçmiş SSRİ və Şərqi Avropa ölkələri qrupuna aid edilmişdir. On səkkiz ölkənin daxil olduğu qrupa dini azadlıq reytinginə görə Estonia başçılıq edir. Azərbaycan “nisbətən azad” ölkələr sırasına daxil edilmişdir (10).

DAM yuxarıda qeyd olunandan əlavə ölkələri dini faktor əsasında da qruplaşdırılmışdır. Bu təsnifatda Azərbaycan Misir, İndoneziya və Türkiyə ilə birlikdə 5-8 yerləri bölüşür. Göründüyü kimi, həm də teologiya və dini azadlıq üzrə bir çox ekspertlərin fikrincə, Azərbaycan islam ölkələri içərisində ən tolerant ölkədir. Belə ki, respublikamızda dövlət orqanları tərəfindən 350-dən çox dini icma qeydiyyatdan keçmişdir ki, onlardan da 30-u qeyri-islam (protestant, provoslav, iudey, molakan və s.) yönümlüdür. Diqqətəlayiq haldır ki, uzun müddət bir çox insan nəslinin bir-birini əvəz etdiyi zaman kəsiyində Azərbaycanda dini müxtəliflik sülh və qarşılıqlı hörmət şəraitində mövcud olmuş, bu sahədə ciddi bir problem yaşanmamışdır. Məsələn, 2004-cü ilin iyun ayında “Cənubi Qafqazda tolerantlığın formalaşmasında İslamın rolü” mövzusunda keçirilən seminarda çıxış edən Almanıyanın səfiri K.Qrevlik bildirmişdir ki, “Dinin və dövlətin qarşılıqlı münasibətlərinin Azərbaycan modeli başqa ölkələrə ixrac oluna bilər. Dini tolerantlıq və dözümlülük sizin sərvətinizdir” (11)

Lakin bütün bunlara baxmayaraq ölkədə dini mühit kifayət qədər problemlərdən də xali deyildir.

Əvvələ, ölkəmizdə islam dininin ən mühüm daxili problemlərindən biri son illərdə onda olan spesifik təbəqələşmə və xalqımız üçün qeyri-ənənəvi istiqamətlərin yaranmasıdır. Bu proses keçən əsrin 80-ci illərində başlamış və bir sıra radikal təriqətlərin fəallaşması ilə xarakterizə olunurdu.

Keçid dövrünün gərginliklərini yaşayan xalqımız xarici və daxili missionerləri ittiham edir, onlara qarşı qanunvericilik aktlarının sərtləşdirilməsini tələb edirdi. O vaxtdan 15 ildən çox keçsə də yenə də ictimai rəydə bu sahə ilə bağlı elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir.

Cəmiyyəti düşündürən mühüm məsələlərdən biri də bəzi azərbaycanlıların missionerlərin təsiri ilə öz dinini dəyişməsi və ya ölkəmiz üçün qeyri-mənəvi təriqətləri qəbul etməsidir. Hesab edirik ki, bunun səbəbləri sırasına sosial-iqtisadi durumu aşağı olan insanlara missionerlər tərəfindən maddi yardım göstərilməsi ilə yanaşı, ümumislami dəyərlərin lazımı səviyyədə təbliğ olunmamasını və ümumiyyətlə geniş əhali kütləsi arasında bu sahəyə dair bilgilərin kifayətedici olmamasını da aid etmək olar.

Konstitusiyamızın 48-ci maddəsi hər bir vətəndaşın vicdan azadlığına və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya ümumiyyətlə heç bir dinə etiqad etməmək hüququ verir (2). Həmçinin göstərilir ki, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda bəyan olunur ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır (Maddə 18).

Lakin dinin dövlətdən ayrılığı əlbəttə, onlar arasında qarşılıqlı münasibətlərin kəsilməsi demək deyildir və dövlətin cəmiyyətdə dini dəyərlərin inkişafına dəstək verməsini istisna etmir. Çünkü din mühüm sosial institut kimi ictimai həyatın bütün sahələrinə nüfuz edir.

İslam cəmiyyətinin öz xüsusi məqsədləri vardır. Sosial ədalətliliyə, cəmiyyətin bütün üzvlərinin bərabərliyinə təminat verilməsi, onların həyatının təhlükəsizliyinin və stabilliyinin təmin edilməsi, islamın qeyri-ciddi və düşünülməmiş ideyalardan və dəyişikliklərdən qorunması (həmçinin davakarlıqdan) onlardan ən mühümləridir.

İslamda siyasetin mahiyyətini şura (ümumxalq icası), iqtisadiyyatın əsasını isə xüsusi mülkiyyətə hörmət və ümumi rifah naminə azad, düzgün rəqabət təminatı təşkil edir.

Hesab edirik ki, problemlərin aradan qaldırılmasında fanatizmdən, radikalizmdən uzaq, nəinki dini, həmçinin dünyəvi biliklərə yiylənmiş, ölkədə regionda və dünyada baş verən siyasi, iqtisadi, sivilizasiya proseslərini ayıq qiymətləndirən vətənpərvər din xadimlərinin yetişdirilməsi mühüm rol oynaya bilər.

Həmçinin dövlət dini maarifləndirmənin təşkilinə, əsl islami dəyərlərin formalaşmasına kömək etməklə tədricən dini fanatizmin qarşısını inzibati yolla almaqdan imtina edə, bu vəzifəni islami dəyərlərin özünün yaradıcı, müqavimət və özünü tənzimləyici gücünə həvalə edə bilər.

Fikrimizi möhtərəm prezidentimiz İlham Əliyevin 2011-ci ilin aprel ayında Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumundakı çıxışındakı aşağıdakı

sözlərlə yekunlaşdırmaq istərdik: “Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir. Yəni Azərbaycanda milli və dini dözümlülükün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir (1). Hesab edirik ki, bu sahədə görülmüş və bu gün də davam edən işlər Demokratik Azərbaycan cəmiyyəti quruculuğu işinə əhəmiyyətli töhfə olacaqdır.

Ейюб КЕРИМОВ

ПРОЦЕСС ДЕМОКРАТИЗАЦИИ СОВРЕМЕННОГО АЗЕРБАЙДЖАНА И ИСЛАМСКАЯ РЕЛИГИЯ

РЕЗЮМЕ

Существование религии в общественных системах в течение всей истории человечества является общепринятым фактом. Общий, универсальный характер религиозного мировоззрения дает основание утверждать, что рассмотрение его как заблуждения человечества из-за неразвитости общественной практики и научного познания может привести к односторонности в его изучении, к отдалению от его сущности.

Обосновывая установление, упрочение в нашей республике толерантности, необходимой для строительства демократического правового государства, автор указывает, что в стране государственные органы зарегистрировали более 350 религиозных общин, 30 из которых являются неисламской ориентации (протестанты, православные, иудеи, молокане и т.п.).

В качестве важнейших целей исламского общества автор выдвигает: гарантирование социальной справедливости, равноправия всех членов общества, обеспечение безопасности и стабильности их жизни и защита ислама от необдуманных несерьезных идей и изменений (в том числе от воинственности).

Eyyub KERIMOV

THE PROCESS OF DEMOCRATIZATION OF MODERN AZERBAIJAN AND THE ISLAMIC RELIGION

RESUME

In all the human story the existance of the religion is accepted by all regardless the social systems. The general and universal character of the religion makes a conception that considering the religion as an “human mistake” resulted from the absence of social practice and science can lead to neutralism and immaterial.

The author is based on the establishment of tolerantism in our republic which is very essensial for democratic and legitimate state and emphasize that state agencies have registered more than 350 religion bodies and 30 of them are non islamic (protestant, provaslav, judish, molokan). The main goals of the Islam are to save the social justice, equality of all the human beings and to keep the islam religion out from unsensible ideas and changes.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

- 1.“Azərbaycan” qəzeti. Azərbaycan prezidenti İlham Əliyevin nitqi. 08.04.2011-ci il.
- 2.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Qanun”, 2008, 144 s.
- 3.Masse A. İslam. Bakı: Azərbaycan Ensiklopediyası, 1992, 256 s.
- 4.Rüstəmov Y. Fəlsəfənin əsasları. Bakı: “Elm”, 2004, 499 s.
- 5.Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı: “Maarif”, 1996, 392 s.
- 6.Димитров И.С. Религиозные искания Исаака Ньютона // Вопросы философии. Москва: 1991, № 6, с. 58-67.
- 7.Современная западная философия. Словарь. (Сост.: Малахов В.С., Фигатов В.П.). Москва: Политиздат, 1991, 414 с.
- 8.Шарков Ф.И., Родионов А.А. Социология. Москва: “Экзамен”, 2005, 155 с.
- 9.<http://artemafopf.mipt.ru/lib/phil/gaisenberg.html>.
- 10.<http://freedomhouse.org/religion/publications/rfiw/fig1.htm>.
- 11.<http://azerbaijan.az/GeneralInfo/FaditionReligion/traditionReligion.r.html>.

Çapa tövsiyə etdi: f.e.d. Ə.H.Əliyev

ENDONEZYA'DA TÜRKÇE KÖKENLİ ÜÇ KELİME: “SUBAK, BATU KAU, ULUN DONAU”

*Gökçe Yükselen ABDURRAZAK PELER**

ÖZET

Türkler tarihin bilinen ilk devirlerinden itibaren göçler ve fütuhat yoluyla fiziki imkânların elverdiği her yere yayılmışlardır. Bu yayılma sadece karasal coğrafya ile sınırlı kalmamış, denizasrı ülkelere de ulaşmıştır. Göçler ve fütuhat sayesinde Türkler ile birlikte Türk Dili de değişik coğrafyalara yayılmıştır. Tarihi seyir içerisinde Türk Dili birçok yerde varlığını devam ettire gelirken kimi yerde konuşma veya yazı dili olarak varlığını sürdürmemiştir. Ancak varlığını sürdüremediği birçok coğrafyada bugün Türkçenin izlerine rastlamak mümkündür. Bu çalışmada günümüzde Endonezya'nın Bali Adası'nda kullanılan sulama sistemi ile alakalı üç sözcük olan *subak*, *batu* ve *ulun* kelimelerinin muhtemel Türkçe kökenleri üzerinde durulmuş, tarihi gelişmeler dikkate alınarak bu kelimelerin Türkçenin hangi devrine ait olabilecekleri üzerinde fikir yürütülmüştür.

Anahtar Sözcükler: Türkçe, Endonezya, Moğollar, Osmanlılar, Sulama Kanalı

Giriş

John Reader (1988: 70-72) yeryüzündeki sosyo-ekonomik toplulukları incelediği eserinin pırınc yetiştircilerine ayrılan bölümünde Endonezya'nın Bali Adası'nda sulama ile ilgili üç tane Türkçeyi andıran terim kaydetmektedir. Reader, Bali'de sulama işlerinin düzenlenmesinden sorumlu kuruma *subak*, adanın batısını sulamak için yararlanılan kanala *Batu Kau* ve adanın geriye kalanını sulamak için kullanılan kanala *Ulun Donau* denildiğini kaydetmektedir. Eğer sulama ile ilgili bu her üç terimin de Türkçeyi andırması büyük bir rastlantı sonucu değilse *subak* kelimesinin “su beyi” yani “sudan sorumlu beg” şeklini veya “su bağı” şeklini, *Batu Kau*

* Girne Amerikan Üniversitesi, Türk Dili ve Edebiyatı Öğretmenliği Bölümü, Öğretim Görevlisi.
gokceabdurrazak@gau.edu.tr

ismindeki ilk kısmın yön adı olan “*batı*” kelimesini ve *Ulun Donau* adındaki ilk kısmın da büyük manasındaki “*ulu*” kelimesini akla getirdiği ortadadır. Birkelbach (1973: 153) *subak* kelimesinin “birleşen sular” manasına geldiğini ileri sürmektedir. Bu durumda da su bağlantısı manasına gelebelicegi düşünülebilir. Geertz (1972: 27), bir *subak*ın bir sulama kanalı ile sulanan tarlaların tümünü içerdigini söylemeye ve bu kavramın sulu tarımla uğraşan ve çoğu zaman kendileri de sularla çevrilmiş olan köyleri de içerdigini söylemektedir. Her üç araştırmacının birleştiği nokta ise *subak*ların birer toplumsal kuruluş veya cemiyet olduğu konusudur. Gerçekten de Clauson (1972: 310) Eski Türkçe *bağ* kelimesinin anımları arasında “*aralarında kan bağlı bulunmayan ve anlaşma sonucu bir araya gelmiş sosyal grupların oluşturdukları birlik*” manasının bulunduğu kaydetmektedir ki bu manasıyla bir bölgede tarlaları sulamak için oluşturulan federasyon manasına gelen *subakı* tam manasıyla karşılaşmaktadır. İlk bakışta bu dilsel *bağ* uzak bir ihtimal gibi görülse de Bali’deki sulama sisteminin herhangi bir Türk unsur tarafından kurulmuş olabileceği ihtimali göz önünde bulundurulduğu takdirde bu ihtimal kuvvet kazanacaktır.

Nitekim Bali’de tarımla ilgili bütün işlemler dini ayinlerle iç içe iken *subak* teşkilatının seküler bir kurum olması (Reader 1988: 70), köklerinin dışında olması ihtimalini güçlendirmektedir. İlaveten *ulun* ve *subak* kelimeleri Malayca sözlükte bulunmamaktadır. *Batu* kelimesi ise Malayca sözlükte “taş” manasına gelmektedir (Rasidin 1996: 15) ki bu anlamanın buradaki manayı karşılamadığı ortadadır. Bu noktada akla ilk gelen sual hangi Türklerin hangi tarihte Endonezya’ya gelmiş olduğu sorusudur. Ayrıca sistemin başında bulunup sulamadan sorumlu kuruma adını veren makamın unvanının Türkçe olduğuna bakılacak olursa gelen Türk topluluğunun kurulan sulama sisteminin başına geçebilecek veya en azından sisteme Türkçe isim verebilecek itibara sahip olması yani yönetici sınıf olması gerekmektedir. Zira sulama sistemini dışarıdan gelen bu itibara sahip olmayan herhangi bir göçmen topluluğun kurması durumunda bu sistemin başına yerel bir yöneticinin geçip yerel bir unvan alması ve sisteme de yerel bir isim verilmesi beklenebilirdi.

1. Tarihi Çerçeve

Tarihi Türk kültür sahası içerisinde yer alan coğrafyada bulunan sulama kanallarına ait kalıntılar, Eski Türklerin tarım kültüründe sulama kanallarının büyük bir yer tuttuğunu göstermektedir. Mesela Hun devrinde Çulışman Nehri’nden açılan kanallarla Kudırge önünde bulunan ovanın sulandığı bilinmektedir (Ögel 1991a: 140). Bugün Doğu Türkistan olarak adlandırılan kadim Türk yurdunda ise M.Ö. 2. yüzyıldan beri su kanalları aracılığı ile tarım arazilerinin sulandığını Çinli seyyahlar kaydetmişlerdir (Gömeç tarihsiz: 84). Göktürk devrinde ise Tötö Bozkırı’nda, Kuray

ve Ursula Vadileri'nde, Kurot ve Şişikman Nehirleri arasındaki İlgumen Vadisi'nde, Habarovski civarında ve Altay çevresinde daha birçok yerde kanallar ile sulama yapıldığı yapılan araştırmalar sonucunda ortaya çıkmıştır (Ögel 1991a: 164). Bunlardan 10 km uzunluğunda olan ve kayaların işlenmesi ile inşa edilmiş olan Tötö Kanalı, 1935 yılında bölgeyi sulamak isteyen Ruslar tarafından da kullanılmıştır (Ögel 1991a: 164, Ögel 1991b: 51). Daha sonraki devirlerde sulama kanallarının Uygurlar ve Yenisey Kırgızları tarafından da kullanıldığı görülmektedir. Kırgızlar, birçok büyük ve küçük nehrin yer aldığı Minusinsk Stepleri'nde açılan kanallarla tarım yapmışlardır. Bu kanallardan Uybat Bozkırı'nda yer alan Bey Nehri Kanalı günümüze kadar gelmiştir. (Ögel 1991a: 222, 353).

Anlaşılacağı üzere Hun devrinden beri kanallar ile sulama yapmasını bildikleri kayıtlı olan Türklerin bu teknolojiyi çok eski devirlerde Endonezya'ya götürmüştür. Ancak eldeki tarihi kayıtlar, birer kara devleti olan Hunlar, Göktürkler, Uygurlar ve Kırgızlar gibi eski Türk Devletlerinden hiçbirisinin Hint Okyanusu'nu aşip Endonezya'ya ulaştığını kaydetmemektedir. Ancak Kubilay Han döneminde Moğolların Hint Okyanusu'ndaki diğer adalarla birlikte Endonezya'ya da ulaştıkları bilinmektedir. Başta Uygurlar olmak üzere Orta Asya'nın Müslüman Halkları, sahip oldukları bilimsel birikim ve devlet geleneği sayesinde Moğol İmparatorluğunun devlet yönetiminde önemli görevlerde bulunmuşlar ve fethedilen ülkelerin idaresinde stratejik makamlarda yer almışlardır (Bira 1998: 258). D'Ohsson'un (2006: 236) Kubilay Han'ın Hint Okyanusu'ndaki adaları davet ile itaat altına aldığı öne sürmesine karşılık Phillips (1969: 108), Moğolların Endonezya'nın Java Adası'nı önce savaş yolu ile ele geçirdiklerini fakat daha sonra ani bir baskınla büyük bir bozguna uğradıklarını kaydetmektedir. Ancak gerçek durumun her iki görüşün karışımından ibaret olduğu anlaşılmaktadır. Endonezya'nın geneli Kubilay Han'ın daveti üzerine Moğollara boyun eğerken Java'da bulunan Kadiri Krallığı bunu reddetti ve 1293 yılında büyük bir Moğol Donanmasının adaya gelmesine sebep oldu. Moğollar yapılan savaş neticesinde Kadiri Krallığının başkentini ele geçirdiler. Ancak bu durum üzerine daha önce Moğollara baş eğmiş bulunan bölgelerin halkı dâhil tüm halk silahlansıp Moğollara karşı direnişe geçti. Bu topyekün direniş karşısında adalarda tutunamayacaklarını anlayan Moğollar dağınık kalıntılarla birlikte yeni yerleşimler başlatmakla vazifelendirilen Çinli birlikleri adalarda konuşlandıráarak geri çekildiler (Roux 2001: 383).

Türklerin yeniden Endonezya topraklarına ayak basmaları için Osmanlı devrini beklemeleri gerekmıştır. Osmanlı Türklerinin ilk kez Kanuni Sultan Süleyman

döneminde yani 16. yüzyılda hem Hint Altkıtası'ndaki ve Hint Okyanusu'ndaki adalarda bulunan devletlere Portekizlilere karşı yardımda bulunmak hem de Kızıldeniz'deki kendi topraklarını korumak amacıyla girdikleri bilinmektedir (Uzunçarşılı 1951: 31-32). Osmanlıların Hint Okyanusu'ndaki etkileri, Portekizlilerin yerini İngilizlerin ve Hollandalıların alması ile bu yüzyılın sonunda zayıflamıştır (Emecen 1994: 41). Osmanlıların 18. yüzyılın ikinci yarısından sonra tekrar Hint Okyanusu'nda faaliyet gösterdikleri görülmektedir (Uzunçarşılı 1983: 150-164). Osmanlı Devleti'nin 18. yüzyıldaki faaliyetlerinin daha çok Hint Altkıtası ile alakalı olduğuna şahit olunur. Bu devirde Babürlüler, Malabar Sultanlığı ve Meysur Sultanlığı gibi altkıta üzerinde bulunan devletler ile münasebette bulunulmuştur. Ancak 16. yüzyılda Osmanlı Devleti'nin Hint Okyanusu'ndaki adalarla münasebette bulunduğu görülmektedir. Bilhassa Endonezya'nın Sumatra Adası'nda temerküz etmiş olan Ace Sultanlığı ile tabi – metbu münasebetine girilmiş ve Sultan Alaüddin'in 1567 yılında müracaatı üzerine Ace Sultanlığına asker ve mühimmat desteğinde bulunulmuştur. Hatta Osmanlı Devleti'nin desteği ile Ace Sultanlığının diğer adalarda fütuhatta bulunduğu görülmüştür (Ricklefs 1994: 33).

2. Dilbilimsel Çıkarım

Moğol İmparatorluğu döneminde Endonezya'da yerleşim kurmakla görevlenen birlikler arasında değil ama geride bırakılan dağınik kalıntılar arasında Moğollarla birlikte Uygurların veya diğer Türk Boyalarından toplulukların veya şahısların bulunması muhtemeldir. Bu muhtemel Türk kalıntılarından Bali'de bulunan bir grubun veya bozgun öncesinde doğrudan Moğollar tarafından görevlendirilen kişi ya da kişilerin sulama kanallarını kurmuş olması ihtimali akla gelebilir. Mevzubahis olan kelimeler incelendiği takdirde bu kelimelerin 13. yüzyıl Türkçesine bağlanıp bağlanamayacağı ortaya çıkacaktır. *Subak* kelimesinin *suv+beg* şeklinde veya *suv+bag* şeklinde ses olayları neticesinde ortaya çıktıgı düşünülebilir. *Ulu* kelimesinin ise ses değişmesi veya ses türemesi ve düşmesi neticesinde *uluğ>ulun* veya *uluğ>ulung>ulun* şeklinde gelişerek ortaya çıktıgı varsayılabılır. Ancak *batu* kelimesi bu dönem Türkçesi göz önünde bulundurulduğu zaman sorun teşkil etmektedir. Bugün Türkiye Türkçesinde *batı* şeklinde bulunan kelimenin Eski Türkçe devrindeki *bat-* fiilinden türetilen *batığ* kelimesinden geldiği bilinmektedir. Ancak kelimenin bu devirde henüz bugünkü manası olan yön adını üstlenmediği ve kelimenin bu dönemdeki anlamının “*batma eylemi*” olduğu anlaşılmaktadır (Clauson 1972: 301). Bu dönemde *bat-* kökünden türetilen güneşin batması, dolayısıyle yön ile alakalı kelimenin *batsık* olduğunu görüyoruz (Clauson 1972: 309, Caferoğlu 1993: 24). Binaenaleyh bu kelimelerin bölge diline Türkçenin daha geç bir döneminde

girmiş olması gerekmektedir. Clauson (1972: 301) *batı* kelimesinin Osmanlı Türkçesinde *batı* şeklinde yön ismi haline geldiğini kaydetmektedir ki bu bulgu tarihi olaylar ile de örtüşmektedir

Sonuç

Tarihi belgelerden Türklerin iki ayrı devlet döneminde üç ayrı tarih aralığında Endonezya topraklarına ayak bastıklarını göstermektedir. Bunların birisi Moğol İmparatorluğu devrinde diğer ikisi ise Osmanlı Devleti devrinde gerçekleşmiştir. Türkçenin elde bulunan tarihi malzemesi, bu kelimelerin Moğollar devrinde Endonezya'ya gelmiş olamayacağını ortaya koymaktadır. Bilhassa Endonezya'da *batı* şeklinde bulunan kelimenin anlamsal tarihi gelişimi, kelimenin bölge diline Osmanlı Türkçesi devrinde girmiş olması gerektiğini göstermektedir. Bu durum *subak* kelimesinin *suv+beg* veya *suv+bag* şeklinde değil *su+beg* veya *su+bag* şeklinde ortaya çıkış olmasını gerektirmektedir. Bu çalışmanın konusu olan diğer bir kelime olan *ulun* kelimesi ise *ulug* > *ulung* > *ulun* veya *ulu* > *ulun* şeklindeki gelişmelerin herhangi birisi sonucu ortaya çıkmış olabilir. Bu verilerden, Osmanlı Devleti'nin 16. yüzyılda veya 18. yüzyılda Endonezya'nın imarına katkı sağlamak için bulunduğu girişimler neticesinde *subak* denilen sulama sistemi kurulmuş olduğu ve bu girişimlerin mirası olarak bu kelimelerin Endonezya'da günümüze kadar yaşadığı sonucu çıkarılabilir.

Kaynakça

Bira, Sh. (1998), "The Mongols and Their State in the Twelfth to the Thirteenth Century", *History of Civilizations of Central Asia 4/1*, drl. M.S.Asimov ve C.E.Bosworth, Paris: UNESCO Publishing. Ss. 243-259.

Birkelbach, Aubrey W., Jr. (1973), "The Subak Association" *Indonesia*, 16: 153-169.

Caferoğlu, Ahmet (1993), *Eski Uygur Türkçesi Sözlüğü*, İstanbul: Enderun Kitabevi.

Clauson, Gerard (1972), *An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish*, Londra: The Calenderon Press.

D'Ohsson, M. Baron C. (2006), *Moğol Tarihi*, çev. Ekrem Kalan ve Qiyas Şükürov, İstanbul: IQ Kültür Sanat Yayıncılık.

Emecen, Feridun, 1994. "Kuruluştan Küçük Kaynarcaya." İhsanoğlu, Ekmeleddin, haz., *Osmanlı Devleti ve Medeniyeti Tarihi*. c. 1. İstanbul: IRCICA. Ss. 5-64.

Geertz, Clifford (1972), "The Wet and the Dry: Traditional Irrigation in Bali and Morocco", *Human Ecology* 1: 23-39.

Gömeç, Saadettin (tarihsiz), *Uygur Türkleri Tarihi ve Kültürü*, Ankara: Akçağ.

Ögel, Bahaeeddin (1991a), *İslamiyetten Önce Türk Kültür Tarihi*, Ankara: Türk Tarih Kurumu Basımevi.

Ögel, Bahaeeddin (1991b), *Türk Kültür Tarihine Giriş 2*, Ankara: Kültür Bakanlığı.

Phillips, E. D. (1969), *The Mongols*, Londra: Thamnes and Hudson.

Rasidin, B. A. (1996), *Kamus Mini Baru. Melayu-Inggeris, Inggeris-Melayu*, Kuala Lumpur: Minerva.

Reader, John (1988), *Man on Earth*, Londra: Collins.

Ricklefs, M. C. (1994), *A History of Modern Indonesia since c. 1300*, Stanford: Stanford University Press.

Roux, Jean-Paul (2001), *Moğol İmparatorluğu Tarihi*, çev. Aykut Kazancıgil ve Ayşe Bereket, İstanbul: Kabalcı..

Uzunçarşılı, İsmail Hakkı (1951), *Osmanlı Tarihi III*, Ankara: Türk Tarih Kurumu Basımevi.

Uzunçarşılı, İsmail Hakkı (1983), *Osmanlı Tarihi IV 2. Kısım*, Ankara: Türk Tarih Kurumu Basımevi.

ƏRƏB DİLİNDE MÖVCUD OLAN STANDART SƏNƏDLƏRİN TƏHLİLİ

*Günel ƏHMƏDOVA
BDU-nun Şərqşünaslıq fakültəsinin
II kurs magistrantı*

İş sferası insan fəaliyyətinin vacib sahələrindən biridir. Məhz iş sənədlərinin, yazışmaların köməyilə rəsmi, xidməti əlaqələr, əməkdaşlıq əlaqələri yaranır, müəssisələr, təşkilatlar, dövlətlər arasında münasibətlər tənzimlənir, həmçinin insanlar arasında şəxsi əlaqələr qaydaya salınır.

Ərəb dilində mövcud olan standart sənədlərin təhlili zamanı, işgüzar yazışmaların üslub baxımından təhlilinə, üslub anlayışı haqqında ayrı-ayrı dilçilərin fikirlərinə, ərəb dilində tərtib edilmiş sənədlərdə istifadə olunan metasintaktik ifadə vasitələrinə, həmçinin işgüzar yazışmaların müxtəlif növlərində istifadə olunan standart formullara, unifikasiya olunmuş mətnlərin digər mətnlərdən fərqlərinə diqqət yetirmək vacib məsələlərdən biri hesab olunur.

Ümumiyyətlə, üslub anlayışı çox geniş mənada istifadə olunur. Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır; bütün dil üslubları dilin inkişaf seviyyəsindən asılıdır. Müasir dövrdə akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır [2, 48].

Funksional üslublar arasında ən geniş yayılmış üslublardan biri də rəsmi-kargüzarlıq üslubudur. Lakin funksional üslublar arasında qəti sərhəd yaratmaq mümkün deyil. Belə ki, bəzi hallarda rəsmi üslubu kargüzarlıqdan ayırsalar da, bəzən kargüzarlıqla daxilən sənədləri diplomatik üsluba aid edirlər. Rəsmi-kargüzarlıq üslubunun elmi üslubla oxşar cəhəti isə, burada da bədiiliyə, emosional nitqə yer verilməməsindən ibarətdir. Lakin bir cəhəti də qeyd etmək lazımdır ki, basmaqəlib (trafaret) və şablon ifadələrdən, stamp, klişe, stereotip cümlə və s. bu kimi metasintaktik elementlərdən istifadə bu üslubun əsas xarakterik cəhətidir [1, 526].

İşgüzər sənədin janr-üslub xüsusiyyətləri təkcə məlumatın toplanmasına şərait yaratır, həmçinin, xüsusi şəkildə əməkdaşlar arasında anlaşma yaranmasına da imkan verir. Bu xüsusiyyət dilin kommunikativ funksiyasının üsullarından biri kimi formallaşır. Kommunikativ funksiya semantika ilə sıx bağlıdır. Belə ki, ünsiyyət dilin məntiqi tərəfinə əsaslanır.

Vəziyyət bunu tələb etmədikdə iş sənədləri çox uzun olmamalıdır. Onlar lakonik olmalı, informasiyanı səlis və faktlar əsasında ötürməlidir. Lakin bu o demək deyil ki, sənədlərin həcmi baxımından hər hansı bir senzura mövcuddur və uzun məktublar epistolyar etiketi pozurlar. Əksinə, ərəb dilində olan sənədlərin tərtibi zamanı mətnin bəlağətli olmasına xüsusi əhəmiyyət verilir.

İşgüzər sənədlər o zaman düzgün tərtib edilmiş hesab olunur ki, orada şəxsi maraqlar deyil, müştərinin tələbləri öz əksini tapmış olsun. Adətən, sənədlər tipik sxem üzrə tərtib olunur: ilk sətirlər diqqəti cəlb edir, növbəti sətirlər maraq doğurur, sonrakı abzaslar xahiş xarakteri daşıyır, sonuncu hissə isə hərəkətə sövq edir. Giriş və sonda istifadə olunan nəzakət formulları epistolyar üslubun bu növündə əvəzolunmaz elementlərdəndir.

Standartlaşdırılmış dil vasitələrinin üstün cəhəti informasiyanın qəbul olunması və sənədin tərtibi zamanı lazımı nitq formalarının axtarılmasına minimal vaxt sərf olunması nəticəsində sənədin tərtibi prosesinin sürətlənməsinə kömək etməkdən ibarətdir. İlk növbədə, bu cür ifadələr, “fərdi, individual” fikri ifadə etməyə qadir olmasalar da, informasiyanın dolğunluğu ilə fərqlənirlər[4, 393].

Belə standart vasitələrə stamp, situativ klişe, stereotip cümle, şablon və s aid edilir. Stamp-mətndən kənarda da istifadə olunan, lakin xüsusi məna və məzmuna malik olmayan söz və birləşmələrə deyilir [6, 70]; stamp-hər hansı bir dildə danışan insanların yaddaşında qalıcı, istifadəyə hazır xarakterə malik olan üslubi vasitələrdir. Buna görə də onlar müəyyən fikri ifadə etmək üçün çox rahatdırılar.

Klişelərin xarakterik cəhəti bu və ya digər dil sferasının tələblərinə uyğun olan lazımı formulların informasiya baxımından məqsədə uyğun tətbiqi hesab olunur.

Faktiki olaraq, iş sənədlərinin klişelərini çatışmazlıq kimi qiymətləndirmək olmaz. Belə ki, iş sənədləri bədii ədəbiyyat olmadığı üçün onun məqsədi işə sövq etməkdir; onun dili də bu məqsədə yönəlməlidir. Əslində klişelər, sərbəst sintaqmların sonradan standartlaşma nəticəsində ümumi xarakter almış formasıdır.

Bugün dünyanın bir çox ölkələrində, o cümlədən ərəb ölkələrində iş sənədlərinin unifikasiyası (vahid şəklə salınması) prosesi çox sürətlə gedir. İdarəetmə sahəsində yaranan bir çox vəziyyətlərin eynitipli olması buna tələbatı artırır. Eynitipli sintaktik təşkil və ya terminologiya yolu ilə, eləcə də nitqin qrafik və durğu işaretləri vasitəsilə

tərtibi yolu ilə mətnlərin unifikasiyası işgüzar sənədlərin vahid sisteminin yaradılmasında rasional istiqamətlərdən biridir[8, 78].

Bütün ərəb ölkələri üçün unifikasiya baxımından vahid nöqteyi-nəzərin yaradılması və elmin ayrı-ayrı sahələri üçün terminologiyanın tərtibi, Ərəb ölkələri Liqası nəzdində 1961-ci ildə əsası qoyulmuş “ərəbləşmə üzrə şöbə” tərəfindən həyata keçirilir [7, 192]. Unifikasiya olunmuş mətnin tərtibi minimal vaxt və əmək sərf etdiyi üçün, sənədi qəbul edən şəxsin isə öz növbəsində məktubun ən mənalı nöqtələrini seçib ayırmaga imkanı olduğu üçün unifikasiyanın iqtisadi nöqteyi-nəzərdən özünü təsdiqlədiyi fikrini bütün ekspertlər söyləyirlər. Sənədin tərtibçisi nümunə üzrə işləyəndə informasiyanın qeyri-standart tərəfləri ətrafında fikrini toplamaq imkanı əldə edir.

Sənədə hüquqi qiymət verən tarix, imza, möhür, təsdiqləmə möhürü (qrif) kimi rekvizitlərin düzgün tərtib olunması xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, sənəddə bu rekvizitlərdən birinin iştirak etməməsi sənədin təyinatı üzrə istifadə edilməsinə mane olur. Unifikasiya işgüzar üslubun bütün şöbələrini əhatə edir: lügət tərkibini, sintaksisi, qrafikanı, durğu işaretlərini və üslubunu.

Sənədlər informasiya daşıyıcıları olduqları üçün onlar istifadədə rahat olmalı, uzun müddət saxlanıla bilməli, eləcə də dəftərxana-arxiv tələblərinə (buraya şəhadət-namələr, hüquqi əsaslı faktlar aiddir) cavab verməlidirlər.

Sənəd adı altında işgüzar sənədlərin geniş əhatə dairəsi nəzərdə tutulur. Buraya işgüzar məktublar, müqavilələr, müxtəlif sənədlər, həmçinin, müxtəlif tip iqtisadi sənədlər: akkreditiv, hesab faktura, konosament və s. aiddir.

Aşağıda ərəb ölkələrində daha çox istifadə olunan və qarşı tərəflər arasında ünsiyyətin müxtəlif mərhələlərində mühüm rol oynayan sənədlərdən misallar göstərilmişdir. Bu sənədlər 1960-2011-ci illər arasında mövcud olan müasir orijinal mənbələrdən əzx edilmiş və müəyyən ardıcılığa uyğun şəkildə sıralanmışdır. Burada qeyd olunan adlar, soyadlar, tarixlər, markalar, rəqəmlər, qiymətlər və s. şərti xarakter daşıyır və materialı daha yaxşı anlamağa xidmət edir.

Tender- beynəlxalq hərrac (ingiliscə tender, tend-xidmət etmək sözündən götürülmüşdür)-dünya bazارında sıfariş yerləşdirmək və ya bir qrup insan və təşkilatların müəyyən obyektlərin inşasına, yaxud da başqa bir işə cəlb olunmasının müsəbiqə formasına deyilir. Müsabiqənin şərtləri öncədən bildirilir. Məsələn:

Tenderin elanı

عطاءات ومناقصات

مصلحة سك العملة

العباسية – القاهرة

تعلن عن طرح المناقصة العامة رقم ١٢٩٨٩٩ الإستيراد أفران لشراطط مستقيمة من المعادن غير الحديدية و قد تحددت جلسة يوم الثلاثاء ٦٦١٩٩٩ الساعة الثانية عشرة ظهرا لفتح المظاريف الفنية والتأمين الإبتدائي مبلغ أربعة عشر ألف جنيه مصرى أو ما يعادلها بالعملة الحرة بزيادة إلى ٥٪ في حالة رسو العطاء . تسحب كراسة الشروط و المواقف الفنية منأمانة لجنة المشتريات الخارجية بالمصلحة خلال مواعيد العمل الرسمية مقابل مبلغ ثلاثة جنيهات و لن ينافس إلى العطاءات غير المصحوبة بالتأمين الإبتدائي أو التي ترد بعد فتح المظاريف، ويعتبر القانون رقم ٨٩ لسنة ٩٨ و لائحته التنفيذية مكملا لشروط الإعلان.

Təklif və hərracalar

Əlvan metalların düzgün istifadəsi üçün sobaların idxlə olunması məqsədilə 129899 sayılı ümumi hərracın açılışı elan edilir.

Zərflərin açılması və 40 min misir funtu dəyərində ilkin ödənişin yerinə yetirilməsi üçün 1/02/99 tarixində çərşəmbə axşamı günorta saat 12:00-da iclas təyin olunmuşdur.

Şərtlərin və texniki detalların çap olunması 30 funt müqabilində vəd edilən iş müddətində əcnəbi müştərilərin heyvətinin verdiyi əmanəti əlavə gəlirlə geri qaytarmağa imkan verir. Ilkin ödənişlə müşayiət olunmayan və ya zərflər açıldıqdan sonra göndərilən təkliflər nəzərə alınmırlar. 1998-ci ildə qəbul edilən 89 sayılı qanun və onun programı elanın şərtlərinə uyğun hesab edilir.

Sorğu-lazımı əmtəə və ya müəyyən xidmətlər haqqında əhatəli məlumat vermək və ya təchizatla bağlı təklif göndərmək məqsədilə yazılan işgüzar sənədə deyilir.

Bir qayda olaraq, sorğu artıq təsbit edilmiş ticari münasibətlər əsasında tərtib edilir. Hər hansı bir əmtəə üçün sorğu tərtib etdikdə, sorğu üçün əsas şərtlər hesab olunan əmtəənin adı və kəmiyyəti, markası, keyfiyyəti, modeli, istifadə müddəti və s. dəqiqliq qeyd edilməlidir. Məsələn:

طلب معلومات (اكتساب تجهيزات)

السيد،

لِي الشرف العظيم أن أطلب منكم تمكيني من بعض المعلومات الخاصة بإكتساب التجهيزات.
في إنتظار جواب منك تقبلوا فائق الاحترام و التقدير

Məlumatların tələb edilməsi (cihazların əldə edilməsi haqqında)

Cənab,

Cihazların əldə olunması haqqında bəzi xüsusi məlumatların bizə təqdim edilməsini tələb etməkdən şərəf duyuruq.

Sizin cavabınızın intizarındayıq. Bizim dərin hörmətimizi qəbul edin.

Müqavilə-xarici iqtisadi fəaliyyət dairəsinə aid olunan sənədlərdən biridir. Müqavilə-tərəflərin qanuni əsasda bu və ya digər sahədə hüquq və vəzifələrini qarşılıqlı şəkildə tənzimləyən sənəddir. Bağlanma qaydası və xarakterindən asılı olaraq müqavilənin üç növünü ayıırlar: 1) konsensual (razılışma) müqavilə; 2) real müqavilə (razılıqdan əlavə əşyaların başqasına verilməsi şərtlə bağılanan müqavilə, məsələn, daşınmaq, istifadə etmək); 3) formal müqavilə (belə müqavilə yazılı tərtib edilir və notarius təsdiq edir, tərəflər müqavilənin şərtlərini yerinə yetirməyə borcludur).

Müqavilənin rekvizitlərinə aşağıdakılardaxildir:

1. sənədin növünün adı, nömrə;
2. bağlanma yeri və tarixi;
3. müqaviləni imzalayanların adları;
4. müqavilənin predmeti;
5. əmtəənin keyfiyyəti;
6. qiymət;
7. təchiz yeri və tarixi;
8. əmtəənin alış-veriş şərtləri;
9. daşınma şərtləri;
10. zəmanət və sanksiyalar;
11. arbitraj haqqında şərtlər;
12. texniki sənədləşdirmənin şərtləri;
13. tərəflərin hüquqi ünvanları;
14. alıcı və satıcının imzaları.

Standart sənədlərin növləri kimi, onların əsasını təşkil edən rekvizitlər də sənədin anlaşılı olması üçün mühüm əhəmiyyət kəsb edirlər.

İş fəaliyyətində istifadə olunan sənədlərin əsas rekvizitlərinə təşkilatın adı, emblem (loqotip), sənədin növünün adı, tarix, başlıq, mətn və s. daxildir.

Təşkilatın adı. Hüquqi qüvvəyə malik olan hər bir ticari təşkilat müəyyən ada malik olmalıdır. Bu ad təsisat sənədlərində qeydiyyata alınmış orijinal adla tam uyğunlaşmalıdır.

Avropa ölkələrində sənədin adı həm tam, həm də ixtisarla yazıla bilər. Məsələn, Səhmdar Cəmiyyəti-SC. Ərəb dilində isə sənədlərin adı əksər vaxt tam yazılır. **عبد الملك وأولاده**-
Məsələn, Abdul Malik və oğulları-

Ixtisarlar yalnız ərəb ölkələrinin Elmlər Akademiyaları tərəfindən sənəd əsasında təsdiq olunduqda istifadə olunur.

Təşkilatın loqotipi. Təşkilatın emblemi-lazımı formada qeydiyyata alınmış sözlü (simvolik) və ya qrafik şəkildən ibarətdir. Təşkilatın emblemi kimi əmtəə nişanı, şəkil, abbreviatura və s. istifadə oluna bilər. Adətən o, sənədin yuxarı hissəsində yerləşdirilir.

Sənədin növünün adı- sənədin başlıq hissəsində yerləşir və iri şriftlərle yazılır. Sənədin növünün adı əsas rekvizitlərdən biri hesab olunur. O, bütün sənədlərdə, xüsusən də, maliyyə sənədlərində (məktub, telefonoqram və s. istisna ola bilər) istifadə olunur və sənədin ümumi təyinatı haqqında məlumat verir, mətnin strukturunu müəyyən edir.

Tarix- sənədə hüquqi əsas verən xüsusi rekvizitlərdən biridir. Sənədin tarixi dedikdə, onun imzalanma tarixi (məktub, faks və s.), təsdiq olunma tarixi, sənəddə qeyd olunmuş hadisələrin baş vermə tarixi nəzərdə tutulur. O, yuxarı sol künçdə yazılır.

Sənəddə bütün tarixlər aşağıdakı ardıcılıqla qeyd olunur: gün (iki işaret), ay (iki işaret), il (dörd işaret). Məsələn, 22 oktyabr 1995 tarixi ərəb sənədində-

١٩٩٥/١٠/٢٢ من شهر أكتوبر ٢٢

Başlıq- sənədin əsas məzmunu haqqında qısa məlumatdır. Adətən *nə haqda?*, *kim haqda?* suallarına cavab verir və **الموضوع، بشأن** - sözləri ilə (qısa .../م ifadə olunur. Ondan sonra qısa, 3-4 sözlə onun məzmunu işıqlandırılır. Məsələn: **م أسعار البن** - م

Mətn. İşgüzər sənədin (müqavilə, akkreditiv, hesab faktura və s.) əsas rekvizitidir. İşgüzər sənədlərin mətninin qrafik quruluşu digər mətnlərdən fərqlidir; onun quruluşu sənədin növündən və hansı ölkədə tərtib olunmasından asılıdır. Rəsmi məktub sənədin ən geniş yayılmış formasıdır.

Məktubun mətni aşağıdakı quruluşda olur:

a) **müraciət.**

Mətnin əvvəlində iki hissədən ibarət olan salamlama gəlir: qısa müraciət- *cənab-*

حضره السادة السيد; və “*çoxhörmətli*” atributivləri ilə olan müraciət-

جناب السيد... المحترم السلام عليكم و رحمة الله

حضره السادة المحترمين... السيد الموقر... السيد المحترم

Ardınca salamlamadan sonrakı klişelərdən biri gəlir:

بعد التحية، تحيتنا وبعد التحية الطيبة وبعد تحيه وإجلالاً وبعد onlar müraciətdən bilavasitə sonra işlənir.

b) *giriş hissəsi* nəzakət formullarından ibarət olur və adətən iş yazışmalarında daha çox istifadə olunan aşağıdakı ifadələrdən birini özündə eks edir:

Sizə xəbər verməkdən şərəf duyuruq ki,	لنا الشرف بإحاطتكم علمًا بأن...
Sizə məktuba görə təşəkkür edirik	نشكركم على خطابكم المؤرخ ب...
Sizin məktubunuzu aldiğimizi təsdiq edirik.	نؤكد إسلام خطابكم...

c) *nəticə hissədə* istifadə olunan nəzakət formulları:

وتقضلوا (سيادتكم أو حضرتكم) بقول فائق(عظيم) الإحترام، وتقضلوا بقول فائق أو خالص التحيات، أرجوكم التفضل بقبول الإحترام، تقبلوا فائق الإحترام و التقدير، احتراماتي الأكيدة و دمتم، تقبل يا سيدتي ... أشواقني وإجلالي وإحترامي و دمتم

uB formular adətən, eyni mənani verirlər, və Azərbaycan dilinə tərcümədə belə ifadə olunurlar: “Mənim (bizim) ən xoş arzularımı (arzularımızı) qəbul edərdiniz”, “Bizim səmimi qəlbənən olan minnətdarlığımızı qəbul edin”, “Mənim dərin hörmətlərimi qəbul edin, Allah sizə uzun ömür bəxş etsin!”

Əsas rekvizitlərin iştirakı ilə ərəb dilində tərtib edilmiş standart sənədlərə nümunə kimi aşağıdakını göstərmək olar:

صدر الرسالة

البلدة و التاريخ

رقم القيد...(qeydiyyat nömrəsi)

رقم الملف ... (sənədin nömrəsi)

الموضوع ... (mövzu)

إسم المرسل إليه..... (ünvanlanan şəxsin adı)

صفته أو وظيفته (vəzifəsi)

عنوان إقامته

البلدة..... (şəhər)

سطر ابتداء (başlangıç sətri).....

مكان الختام (son)
 المرفقات (əlavələr)
 الوظيفة : (vəzifə)
 التوقيع : (imza)
 الإسم : (ad)

Və yaxud:

توفيق علوي
 شارع السعدون, بغداد
 تصدير و إستيراد
 البنك
 المصرف الراذدين
 فرع الباب الشرقي
 برقيا – توفيق، بغداد
 تلفون—الدائرة ٩٤٠٠٢
 المسكن ١٢٧٣٠
 عند الرد نرجو ذكر رقم ٧٣/٨
 ملف رقم ٩ (9 sayılı sənəd)
 بغداد في ١٩٧٠/١١/١٠
 مستعجل (təcili)
 إلى—المستشار التجاري بالسفارة...
 لدى الجمهورية العراقية، ١٥، شارع
 الكرادة الشرقية، بغداد
 الموضوع—طلب إستيراد صفائح التعليب (mövzu-konserv idxalının tələbi)
 السيد المحترم (hörmətli cənab)
 التحيية الطيبة وبعد
 إشارة إلى مباحثاتنا الشفاهية نرجوكم أن ترسل إلينا عرضكم لتوريد
 ٥٠٠ طن صفائح التعليب.
 وفي انتظار ردمكم وتفضلوا بقبول فائق التحيات. (avabınızı gözləyirikc.)
 إمضاء: (imza)
 صورة منه إلى: (surət)
 السيد /... المحترم—للعلم و العمل بموجبه (nəzakət formulları)
 مصرف الراذدين ، فرع الباب الشرقي، بغداد—للعلم

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Babayev A. "Azərbaycan dili və nitq mədəniyyəti". B. 2002
2. Babayev A. "Müasir Azərbaycan dilinin funksional üslubları". B. 2000
3. Dəmirçizadə Ə.M. "Azərbaycan dilinin üslubiyiyati". B. 1962
4. Балли ІІ. «Общая лингвистика и вопросы французского языка». М.1955
5. Боднар С.Н. . «Жанр арабских коммерческих деловых бумаг и их языковая специфика». М. 2002
6. Брагина А. «Метафора-стандарт-штамп». М. 1977
7. Рыбалкин В.С. «Арабский язык в странах Азии и Африки». К.1988
8. آطيف نصار."اللغة و الإدارة". القاهرة, ١٩٩٦
9. الاحرام. ٢٠٠٢.٠٤.٢٩ , ١٩٩٩.٠٤.١٠

XÜLASƏ

Məqalə ərəb dilində olan sənədlərin dil xüsusiyyətlərinə, onların standartlaşdırılması və unifikasiyası probleminə, belə standart sənədlərin təhlilinə həsr olunub.

Burada işgüzər sənədlərin üslubuna, üslubları tədqiq edən üslubiyyat elminə, bu haqda bir çox Azərbaycanlı və ərəb dilçilərinin fikirlərinə də xüsusi yer ayrılmışdır.

Qeyd etmək lazımdır ki, ərəb sənədlərinin tərtibi zamanı bir çox çətinliklər meydanına çıxır ki, bunlar da əsasən ərəb dilində tərtib olunan sənədlərin Avropa ölkələrində tərtib olunan sənədlərdən forma və dil xüsusiyyətlərinə görə fərqlənməsi ilə bağlıdır.

Materialı tam mənimsəmək məqsədilə, ərəb dilində olan standart sənədlərdən nümunələr və onların tərcümələri də göstərilmişdir.

RESUME

Article has been devoted to the language feature of the documents in the Arabian language, problem of their standardizing and unification, analysis of such standard documents.

Special place has been separated to style of the business documents, science of investigating styles here, thought of some Azerbaijanian and Arabic linguists about this.

It is necessary to note that some difficulties occur in the time of compiling of the Arabian documents that is connected with the difference of Arabian document from European documents mostly according to feature of form and language.

There was shown examples and their translation from standard documents in the Arabian language by the purpose appropriate perfectly the material.

РЕЗЮМЕ

Статья посвящена исследованию языковых специфик арабских коммерческих бумаг, проблеме их стандартизации и унификации, изучению подобных стандартных коммерческих бумаг.

В этой статье отдельно рассмотрены стиль коммерческих бумаг, стилистика, изучающая эти стили, а также мнения Азербайджанских и арабских лингвистов.

Для полного усвоения материала в статье приведены образцы арабских стандартных коммерческих бумаг и их переводы.

Çapa tövsiyə etdi: f.f.d. S.Süleymanov

«NƏHCÜL-BƏLAĞƏ»NİN «İLAHİ TƏQVA» BÖLMƏSİNƏ İSTİNADƏN ƏMƏLİ ƏXLAQIN ARAŞDIRILMASI

*Məhamməd KƏFFAŞAN
AMEA- M.Füzuli adına əlyazmalar
institutunun dissertanti
Mkaffashan@yahoo.com*

Açar sözlər: Əxlaq, əməli əxlaq, Nəhcülbəlağə, ilahi təqva

Əxlaq bəhsində əsas müzakirə mövzularından biri əməli əxlaqdır. Diqqət edilməlidir ki, əxlaq batini surət və şəkillərdən ibarət olub, davranışında və əməldə üzə çıxan amildir. Daha doğrusu, əməli əxlaq nəzəri əxlaqın bilavasitə həyata keçirilməsidir. Bundan da məqsəd mənəviyyatca təmizlənmənin zəruri olduğunu nəzərə çatdırmaqdır. «Əməl anlayışı ümumi olub, niyyət, bağlılıq, nifrat, bədgümanlıq, həsəd, kin, təvazö, təkəbbür kimi mənəvi və cismani cəhətləri əhatə edir» (1,s.90).

Dini mətnlərdən alınmış islam əxlaq anlayışı müsəlman alimləri tərəfindən tarix boyun çox az öyrənilmişdir. Çünkü dini maarif heç bir elm sahəsi çərçivədə açıq-aydın araşdırılmamışdır. Bunlar Allah-Təalanın Qurani-Məciddə göndərdiyi ayələrdən çıxarılmış nəticələrdən, Məsumların Rəsuli-Əkrəmdən (s) başlamış Əimmeyi-əthara (ə) qədər söylənilən hədis və rəvayətləri əhatə edir. Bu mənbələrdəki fikirlər müxtəlif ixtisaslı alimlər tərəfindən toplanaraq təhlil olunmuş, hər kəs onları bacardığı şəkildə cəmiyyət üzvlərinə çatdırılmışdır. Bu, fiqhən tutmuş kəlama, iqtisadi əxlaqdan tutmuş siyasətə qədər bütün elm sahələrinə aiddir. Çox zaman bəzi elm sahələri arasında müəyyən bir fikir həmrəyliyi olsa da, təəssüflə qeyd etmək lazımdır ki, əxlaq elmi sahəsində buna çox az təsadüf olunur. İslam əxlaqi ilə məşğul olan alimlər islam əxlaqını öyrənmək, onun əhatə dairəsini tədqiq etməkdənsə, Ərəstu əxlaqına üz tutmuş və onun ardıcılları olaraq, özlərindən din maarifi yaratmışlar. Yalnız İmam Qəzali islam əxlaqının öyrənilməsinə xüsusi rəvac verdi. Çünkü Ərəstu əxlaqi o zamankı yunan dəyərlərinə uyğun idi və «Mədineyi-fazilə»dən irəli gələn təsvirlər ayə və

rəvayətlərdə zikr olunanlarla uyğun gəlmirdi və heç kəsin işinə yaramırdı. (2, s.117) Halbuki dini mətnlərə diqqət yetirmək, onlardakı dəyərli elmi fikirlərə istinad etmək daha səmərəli olardı. Biz bu məqalədə bacardığımız qədər ayə və rəvayətlərdən bəhrələnməyə çalışmışıq.

Əməli əxlaqın əhəmiyyəti:

Əxlaq elminin faydası nəfsin təmizlənməsidir, belə ki, nəfs rəzalətdən təmizlənmiş gözəl xüsusiyyətləri fərqlənir. Beləliklə əxlaq mövzusu öz dəyərini əməldə tapır. Çünkü nəfsin təmizlənməsinin səmərəsi əbədi səadətə çatmaqdır. (3, s.19)

Bundan başqa onun əhəmiyyəti əxlaqi cəhətdən dəyərli olmasındadır. Çünkü bir fərd ayrılıqda ola bilsin ki, yüksək şəxsi keyfiyyətlərə malik olsun, amma əməli baxımdan onun fəzilət və kəraməti olmasın. Əksinə, bu da mümkünkündür ki, bir şəxs elmi terminləri yaxşı bilsin, amma fəzilət və nuraniyyətdən uzaq olsun. (4, s.17)

Əməli əxlaqın növləri:

Əməli əxlaq – təzahürlərinin geniş yayılması baxımından ümumən mənəvi və cismani olaraq iki yerə ayrılır. Fərdi və ictimai əxlaqi aşağıda göstərildiyi kimi şərh etmək olar:

a) fərdi əxlaq: buraya namaz, oruc, sədəqə vermək, ətirlənmək və s. cismani əməllərə, yəqin, təvəkkül, hübb və b. batini əməllər daxildir.

b) ictimai əxlaq isə ailə daxilin davranış və əxlaqdan başlamış, yoldaşlıq, cihad, beynəlxalq əlaqələr və s. kimi cəhətləri özündə birləşdirir. (5,s.337)

Son illərdə ortaya çıxan peşə əxlaqı anlayışı da işlənməkdədir ki, həkimlik, müəllimlik və s. kimi peşələri əhatə edir.

Əməli əxlaqın yeri:

Əməli əxlaqın predmeti nəfsin və ruhun təmizlənməsidir. Belə ki, Həzrət Məhəmməd (s) də öz risalətinin məqsədini əxlaqi dəyərlərin kamilləşdirilməsi kimi təqdim edirdi. (6,s.372)

Allah-Təalanın kəlamlarında da bu mətləb üzərində dayanılır: «Kim nəfisinin xəsisliyindən qorunmuşsa, [bilsin ki,] nicat tapanlar da onlardır.» (7.Həşr, 9)

İnsan nəfsə məxsus meyllerin qarşısını almaqda çətinlik çəksə də, gərək əxlaqını paklaşdırmağa çalışın. Buna görə də əxlaqın saflaşdırılması üçün, əvvəldə qeyd olunduğu kimi, elm öyrənmək, təhsil almaq, bilik sahibi olmaq lazımdır. (8,s.7) Digər tərəfdən əxlaqın saflaşdırılması zəminində ən əsas cəhətlərdən biri, əməli əxlaqın hədəfi ilahi təqva meydana çıxır. Bu mövzu Allah-Təalanın kəlamlarında, Məsumların deyimlərində, Quran müfəssirlərinin elmi yozumlarında da

dəflələrlə təkid olunmuşdur. Qurani-Kərimdə buyrular: «Allahdan qorxun, bəlkə nicat tapasınız» (7. Ali-İmran, 200).

Məqalədə bütün bunların «Nəhcül-bəlağə» kəlamları işığında araşdırılmasına səy göstərilmişdir.

Təqva

Peygəmbərlərin göndərilməsində və İlahi hökmün nazil olmasında əsas məqsəd insanın təqvalı olmasıdır. Quran təqvanı iki mərhələdə (adi, ali) müzakirəyə qoyur. Onun adı mərhələsində «... Gütünüz çatlığı qədər Allaha qarşı təqvalı olun...» (7. Təğabun, 14) ayəsinə görə, hər kəs gücü çatlığı qədər təqvalı olmağa çalışmalı, Allahdan qorxub çəkinməlidir. Onun xofundan qorxmalı əmrindən çıxmamalı, göstəricilərinə əməl etməlidir. Təqvanın ali mərtəbəsi haqqında Quran buyurur: «Ey iman gətirənlər! Allahdan necə qorxmaq lazımdırsa, elə də qorxun...» (7. Ali-İmran, 102) Bu barədə çox söz demək olar. Lakin nə qədər ləyaqətli söz işlətsən, oradakı mənanı tam ifadə etmək mümkün deyildir. Deməli, hər mömin gücü çatlığı və layiq olduğu qədər təqvalı olmalıdır.

«Təqva» sözünün mənası

«Təqva» ərəb sözü olub, mənası insanın ona zərər və əziyyət verəcək şeylərdən çəkinməsi, qorunması deməkdir.(9.s.401) İlahi kəlam olan Quranda da bu mənadadır. «Tur» surəsinin 27-ci ayəsində buyurular: «Allah bizə minnət qoydu və bizi iliyə işləyən odun əzabından qorudu». «Ali-İmran» surəsinin 16-ci ayəsində oxuyuruq: «...Pərvərdigara, iman gətirdik, günahlarımıza bağışla və od əzabından bizi amanda saxla».

«Həşr» surəsi, 9-cu ayə: «Kim nəfşinin xəsisliyindən qorunmuşsa, [bilsin ki,] nicat tapanlar da onlardır.» (9.s.236)

«Təqva» «ət-təqa» sözündən düzəlmış isimdir və hər iki sözün mənası «pəhrizkarlıq», «çəkinmə», «özünü qoruma» deməkdir. Rağıb İsfahani bu mənanı belə izah edir: «Təqva - özünü hadisələrin qorxulu cəhətlərindən qoruyub saxlamaqdır». (17.s.236)

«Təqva» kəlməsinin əslı «vəqva»dır ki, burada «ta» «vav»ı əvəz edir. (10. s.238)

«Ətqiya, təqva, it-təqi, muttəqi» və s. sözlərin hamısı bir kökdəndir. (11)

İstilah kimi «təqva» yazılır.

İstilahatda da sözün bu mənası barədə çox deyilmişdir:

1. «Təqva» - mənəviyyata və qəlbə aiddir, zahiri bir şey deyildir. Quranda buyurulduğu kimi: «Hər kəs Allahın ayinlərini uca tutsa, [bilsin ki,] əslində o ürəklərin pəhrizkarlığından irəli gəlir» (7, Həcc, 32). (12, s.86)

2. Təqva odur ki, Allah insanı haramdan uzaq vacibata yaxın görmək istəyir. Buna görə də deyilir: günahın həm böyüydən, həm də kiçiyindən uzaq durun ki, təqvalı olasınız. Bu dünyada tikanlı yerdən ehtiyatla keçən bir şəxs kimi davranışın. Bu səbəbdən kiçik günahları da yüngül saymayın. Çünkü bu xırda daşlar yavaş-yavaş dağa çəvrilə bilər. (13, s.60).

3. Təqva elə məsuliyyət hissi və öhdəlikdir ki, insanın qəlbinə iman nüfuz edərək, onun vücuduna hakim kəsilir. İnsanı günahlardan çəkindirir, onu yaxşılıq, paklıq və ədalətə sövq edir. Yəni insanın əməllərini, fikir və niyyətini haram şeyə aludə olmaqdan qoruyur (14, s.60).

4. Təqvanın məntiqi nəfsə aiddir və təzahürləri zahiridir. Belə ki, hər kəs onu öz zatında tapsa, həqiqətən təqvalı və pəhrizkardır (15, s.466).

Təqvanın əsil mənası insanın iradəsinin İlahi əzəmet qarşısında fani olması deməkdir. Bu, insanın İlahi buyruqlara əməl etməsinə və pis hesab olunan əməllərdən uzaqlaşmasına səbəb olur, (16, s.466).

Yuxarıdakı izahlardan belə nəticə hasil olur ki, təqva elə qorunmaq deməkdir ki, onun mənası sözün kökü ilə əlaqədardır. Bu mənanın həqiqəti Həzrət Əlinin (ə) kəlamlarında belə bəyan olunur: «İlahi təqva hər xəzinənin açarı, axırətin sərmayəsi, zəlalətdən azad olma və hər cür həlakətdən nicat səbəbidir» (Nəhcül-bəlağə, xütbə 230).

«Nəhcül-bəlağə» təqvanın zərurət və əhəmiyyəti haqqında:

Şəriət ağacından insanın yiğib topladığı meyvə təqvardır. Bu, həmin ağacdan toplanan ən şirin və ən ləziz bir meyvədir. Allah dərgahında bu meyvə ən kəramətləi sayılır.

«Allahdan daha çox çəkinənlər Allah yanında şərafətli və kəramətlə şəxslərdir» (7. Hucurat, 13).

Təqva – «Nəhcül-bəlağə»də dəfələrlə işlənən bir kəlmədir. «Nəhcül-bəlağə» qədər təqvanın ünsürlərdən bəhs edən çox az sayda kitab var. Şübhə yoxdur ki, bəşərin sağlam həyatının əsas meyarlarından biri pəhrizkarlıq və çəkin-məkdir.

Sağlam həyatda inkar və isbat, aradan qaldırma və ehtiyac, fəaliyyətsizlik və iş, üz çevirmə və diqqət bir-biri ilə qosadır.

Sağlam və faydalı pəhrizlərin istiqaməti və hədəfi vardır, həm də onlar müəyyən hüdud daxilində məhduddur. Heç bir hədəf və istiqaməti olmayan, kor-

koranə edilən əməli hərəkət, hüdud daxilində olmayan məhdudiyyət bəyənilməyən keyfiyyətlərdir.

«Nəhcül-bəlağə»də təqva dini bir amil kimi təqdim olunur. Əsərdə buna dair çoxlu misallar göstərilir.

Qurani-Kərimdə də təqva mövzusunda xeyli göstərişlər vardır. Orada təqva xilas olmağın ilkin şərtlərindən biri kimi zikr olunur. Bildirilir ki, xilas yoluna pəhrizkarlıqla çıxməq olar.

Bələ ki, İlahi kitabın nazil olması müttəqillər üçün hidayət amili kimi təqdim olunur. Çünkü şirk və nifaqın izlərini silir və nicata zəmin yaratır (12, s.86).

1) Əməli dəyərləndirən meyar: «Təqva ilə görülən iş az deyil» ((Nəhcül-bəlağə, Hekmət.95).

Allah dərgahında meyar olaraq iki mühüm ünsür əsas götürülür: əxlaq və təqva.

Bu iki iksir çox qiymətli olub, hər əməllə yanaşıdır və onu kamilləşdirir. İnsanda bunlardan biri çatışmasa, o şəxs etibardan düşür. Yəni güclü, saf əxlaqi varsa, təqvası yoxdursa, deməli o heç bir şeyə yaramaz.

Qurani-Məciddə buyurulur: «Allah yaxşı əməli yalnız təqvalılardan qəbul edir».

2) Təqvadan gözəl bir keyfiyyət yoxdur.

3) Təqvadan əziz izzət yoxdur.

4) Təqva əxlaqın sərvəridir: «Bütün əxlaqi dəyərlərin ən ucası təqvadır».

5) Təqva səadət və xoşbəxtlik atıdır.

a) Təqvalı və Allahdan qorxan olun. Çünkü Onun ipi qırılmaz, dəstəyi çox möhkəm, qalası hündür, siğınacağı etibarlıdır.

Bu xütbədə təqvanın əzəməti barədə dəfələrlə söz açılır.

b) Ey Allah bəndəleri, sizi ilahi təqvaya çağırıram. Çünkü qiyamət səfərinin azuqəsi təqvadır. O insanı mənzilə çatdırır.

Bu şərafətli sözlərdə təqva axırət azuqəsi kimi izah olunur, İlahi əzabdan qurtara bilmək üçün siğınacaq sayılır, insanın səadətə və azadlığa qovuşması kimi göstərilir.

c) «Agah olun ki, təqvanı özünə peşə edən və Allahdan qorxan şəxs fitnələrdən nicat tapar, hidayət nuru ilə qaranlıqlardan keçər və əbədi cənnəti qazanar. Allah ona öz kəramətli mənzilində yer verər. Bu mənzilin üst örtüyü və nuru Allah, xidmətçiləri mələklər, dost və yoldaşları isə Allahın peyğəmbərləridir».

Bu kəramətli bəyanda təqva fitnələrdən nicat verən, qaranlıqlarda yol göstərən nur kimi izah olunur.

d) Sizə Allahdan qorxmağı tövsiyə edirəm. O Allah ki, Sizi yaratdı və sizin qayıdışınız Ona sarıdır. O Allahdır ki, sizin istəklərinizi yerinə yetirdi, arzularınızın sonu Ona qayıdışdır. Düz yolunuzun sonu Onunla bitir.

Bu şərafətli xütbədə insanın ən ideal sonluğa çatması və İlahi dərgaha ən düzgün yol təqva vasitəsi ilə olan yol hesab edilir.

6. Hidayətin açarı: «Agah olun, təqva elə bir minikdir ki, cilovu onun üstündəkinin əlindədir və sahibini əbədi cənnətə çatdırır» .

Bu xütbədə təqva, sahibini əminliklə behiştə çatdırı biləcək minik kimi təqdim olunur.

7.Sağamlılıqdan üstün: «Agah olun ki, nəfs təqvası sağlamlığın bir amilidir. Bilin ki, nəfsin pəhrizkarlığı sağlamlıqdan üstündür».

8.Zəruri təklif: «Ey camaat, Allahdan qorxun, heç kəs bihudə yaradılmamışdır. Belə ki, insan həyatda gərək vaxtını bihudə keçirməsin. Çünkü o, insanı özbaşına buraxmamışdır ki, dəyərsiz işlərlə məşğul olsun» ((Nəhcül-bəlağə, Hekmət.370).

Bu məsələnin «Nəhcül-bəlağə» nöqteyi-nəzərindən izahı və dəfələrlə təkidi haqqında belə demək olar ki, təqva toxunulmazlıq və məhdudiyyət demək deyil. Çünkü təqva elə müqəddəs və uca qüvvədir ki, o, insanı bir sıra mənəvi dəyərlərə sövq edir və pisliklərdən və maddi aludəlikdən çəkindirir.

Demək, təqva insanın şəxsiyyətinə və ruhuna qüdrət verir, insanı öz hökmü altında saxlayır. Elə oradaca buyurulur: «Təqva alınmaz qaladır, amma hərzə danışmaq və günah bu evi dərhal dağıdar və yerlə yexsan edər, sakinləri özlərini müdafiə edə bilməzlər. Bu evə pənah gətirənlər amanda olmazlar. Təqva ilə bütün günahların kökünü kəsmək olar» (Nəhcül-bəlağə, xütbə 157).

Başqa bir yerdə isə buyurulur: «Təqva və Allahdan çəkinmək yaralı ürəklərə məlhəm, qəlblərin işığı, xəstə bədənlərin dərmanıdır»(Nəhcül-bəlağə, xütbə 198). Çünkü bütün bəd əməllər rəzil əxlaqın təzahürüdür. İnsan təqvalı olanda bütün bəd əməllərdən uzaqlaşır və yaxşı əməlləri özündə cəmləşdirir. Tədricən rəzil sifətlər onun nəfsindən silinir və çətinliklər aradan qalxır, bəyənilən xasiyyətlər üzə çıxır. Əxlaq elmində bu bir təzkibolunmaz həqiqətdir ki, əxlaqın əsas dərmanı bütün rəzil xarakterlərin təzahürünün qarşısını almaq və gözəl əxlaqi sifətlərə malik olmaq yolunda çalışmaqdır. Təqva həmçinin insanda Allahdan çəkinmək və Ona qarşı məhəbbət təlqin edir, həyalı olmağa sövq edir. Bunlar nəfsə üstün gəldikcə rəzil əxlaqi sifətlərin mənşəyi olan qəzəb, şeytanlıq və şəhvət cilovlanır

və tamamilə aradan çıxır. Bu, insanın öz nəfsi ilə cihadıdır ki, Qurani-Məciddə buyurulur:

«Bizim yolumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik. Çünkü Allah yaxşı işlər görənlərlədir» (7.Ənkəbut, 69).

«Nəhcül-bəlağə» aspektindən təqva

Dini əsərlərdə, xüsusən «Nəhcül-bəlağə»də «təqva» kəlməsinə çox tez-tez istinad olunur. Orada təqva ruhda təzahür edən müqəddəs bir məlek mənasında verilir. Təqva ruha qüvvət və qüdrət verir, pis nəfsləri və ağılsız hissləri ram edir.

«Nəhcül-bəlağə» aspektindən aşağıdakılara nəzər salaq:

1. Qəlblərin dərmanı. Bu barədə yuxarıda bəhs olunub.
2. Qəlbin dirilik amili: «Pəhrizkarlığı az olan şəxsin qəlbi ölüdür. Qəlbi ölü olanlar isə cəhənnəm odunda yanar» ((Qurani Kərim, Ənkəbut surəsi, ayə 69)).

Buradan belə bir nəticə çıxır ki, qəlbi diri olanlar təqva nuru ilə aydınlaşar.

3. Ruhu ülvi hissələrlə dolduran: «Gecənin zülmətində oyaq qalaraq, qarınqululuqdan pəhriz edərək Allahın itatində durun, öz malinizdən bəxşış edin, cisminizdən alıb, canınıza əlavə edin. Bəxşışdə xəsis olmayıñ» ((Nəhcül-bəlağə, Hekmət.391)).

4. Dünyadan qafil olmamaq: «Dünyanın haramına göz yumun ki, Allah onun pisliklərini sənə göstərsin və qafil olma ki, O da bir an səndən qafil olsun». (Nəhcül-bəlağə, xütbə 157).

5. Günahı aparandır: «Agah olun pəhrizkarlıqla günahların kökünü kəsə bilərsiniz» (Nəhcül-bəlağə, xütbə 191). Yenə də buyurur: «Təqva günahlarınızı yuyandır» (Nəhcül-bəlağə, xütbə 176).

6. Dili qoruma amilidir: «Allaha and olsun ki, dilini qorumağı bilməyənə təqva xeyir verməz. Möminin dili qəlbinin, münafiqin qəlbi dilinin altındadır». (Nəhcül-bəlağə, xütbə 114).

7. Günaha bulaşmaqdan çəkindirər: «Təqva Allah dostlarını haram işlər görməkdən çəkindirər və onların qəlblərini Allah qorxusu ilə doldurar» (Nəhcül-bəlağə, xütbə 198).

8.Nəfsi ram edən amil: «Allahdan qorxun ki, sizə nəsihət verməklə çoxlu xeyir bəxş etmiş və öz peyğəmbərinin göndərilməsi ilə yaxşı yol göstərmmişdir. Ona sitayış etmək üçün təvazökar olun, İlahi vəzifələri yerinə yetirməklə bəndəlik haqqını ödəyin» (Nəhcül-bəlağə, xütbə 198).

9.Kin və ədavəti rəf edəndir: «Kim səbəbsiz düşməncilik etsə təqvalı ola bilməz» (Nəhcül-bəlağə, Hekmət.298) Çünkü kin dindarlığı məhv edər.

10. Behiştə aparan işıqlı yoldur: «Bu gün təqva bəlaya sıpər, sabah isə behiştə çatmaq yoludur. Təqva yolu işıqlıdır, o yolla gedən xeyir tapar və Allahın zaminindədir, yəni Allah onu hifz edər» (Nəhcül-bəlağə, xütbə 191). Həmçinin buyurulub ki, təqva insəni qoruyan bir qalxandır. (Nəhcül-bəlağə, Hekmət.4)

11. Əmanətə riayət etmək: «İman nişanəsi odur ki, sənə ziyanı olsa da, düz danış, xeyirin olsa belə, yalan danışma, bir də əməldən çox danışma, özgələr haqda danışanda Allahdan qorx». (Nəhcül-bəlağə, Hekmət.458)

Cünki İlahi təqvanın mənşəyi iman olduğundan hətta insənin danışq tərzində belə öz təzahürlərini göstərir.

Həzrət Əlinin (ə) vəsiyyətləri

Təqva barəsində fikirləri ümumiləşdirmək üçün Həzrət Əlinin (ə) vəsiyyətlərinə nəzər salmaq zəruridir:

1. İlahi nemətləri yada salmaq:

a) «Ey camaat! Allahın sizə bəxş etdiyi nemətlər müqabilində pəhrizkar olmağı, şükr etməyi tövsiyə edirəm» (Nəhcül-bəlağə, xütbə 188).

b) «Ey Allah bəndələri, sizə pəhrizkar olmağı tövsiyə edirəm ki, Allahın haqqı sizin üçündür». (Nəhcül-bəlağə, xütbə 188).

c) «Ey Allah bəndələri, sizə pəhrizkar olmağı və Allahdan qorxmağı tövsiyə edirəm ki, sizə libas geydirdi» (Nəhcül-bəlağə, xütbə 191).

2. Nəsihətamız məsələlər:

«Allahdan qorxan bir şəxs kimi haqq sözü eşidin, təvazökar olun, günahınızı etiraf etməyi bacarın, qorxun və yaxşı işlər görün, yəqinə yetişin, nəsihətə qulaq asınverin və ürəkdən qəbul edin, üzünüüzü Allaha tutun, əyri yoldan qayıdır tövbə edin, ilahi yolla gedənlərin arda gedin və qalib olun» (Nəhcül-bəlağə, xütbə 87).

3. Hüccətin tamamlanması mövzusunda:

«Sizə Allahdan qorxmağı tövsiyə edirəm. O Allah ki, təkrar qorxutmaqla sizə üzr yolunu bağlayır və açıq səbəblərlə sizə höccəti tamamlayır » (Nəhcül-bəlağə, xütbə 87). Cünki təqvanı elan etmək və Allahın peygəmbərlər vasitəsilə ona tövsiyəsi heç bir üzrə yer qoymur və geniş yolu insana göstərərək, höccəti tamamlayır.

4. Ölümü yada salmaq:

«Siz Allah bəndələrini ilahi təqvaya tövsiyə edirəm ki, bu, sizin oyanmanız üçün dəyərli nəsihət kimidir və həyatınızın əsas cəhətlərini müəyyən edir» (Nəhcül-bəlağə, xütbə 83).

5. Saleh əmələ təhrirk:

«Saleh əməl, Saleh əməl, gələcəyə baxmaq, gələcəyə baxmaq, səbr, səbr, sonra dözüm, dözüm və pəhrizkarlıq, nəhayət yenə də pəhrizkarlıq ».

6. Dünyagir olmamaq barəsində: «Sizə Allahdan çəkinməyi tövsiyə edirəm. Sizə üz göstərsə belə, dünyapərəst olmayın».

7. Axırət üçün ən yaxşı azuqə: «Axırət üçün ən yaxşı azuqə təqvadır» (Nəhcül-bəlağə, Məktub.47)

31).

Yuxarıda deyilmiş mətləblər aşağıdakı xütbeyi-kərimədə belə tamamlanır:

«Oğlum, sənə vəsiyyət edirəm ki, Allahdan qorxasan, Onun əmrlərini həmişə yerinə yetirəsən və Allahı dilində daim zikr edəsən. Onun ipindən möhkəm yapışsan. Səninlə Allah arasında hansı əlaqə bundan möhkəm ola bilər? Əgər ipin ucundan möhkəm tutsan, ürəyini yaxşı nəsihətlə diri saxla, nəfsi harama etinasızlıqla öldür, canını yəqinlə gücləndir, qəlbini hikmət nuru ilə işqəndir və ölümü yada salmaqla canı sakitləşdir, nəfsin tam ölməsi barədə əmin ol və dünyanın kədərli hadisələrini öyrənməklə onu agah et... Oğlum, bil və agah ol ki, ən çox sevdiyim işlər Allahan qorxmaq, vacibatı yerinə yetirmək, babaların və nəslimizin saleh insanların getdiyi yolu davam etdirməkdən ibarətdir» (Nəhcül-bəlağə, Məktub. 31).

Pəhrizkarların siması

Həzrət Əli (ə) Qəra' xütbəsində səhabələrindən olan Hümama pəhrizkarların bariz xüsusiyyətlərini göstərir. İmam bu xütbədə pəhrizkarların tam xüsusiyyətlərini izah edir. Aşağıda mövzuya aid nümunələr göstərilmişdir:

1. Gecələr zikr, gündüzlər oruc tutmaq

İlahi təqva Allah dostlarını haram və yasaqlardan çəkindirər, onların qəlbini Allah qorxusu ilə doldurur. Təqva əhlinin gecələri yuxusuz, gündüzləri səbr, yanğı və oruc tutması ilə haramlara sıpər çəkilər (Nəhcül-bəlağə, xütbə 114).

2. Hər iki dünyadan bəhrələnmək

«Ey Allah bəndələri, agah olun ki, pəhrizkarlar bu ötəri, müvəqqəti dün-yadan salamat keçərlər və əbədi axırət əldə edərlər» (Nəhcül-bəlağə, Məktub. 27).

3. Allahı hənişə yad və zikr etmək

«Əgər bixəbərlər (qafillər) arasında olsan, Allah sənin adını yaddaqlanınlar sırasına yazar. Əgər yada salınanlar arasında olsan, Allah sənin adını bixəbərlər sırasına yazmaz». (Nəhcül-bəlağə, xütbə 193).

4. Fəzilət əhlidirlər

Pəhrizkarlar dünyada üstün fəzilətlərə malikdirlər, sözləri düz, geydiklərində isə orta həddi gözləyəndirlər. Yol gedəndə təvazö ilə hərəkət edərlər (Nəhcül-bəlağə, xütbə 193).

5. Qorxu və ümid içindədirlər:

Hər kəs Allaha ümidvar olsa, onun ümidi davranışında aşkar olmalıdır. Allahdan başqa özgə şeylərə ümidvar olmaq qeyri-xalisdir və ya Allahdan başqa kimdənsə qorxmaq düzgün deyildir... Əgər yalançı ümidvar Allah bəndəsindən qorxsə, o, qorxduğu şəxsin haqqını Allahın haqqından daha üstün sayır. Beləliklə, bəndədən qorxmaqdə hazır, Allahdan qorxmağı isə yerinə yetirilməmiş vədə hesab edir (Nəhcül-bəlağə, xütbə 160).

6. Dünyada düzgün davranış

Ey Allahın bəndələri, agah olun ki, pəhrizkarlar keçici dünyadan sağlam keçdilər və əbədi axırətə malik oldular. Dünya əhli ilə dünyalarında şərik oldular, amma dünya əhli onların axırətində iştirak etmədilər (Nəhcül-bəlağə, Məktub. 27).

7. Davranışda yumşaqlıq

Onların camaatın bir hissəsindən uzaqlaşmaları zahidlik üzündən, başqa bir hissəyə yaxınlaşması mehribanlıq və yumşaqlıq üzündəndir (Nəhcül-bəlağə, xütbə 193).

8. Səbr əhlidirlər

Dünyanın qısa zamanında səbr edirlər, ta qiyamətin əbədi asayışın əldə etsinlər (Nəhcül-bəlağə, xütbə 193).

9. Himmətləri yüksəkdir

Rahattələblik onları Allahın əmrlərinin yerinə yetirilməsinə süst etmir. Qəflətin axmaqlığı mələklərin möhkəm əzmlərinə və çalışmalara yol tapmır. Şəhvətin hiylələri onların yüksək himmətlərini ox nişanəsinə çevirmir (Nəhcül-bəlağə, xütbə 91).

10. Öz hesablarına yetişirlər

Öz xırda yaxşı əməlləri ilə sevinmirlər və çox əməllərin də çox hesab etmirlər. Öz nəfslərini ittiham edirlər və əməllərindən qorxurlar (Nəhcül-bəlağə, xütbə 193).

11. İxləs əhlidirlər

Allah üçün öz əməllərini xalis edirlər. Elə ki, Allah qəbul etsin (Nəhcül-bəlağə, xütbə 87).

12. Özlərini qoruyan və sabitqədəmlidirlər

İstəkləri az, nəfsləri təmiz, əxlaqları pakdır (Nəhcül-bəlağə, xütbə 193).

13. Elmə hərisdirlər

Pəhrizkarların nişanələri budur ki, dindarlıqda güclü, davranışında mülayim və uzaqgörəndirlər. Qətiyyətdən dolğun imana malikdirlər. Elm, bilik əldə etməkdə həris və elmə malik olduqları halda dözümlüdürlər (Nəhcül-bəlağə, xütbə 193).

14. Xeyirxahlıq əhlidirlər

Onların camaatın bir hissəsindən uzaqlaşmaları zahidlik üzündən, başqa bir hissəyə yaxınlaşması mehribanlıq və yumşaqlıq üzündəndir. Uzaqlaşması təkəbbür üzündən, yaxınlaşması isə riyakarlıq və hiylə üzündən deyildir (Nəhcül-bəlağə, xütbə 193).

Allah Taalanın insanın qəlbinə yol tapması və ona olan məhəbbət başqa eşqləri (bütün pisliklərin mənşəyi) təmizləyəcək. Ona olan eşq bütün fəzilətlərin qaynağıdır. Yalnız bilmək və hikmət sahibi olmaqla fəzilətləri əldə etmək olmaz, bu daha çox Allahın övliyaları ilə ünsiyyətdən hasil olur. Allaha olan eşq başqa şeylərin yerini daraldacaq. Dünya eşqindən dolğun, qibləsi, tanrısı və məbədi dünya olanlar isə Allahın yanında özünə yer saxlamamışdır.

Allahın könüldə oturması və ondan başqa hər şeyin kiçilməsi ən əsas kəlmədir ki, başqa təbii sifətlər təbii halda onda qaynayacaq. Bunlara zəmin yaranan xüsusiyyətlərin biri ilahi təqvardır. İlahi təqva bütün pisliklərin təmizlən-məsi və onların yerinə fəzilətlərin yaranması üçün şərait yaradır. Bu ilahiləşmənin ilkin addımıdır ki, bundan sonra digər fəzilətlər icad olacaq.

Təqva haqqında olan bütün fikirlərdən belə qənaətə gəlmək olar ki, pəhrizkarların simasında təqvanın əsər və faydaları eyni ilə mövcuddur, çünkü bütün bunlar nəfsi şeytani meyllərdən qoruyub saxlayır. Bunun nəticəsi isə nəfsin təmizlənməsi və rastkarlığıdır. Rastkarlığa çatmaq üçün sonuncu addım ilahi təqvardır. Bu təqva əxlaqi təmizlik üçün hazırlıqdır, bütün məqamların nəticəsi Allaha yaxınlıq və onda fəna olmaqdadır. Belə ki, insan vücudu başdan-باشا Allah tərəfindən alınmışdır və ondan başqasının burada yeri yoxdur. Bu isə ilahi və islami təlimlər əsasında əxlaqi hərəkət və davranışlarının sonudur.

ƏDƏBİYYAT

1. Məğniye, Məhəmməd Cavad İslamda fəlsəfi əxlaq (tərc. Safi Əbdülhüseyn) Qumm, Darul-kitabul-islami, 1-ci çap. 2005.
2. Süruş Əbdülkərim. Ovsafe-parsayan. Sərat, IX- ci çap. 1997.
3. Nəraqi Əhməd. Me'racus-səadət. Tehran, Rəşidi nəşriyyatı, II-ci çap. 1982.
4. Məhdəviye kəni Məhəmmədrizə. Əməli əxlaqın başlanğıc nöqtəsi. Fərhənge islami nəşriyyatı, III-cü çap. 1994, Tehran.
5. Misbah, Müctəba. Bünyadi-əxlaq (Fəlsəfi əxlaqın öyrənilməsində yeni yanışma) Qumm, II-ci çap, İmam Xomeyni nəşriyyatı, Qum, 2004.
6. Məcləsi Məhəmməd Baqır. Bəharolənvar. Beyrut, Əlresala nəşriyyatı, 1404.h.q. 7-ci cild, IV-ci çap.
7. Qurani Kərim, Hürr nəşriyyatı, I-ci çap, Tehran, 1997.
8. Dəstgeyb Seyid Əbdulhüseyn. İslami əxlaq. Tərbiyət mərkəzi nəşriyyatı. 1-ci çap. 1982. Şiraz.
9. İbn mənzur Məhəmməd ibn Mükərrəm. Lesanol ərəb. Beyrut, Darol sar. 3-ci çap. 1414 h.q. cild 15.
10. Fərahidi, Xəlil ibn Əhməd. Kitabul-eyn. Qum, Hicrət, 2-ci çap, 1410 h.q., 5-ci cild.
11. Məhyar Reza. Fərhəngi-əbcədiye-ərəbi-farsi, «vəqi» sözünün izahı haqqında Tehran, 1-ci çap, İslami nəşriyyatı, 1991, s.1004.
12. Təbatəbai, Seyid Məhəmmədhüseyn. Əl-mizan fi- təfsiril-Quran. Farsca-ya çev., Seyid Məhəmməd Baqır Həmədani, Qum, elmi hövzə, Müdərrislər cəm. Nəşr., 5-ci çap, 1995,7-ci cild.
13. Təbərsi Fəzl ibn Həsən. Məcməul-bəyan fi təfsiril-Quran (tərc.qrup), Tehran, Fərahani nəşr., 1-ci çap, 1981, 1-ci cild.
14. Məkarim Şirazi Nasir. Təfsiri-nümunə. Tehran, Darul-kutubi-islamiyyə, 1-ci çap, 1995, 22-ci cild.
15. Təfsiri-hidayət, müəl. Qrupu, Məşhəd, Asitani-Qüdsi-Rəzəvi tədqiqat Fondu, 1-ci çap, 1998, 1-ci cild.
16. Bulağı Seyid Əbdül-höccət, Huccətul-təfasir və bəlağul-iksir. Qumm, Hikmət nəşr., 1386 h.ş., 2-ci cild.
17. Rağib İsfahani, Hüseyin ibn Məhəmməd. Əl-müfərridat fi əsəribul-Quran, Beyrut, Dəməşq, Darul-elm, Əd-daruş-şafiq, 1-ci çap, 1412 h.q.

SUMMARY

*National Academy of Sciences of Azerbaijan
of the institute manuscript named after M.Fuzulies
candidate for a degree MOHAMMAD KAFFASHAN
Mkaffashan@yahoo.com*

INVESTIGATING OF THE PRACTICAL MORALS OF THE "NƏHCÜL-BƏLAĞƏ" DIVIDE OF "GODS TAQVA" ACCORDING TO

Morals applaud and he it is the worthy of praise human behavior and total of the actions.

Its basic cost is different according to because different looks. A practical moral is said to the appearance of the moral behaviors in the action. Divine the Islamic taqva look glance. At this article from the bitter taste and "Nəhcül-bəlağə" prism, definition of the practical morals and a conversation about is started about taqva definition commentary and necessity after importance.

Key words: Ethics, ethical pratice, Nahjolbalaghe, divine piety

РЕЗЮМЕ

*Мохаммед Каффашан
Докторант института Рукописей АННА
Mkaffashan@yahoo.com*

ИССЛЕДОВАНИЕ ПРАКТИЧЕСКОЙ МОРАЛИ ОСНОВЫВАЯСЬ НА РАЗДЕЛЕ "БОГОБОЯЗНЬ" В "НЕХДЖУЛ-БЕЛАГЕ"

Мораль-есть совокупность поведения и действий человека, достойная одобрения и похвалы. Ее основные ценности отличаются по мере различия взглядов. Проявление морального поведения в действии называется практической моралью. В статье рассматривается вопрос божественной боязни с призмы "Нехджул-белаге" и Ислама. После описания практической морали и ее важности следует разговор об описании, комментариях и необходимости боязни бога.

Ключевые слова: Мораль, практическая мораль, "Нехджул-белаге", Божественная боязнь.

II. VATİKAN KONSİLİ VE DİNLER ARASI DİYALOG ÜZERİNE

Şir Muhammet Dualı¹

ÖZET

Bu makalede öncelikle Katolik Kilisesi'nin gündeme getirmiş olduğu II. Vatikan Konsili konu edinilmektedir. Bunun için ilk olarak II. Vatikan Konsilini hazırlayan şartlar değerlendirilecek, daha sonra Konsil esnasında kabul edilen *Nostra Aetate* ve *Lumen Gentium* deklarasyonuna değinilecektir. Tüm bunların sonucunda Katolik Kilisesi'nin ortaya koyduğu dinler arası diyalogun ne anlama geldiği sorgulanacaktır.

Anahtar kelimeler: II. Vatikan Konsili, Katolik Kilise'si, Dinlerarası Diyalog.

RESUME

This article concerns the II Vatican Council suggested primarily by the Roman Catholic Church. Therefore initially will be evaluated the conditions of the II Vatican Council and discussed *Nostra Aetate* and *Lumen Gentium* declaration was accepted in this council. And in conclusion will be examined the meaning of the inter-religious dialogue idea is revealed by the Roman Catholic Church.

Keyword: II Vatican Council, Roman Catholic Church, Inter-religious Dialogue.

GİRİŞ

Tarihi süreç içerisinde çeşitli kültürler ve inançlar arasında birçok olumsuz vakalar vuku bulmuştur. Başkalarını ötekileştiren ve varlığına dahi tahammül edilemeyen bu anlayış biçimini, günümüz küreselleşen dünyada kısmen dahi olsa etkinliğini kaybetmeye yüz tutmuştur. Nitekim dünyanın tüm inanç ve kültür biçimleri için eşit derecede yaşanabilir bir hale gelebilmesi orada yaşayanların birbirlerini daha iyi tanımlarına bağlıdır. Aksi takdirde rekabete dayalı ve

¹ İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü Dinler Tarihi doktora öğrencisi.

birbirlerini hakir gören düşmanca ilişkiler, öteki hakkında gerçeğe dayanmayan ve çarptılmış bir algının oluşturulmasına zemin oluşturur. Bu bağlamda Hıristiyan dünyasının İslam'la ilgili önyargılı ve tek taraflı bakış açısı, asırlardan beri iki medeniyetin makul zeminde bir araya gelerek birbirlerini olduğu gibi tanımamasına engel teşkil etmektedir.

İslam'la ilk defa karşılaşan doğu Hıristiyan dünyası, onun hızla yayılması karşısında şaşkınlığa uğramış ve dindarlarının bu yeni dine girmelerini engellemek məsadıyla kasıtlı olarak İslam hakkında olumsuz imaj oluşturma gayreti içerisinde girmişlerdir. Bu bağlamda doğu Hıristiyan dünyasının İslam anlayışının temelleri Yuhanna ed-Dımaşki (ö. 720) tarafından atılmış oluyordu. Dönemin kilise din adamları kaleme almış oldukları eserlerde Müslümanları putperestlikle suçlamışlar ve özellikle de İslam Peygamberi Hz. Muhammed'i yalancılık ve deccalın öncüsü olmakla itham etmişlerdir.² Daha sonraki dönemlerde doğudan batıya aktarılan bu İslam imajı neacidir ki 19. yüzyılın sonlarına kadar devam ede gelmiştir.

Dünyada yaşanan hızlı gelişmeler ve küreselleşme süreci mezkür durumun değişmesini zorunlu kılmaktadır. Dolayısıyla tüm ilişkilerin gözden geçirildiği yeni-dünya döneminde, Hıristiyan Müslüman ilişkilerinin de yeniden tanzim edilmesi kaçınılmaz hal almaktadır. Bu bağlamda Katolik Kilise'sinin II. Vatikan Konsil'i esnasında gündeme getirmiş olduğu dinler arası diyalog meselesi dikkate şayan bir konudur.

Üzerinden 46 yıl geçmiş olmasına rağmen günümüzde sıklıkla gündeme getirilen ve çeşitli tartışmalara neden olan dinler arası diyalog konusu, doğal olarak birçok insanın da dikkatini celp etmektedir. Bu nedenle ilk önce, söz konusu diyalogun gündeme getirildiği II. Vatikan Konsili'nin toplanma sebepleri incelenecuk; ardından konsil esnasında gündeme getirilen *Nostra Aetate* ve *Lumen Gentium* belgelerinin içeriği hakkında bilgi verilecek ve son olarak ta diğer kiliselerin konsile yönelik düşüncce ve eleştirileri zikredilerek sonuçlandırılmaya çalışılacaktır.

Roma Katolik Kilisesi'nin “*dinler arası diyalog*” çağrısını konu edinen II. Vatikan Konsili'ne geçmeden önce, kısaca konsiller tarihine degeinmemizde yarar olacaktır.

Sözlükte “kurul, meclis” anlamındaki Latince *concilium*dan gelen konsil kelimesi terim olarak özellikle Katolik Hıristiyanlıkta dini meseleleri tartışıp çözmek

² Bkz: Fuat Aydin, “Batı'nın İslam Anlayışının Doğulu Kökenleri ya da Abdulmesih İshak el-Kindi'nin Risale'sinin Serencamı”, *Osmalı ve Avrupa Seyahat, Karşılık ve Etkileşim*, ed. Seyfi Kenan, İstanbul: İSAM Yayınları, 2010, s.202-205.

ve ahlak ve disiplin konularındaki problemleri karara bağlamak üzere bir araya gelen üst düzeydeki din adamlarından oluşan kurula verilen addır. Bunun bir diğer adı da “Sinod” dur. Latince *synodus*'tan gelen sinod kelimesi özellikle batı kiliselerinde önceleri konsile eş anlamlı olarak kullanılırken günümüz itibarıyla başpiskopos tarafından piskoposluk bölgesinin sorunlarını çözüme kavuşturmak üzere toplanan mahalli kurulu ifade etmektedir.³ Hristiyan teologlar, konsillerin M.S. 50 ve ya 52 yılında Kudüs'te yapılan havariler toplantısına dayandığını iddia etmişlerdir.⁴ Bu Konsil'in otoritesi hakkında çelişkiye düşülmüş ama sonra bu havari toplantıda, havarilerin Mesih'in kendilerine verdiği yetki ile karar aldığı kanaatine varılmıştır. Bu düşünce sonraki tüm konsillere de yansımış ve toplanan konsillerin kutsal ruhun idaresi altında olduğuna inanılmıştır. Genellikle konsiller, ortaya çıkan ve kilisenin varlığını tehdit eden konular üzerine toplanmıştır.⁵ Bu bağlamda Hristiyanlık tarihinde I. Ekümenik Konsil İmparator Konstantin'in insiyatifiyle 325 yılında İznik'te toplanmıştır. İlk defa bu Konsil aracılığıyla Hz. İsa'nın ilah değil insan olduğunu ileri süren Arius mahkûm edilerek Hz. İsa ilahlaştırıldı.⁶

Konsiller genel itibarıyla ikiye ayrılmaktadır. Birincisi özel konsiller ikincisi ise genel konsillerdir. Özel konsiller genelde küçük çapta olup bölgesel konuları ele almaktadır. Genel konsiller ise ekümenik konsiller diye de isimlendirilir. Ekümenik konsiller, Papa'nın davetiyle toplanan, evrensel kilise ile ilgili konuların müzakere edildiği ve bütün Kilise temsilcilerinin katılımıyla gerçekleştirilen konsillerdir.

Kilise tarihinde yapıla gelen konsillerden Katolik Kilisesi 21 tanesini, Ortodoks Kilisesi ise sadece 7 tanesini ekümenik olarak kabul etmektedir. Bu denli büyük çaplı konsillerin toplanmasının nedenleri ise, kilise tarihinde bir problemin ortaya çıkması ile zorunlu olarak ortak kararlar alınması icap ettiği, olağanüstü durumlarda teskin edici bir rol oynamasından kaynaklanmaktadır.⁷ Şu da bir gerçektir ki konsillerde alınan kararlar tüm Hristiyan dünyasını içine almamaktadır. Çünkü Roma Katolik Kilisesi'nin görüşü tüm Hristiyan kiliseler arasında büyük bir yere sahip olmasına birlikte, Hristiyanlığın bütünü temsil etmemektedir⁸. Tüm bunlara rağmen kilise

³ Ömer Faruk Harman, “Konsil”, *DIA*, c.26 (Ankara, 2002), s.175.

⁴ Resullerin İşleri, 15/6-29

⁵ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, Töre Basın Yayın ve Dağıtım, Ankara, 1997, s.17.

⁶ Ömer Faruk Harman, “Konsil”, *DIA*, c.26, s.177.

⁷ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, Töre Basın Yayın ve Dağıtım, Ankara, 1997, s. 27.

⁸ François Jean Mayer, “II. Vatikan Konsili’nden sonra Hristiyan dünyasındaki yeni temayüller ve gelişmeler,” *Divan İlimi Araştırmalar Bilim ve Sanat Vakfı*, sayı, 9, 2000/ 2, s.84.

gerekli olan yenilenmeyi ve birliği gerçekleştirmek suretiyle üzerine düşen misyonu ideal anlamda yerine getireceğine inanmaktadır.

Kilise temelde hiyerarşik bir topluluktur. Bu hiyerarşik sistemde Papa başta piskoposlar ise daha alt seviyede yer alırlar. Papanın yanılmazlığı ve otoritesine rağmen Katolik Kilisesi bazen ekümenik konsillerde Papayı bile yanlış bulmuş ve cezalandırılmıştır. Örneğin İsa'nın tek iradeye sahip olduğunu ireli süren İstanbul patriği Sergius'un fikrini Papa Honorius da (ö 638) benimsemiş, ancak 680 yılında toplanan III. İstanbul Konsili bu tek irade fikrini mahkûm etmiş ve konsilden önce ölmüş olan Papa Honorius'u bilmeden de olsa sapık bir düşünceyi onayladığı için cezalandırılmıştır.⁹ Nitekim III. İstanbul konsili sonucu İsa'nın iki tabiatlı, Tanrı ve İnsan olduğu fikri resmen kabul olunmuştur.

II. Vatikan Konsili'ni Hazırlayan Sebepler

XX. yüzyılın başlarından itibaren dünyada gelen siyasi ve ekonomik gelişmelerden Katolik kilisesi de etkilenmiştir. Roma kilisesini II. Vatikan Konsili'ni toplamaya sevk eden problemler çeşitlilik arz etmektedir. Bu, bir kısmı modernizem ve başka akımların etkisiyle ortaya çıkan sorunlar, diğer bir kısmı da kilisenin kendi hiyerarşik yapısından kaynaklanan nedenler olmuştur. Nitekim Daha önce I. Vatikan Konsilinde Papa'nın yanılmazlığı dogmatik bir kararla açıklanmasına rağmen, yanılmazlıkla ilgili tartışmalar son bulmamıştır. Diğer taraftan nüfuz artımı, şehirlere göç akımı, okuma yazma oranının artması, bilgi akışının hızlanması ve tıp alanındaki ilerlemeler, doğum kontrolü ve boşanmalar ve buna benzer modern hayatın getirmiş olduğu şartlar karşısında mevcut kilise yetersiz kalmaktaydı. Şu bir gerçek ki Katolik Kilisesi tarihi süreç içerisinde birçok problemle karşı karşıya kalmıştır. İlk dönemlerde ekümenik kilise konusu ve dogmatik meselelerle uğraşan kilise, daha sonraları ki dönemlerde pratik problemlerin çözüme kavuşturulmasıyla meşgul olmuştur. Ancak XX. yüzyıla gelindiğinde ise kilise daha büyük bir sorunla karşı karşıya kalmıştı. Bu sorun kilisenin dünya ile arasında meydana gelen ve gittikçe boyutları genişleyen uçurum olmuştur.¹⁰ Böyle bir ortam da Papa XXIII. John (ö. 1963) kilise bünyesinde önemli ölçüde yenilikler yapılacağı takdirde kilisenin kendi misyonunu yerine getirme konusunda daha verimli olacağına kanaat getirmiştir.¹¹

Tabii ki II. Vatikan Konsili'nin toplanmasında siyasi ve politik gelişmelerin de önemli ölçüde etkisi yok değildi. İlk olarak şunu belirtelim ki II. Dünya Savaşı

⁹ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.37.

¹⁰ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.56-57.

¹¹ Dokumenti II Vatikanskogo Sobora, Periyod Andrey Koval, 3-e İzdaniya, Moskva, 2004, s.559.

sırasında Vatikan'ın Nazilerle (B. Mussolini) iş birliği içerisinde girmiş olması dünya genelinde Katolik kilisesinin imajının zedelenmesine yol açmıştır. O yüzdedir ki 1940 yılından 1950'lere kadar ki dönem Katolik kilisesi açısından kriz yılları olarak bilinmektedir. Ayrıca uluslar arası ekümenik organizasyon olarak Dünya Kiliseler Konseyinin giderek yükselen etkisi Papa XXIII. John'un harekete geçmesinde önemli rol oynamıştır.¹² Bu vesileyle Katolik kilisesi XX. yüzyılın başlarından itibaren var olan ve sürekli el değiştiren ekümeniklik hareketine öncülük etmeye karar vermiştir.

Aydınlanmanın etkisiyle ortaya çıkan modernizm hareketleri, Katolik kilisesini etkileyen ve rahatsız eden bir diğer gelişme olacaktır. Bu modernizm akımların Papa tarafından aforoz edilmesi bu akımların önüne geçmeyecek, aksine yeni akımların doğmasına sebep olacaktır. Şöyledir ki modernist düşünce ve taraftarlarının aforoz edilmesi sonucu birçok yeni hareket ortaya çıktı. Bu hareketlerin önemli olanlarından biri Kutsal Kitap hareketidir. Bu akım yandaşları Kutsal Kitabın modernist düşünce işliğinde yorumlanması gündeme getirmektedirler. Bir diğer akım ise Yeni Teoloji hareketidir. Bu akım ilk Kilise babalarının inançla ilgili modası geçmiş görüşleri reddetmekteki. Litürji hareket ise manevi idrakin daha iyi sağlanması için ayın usulünde reform yapılmasını isteyen bir akımdır. Bütün bu ve daha zikretmediğimiz sorunlar Katolik Kilisesi'ni yeni bir konsilin çağrılmasına sevk etmiştir.¹³

Papa XXIII. John'un Vatikan'da bir konsil düzenleme kararı sürpriz olarak görülmüştür. Papa 25 Ocak 1959'da ekümenik konsil düzenleme niyetinde olduğunu duyurmuştur. ("ekümenik" burada "Hıristiyanlar arasında" anlamında değil "evrensel" anlamında bir kavram olarak kullanılmıştır.) Papa daha sonra bu kararını "*ani bir ilham*" olarak tanımlayacaktır.¹⁴ Aslında bu ilhamdan ziyada, önceden düşünülmüş ve planlanmış bir sürecin sonucuydu. Papa XXIII. John ikinci dünya savaşından sonra nükleer savaş korkusu, şiddet, ırkçılık zulmünün yaşanması, komünizm ve ateizmin iyice yayılmaya başladığı bu dönemde, kilisenin üzerine düşen büyük sorumluluğu hatırlatarak, kilisenin misyonunu gerçekleştiremediğinden bahsetmiştir. Papa 25 Ocak 1959'da konsil toplama fikrini ilk defa 18 Kardinale açtığı zaman, konsilin hedefinin "*Hıristiyanların manevi mutluluğunu sağlamak ve dağınık*

¹² Kozina A. V., "Vtoroy Vatikanskii Sobor i Katoličeskiy Ekumenizm", *Sobornik Pabol 59-y Naučnoy Konferantsii*, Minsk, 15-17 Maya, Çast II, 2002, s.125.

¹³ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.61-62.

¹⁴ François Jean Mayer, "II. Vatikan Konsili'nden Sonra Hıristiyan Dünyasındaki Yeni Temayüller Ve Gelişmeler", s.85.

cemaatlerin birleşmesini temin etmek" olduğunu ifade etmiştir.¹⁵ Yukarıda belirtildiği üzere konsiller genellikle bazı doğmaları ortaya çıkarmak ve yanlış doktrinlere karşı gelmek amacıyla toplanmıştır. Hıristiyanlık çağının ilk bin yılında toplanan konsillere bakılacak olursa genelde bu konsillerin Ortodoks ve Katolik Kiliseleri ayrılmadan önce toplandıklarını görürüz ve her ekümenik konsil Hıristiyan inancının bazı özelliklerini kesin olarak ortaya çıkarmak bakımından bir fırsat niteliği taşır. II. Vatikan Konsili'nin amacı ise biraz farklı olmuştur. Kilise'ye karşı olan belli bazı doktrinsel tehlikelerin ötesinde, Roma Katolik Kilisesi kendi aracılığıyla, İncil'i modern dünyaya taşımayı amaçlamıştır. Önceki konsillerin içeriğinin aksine, bu konsilde kınama veya mahkûm etmeye yer verilmemektedir.¹⁶ Bu bağlamda II. Vatikan Konsili Katolik Kilise'sinde yeni bir dönem noktası oldu. İnanç konuları hemen hemen aynen kalırken bu konsilde dünyanın diğer dinlerine ve kiliselerine daha açık ve pozitif yaklaşım gösterilmektedir.¹⁷ II. Vatikan Konsili öncesinde Katolik Kilise'si dışında kalan kilise ve öteki din mensuplarının ebedi cehennemde cezalandırılacakları belirtilirken, bu konsilde diğer kilise mensuplarının yanında Hıristiyanlık dışı din mensuplarının da kurtuluşunun mümkün olabileceği vurgulanmaktadır. Katolik Kilisesi açısından bu oldukça önemli bir değişim olduğunu göstermektedir.¹⁸

Papa XXIII. John 1958 yılında Papa XII. Pius'in yerine seçildikten kısa bir süre sonra yeni bir konsil toplamaya karar vermesini, onun kiliseyle dünya arasında meydana gelen uçurumu ve tehlikeyi iyi görebilmesine bağlamışlardır. Nitekim toplanacak konsilin konusunun "*Kilisede ihtiyaç duyulan reform ve dünyada kilisenin rolti*" olduğunu ifade etmiştir. Papa John'un, daha sonra Papa Paul'un konsilin hedefiyle ilgili açıklamalarında, kilisenin kendi içinde yenilenmeyi sağlaması ve çağ'a ayak uydurması yanında Hıristiyan birliğini saglama ve dünyaya açılma, yani dünya ile *diyaloga* girme arzusunu da ifade edilmiştir.¹⁹

17 Mayıs 1959 yılında Papa on üyeden oluşan bir komisyon kurarak konsil hazırlıklarını başlatmıştır. Konsile hazırlıklar yaklaşık üç yıl sürmüştür. Konsil 11 Ekim 1962'de St. Pietro Kilise'sinde Papa XXIII. John'un konuşmasıyla resmen açılmıştır. Açılış konuşmalarının ağırlığını kiliseyle halk arasındaki uçurumu kaldırmak, kilisede reform yapmak, ilimdeki ilerlemelerden faydalananmak, Hıristiyan doktrinini

¹⁵ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.73.

¹⁶ François Jean Mayer, "II. Vatikan Konsili'nden Sonra Hıristiyan Dünyasındaki Yeni Temayüller ve Gelişmeler", s.86.

¹⁷ Adem Bakı, *Yahudilik ve Hıristiyanlık Açısından Diğer Dinel*, s.85.

¹⁸ Adem Bakı, *Yahudilik ve Hıristiyanlık Açısından Diğer Dinel*, s.88.

¹⁹ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.76.

çağdaş isteklere cevap verecek şekilde takdim ve bölünmüş Hıristiyanları birliğe çağrımak gibi konular olmuştur. Nitekim Papa tüm bu hedefleri “aggiornamento” kelimesiyle ifade etmişti. Aggiornamento İtalyanca bir kelime olup “yenileme, güncelleme” anlamına gelmektedir. Ancak bu kelime “kiliseyi çağdaş dünyadaki misyonu yerine getirmede daha etkili kılma” anlamında kullanılmaktadır. Üç Haziran 1963’de Papa XXIII. John’ın ölümü üzerine 21 Haziran 1963’de Papa seçilen VI. Paul, konsil çalışmalarını aynen devam ettirmiş ve konsilin hedefinin, kilise inancında Kutsal Kitap’ın önceligi, Hıristiyan birliğini geliştirmeye, yaşayan dillerde ibadet ve dünya ile diyalog²⁰ olduğunu açıkladı. Papa VI. Paul’un teşebbüsüyle kilisenin Hıristiyan olmayan dinlerle ilişkisilarındaki bazı konsil dokümanları da II. Vatikan Konsilinde kabul edildi. Bir bütün olarak ele alındığında, II. Vatikan Konsili dört dogmatik düstur (constitutio dogmatica), dokuz kararname (decretum), diğer üçүse beyanname (declaration) olmak üzere, toplam on altı belgeden oluşmaktadır. Bu belgeler içerisinde Müslümanların açıkça anıldığı ibareler, “*Lumen Gentium*” ve “*Nostra Aetate*” adlı belgelerde yer almaktadır.²¹ “*Nostra Aetate*” ve “*Lumen Gentium*” belgelerinin içeriğine daha sonra yeniden döneceğiz.

Bu deklarasyonun gündeme gelmesi aslında Papa XXIII. John öncülüğünde olmuştur. Papanın bu kanaate gelmesi gerek II. Dünya savaşı sırasında Nazilerin yahudilere yaptığı katliamlar gereksesi Papa’nın kendi kişisel tecrübeleri ve hedefleri, önemli ölçüde de yahudi ilim adamları, siyasetçi kurum ve kuruluşların çabalarıyla ilgilidir. Yahudiler Papadan Hıristiyanlıktaki Yahudileri incitici ve alçaltıcı ifadelerin çıkarılmasını istemiş ve bu konuda üç madde iletmişlerdir. Bunlar sırasıyla; Hıristiyan öğretisinde Yahudiler hakkında kullanılan haksız ve yanlış ifadelerin çıkarılması, Yahudilerin Mesih’in çarmıha gerilmesinden dolayı Tanrıının lanetlemesi şeklindeki teologik ifadelerin temizlenmesi ve Mesih’in ölümünden bütün Yahudileri sorumlu tutan ve günahkâr olduklarını vurgulayan ifadelerin çıkarılması.²² Bu bağlamda Yahudi meselesi Konsil’e girmış ve 1961’de Yahudiler hakkında bir taslaç hazırlığına başlanmıştır. Vatikan’ın bu girişimleri Arap dünyasını oldukça rahatsız etmiş ve tepkilere neden oldu. Bu tepkilere üzerine proje, şartlar müsait olmadığı gereğiyle askiya alacaktır.²³ Papa XXIII. John’ın ölümü üzerine yeni seçilen Papa VI.

²⁰ Michel Thomas, *Hıristiyan Tanrıbilimine Giriş*, İstanbul, 1992, s.111.

²¹ Göktaş Lütfullah. “II. Vatikan Konsili Belgelerinde Müslümanlara İlişkin İbarelerin Çeviri Üzerine”, *İslamiyat, Üç Aylık Araştırma Dergisi*, cilt 3, sayı IV, 2000, s.182.

²² İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.91-92.

²³ Christian M. Rutishauser, “Jewish-Christian Dialogue and the Theology of Religions”, *Studies in Christian-Jewish Relations*, Volume 1, 2005, s.54.

Paul yahudi meselesi üzerinde fazla durmamıştır. Bu sırada İslam dünyasında baskılar durmadan artmaya başladığından 17 Mayıs 1964'te Papanın talimatıyla “*Hiristiyen olmayanlar sekretaryası*” kurulmuştur ve bu sekretarya kilisenin, Hristiyan olmayanlar ve yahudilerle ilişkisi hakkında yeni bir taslak metin hazırladı. Tüm dinleri kapsayacak biçimde hazırlanan taslak 14 Ekim 1965'de oylamaya sunuldu ve kabul edildi.²⁴ Şunu da belirtelim ki söz konusu taslakta yahudilik merkezi konuma sahipken diğer dinler onun etrafına sırasıyla konuşlandırılmaktadır. Bunun en önemli sebebi Hz. İsa'nın Ferisi geleneğine göre yetişmiş bir yahudi olmasıdır. Ayrıca ilk Hristiyanlar da yahudi kökenlidir ve Hristiyanlar yahudi kutsal metinlerini kendi kutsal metinleri olarak görmekteler.²⁵ Bu nedenlerle olsa gerek ki taslakta yahudiler, hakikati bulma konusunda Tanrı'nın halkı tanımlamasına daha yakın konumda değerlendirilmektedir. İslam'la ilgili ise tek tanrıya inandıklarından ve İbrahim'e bağlılıklarından dolayı saygı duyulduğuna vurgu yapılmaktadır.²⁶ Bu nedenledir ki peşin fikirleri, çabaları ve gayretleriyle İsrail milletini bunaltan eski tanrı katili ithamlarını ortadan kaldırdığı için Papa XXIII. John'dan son derece memnun kalmışlardır.²⁷ Deklarasyon içerisinde yahudilere geniş yer verilmiş olmasını ve eskiden beri süre gelen bazı suçlamaların Kilise eliyle ortadan kaldırılmasını, Katolik kilisesinin II. Dünya savaşı esnasında izlemiş olduğu ırkçı politikasının kefareti olarak ta algılamak mümkündür. Sonuç itibarıyla bu deklarasyonda Hristiyanlık dışındaki dinlerden saygıyla bahsedilmiş ve Hristiyanlar, diğer din mensuplarına karşı kardeşçe tavır takınmalrı konusunda cesaretlendirilmektedirler. Çok ilginçtir ki 19. yüzyılda Papalar gerçek doğruya aykırı olduğunu düşündüklerinden, viedan özgürlüğü fikrini reddederken, II. Vatikan Konsili bireylerin hatta grupların dini özgürlük hakkını savunmaktadır.²⁸

Nostra Aetate Belgesi

28 Ekim 1965 tarihinde yayımlanan bu belge, “*Kilise'nin Hristiyan dışı Dinlerle İlişkileri Hakkında Beyanname*” diye de adlandırılmaktadır. İçerik olarak insanlığın köken ve nihai varış noktası bakımından gerçekte tek cemaat oluşturanın altını çizen deklarasyon, diğer din mensuplarının temelde bir hukuk arayış içerisinde olduklarını vurgulamaktadır. Örnek olarak da, Hindular ve Budistlerle

²⁴ İsa Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.95.

²⁵ Baki Adam, “Hristiyanlık”, *DJA*, c.17 (İstanbul, 1998), s.360.

²⁶ Christian M. Rutishauser, “Jewish-Christian Dialogue and the Theology of Religions”, *Studies in Christian-Jewish Relations*, Volume 1, 2005, s.55.

²⁷ Aydin Mehmet, *Din Fenomeni*, Din Bilimleri Yayınları, Konya, 1993, s.122.

²⁸ François Jean Mayer, “II.Vatikan Konsili’nden Sonra Hristiyan Dünyasındaki Yeni Temayüller ve Gelişmeler”, s.87.

Müslümanlar ve Yahudilerden bahsedilmektedir. Ayrıca Katolik Kilisesi'nin, Hıristiyanlık dışındaki dinlerde rastlanabilen gerçek ve kutsal olan şeylerin hiçbirini reddetmediğine vurgu yapılmıştır. Bu ifadeye ters yönden bakılacak olur ise, diğer dinlerde “*gerçek ve kutsal olmayan*”, dolayısıyla reddedilmesi gereken şeylerin bulunduğu anlaşılmaktadır. Bu nedenle de, alınan konsil kararlarında, diğer dinlerde neyin gerçek ve neyin kutsal sayılacağı konusunda yegâne karar merciinin Roma Katolik Kilise'si olduğu ireli sürülmemektedir.²⁹ II. Vatikan Konsil'inde kabul edilen *Nostra Aetate* belgesinin 3. Paragrafi Müslümanlardan bahsederek, tek ve yegâne tanrıyaaptıklarından, Hz. İsa ve annesi Meryem'e saygıda bulunduklarından ve ahrete inanarak oruç tuttuklarından dolayı, Müslümanlara saygıyla bakıldığını belirtmektedir. Belgede Müslümanlar hakkında şu ifadelerle yer vermektedir;

*“Kilise, hay ve kayyum, merhametli ve kudretli olan, yerin ve gögün yaratıcısı, insanlarla konuşmuş yegâne Tanrı'ya tapan Müslümanlara da saygıyla bakar... İbrahim'in teslimiyet gösterdiği gibi, onlar da Tanrı'nın gizli buyruklarına bütün ruhlarıyla teslimiyet göstermeye çalışmaktadır. Her ne kadar onlar İsa'yı Tanrı olarak tanımiyorlarsa da, onu bir peygamber olarak kutsamaktadırlar. Onun bakire annesi Meryem'e saygı duymakta ve bazen huşu içerisinde kendisine yakarmaktadırlar. Ayrıca onlar Tanrı'nın diriltilen tüm insanlara hak ettiklerini vereceği hükmü günüünü beklemektedirler. Yine onlar, ahlaki kıstaslara saygı duymaktalar ve Tanrı'ya dua, sadakalar ve oruçla ibadette bulunmaktadırlar”.*³⁰

Deklarasyon Müslümanlarla ilgili şu ifadelerle sona erer;

*“Asırlardır Müslümanlarla Hıristiyanlar arasında birçok, anlaşmazlık ve kavga vuku bulmuştur. Ancak şimdi bu kutsal konsil bütün herkesi geçmiş unutmaya, karşılıklı anlayış için samimi gayret sarf etmeye davet eder. Tüm insanların çıkarı için onları hep birlikte barışı ve sosyal adaleti oluşturmaya, özgürlük ve ahlaki değerleri korumaya davet eder”.*³¹

Daha önce bahsedildiği üzere *Nostra Aetate*, Hıristiyanlık dışında en fazla yeri yahudilere ayırmıştır. Çünkü deklarasyonun asıl amacı ve gündeme gelme sebebi bizatihı yahudilerin talepleri oldu. İlk başta konsil sadece yahudilikten bahsetmek isterken daha sonraki gelişmeler, Arap dünyasından gelen baskılar, konsili diğer dinlerden de bahsetmeye sevk etmiştir. Buna ilaveten kardinallerin, ya tüm dinlerden

²⁹ Göktaş Lütfullah “II. Vatikan Konsili Belgelerinde Müslümanlara İlişkin İbarelerin Çeviri Üzerine”, s.184.

³⁰ Dokumenti II Vatikanskogo Sobora, Perivod Andrey Koval, 3-e İzdaniya, Moskva, 2004, s.279.

³¹ İsa Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.67.

bahsetmek ya da hiçbir dinden bahsetmemek gibi itirazları, Papa'yı taslak metninde bütün dinlerden bahsetmek ya da hiçbirinden bahsetmemek gibi iki şıktan birini seçmek zorunda bırakmıştır. Ve Papa tercihini tüm dinlerden yana kullanacaktır³². II. Vatikan Konsil'inde Müslümanları konu edinen ikinci taslak metni ise "*Lumen Gentium*" belgesidir.

***Lumen Gentium* Belgesi**

Kiliseye İlişkin Dogmatik Düstur diye de nitelenen bu belge, 21 Kasım 1964 tarihinde yayınlandı. Sekiz bölüme ayrılan ve toplam altmış dokuz ana paragraftan oluşan bu belge, II. Vatikan Konsili sırasında alınan kararları arasında en uzun belgelerden biri konumundadır. Belge İncilin "*Dünyanın her yanına gidin, Müjde'yi bütün yaratılışa duyurun*"³³ pasajını içeren cümlelerle başlarken bu kutsal konsilin kutsal ruhla bütünleşerek müjdeyi tüm varlığa vazetme arzusunda olduğuna vurgu yapılmaktadır.³⁴ Müslümanlara ilişkin tek cümlelik bir ibare ise, "*Tanrı'nın halkı*" (De popule Dei) başlığını taşıyan ikinci bölümdeki on altı numaralı ana paragrafında geçmektedir. Buradaki "*Tanrı'nın halkı*" ibaresi, artık tüm insanları kapsayıcı nitelikteki "*Mesih'in halkı*"yla özdeşleşmesi anlamında kullanılmıştır. Katolik öğretiye göre, Tanrı, tüm insanların kurtuluşunu hedefleyen bu yeni halkın görünür bir simgesi ve gizemi olarak da tüm yeryüzüne yayılması gereken Kiliseyi kurmuştur. Bu nedenle de tanrı kendi oğlunu tüm insanlığa göndererek her bireyin ruhani öncüsü olmasını istemiştir. Bu minvalde dünya halklarının tümünün arasında Tanrı'nın halkı mevcuttur. Diğer bir ifadeyle o gökteki krallığı için halklar içerisinde kendi krallığına vatandaşlar edinmektedir.³⁵

Söz konusu metin içerisinde "*Tanrı'nın halkı*" diye nitelendirilen bu grup, öncelikle Katoliklerden oluşmaktadır. Nitekim *Lumen Gentium*'un ikinci bölümünün 14. Paragrafi Tanrı'nın halkı olarak ilk başta Katoliklerden bahsetmektedir. 15. Paragrafta ise Katolik olmayan Hıristiyanlar Tanrı'nın halkı kriteri kapsamında değerlendirilmiştir. Roma Katolik Kilisesi, evrensellik iddiasının uzantısı olarak, gayri Hıristiyanları da "*Tanrı'nın halkı'yla*" bir şekilde ilişki içerisinde görmeyen mümkün olabileceğinden söz etmektedir. Nitekim *Lumen Gentium* belgesinin 16. Paragrafi gayri Hıristiyan topluluklardan bahsetmekte ve burada da ilk sırada yahudileri zikretmektedir. Belgede yaratanı tanıyanlar arasında yer alan Müslümanlar

³² İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.100.

³³ Markos, 16,15

³⁴ *Dokumenti II Vatikanskogo Sobora*, Perivod Andrey Koval, 3-e İzdaniya, Moskva, 2004, s.73.

³⁵ *Dokumenti II Vatikanskogo Sobora*, Perivod Andrey Koval, 3-e İzdaniya, Moskva, 2004, s.87-88.

ve Tanrı'yi tanımıyor olsalar da, doğru bir hayat sürdürmeye çabalayan gayri Hıristiyanların da dikkate alınması gerektüğüne deyinilmektedir. Belge Hıristiyanlık dışında kalan bu gurupların takipçilerinin, “*İncil'i henüz benimsememiş*” olmakla birlikte farkına varmadan da olsa çeşitli biçimlerde “*Tanrı'nın halkına*” doğru yönelmiş durumda sayılabilenlerine işaret edilmektedir.³⁶ Lümen Gentium belgesinin on altıncı ana paragrafi şu cümleyle başlamaktadır;

*“Son olarak ta henüz İncil'i benimsememiş kimseler, çeşitli şekillerde Tanrı'nın halkına yönelik durumdadırlar. Devamında; Ancak kurtuluş tasarımu, Yaratıcı'ı tanıyanları, bunlar arasındaysa özellikle, İbrahim'in imanını taşıdıkları ikrar eden, nihai günde insanların muhakemecisi, merhametli ve tek Tanrı'ya bizler gibi tapan Müslümanları da içeresine almaktadır.”*³⁷

Bunun bir konsil metni olduğunu dikkate alır ise k, her ne kadar Müslümanlardan bahsediliyor olsa da, gerek ibarelerde gerekse de dipnotlarda, İslam'a veya herhangi bir İslami kaynağı gönderme yapılmamıştır. Dolayısıyla, yapılan işlem Katolik Kilisesi'nin İslam'a rağmen bir Müslüman örneği çizmeye kalkışmasından başka bir şey değildir. Konunun farkında olan yazarlardan Alessandro Bausani, II. Vatikan'da Müslümanlar konusunda kimi hususlara değinilmişse de, Hz. Muhammed'in peygamberliği ve bunun gibi İslam'a ilişkin ana meselelerin, “*bir tür ikiyüzlülük*” neticesinde Roma Katolik Kilisesi tarafından kasten es geçilmiş olduğunu vurgulamaktadır.³⁸

II. Vatikan Konsili'nin önemine gelince, konsilin hedefleri arasında Hıristiyan birliğini sağlamaya ve kilisenin dünyaya açılması gibi olayların ifade edilmesi, konsile ayrı bir önem kazandırmıştır. Bu konsil diğer kiliseler tarafından çeşitli yönlerden değerlendirilmiş olsa da Hıristiyan dünyasına yaptığı etkiler bakımından önemli bir yere sahiptir.³⁹ Katolik kilisesinin misyonuna gelince, özellikle radikal bir değişiklik vuku bulmadıysa da bazı teologik prensipler ortaya kodu. Roma Katolik Kilisesi, modern dünyada yeni misyon anlayışı çerçevesi içinde genel olarak insanları ve diğer dinlerle özellikle de Müslümanlarla diyaloga girme teşebbüsünde bulunmuştur.

³⁶ Göktaş Lütfullah, “II. Vatikan Konsili Belgelerinde Müslümanlara İlişkin İbarelerin Çeviri Üzerine”, s.183.

³⁷ Dokumenti II Vatikanskogo Sobora, Perivod Andrey Koval, 3-e Izdaniya, Moskva, 2004, s.91.

³⁸ Göktaş Lütfullah, “II. Vatikan Konsili Belgelerinde Müslümanlara İlişkin İbarelerin Çeviri Üzerine”, s.185.

³⁹ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s, 103

II. Vatikan Konsil'i ve Diğer Kiliseler

Katoliklerin dışındaki Hıristiyanlar II. Vatikan Konsil'ilarındaki değerlendirilmelerde Katolik Kilisesi'yle belli noktalarda birleşmekteydi. Lakin Roma piskoposuna tanınan ayrıcalık, Papa'nın yanlışlığını, gerçek kilisenin Roma Katolik kilisesi olduğu, diğer kiliselerin Roma'dan ayrıldığı gibi ifadeler eleştirilere maruz kalmıştır. Aslında Katolik kilise'si dikkatli ifadeler kullanmaya özen göstermiş olsa da, kilise yine eskisi gibi hiyerarşik yapıdan kurtulamamıştır. Kilisenin Tanrı'nın ailesi olarak tanımlanması da aslında hiçbir şeyin değişmediğini gösterir.⁴⁰ Konsil süresinde ve sonrasında Ortodoks kilisesi ve Protestan kilisesiyle işbirliği ve diyalog konusunda birtakım kararlar alınmıştır. Bunun somut adımı olarak Ortodoks kilisesiyle ilişkilerin onarılması bağlamında 1054'te İstanbul'da Papalık temsilcisi Humber de Moyenmoutier ile Patrik Michael Cerularios arasında ilan edilen karşılıklı aforoz, Kasım 1965'de her iki kiliseyi temsilen kurulan bir komisyon, müşterek bir deklerasyonla aforozların karşılıklı olarak kaldırıldığı ilan edildi.⁴¹ Bir sıra çözüme kavuşmamış sorunlar olmasına rağmen iki kilise arasında kayda değer yaklaşımlar olmuştur. Papanın 1979'da İstanbul ziyareti, İstanbul Patriği tarafından 1987'de Vatikan'a yaptığı ziyaretle iade edilmiştir. Bunun gibi delişmeler günümüzde de devam etmektedir. Papa XVI. Benediktus'un 30 Kasım 2006 Türkiye ziyareti ve İstanbul Patriğiyle buluşması II. Vatikan Konsili'nden sonra başlatılan iki kilise arasındaki yakınlaşmanın boyutlarını göstermektedir.⁴²

Ortodoks dünyasında önemli yere sahip olan Rus Ortodoks kilisesiyle de ikili ilişkiler Konsil'den çıkan kararlar doğrultusunda normalleşmeye başlamıştır. Bu zamana kadar Rus kilisesi rejiminde etkisiyle Katolik kilisesiyle tamamen ilişkileri koparmış bulunmaktaydı. Vatikan'ın Konsil kararı durulduktan kısa süre sonra Rus Ortodoks Kilise işleri üzere konsey başkanı G. Karpov patrik Aleksi ile görüşerek düzenlenmesi planlanan Konsil'e gözlemci gönderilmemesi konusunda karar alındı.⁴³ 24 Eylül 1961'de Rodos adasında Ortodoks kilisesinin diğer kiliselerle olan münasebetini gözden geçirme amacıyla birinci umum Ortodokslar konferansı organize edildi. Bu arada papa XXIII. John dünya barışının tesisi için tüm dünyaya diyalog

⁴⁰ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.124.

⁴¹ Kozina A. V., "Vtoroy Vatikanskii Sobor i Katoličeskiy Ekumenizm", *Sobornik Pabot 59-y Nauçnoy Konferantsii*, Minsk, 15-17 Maya, Çast II, 2002, s.127.

⁴² İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.131.

⁴³ Livtsov V. A., "Dekreti Vtorogo Vatikanskogo Sobora, Kak Dokumenti Kanoničeskogo Prava, i Naçalo Ekumeničeskogo Dialoga Rimskoy Katoličeskoy i Russkoy Pravoslavnay Tserkvey", *Religiya i Pravo*, No= 1(74), 2007, s.19.

mesajları vererek SSCB ile ilişkilerin düzeltilmesi konusunda istekli olduğu sinyalini vermektedir. Bu gelişmeler Vatikan'la Sovyet yönetimi arasında buzların erimesine vesile olacaktır.⁴⁴ Tüm bu gelişmeleri değerlendiren Kutsal Sinod hükümetinde onayıyla II. Vatikan Konsili'ne gözlemci heyetle katılma kararını aldı. Bu arada Vatikan'ın diyalog çağrılarına İstanbul patriği Afinagor, eşit şartlar altında Roma kilisesiyle diyaloga hazır olduklarını beyan ederek uzlaşandan yana olduklarını gösterdi.⁴⁵ Ancak Papa John'un ölümünden sonra papalık makamına gelen VI. Paulus ilk başlarda halefinin politikasını uyguladıysa da zamanla Sovyet karşıtı söylemlere yönelmekten kaçınmamıştır. Nitekim 29 Eylül 4 Ocak 1963'te düzenlenen Konsil'in ikinci oturumunda komünizm karşıtı bazı görüşlerin gündeme getirilmesi Sovyet cephesinde tepkiyle karşılanacaktır.⁴⁶

Protestanlar bu Konsil'in dogmatik olarak yeni bir şey getirmedigini, dolayısıyla Roma'nın özelliğini ve Papa'nın yanlışlığını tekrar ettiği görüşündedirler. Yine Protestanlara göre Katoliklerin Meryem'le ilgili görüşlerini doğma haline getirmeleri, Roma ile diğer kiliseler arasındaki ayrılığı büyütmüştür. Konsil'in ekümenizmle ilgili kararlarında Roma kilisesini Isa'nın kilisesi, Ortodoks kilisesini Roma'dan ayrılmış, Protestanlar içinse "*Roma'dan kopmuş Hristiyan cemaatler*" demesini, başka bir açıdan tenkit etmekteler. II. Vatikan Konsilinin yeni yaklaşımlar diye takdim ettiği konular Protestanlar için yeni değildir. Konsilde alınan kararlar daha önce reform kilisesinde zaten alınmıştır. Protestanların II. Vatikan Konsili'ne bakışları bazı farklılıklar olmasına birlikte, Ortodoks kilisesine birçok noktada benzerlik göstermektedir. Bu benzerliklerin önemlisi, konsilin Roma Katolik Kilisesi'ni merkeze olan ve diğerlerini Roma'ya davet eden bir ekümenik diyalog teklif etmesidir. Genelde tüm kiliseler ekümenik ilişkilere sıcak bakmaktadır. Çünkü Hristiyanların bölünmüşlüğü Mesih'in iradesine aykırı düşmektedir.⁴⁷ Katolik kilisesi Hristiyanlığında mevcut olan bölümşılığının çözümü amaçlamış ancak birçok sorunun Katolik Kilisesinden kaynaklanmasına bilmeyarak, kendi katı tutumundan vazgeçmemiş ve bu nedenle de birçok sorunu çözüme kavuşturamamıştır. Ancak kesin olan bir şey vardır oda II. Vatikan Konsil'i bütün dünyaya bir mesaj vermiştir. Bu Roma

⁴⁴ Skarovskiy M.V, *Ruskaya Pravoslavnaya Tserkov v 1939-1964 g.*, Tom II, Moskva, 2000, s.326.

⁴⁵ Litsov V. A., "Dekreti Vtorogo Vatikanskogo Sobora, Kak Dokumenti Kanoničeskogo Prava, i Načalo Ekumeničeskogo Dialoga Rimskoy Katoličeskoy i Russkoy Pravoslavnoy Tserkvey", *Religiya i Pravo*, No= 1(74), 2007, s.20.

⁴⁶ Skarovskiy M.V, *Ruskaya Pravoslavnaya Tserkov v 1939-1964 g.*, Tom II, Moskva, 2000, s.328.

⁴⁷ İsa Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.134.

Katolik Kilisesinin dünyayla diyaloga girme isteğidir. II. Vatikan Konsil'i, ne yeni doğmalar kabul etmiş ne de eski doğmalardan vazgeçmiştir. Dolayısıyla Trent ve I. Vatikan Konsil'lerine sadık kalınmıştır.

II. Vatikan Konsili'nin kararları sadece Ortodoks ve Protestanlarca eleştiriye maruz kalmamaktadır. Katolik kilisesi içerisindeki bazı grupların da özellikle diyalog üzerine alınan kararları eleştirdikleri ve tanımadıkları gerçek bir vakadır. Genel anlamda muhaliflerin itirazları misyonun önemi noktasında yoğunlaşıyor. Nitekim onlara göre eğer kurtuluş Hıristiyanlık dışı dinler vasıtıyla da elde edilebiliyor ise o halde Hıristiyanlığı yaymanın ne anlama kalacaktır.⁴⁸ Örneğin *Sedevacantism* hareketi Konsil kararlarını tanımadı kalmamış Konsil sırasında ve sonrasında Katolik kilisesinin başında bulunan papaları modernizm sapkınlığına bulaştıklarından dolayı papalık konumlarını kaybettiklerini ireli sürmüşlerdir.⁴⁹ Geleneğe bağlı Katolikler de söz konusu Konsil'in kararlarını tanımadıktılar. Sonuç olarak bütün bu gelişmelerle rağmen II. Vatikan Konsil'i Roma Katolik Kilisesi'nin organize ettiği, Ortodoksların ve Protestanların sadece gözlemci sıfatıyla katıldıkları ve meselelere Katolik kilise'si tarafından nasıl bakıldığına dünyaya resmi olarak ilan edildiği bir konsildir.

Katolik Kilisesinin Diyaloga Yöneliği

Kilise tarihi boyunca Mesih'in tevdi ettiği misyonu yerine getirme uğruna çeşitli yollara başvurmuş çoğu zaman başarılı da olmuştur. Ancak bu tarihi süreç içerisinde ötekilerle diyalog, söz konusu bile olmamıştır. II. Vatikan Konsilinin en önemli sonuçlarından biriyse Katolik Kilisesi'nin kendi kabuğunu kırarak dünyaya açılma arzusudur ki bu da kendi misyonu ve mesajını tebliğde yeni bir metodun benimsenmesi anlamına gelmektedir. Bir bakıma kilisenin var oluş sebebi olan bu kutsal misyon, Tanrı Krallığına giden yolda tüm insanların kurtuluşunu sağlamak ve dünyanın her köşesine Hıristiyanlık mesajını ulaştırmaktan ibarettir. Dört İncil'de ve resullerin işlerinde belirtildiği gibi, Mesih'in öğrencilerine tebliğ ettiği en önemli görev İncil'i bütün milletlere yaymalarıdır. Söz konusu pasaj Matta İncilinde şöyle zikredilmektedir;

“İsa yanlarına geldi ve onlara söyleyip dedi: gökte ve yeryüzünde bütün hâkimiyet bana verildi. Şimdi siz gidip bütün milletleri şakirt edin, onları Baba ve

⁴⁸ Baki Adam, "Hıristiyanlık", *DIA*, c.17 (İstanbul, 1998), s.359.

⁴⁹ Kozina A. V., "Vtoroy Vatikanskiy Sobor i Katoliçeskiy Ekumenizm", *Sobornik Pabot 59-y Nauçnoy Konferantsii*, Minsk, 15-17 Maya, Çast II, 2002, s.128.

*Oğul ve Kutsal ruh ismiyle vaftiz eyleyin; size emrettiğim her şeyi tutmalarını onlara öğreten ve işte ben bütün günler, dünyanın sonuna kadar sizinle beraberim*⁵⁰.

Markos İncilinde de bu emir kısa şekilde geçmektedir şöyle ki;

*“Ve onlara dedi: bütün dünyaya gidin, İncil'i bütün insanlığa vazedin iman edip vaftiz olunan kurtulacaktır. Fakat iman etmeyen mahkûm olacaktır.*⁵¹

Bu husus Luka ve Yuhanna İncillerinde de zikredilmektedir. Ancak resullerin işlerinde daha kapsamlı bir biçimde ele alınan konunun muhtevası şöyledir.

*“Ancak Kutsal Ruh üzerinize gelince, kudret alacaksınız; Yerusalem'de bütün Yahudiye'de ve Samiriye'de ve dünyanın en uzak yerine kadar şahitlerim olacaksınız”*⁵²

Bu İncil pasajlarından da açıkça anlaşıldığı gibi, kilisenin asıl amacı incili tüm insanlara ulaştırmak, Mesih'in Babadan aldığı ve kiliseye devrettiği misyonu tamamlamaktır. Kiliseye göre vaftiz olmayan insanlar kötü ve şeytanın emrinde olan insanlardır. Misyon anlayışına göre diğer dinlere mensup insanlar kendileriyle mücadele edilmesi ve sindirilmesi gereken kötü kimselerdir.⁵³ Tarihi süreç içerisinde kilisenin Hıristiyanlığı yayma konusunda en etkin silahı misyonerlik faaliyetleri olmuştur. Tanrı'nın tasarımını gerçekleştirmekle yükümlü olduğuna inanan kiliseye göre, Hıristiyanlık bütün dünyaya yayılana ve tüm insanlar Hıristiyan olana dek misyonerlik faaliyetlerinin sürdürülmesi zaruridir.⁵⁴ Çünkü Katolik kilisesine ait belgelerde, misyoner olmanın kilisenin temel bir özelliği olduğu; zira bunun, Tanrı'nın insanlığın kurtuluş planının vazgeçilmez bir parçası olduğu vurgulanmaktadır. II. Vatikan Konsil'i ayrıca Ad Centes "Kilisenin misyonerlik Faaliyetleri" isimli belgede, Mesih'in misyonunu sürdürmek üzere Pentakost'ta Ruh'tan doğan kilisenin özü itibarıyle misyoner olduğu ve misyonerliğin Tanrı'nın kurtuluş planının bir manifestosu olduğu belirtilmektedir.⁵⁵ Bu durumda Katolik kilisesinin anlayışına göre de her Hıristiyan, misyoner olmak zorundadır.⁵⁶

Bu bağlamda Katolik Kilise'si resmi dokümanlarında diyaloga ve misyona önemli yer ayırmaktadır. Çünkü kiliseyi II. Vatikan Konsili'ni toplamaya sevk eden

⁵⁰ Matta, 28: 18-20.

⁵¹ Markos, 16: 15-16

⁵² Resullerin İşleri, 1,8

⁵³ İsa Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.146.

⁵⁴ Göktaş Lütfullah, "II. Vatikan Konsili Belgelerinde Müslümanlara İlişkin İbarelerin Çevirişi Üzerine", s.184.

⁵⁵ *Dokumenti II Vatikanskogo Sobora*, Perivod Andrey Koval, 3-e İzdaniya, Moskva, 2004, s.352.

⁵⁶ Gündüz Şinasi, *Misionerlik: Hıristiyan Misionerler Yöntemleri ve Türkiye'ye Yönelik Faaliyetleri*, Kaktüs Yayınları, İstanbul, 2002, s.22.

en önemli sebeplerden birisi, kilisenin misyonunu istediği gibi yerine getirememesidir. Tabii ki buna kendi iç sorunları ve kilisenin bölünmüşlüğü de etkili olmuştur. II. Dünya savaşından sonra birçok ülkenin bağımsızlık kazanması kilise misyonunu olumsuz yönde etkilemiştir. Bu bakımından Katolik kilisesi için tüm bu olumsuzluklar dan kurtulmak ve yeniden etkili hale gelebilmek kaçınılmaz hale gelmiştir. II. Vatikan Konsili dokümanlarında Papa VI. Paul, diyalogu kiliseyle dünyanın manevi irtibatının sağlanması için bir metot olarak açıklamış ve kurtuluşa ulaşma diyalogundan bahsetmiştir. Ayrıca İncil'in insanlara vaazının havarlığın başlıca şekli olduğunu vurgulamıştır. Papa diyalogu dört kategoriye ayırmıştır.

İlki, kilise ve tüm dünyadaki insanlarla olan diyalog

İkincisi, kilise ve diğer dinler arası diyalog

Üçüncüsü, Katolik Kilise'si ile diğer Hıristiyanlar arası diyalog

Dördüncüsü ise Katolik Kilise'sinin kendi içerisinde diyalog

Papa tüm bunları sıraladıktan sonra şöyle devam etmiştir;

“Her ne kadar bir Hıristiyan olmayan dinlerin manevi ve ahlaki değerlerini tanıyor saygı gösteriyor onlarla diyaloga hazırlanıyor olsak ta dürüstlük bizi gerçek kanaatimizi açıkça ilan etmeye mecbur etmektedir; Yegâne gerçek din vardır o da Hıristiyanlıktır.”⁵⁷

II. Vatikan Konsil'i, İsa'nın mesajını hatırlatarak⁵⁸ kilise hakkındaki dogmatik yasa Pavlus'un “vaaz etmesen vaz haline”⁵⁹ şeklindeki sözlerini kendine söylemiş kabul ederek, mesaj ulaşmamış yerlere mesaj ulaşıncaya kadar, misyonerlerini göndermeye devam edeceğini de vurgulamaktadır. Çünkü Katolik inancına göre Mesih tüm insanlık için ölmüştür, bu nedenle de tüm insanların kurtuluş yeri kilise dışında başka bir yer değildir. Kilise tüm insanlıkla diyaloga girme doğrultusunda öğretisini yenilerken kilise dışında kurtuluş yoktur şeklindeki mevcut doktrine ters düşecek bir şey söylememiştir. Ayrıca II. Vatikan Konsili özellikle ruhban olmayan Hıristiyanların öteki dinlere mensup insanlarla hayatın tüm alanlarında, işbirliğine girmelerini tavsiye etmektedir.⁶⁰ Kilisenin bu tavrı onun misyona nedenli önem verdiği ve adeta her Hıristiyan'ı misyonerliğe davet ettiğini göstermektedir. II. Vatikan Konsili'nden hemen sonra diyalogun daha iyi yürütülebilmesi maksadıyla “Hıristi-

⁵⁷ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, s.152.

⁵⁸ Resullerin İsleri, 1,8

⁵⁹ Korintoslulara, 9,16

⁶⁰ Alıcı Mustafa, *Müslüman Hıristiyan Diyalogu: Tarihçesi Çeşitleri, Hedefleri, Problemleri*, İz Yayıncılık, İstanbul, 2005, s, 151

*yan Olmayanlar Sekreterliği*⁶¹ ismiyle bir birim kuruldu. Sekreterlik başkanı Kardinal Pignedoli 1974 yılında Suudi Arabistan kiralını daha sonra Kahire İslami Araştırmalar Yüksek Meclisini ziyaret ederek çeşitli temaslarda bulunmuştur.⁶² Daha sonraki tarihler içerisinde de karşılıklı ziyaretler devam etmiştir.

Konsil metinleri dikkatle incelendiği takdirde ortaya sanıldığı kadar ötekine saygı değil, aksine incilin daha rahat ve kolay biçimde yayılmasının hedeflendiği görülecektir. Şöyled ki konsil aldığı kararlar içerisinde Hıristiyan olmayanların Hıristiyanlığa döndürülmesinin gerekliliği vurgulanmakta, İncil'in Hıristiyan olmayanlar arasında yayılmasını istenmekte ve iyi eğitim görmüş din adamlarının (misyonerlerin) yetiştirmesi gerektiği vurgulanmaktadır. Söz konusu misyonerlik faaliyetinin dayanağı olarak tüm insanlığın hakikati kavramasını ve kurtuluşa ermesini arzu eden Tanrı gösteriliyor.⁶³ Ayrıca Konsil belgelerinde Hıristiyan olmayan dinler, kültürler ve geleneklerde bulunan iyi unsurların tespiti, açığa çıkarılması ve Hıristiyan inancına uygun hale getirilerek desteklenmesinden bahsedilir. II. Vatikan konsili dikkatle incelendiğinde misyon ve diyalogun iç içe girdiği ve bir birinin ayrılmaz bir parçası olduğu görülmektedir.⁶⁴ Nitekim Papa II. John Paul *Redemotoris Mission* bildirgesinde, dinler arası diyalogun, kilisenin dinden döndürme misyonunun bir parçası olduğunu açıkça belirtmiştir.⁶⁵ Bu anlamda, Katolik Kilisesi dinler arası diyalogu, Hıristiyanlaştırma misyonuna alet olarak kullandığını açıkça belirtmekten kaçınmamıştır.

Bazlarının iddia ettiği gibi Vatikan'ın diyalog konusundaki tutumu hiçe samimiysizlik değil, aksine kilise bu konuda oldukça ciddi ve samimi gözükmektedir. II. Vatikan Konsili tüm insanları Tanrı'nın kurtuluş planı içine almak ve diğer inançlardan hoşgörüyle bahsetmek suratıyla ilk bakışta olumlu tablo çiziyor gibi gözüke de aslında yapılan kurtuluşun sadece kilisede olduğunu açık bir şekilde vurgulamaktan ibarettir. Yani başka bir deyişle tüm din ve inançlara kendi penceresinden bakarak değerlendirmeye tabi tutmaktadır. Ne de olsa Mesih tüm insanlık için çarmıha gerilerek kendi canını feda etmiştir. Konuya Katolik kilisesi açısından bakacak olur ısek Vatikan'ın yapmış olduğu tüm dünyaya diyalog çağrı, yeniden tasarlanan dünyada önüne çıkan tüm engelleri aşarak amaca ulaşma yolunda gelişmiş oldukça önemli bir strateji plan olarak karşımıza çıkmaktadır.

⁶¹ Aydüz Davut, *Tarih Boyunca Dinler arası Diyalog*, İşık Yayıncıları, İstanbul, 2004, s. 207

⁶² Dokumenti II Vatikanskogo Sobora, Perivod Andrey Koval, 3-e Izdaniya, Moskva, 2004, s.361.

⁶³ İsra Ali Güngör, *Vatikan Misyonu ve Diyalog*, Töre Basın Yayın ve Dağıtım, Ankara, 1997, s.167.

⁶⁴ Âdem Baki, *Yahudi ve Hıristiyanlık Açısından Diğer Dinler*, Pınar Yayıncıları, İstanbul, 2002, s.106.

II. Vatikan Konsili’nde bizatihî Papa ve kardinalerin diyalog çağrısı ve bu uğurda yapılan birçok karşılıklı temaslara rağmen, batı ve özellikle Katolik kilisesi hala İslam korkusu ve düşmanlığını üzerinden atabilmiş değildir. Bu İslam korkusunun tarihten kaynaklandığı malum bir vakadır. Müslümanların VII. yüzyıldan itibaren hızla yayılması, potansiyel güç haline gelmesi ve Hıristiyanlarla yapılan sayısız savaşlar buna misal olarak verilebilir. Bunun en son örneğini Papa XVI. Benediktus’un İslam ve İslam peygamberi hakkındaki konuşmalarında görmekteyiz. Yine Müslümanlara karşı bu kadar düşmanca davranışının nedenlerini Gairdner şu ifadelerle açık ve net bir şekilde ortaya koymaktadır;

*“Hıristiyanlıktan sonra gelen; açık bir şekilde doğru ve tam olduğunu Hıristiyanlıktan üstün olduğunu iddia eden; Hıristiyanlık gerçekini kategorik olarak inkâr eden; geçmişte açık bir şekilde Hıristiyanlığa galip gelen; dünyada ciddi bir şekilde Hıristiyanlıkla tartışan; dünyanın çeşitli bölgelerinde bugün Hıristiyanlığın önüne geçen tek ve en büyük din İslam’dır”.*⁶⁵

Dolayısıyla burada yapılmak istenen Hıristiyanlık açısından tehdit olarak algılanan İslam ile savaşmak yerine diyalogun sunmuş olduğu imkânlar ışığında İncil’i olabildiğince uzak noktalara taşıyabilmekten ibarettir. Böylelikle Kilise modern dünyada yeni strateji geliştirerek diyalog ve hoşgörü mesajları verecek ve de diğer yandan diyalogu kilisenin Hıristiyanlaştırma misyonunun bir parçası olarak kullanacaktır. Çünkü kiliseye göre, Hıristiyanlığı tebliğ etmekle dinler arası diyaloga iştirak etmek arasında bir tezat bulunmamaktadır.⁶⁶ Dolayısıyla II. Vatikan konsilinin en önemli kararlarından biri sayılan dinler arası diyalog süreci, bilinçli ve planlı şekilde düşünülmüş ve kararlaştırılmış bir stratejidir. Tanrı Krallığının gerçekleşebilmesi için dünyanın dört bir yanında İncil’in duyurulması ve insanların Hıristiyanlaştırılması elzemdir. Bu ise modern dünyada sadece barış, hoşgörü ve nihayetinde diyalogla mümkündür. Kilise arzu ettiği ortamı yakaladığı zaman dünyanın her tarafına misyonerlerini açık bir şekilde yollamayı ve nihaiyi hedefine ulaşmayı arzu etmektedir. Nitekim Papa II. Jhon Paul Manila’da, 1995’té, yaptığı konuşmada;

“Nasıl ki ilk bin yılda haç, Avrupa toprağına ve ikinci bin yılda Amerika ve Afrika toprağına dikildiyse, üçüncü Hıristiyan binyılında da aynı şekilde Asya’da büyük bir

⁶⁵ Mustafa Köylü, *Çağdaş Batı ve İslam Düşüncesinde Dinler Arası Diyalog*, İnsan Yayınları, İstanbul, 2001, s.12.

⁶⁶ Sadık Cafer Yaran, *İslam ve Öteki: Dinlerin Doğruluk, Kurtarıcılık ve Bir Arada Yaşama Sorunu*, Kaktüs Yayınları, İstanbul, 2001, s.52.

hasat kaldırımk için dua edebiliriz” diye beyanda bulunmuştur. Aynı konuya 1999 yılında Yeni Delhi’de 60 bin kişinin önünde yaptığı konuşmada yeniden temas etmiştir.⁶⁷

Bu bağlamda da bir sıra adımlar atmakta gecikmeyen Papalık, 1,5 milyar nüfusa sahip olan Çin’de biraz daha özgürlük sağlamayı amaçlayan çalışmalar yapmaktadır. Eğer Çin bir noktada tamamen açık bir rejime geçer ve Komünist ideoloji bütünüyle çökerse Hıristiyanlık faaliyetleri için göz alıcı bir saha haline gelecektir ve o gün gelmeden önce o gün için eğitilen rahipler vardır. Komünist Çin hükümeti ise bütün ideo-lojik iddiaları kendi iktidarı için tehdit olarak algılamaktadır. Sovyetler birliğinde yaşanan süreci iyi analiz eden Çin, kilise destekli dayanışma hareketinin sistemin çöküşünü hızlandırdığı sonucuna ulaşmış ve bu tür gelişmelerin vuku bulmasını önlemek için katı tedbirler almıştır.⁶⁸ Müslümanlar konusunda da aynı politika yürütülmekte ve tehdit olarak görülen İslam etkisiz hale getirilmeye çalışılmaktadır. Bu genel amaç açık bir şekilde *Samuel Zwemer* (ö. 1952) tarafından şöyle ifade edilmektedir;

*Misyonerlik çalışmalarının amacı bir Müslüman’ı diğer bir dine döndürmek değildir; onu İslam’dan çıkarmaktır, böylece o, onun muhalifi ve kuvvetli düşmanı olabilecektir.*⁶⁹

Yazara göre bu amaca ulaşmanın çeşitli yolları vardır ki bunlardan ilki genç ve eğitimli Müslümanlar arasında ahlaksızlık ve dinsizliğin yaygınlaştırılmasıdır, ya da Müslümanlar arasında aşağılık kompleksini geliştirmektir. Aslina bakılırsa tüm bu söylenenlerin olmadığını iddia etmemizde mümkün gözükmemektedir. II. Vatikan Konsili’nde kararlaştırılan dinler arası diyalog misyonu ne yazık ki Müslümanlar tarafından yeterince değerlendirilememekte ve birçok zaman de yanlış yorumlanmaktadır. Oysaki konu açık ve nettir. Şöyle ki bu, modern dünyanın getirdiği yeni dinler arası mücadele arenasından başka bir şey değildir. Tarih boyu süregelen mücadelelerden farkı şudur ki bu dinler arası savaş meydanında kılıç ya da top yoktur. Savaş meydanını doğru belirleyen, düşmanın zayıf noktalarını iyi bilen ve de hamleyi ilk yapan taraf kazançlı çıkacaktır. Bu yenidünya döneminde Müslümanların üzerine düşen kendi dinlerini hakkıyla yaşamak ve ötekine örnek teşkil edebilmek olacaktır. Hiç kuşkusuz olmasın ki süreç Müslümanların hayrına işaretmektedir.

⁶⁷ François Jean Mayer, “II. Vatikan Konsili’nden Sonra Hıristiyan Dünyasındaki Yeni Temayüller ve Gelişmeler”, s.109.

⁶⁸ François Jean Mayer, “II. Vatikan Konsili’nden Sonra Hıristiyan Dünyasındaki Yeni Temayüller ve Gelişmeler”, s.109.

⁶⁹ Sadık Cafer Yaran, *İslam ve Öteki: Dinlerin Doğruluk, Kurtarıcılık ve Bir Arada Yaşama Sorunu*, Kaktüs Yayıncılı, İstanbul, 2001, s.56.

Özellikle batıda son yıllarda yaşanan olaylarında etkisiyle İslam'a yönelenlerin sayısında önemli oranda artış kaydedilmektedir. Bu endişeyi dile getiren George N. Makek Hıristiyanları şu şekilde uyarmaktadır;

“Houston, Texas gibi şehirlerde haftada yüz Amerikalı İslam’ı seçmektedir. Artık bir kişinin İslam’la tanışması için Orta Doğuya seyahat etmesi gerekmemektedir. İslam ve İslam’ı merkezler, Kaliforniya, Texas, Arizona, Washington ve diğer şehirlerdedir.”⁷⁰

SONUÇ

İslam'ın Hıristiyan topraklarına nüfuz etmesiyle başlayan iki medeniyet / din arasındaki mücadele, asırlar boyunca devem ederek günümüz'e kadar gelmektedir. Geçmişte bir sıra kanlı çatışmalarla devam eden süreç, günümüz dünyasında artık yerini hoşgörü ve birlikte yaşayabilme zeminine terk etmiş gözükmektedir. İletişim dünyasının her gün yeni bir aşama kaydettiği günümüzde artık her bir fert istediği bilgiye rahatlıkla ulaşma şansına sahiptir. Dolayısıyla geçmişten gelen ve gerçekleri yansıtmayan bilgi birikimi artık bir işe yaramamaktadır. Günümüz insanı daha önceleri ulaşılması güç olan İslami bilgilere artık daha kolay ulaşma şansına sahiptir. Bu doğal olarak diğer din ve inançlar içinde geçerli bir durum olmaktadır.

Bu nedenlerle İslam dünyasının tüm bunların dikkate alınarak, daha aktif ve gayretli olması, üzerindeki olumsuz imajı kaldırması ve sağlam adımlarla ilerlemesi gerekmektedir. Şunu da belirtelim ki Vatikan'ın sunmuş olduğu diyalog sürecinden yüz çevirmek, İslam dünyasının peşinen yenilgiyi kabul etmesi anlamına gelecektir. Nitekim günümüz şartlarında çatışma politikasının benimsenmesi ve savunulması, ötekini düşman olarak algılamak ve dışlayıcılığın ön plana çıkartılması her iki taraf açısından son derece tehlikeli ve sakıncalı sonuçlar doğuracaktır. Diyalog ortamının sunmuş olduğu olanaklar iyi bir biçimde değerlendirildiği takdirde sürecin Müslümanlar lehine gelişeceği bir gerçekliktir. Bu süreci uzun ve zorlu bir süreç olarak görmek ve oyunu kuralına göre oynamak gerekecektir. Ayrıca bu yolda irerlerken oldukça dikkatli olunmalı ve taviz verilmeksızın karşı tarafın kuracağı birtakım tuzazlara da düşmemeye özen gösterilmelidir.

⁷⁰ Sadık Cafer Yaran, *İslam ve Öteki: Dinlerin Doğruluk, Kurtarıcılık ve Bir Arada Yaşama Sorunu*, Kaktüs Yayınları, İstanbul, 2001, s.49.

İSLAM CƏMIYYƏTİNDƏ DİNİ KULTUN TRANFORMASIYASI

Mustafa TUNCER

*BDU-nun Sosiologiya
kafedrasının doktorantı*

Açar sözlər: İslam, sacral və profan məkan, müqəddəslər, Vəli, övliyalar, türbə, prototip model, əski kultlar, Həcc ziyarəti, sosiallaşma, integrasiya və assimiliyasiya prosesləri

Keywords: Islam, sacred və profane space, saints, Vali, Ovliya (the holy), sacred tomb, prototype model, ancient cults, pilgrimage (Hajj), socialization, integration və assimilation processes

GİRİŞ

Son vaxtlar ümumtürk mədəniyyətinin dirçəlişi, əski kultların və simvolların, mərasim və ayinlərin tədqiqində, əski kultların və müqəddəslərin ziyarətinin İslam mədəniyyəti kontekstində transformasiyası, uyğunlaşması və sosiallaşması proseslərinin öyrənilməsi sahəsində bir boşluq yaranmışdır. Bu məqalə həmin boşluğu qismən doldurmağa göstərilən bir cəhddir. Bu məqalədə əsas hədəf əski türk kultları və müqəddəs yerləridir, lakin başqa xalqlara məxsus kultların da monoteist İslam dini kontekstində çevrilmələrə məruz qalmasını, pərəstiş-kult anlayışının məzmun və formaca dəyişdiyini, konkret olaraq kultun yeni mühitə uyğunlaşmasını, İslam kontekstində kultun fəlsəfi, sosioloji və mistik aspektləri təhlil edilir.

1. İslam mədəniyyəti kontekstində əski kultların transformasiyası

Məlum olduğu kimi, kult yaxud pərəstiş təqdiri, təzimi, şərəfi, ibadəti, duanı və s. ehtiva edir. Adətən fövqəltəbii qüvvələrə yönəlsə də, ayrı-ayrı müqəddəs fərdlər, tayfa-qəbilə əcdadları, şəxslər, yerlər, türbə, ocaq və s. pərəstişin obyektinə çevirilir. Dini pərəstiş həm fərdi qaydada, həm də liderin rəhbərliyi altında kilsə, sinaqoq, məbəd, pir, ocaq yaxud məsciddə mütəşəkkil dini ibadətin bir hissəsi kimi icra edilə

bilər. Pərəstiş (kult) davranışının öz spesifik xüsusiyyətləri var. O, dua, qurban, ritual, seyr və düşüncələr (meditasiya), bayram və mərasimlər, həcc ziyarəti və s. ibarət elementlərini ehtiva edir. Bu məqalədə əsas hədəf əski türk kultlarıdır, lakin başqa xalqlara məxsus kultların da monoteist İslam dini kontekstində çevrilmələr məruz qalamasını, pərəstiş-kult anlayışının məzmun və formaca dəyişdiyini, konkret olaraq kultun yeni mühitə uyğunlaşmasını və İslam kontekstində kultun fəlsəfi, sosioloji və mistik aspektlərini izləyəcəyik.

İslam, başqa dinlər kimi, öz tarixi inkişafında iki amili sintez edir: bir tərəfdən ona məxsus anlayış və konsepsiyaları, digər tərəfdən özündən əvvəl mövcud olmuş əski təsəvvür və ideyaların təsirlərini məharətlə birləşdirir. Zahirən belə görünür ki, meydana gələn yeni din əski təssəvvürləri uğurla tarix meydanından sixışdırıb çıxarıır. Əslində, İslam həmin ideya və təssəvvürləri məharətlə saf-çürük edib öz sisteminə uyğunlaşdırılmışdır. Əlbəttə, əgər İslam dinini ənənəvi etnik və milli qruplara məxsus dindarların bütün arzu və istəkləri nəzərə alınsaydı, onda İslam dini-etiqad və kult sisteminin ilkin prinsipləri və konsepsiyaları ciddi təhlükəyə məruz qalardı¹. Ona görə də İslam ilkin təliminin davamlılığı naminə ağıllı strategiyalar seçir və zəruri hallarda kompromissə gedirdi. Elə kult məsələsində də oxşar strateqiyani görürük. İslam ilkin mənbələrinə istinad edib kult məsələsində öz konsepsiymizi qısa şəkildə belə ifadə edirik: İslam dini müqəddəslərin pərəstişi məsələsində dindarların arzu və tələblərini maksimum ödəməklə əski kultları məharətlə sintez etmiş, özünün ilkin təliminə uyğunlaşdırıbilmüşdür. Kult İslAMDAD ictimai sosiallaşma prosesinin vacib elementinə çevrilmişdir. Bundan ziyadə, əski kultların fəlsəfi, mistik, sosioloji və sosiallaşma aspektlərini gücləndirməklə onlara yeni mədəni sistem daxilində nisbətən inkişaf etmiş Yunan məntiqi və rasional fəlsəfəsinin qarşısında duruş götirməyə imkan vermiş, mistik və sosiallaşma aspektlərini gücləndirməklə dindarların yeni tələb və arzularına cavab verə biləcək yeni həyatı qüvvə ilə təmin etmişdir. İslam dünyasında Hacc ziyarəti hər cür kultun əsasında duran prototip kult və ziyarət nümunəsidir. Hacc eyni zamanda sinkretik təbiətə malikdir yəni əski kult və ziyarət ayin və mərasimlərə məxsus əlamətləri məharətlə özündə sintez etmişdir. İslam təliminə görə (hər halda ilkincağ İslam nəzərdə tutulur) hər iki aləmin- maddi və mənəvi- yaradıcısı, əzəli və əbədi olan Allah dünya və bəşər övladı arasında dərin, qətedilməz məsafə və “uçuрум” mövcuddur. Köməksiz və zəif məxluqat nəzərlərini böyük umidla nihayətsiz səmaya, əbədiyyət və əzəliyyət səltənətinə

¹ Гольдциэр И. Культ святых в Исламе. ОГИЗ, Москва, 1938, S. 21-22

tuş tutmalı və böyük səbrlə Allah dərgahından verilmiş bərəkət və nemətləri gözləməlidir. Heç bir insan kamilliyi Allahın ilkin, əzəli kamilliyinə çatamaz və heç bir seçmə şəxsin fövqəltəbii bacarıq və qabiliyyəti hər iki başlanğıc arasında vasitəçi ola bilməz. Elə bu səbəbdən hər cür pərəstiş, ehtiram və təzim yalnız Allahın şəninə və şöhrətinə yaraşır, hər cür kultun obyekti Allahdır. Ən kamil keyfiyyətlərə malik kimsə yaxud nəsə pərəstişin obyekti olamaz. Hətta bəşər övladını öyrətmək üçün Allahın seçmiş olduğu ən kamil insan, digər insanlar kimi, zəif və iqtidarsızdır. O, təbiətin qanunlarına təsir göstərə, möcüzələr yarada yaxud mərhəm sirləri dərk edə bilmir. Bütün bunlar Allahın iqtidarındadır. Yalnız Allahın sözü və kəlamı əlçatmaq kamilliyə malikdir. Kamil insan nümunəsi kimi Məhəmməd peyğəmbərə “De ki: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşrūklərdən olma!” – (deyə buyuruldu)². O, həqiqətən “qiyamət gününə ümid bəsləyenlər və Allahi çox zikr edənlər üçün gözəl nümunədir!”³, möminlər üçün “nurlu bir çəraq” olaraq göndərilib⁴. O, “möminlərin atası” adını belə qəbul etmir və özünü “Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur”⁵ əmrini qəbul edir. İnsanlara müraciətində Peyğəmbərimiz qeybi bilmədiyini, xeyir və pisin Allahın iradəsinə tabe olduğunu etiraf edir: “Mən Allahın istədiyiindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdım.”⁶ Qurani Kərim və hədislər Məhəmməd Peyğəmbərin iki əsas şəxsi keyfiyyətini xüsusi qeyd edir. Birincisi, özündən əvvəlki peyğəmbərlərdən fərqli olaraq o, konkret xalqın deyil, bütün bəşəriyyətin elçisidir; ikincisi, yalnız o, öz dindəşləri ilə Allah arasında vasitəçi ola bilər. Onun şəxsi keyfiyyətləri peyğəmbər İsanın şəxsi keyfiyyətlərinə oxşamır və o, qeyb işlərindən hali deyildir. Hədislərin birində Aişə Məhəmməd Peyğəmbərin şəxsiyyəti ilə bağlı üç şeyi əgadəgan hesab edir: 1) Məhəmmədin öz Allahını gördüğünü; 2) Allahın ona bəyan etdiklərindən nəyisə qızılırdığını; 3) Məhəmmədin sabah nə baş verəcəyini önce görə bilməsini təsdiqləmək qadağandır. Peyğəmbərimiz özü etiraf etmişdir ki, möcüzələr yaratmaq, təbiət qanunlarını dəyişdirmək yaxud ölmüşləri diriltmək kimi işlər onun missiyasına

² Qurani-Kərim. əl-Ənam surəsi 14-cü aya. Ərəb dilindən Azərbaycan dilinə tərcümə V. Məmmədəliyev və Z. Bünyadov. Bakı, Elm, 2000

³ əl-Əhzab surəsi 21-ci ayə

⁴ əl-Əhzab surəsi 46-ci ayə

⁵ əl-Əhzab surəsi 40-ci ayə

⁶ əl-Əraf surəsi 188-ci ayə

daxil deyildi. Onu ilahi və fövqəltəbii qüvvə kimi təsvir etmək monoteist İslam prinsiplərinə ziddir və gerçəkdən küfrə bərabər bir şeydir. Bunu ərəb dilindəki xüsusi texnik termin “şirk” sözü ifadə edir: bu cür ifadələr Allaha şərik tutmaq mənasını ifadə etdiyi üçün İslamda küfr sayılır. Beləliklə, İslam dininin ilkin inkişaf çağlarının dan bir sıra ciddi fəlsəfi problemlər ortaya qoyulmuşdu və onların İslam prinsiplərinə uyğun həll edilməsi dolayısı ilə sonrakı İslamda geniş yayılmış müqəddəslərin kultu yaxud pərəstişi məsələsini İslam ruhuna adekvat şərh etməyi stimullaşdırırırdı. Belə teoloji-fəlsəfi problemlərdən biri Allahın atributları və sıfətlərinin eyni zamanda transendent və immanent keyfiyyəti idi. Problemi fəlsəfi-texniki dildə İslam teodisiyası, ən sadə dildə isə belə ifadə etmək olar: Allahın mütləq təkliyi və vahidliyi onun çoxsaylı atributlarının (dünyanın) əbədiliyi ilə ziddiyət təşkil etmirmə? Əgər zaman və məkan daxilində mövcud olan dünya və insan Allahın bir “hissəsi”-dirsə, onda bu Allahın təkliyi yaxud vahidliyi ideyası ilə necə bir araya siğə bilər? Allahın iradəsi dünyyanın yaranma səbəbidirsə, onda Allah və onun iradəsi dualizmi meydana gəlir. Əgər insan yaxud Allahın yaratdığı digər obyektlər, əşyalar kultun obyekti kimi pərəstişə layiqdirlər, onda Allah və insan yaxud digər şəylərin kultunda dualizm yaxud Allaha şərik-taytutma (şirk) yaranır. Mahiyyətcə, yuxarıdakı ziddiyətli problemlər, teologiya və fəlsəfənin bu “əbədi problemi”, təkcə müsəlman mütəffəkir-lərini deyil, İslamdan xeylim əvvəl yaşamış və müəyyən mənada onların müəllimləri olan Platon, Aristotel, Origen, ümumiyyətlə orta əsrlər Qərb və Şərqi filosoflarını, ilahiyyətçilərini ciddi surətdə düşündürmüştür⁷. Xüsusilə vurğulamaq istərdik ki, hansı məzhəbə, təriqətə yaxud fəlsəfi məktəblərə mənsub olmayıandan asılı olmayaraq, İslam alımları həmin ziddiyətləri cavablaşdırmaq üçün Qurana və hədislərə müraciət edirdilər. Allahın transendent-immanentliyinə, insan kultuna və kamilliyinə bərəət qazandırmaq və bu ziddiyətli problemləri həll etmək üçün gətirilən arqumentlər Qurandan ən çox iqtibas edilən aşağıdakı ayələrə əsaslanırırdı: “Biz ona (insana) şah damarından da yaxınıq!”⁸ “Ya Məhəmməd! Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam.”⁹ İlkinçəq İslam müqəddəslərə, alımlərə, rahiblərə, hətta peyğəmbərlərə pərəstişi rədd edirdi. “Onlar Allahu qoyub alımlarını və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah

⁷ Ətraflı bax: Azimov Kəzim. Azerbaydžanskie mysliteli o cheloveke. Baku «Язычи» 1986

⁸ Qaf surəsi 16-ci ayə;

⁹ Bəqərə surəsi 186-ci ayə; həmçinin, Yunus surəsi 7,8, 9-cu ayələri; Zəriyət surəsi 20-21-ci ayələri; Mücadələ surəsi 7-ci ayə; Hadid surəsi 3-cü ayə və b. ayələri də göstərmək olar.

müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır! Allah pak və müqəddəsdir, Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!”¹⁰. Lakin İslamin sonrakı inkişafında müqəddəslər hərmət, təzim və ehtiram, onlardan yardım diləmək tədricən özünə yol açır və müqəddəslik konsepsiyası förmalaşmağa başlayır. İslama uyğunlaşmağa başlayan əski kultlar monoteizm kontekstində əski politeist tələb və ehtiyaclarını ödəyib möminlərlə Allah arasındakı “dərin uçurumu” aradan qaldırmaq üçün edilən ilk cəhdlərdən biri idi. Bu ideyanın, həmçinin müqəddəslərə şamil edilən fövqəltəbii keyfiyyətlər, onların Allaha yaxınlığı, onun qüdrətinə “şərik” olmaları İslamin peyğəmbər haqda konsepsiyasının köklü surətdə çevriləməsi sayəsində mümkün olmuşdu. Bu cür transformasiya tezliklə öz nəticəsini verdi. Birincisi, varlığın vəhdəti (vəhdət əl-vücud) təlimi yaxud onun modifikasiyası insan və Allahın yaxınlığını, ruhən oxşarlığını təsdiqlədi. İkincisi, Məhəmməd peyğəmbərin şəxsiyyətinin bir insan kimi və bəşəriyyətin idealı kimi təsvir edilməsi. Üçüncüüsü, şəlikdə şəxsiyyət kultunun meydana gəlməsi, imamların, Əli və Həsənin insanlarla Allah arasında vasitəçi olmaları və beləliklə insan və Allah arasında o vaxtaca mövcud olan “boşluğu” doldura bilməsi. Zənnimizcə, çıxartdığımız bu nəticələr əski kultların, müqəddəslərə pərəstişin İslam kontekstində inkişafını stimullaşdırıran amillərdir. Fərqləri İslam alimlərinin məqsədlərinə deyil, sadəcə onların istifadə etdiyi müxtəlif metodlara aid etmək lazımdır. Məsələn, Allahla insan arasında vəhdəti İslam filosofları məntiqi analizə, mistiklər intuitsiya və poeziyanın məcazi dilinə, ortodoks məzhəblər Quran və hədislərə əsaslanıb müxtəlif formalarda izah edirlər. R. Nikolson bu vəhdəti düzgün olaraq “mütləq vəhdət” adlandırır və onu Allahın transendent təbiəti ilə əlaqələndirir. İslam sufilərini bir-biri ilə, Allahla və vasitəçi rolunda Peyğəmbərlə six-six bağlayan güclü şəxsi münasibət və əlaqələr bu vəhdətdə özünün son zirvəsinə çataraq, hər cür yad və özgələşmiş münasibətləri istisna edir¹¹. Bu ünsiyyət və vəhdət insan və Allah arasında vasitəçinin köməyi ilə həyata keçir: onun ilahi səy və arzuları insanın “ruhi aspektini” (əql-i qudsi) Allaha yönəldir, onları bir-birinə bağlayır. Məhəmməd Peyğəmbər və şə imamları İslama bu vasitəcilik missiyasını təmsil edir. Məhəmməd bir vasitəçi olaraq İslama Kamil İnsanın prototipidir. O, həmçinin kosmik qüvvə keyfiyyətində Vahid və çoxu birləşdirməyə qadirdir və dünyanın davamlı mövcudiyyəti həmin kosmik qüvvədən asılıdır. Mikrokosm kimi həmin obraz təbii və ilahi qüvvələrin inikasıdır. İslam Loqusu keyfiyyətində Kamil İnsan, F.

¹⁰ Ət-Tovbə surəsi 31-ci ayə.

¹¹ Nicholson R. The Idea of Personality. London, Cambridge University Press 1923, Pp. 64, 70-71

Grunebaumun da qeyd etdiyi kimi, “Məhəmmədin mahiyyətinin xarici təzahürü olub, bəşəriyyətin ideal tipi və Allahın yerdə bir nüsxəsidir”¹². Bundan ziyadə, bu dünyanın gözəlliyi Məhəmməddəndir, onun Nuru sayəsində mövcuddur. Bütün peyğəmbərlərə, Adəmdən İsayədək, vəhy edilmiş bu Nur müqəddəslərin vasitəsi ilə dünyaya təsir etməyində davam edir və müqəddəslər məhəbbət və sevginin kəşf etdiyi Vəhdət məqamında Məhəmmədlə birləşir¹³. Tədricən, Allah və insan arasında vasitəçilik missiyası təkcə Peyğəmbərimizə deyil, həmçinin Hüseyin və başqa imamlara şamil edilir. Xüsusən, vasitəçilik doktrinası şəx təlimində önəmlı yer tuturdu. Şıəliyin Azərbaycanda geniş yayıldığını nəzərə alaraq, şıəlikdə kult məsələsini burada bir qədər geniş açıqlamaq bir növ zəruridir. Müsəlman təriqətləri arasında şıəlik dini equalitar təlimdə önəmlı yer tutmuş Qanun kultunun əksinə olraq şəxsiyyət kultuna daha yaxındır. Xristanlıqda olduğu kimi, şıəlikdə şəxsiyyət və şəhid kultuları culğalaşır. Şıəlik dini və siyasi legitimlik kimi mərkəzi problemi həll edir, geriyə yaxud keçmişə müraciətin İslam kontekstində mədəni və sosial-siyasi potensiyasını ortaya qoyur. Bundan ötrü şıəlik mütləq kamil, səhvsiz yaxud nöqsansız müqəddəs imamlar nəzəriyyəsini hazırlayırlar. Bu nəzəriyyəyə görə müqəddəs imamlar Allahın özü ilə bərabərdir və bu keyfiyyətdə təmiz, həqiqi inamin legitimliyinin, onun düzgün şərhinin qarantıdır. Bu imamlar hələ gizli qalmaqdə davam edir, lakin onların qayıtmağı zəruri surətdə gözlənilməlidir: zaman etibarı ilə görülən müvəqqəti işlər keçmişdə padşah yaxud monarxın qəbul olunmasını, indiki zamanda isə “alimin diktatorlığını” nəzərdə tutur. Başqa sözlə, dövlət və hökumət işlərini həqiqətən hüquqşunas-alımlar idarə etməlidir. Müqayisə üçün demək lazımdır ki, qədim çinlilər dövlət idarəciliyini daha çox filoloqlara etibar edərmişlər. Bu mədəni fenomeni Qərb peşəkarlığı ilə müqyisə etmiş Maks Veber belə bir qənaətə gelir ki, Çində modern kapitalist iqtisadiyyatının və rasioanal bürokratiyanın yaranmağını əngəlləyən səbəblər içində “filoloqların idarəciliyi” əsaslı rol oynamışdır¹⁴. Əgər ədalət Qanunun həyata keçirilməsindən ibarətdirsə onda hüquqşunas, imam qeybdən yaxud gizlindən zühur edənədək, dövləti idarə etməyə daha layiqdir. Beləliklə, imamın ikinci gəlişini öncə xəbər vermək, həmçinin imamın şəhidliyinə pərəstiş məsələsində şıəlik daha çox xristianlığa oxşayır. Məsələn, şəhidlik kultu İran İslam inqilabının lideri imam Xomeyniyə kütlələri səfərbər etməkdə böyük dəstək olmuşdur. Şıə alımları sünni

¹² Grunebaum G. Medieval Islam: A Study in Cultural Orientation. Chicago and London 1967, Pp.133-141

¹³ Grunebaum G. Medieval Islam: A Study in Cultural Orientation. Chicago and London 1967, p.141.

¹⁴ Ritzer G. Sociological Theory. New York, McGraw-Hill Companies, 1996, p. 323-359

alımlar kimi sadəcə hüquq mütəxəssisləri deyil, onlar həm də şəhidlərin bioqraflarıdır, zira şəidlik hüquq və ilahiyətdən daha ziyadə stimullaşdırıcı güvvədir. Bu səbəbdən şəhər alımları sünnlülərə nisbətən kütlələrlə daha effektiv surətdə ünsiyyət bağlayırırdı. Lakin inqilab qalib gəldikdən sonra Xomeyni şəxsi elementləri təmizləməyə cəhd etmişdir. Parodoksal görünən də, o, şəliyi dərindən sünnləşdirmişdir. Məhz sünnlük ruhunda İslami Qanunun həyata keçirilməsi ilə eyniləşdirir, imamın zühur günü və ondan sonrakı vaxtda qanuna ciddi surətdə əməl edilməsini tələb edirdi. Qanunun müdafiəsi və icrası alımların əlində olmalıdır. Bundan əlavə şəhər dövləti respublika kimi alımların hakimiyətinə və nüfuzuna söykənməli və müqəddəs Qanunda göstərildiyi kimi hakimiyət adamların deyil Allahın iradəsini həyata keçirtməlidir. Müharibədə duruş gətirməyinə, ordu və maliyyənin nüfuzuna baxmayaraq, İran hakimiyətinin sonrakı istiqaməti və inkişafı ucqar-aşağı mədəniyyət üstündə köklənmiş şəxsiyyət kultundan şəhər-yüksək mədəniyyətinə əsaslanan və qanun kultuna yönəlmış ümumi bir tendensiyani təsdiq edir. Beləliklə, müsəlman dünyası Ümmətçiliyə (İcma qurumuna) daha çox meyillidir: ümumi inam və qanunun həyata keçirilməsinə əsaslanan bir icma. Belə bir klassik icmanın daxili siyasetinə gəlincə, müsəlman dövlət qurumları praktiki olaraq patronaj (qəyyumçuluq-kliyentura) münasibətlərinə tabedir. Hökəmət və idarəetmə forması qrupların, təşkilatların və ictimai birliklərin qarşılıqlı əlaqə və münasibətlər sisteminə əsaslanır. Formal institutsional təşkilatlar bir o qədər əhəmiyyətli deyil, hökumət daha çox adamların qarşılıqlı etimadına, keçmişdə bir-birinə göstərdikləri xidmətlərdən, yuxarıdan proteksiya müqabilində aşağılardan verdiyi dəstəyin qarşılıqlı mübadiləsindən asılıdır. Qanunlar hakimiyət institutlarını deyil, gündəlik həyatın təffərrüatlarını idarə edir. Dərin kök salmış dini konstitutsiya hakimiyətin təşkilat prinsiplərini eks etdirmir, o, daha çox həyat və davranış üçün vacib normaları təmin edir. Bu boşluğu qəyyumçuluq siyaseti doldurur. "Müsəlman fundamentalistlərinin" son dalğası yeni dünya nizamı ilə kompromisə gedən, əməkdaşlıq etməyə hazır olan hakimiyət strukturlarına və siyasi təşkilatlara qarşı barışmaz mövqe tutur. Bu sistemin əski formasının klassik təsvirini İbn Xaldun vermişdir və həmin sistem bu qün də bəzi müsəlman ölkələrində qüvvədə qalır: siyasi hakimiyət və nizam həmrəyliyə əsaslanır və bu həmrəylik tayfa həyatının təbii şəraitində yarana bilər. Bu cür cəmiyyətdə sülhü və əminanlılığı qoruyan heç bir mərkəzləşmiş hakimiyət yoxdur, adamların təhlükəsizliyi eyni qrup yaxud klandan olan nümayəndələrin qarşılıqlı etimadından asılıdır. Cəmiyyətin iqtisadi ehtiyaclarını ödəməkdə əvəzsiz rol oynayan fragmentar şəhər həyatında həmrəylik faktiki olaraq qeyri mümkündür. Sosial həmrəylik və sivil

istehsal fəaliyyiti bir birini qarşılıqlı surətdə istisna edir, çünki bunların hər birisi cəmiyyətin bir seqmentində qərarlaşır. Bu halda hökumət müəyyən tayfanın cəmiyyətə verdiyi bir hədiyyədir: keçmiş tayfa-hakim dairələrinin resursları tükəndikcə ya-xud bir vaxtlar malik olduqları birliyi və həmrəyliyi şəhər və sivil həyatın təsirləri nəticəsində pozulduqda hakimiyyət hər üç yaxud dörd nəsildən bir təkrarən yeniləşir. Bu gün də bəzi modern və urbanlaşmış müsəlman ölkələrində fraqməntləşmə hadisəsinə rast gəlinir, lakin siyasi hakimiyyətdə tayfaçılıq ənənəsi zəifləməkdədir. Hər halda, savadlı və təhsilli tayfalar xüsusü trayning olmadan modern idarəetmə sisteminə mürəkkəb rolları ifa edə yaxud müasir hərbi qoşunları məglub edə bilməz. Beləliklə, cəmiyyət kvazi-tayfa, müxtəlif alyanslardan təşkil olunmuş şəbəkələr vasitəsilə idarə olunur və bu cür şəbəkə sistemi qohumluq əlaqələrinə, xidmət mübadiləsinə, regionçuluq və ümumi institusional iş təcrübəsinə, şəxsi etimada əsaslanır, bürokratik strukturlarda formal əlaqələr əhəmiyyətli bir rol oynamır. Yeni cəmiyyət (asabiyya) ümumi identiklikdən daha çox mafiaların ümumi fəaliyyətinə əsaslanır. Bu cür sosial durum müsəlman ictimaiyyəti tərəfindən nəinki mühakimə edilmir, sistem əksəriyyət tərəfindən normal qəbul edilir. Güman olunur ki, dövlət cəmiyyətin əxlaqi tələblərini adekvat ödəyə bilir, çünki dövlət ilahi qanunu həyata keçirir. Hər halda, dövlət qanunu pozmur. Bu cür sosial-siyasi şəraitin ümumən bəyənilməsi sosial mövqe və nüfuzun qazanılmasını müxtəlif grup və şəbəkələrin rəqabət meydanına çevirir, nəticədə qaliblər hər şeyi, hər halda mövcud resursların ən “yağlı tikəsini” ələ keçirir. Əslində, belə siyasi sistemdən çox da gözləmək olmaz, çünki onun mərkəzini təşkil edən dövlət, İbn Xaldunun da qeyd etdiyi kimi, yalnız “özünün törətdiyi ədalətsizlikləri aradan qaldırmaqla məşgül olur”¹⁵. Bu səbəbdən, Ernest Gellnerlə razılaşmaq olar ki, ümumi Qanunun icra mexanizmini təmin etməyi qarşısına məqsəd qoymuş müsəlman icmasının (Umma) fəvqündə dura biləcək hər hansı əlavə bir sosial qurumun, xüsusən dövlət və hakimiyyət sisteminə nəzarət edə bilən vətəndaş cəmiyyətinin təşkil edilməsini tələb etmək qeyri-realdır¹⁶ (128,29). Bu konsepsiyaya görə, dövlətdən, kütlələr tərəfindən irəli sürürlən və Allahın iradəsinə zidd olan, hər hansı tələbləri deyil, yalnız ilahi Qanunun həyata keçirilməsini tələb etmək olar. Sonucu, cəmiyyətin birliyi, bir tərəfdən ümumi inama (din), digər tərəfdən, keçmişdə klan, modern dövrə isə patronaj loyallığına arxalanır. Bu cür sosial şəbəkə sisteminə daxil olmamış əhalinin yerdə qalan hissəsi vədəndaş

¹⁵ Corbin H. Historie de la philosophie Islamique. Vol.1. Paris, 1964, p. 28

¹⁶ Gellner E. Conditions of Liberty.Civil society and its rivals. New York, Penguin books, 1996, p. 28

hüquqlarından mərhum olunur: bütöv icmanı müəyyənləşdirən ilahi qanun həmçinin onun müstəsna qoruyucusudur. Cəmiyyət üzvləri dövlətlə deyil, icmai ilə identikləşir. Əgər hazırda iqtidarda olan hakim qüvvələr icma qanununu və qaydalarını tez-tez pozursa, əhali “işləri daha gözəl şəkildə qaydasına salmağı” vəd edən sosial şəbəkəni dəstəkləməyə can atır. Beləliklə, icma daha həyat əhəmiyyətli sosial formaya çevrilir və mütləq əxlaqi icma kimi modern və kvazi-modern kontekstdə sanki ədalətli “işləyir”: Allahın iradəsi yerinə yetirilirsə, Qanuna hörmət və təzim edilirsə, dövlət hətta, İbn Xaldunun da vurguladığı kimi, “legitim ədalətsizliyi” öz hökmranlığı altına alıb ondan istifadə edirsə, cəmiyyət özünü böyük narahatlıqlar olmadan siyasi çatışmazlıqlara, ədalətsiz davranış normallarına uyğunlaşdırır. Başqa sözlə, sosial-siyasi sistem alternativ tarazlaşdırıcı siyasi institutların yaxud assosiasiyaların yaradılmasında maraqlı deyil: bu cür sistem modern sənaye demokratiyasına məxsus individualizm olmadan fragməntləşir, intellektual pluralizm olmadan “effektiv surətdə fəaliyyət göstərir”. Kult sistemi, bütövlükdə mədəni dəyərlər sistemi yuxarıda şərh etdiyimiz sosial-siyasi sistemə adekvat inkişaf yolu keçmişdir. Burda İslam daxilində mərkəz-ucgar, elit-kütləvi islam arasında ziddiyyətləri, həmçinin İslama məxsus spesifikasiyani nəzərə almaq zəruridir. Gərbin təsirinədək İslam daxilində mərkəz-şəhər və ucgar-kənd mədəniyyətləri arasında bu əski münagişə ta 19-cu əsrin sonu və 20-ci əsrin ortalarında dək davam etmişdir. Məlum olduğu kimi, Xristianlıqlıdan fərqli olaraq, İslamda nə rəsmi ruhaniyyət stratası, nədə ki “kilsəni” cəmiyyətdən yaxud dövlətdən ayırmak məsələsi yoxdur. Dini yaxud siyasi idealı mərkəzdən heç bir qüvvə idarə etmir. Praktiki həyatda bu rolu yerinə yetirən sadəcə alimlər, ilahiyətçi-yuristlər, yəni ülamələrdir. Lakin onlar da nəsə ayrıca bir müqəddəs strata yaxud kast sistemi təşkil etmir. Onlar yalnız müqəddəs yazılıarda yaxud kitablarda öz əksini tapmış sosial-hüquqi idealın bilicisi-alimi, deməli həmin idealı praktik surətdə həyata keçirmək üçün bacarıq və iradəyə malik şəxslərdir. Həmçinin siyasi hakimiyyət ilahi qanunu həyata keçirməyə məsulidur, lakin heç vəchlə qanuna yarada yaxud onun mənbəyi ola bilməz. Əlbəttə, müqəddəs kitabı olan din üçün bu çox vacibdir, zira bu din təsdiq edir ki, ilahi mündə yaxud mesaj ilahi yazıda təsbit olunmuşdur. Ona görə də ilahi həqiqət sadəcə dünyanın və insanın təbiətindən bəhs edən ehkamlar sistemi deyil, həmçinin həyat və cəmiyyətdəki davranışlarımızı nizamlayan müfəssəl qanun sistemidir. Bu faktı nəzərə alaraq, bəzi alimlər iddia edir ki, İslam bu məsələdə xristianlığa məxsus teosentrizmi yəhudi leqlizmi ilə birləşdirir. Beləliklə, hüquqi perspektivə əsaslanan sosial nizam sadəcə siyasi hakimiyyətin və nüfuzun fövqündə durur. Bu cür transendent qanun messajda öz

əksini tapmirsa, deməli onu səriştəli alımların təlimlərində, Peyğəmbərin və onun ətrafinin miras göyduğu ənənədə, bir sözlə sünənədə axtarmaq lazımdır. Normativ İslam məhz bu mənbələrdən formalaşır. Nəticədə, İslamda savadlı insanların, alımların sosial çökisi artır. Konstitutsiyaya görə qanunverici, icra və məhkəmə hakimiyyətinin ayrılması kimi modern prinsipin formalaşmasından çox əvvəl İslamda bu prinsipin dini versiyası artıq mövcud olmuşdur¹⁷. İslamda qanunverici hakimiyyət icra hakimiyyətindən fərqli olaraq Allaha məxsusdur və dinin özü cəmiyyətin konstitutsiya hüququndan üstündür. Beləliklə, ticarət burjuaziyası içindən çıxmış və şəhər mühitində yetişmiş alımların dini əqidəsi daha çox müqəddəs kitaba, qanunçuluğa, qayda-qanuna, rasionalizmə, eqlitar prinsiplərə və anti-ekstatik ənənə-yə söykənirdi. Bu cür dini üslub təbii ki alımların zövqünə, onların tərbiyyə və təhsil aldığı şəhər ticarət sinfinin dəyərlərinə və həyat tərzinə uyğun idi, lakin əksər əhalinin, xüsusən kənd əhalisinin təbii və sosial ehtiyaclarını ödəmirdi. Bu axırıncı təbəqə özlərinin əski yerliyünüidarə və qohum-tayfa əlaqələrinə əsaslanan primitiv sosial strukturlarına üstünlük verirdi. Ümumiyyətlə dərin savada və biliyə malik olmayan əhalinin bu təbəqəsi boş vaxtlarını ilahiyət yaxud hüquqi mübahisələrə sərf edə bilməzdi, bu həm də onların zövqünə uyğun deyildi. Digər tərəfdən, bu sosial təbəqəni təşkil edən lokal qrupların daxildə stabilliyi və təhlükəsizliyi qorumaq, dini ritual və ayinlərin vaxtında icra etmək və qrupdaxili həmrəyliyi möhkəmləndirməkdən ötrü ritual bilicilərinə dərin ehtiyacı vardi. Qısası, onların sosioloq Dürheymin təqdir etdiyi bir sadə dinə ehtiyacı vardi və bu din sosial zaman və məkanı onlar üçün təşkil etməli idi. Hətta, bu ehtiyacı ödəyə bilən müqəddəs şəxs mövcud deyilsə, kənd icması onu sadəcə uydurmmalı idi. Ona görə də ucqar və kənd yerlərində institutlaşdırılmış İslamin ən xarakterik cəhətlərindən birini müqəddəslərin kultu yaxud pərəstişi təşkil edirdi. Müqayisə üçün demək olar ki, İslamda müqəddəslərin kultu Aralıq dənizi hövzəsində yayılmış Katolik müqəddəs kultundan ciddi fərqlənirdi: İslamda müqəddəslər ümümən canlı personajlar yaxud şəxslərdən ibarət olub, şəxsən ibadət xidmətlərini göstərirdilər. Onlara keçmiş müqəddəs əməllərinə görə yaxud axırət dünyasına yetmək üçün vasitəçi kimi təzim edilmirdi. Bu məsələdə biz görkəmli şərqsünas İ.Qoldsiyerlə razılışarıq ki, “xalq İslami”-nda müqəddəslər sağlığında cəmiyyətdə hörmət və nüfuz qazanır və bu vəziyyət İslamda daha önəmlidir, burda əski xalqların təsiri vardır¹⁸. Beləliklə, canlı müqəddəs şəxslər

¹⁷ Gellner E. Conditions of Liberty.Civil society and its rivals.New York, Penguin books, 1996, p. 17, 161.Grunbaum G. Muhammadan Festivals. New York, 1951.

¹⁸ Гольдциер И. Культ святых в Исламе. ОГИЗ, Москва, 1938, С. 65-75

dünyasını dəyişmiş və hələ doğulacaq müqəddəslər arasında körpüdür: onlar bu dünyada vasitəcidir və müqəddəslər şəbəkəsi keçmiş və indini, bu dünyani və axırəti, qohumları və dini (inanc mənasında) birləşdirirdi. Canlı müqəddəslərə yaxud müqəddəslər silsiləsinə ibadət və təzim edənlər yalnız dini qardaşlıqlarda birləşmiş tayfa yaxud yarımtayfa kənd əhalisindən ibarət deyildi. Şəhərlərdə aşağı sınıfə mənsub olanlar kasibçılıqdan, ağır həyat və güzaranından yaxa qurtarmaq üçün dina, mistik texnikaya, xarizmali şəxslərə və bu səpkili vasitələrə başçılıq edən müqəddəslərə tapınırırdılar. Deməli, Ernest Gellnerin “ucqar-kənd dini” yaxud “aşağı mədəniyyət” variantı həm kənd, həm də şəhər əhalisinin yoxsul təbəqəsini əhatə edirdi. Burda İslamdan öncəki əski mədəniyyətlərin təsirini görmək olur. Məhz bu təsirlərin altında dini inamın iki variantı, din-tiryək və din-yol, mərkəz-ali və ocqar-aşağı mədəniyyətlər bir-birinə nüfuz etməyə başlayır. Ona görə də variantları bir-birinə zidd qoymaq düzgün deyil, hər şey tədricən inkişaf edirdi, onlar arasında çin səddi mövcud deyildi, iqtisadi həyatı-güzarını bolluq içində yaşayan şəhər elitarı dinə yol kimi baxırdısa, kənd-icmasının, eləcə də şəhərin kasib təbəqələri dinə bir xilas yolu, tiryək kimi baxırdı. İslamdan öncə əski cəmiyyətimiz daxilən yaxşı təşkilatlanmış, özünüdarə sisteminə malik, qismən yaxud bütövlükdə muxtarıyyəti olan icmalardan ibarət idi. Cəmiyyət üzvləri mərkəzi hakimiyyətin, icma başçılarının qəzzəbindən bəzən qurtulurdu, lakin əvəzində qohumların yaxud ciddi ritualların repressiyasının qurbanlarına çevrilirdi. Beləliklə, əski mədəniyyətin qohum-tayfa əlaqələri tərəfindən müəyyənləşdirilmiş, rituallar əsasında idarə olunan, son dərəcə ciddi tələbkar sistemi siyasi mərkəzçiliyin müstəbidliyindən ara-sıra yan keçə də, lakin bu sistem müasir insanın nəzərində boğucu sosial mühitdir. Əski dünyanın ümumi sosioloji qanuna uyğunluğu təsdiq edir ki, insan ya padşahlara, qohumlara, yaxud eyni zamanda hər ikisinə tabe olmalıdır, yəni loyallığını qəbul etməlidir. Həqiqətən, əski türk, azərbaycan, yunan, roma cəmiyyətlərinin sosial strukturuna yaxından diqqət etsək, qabilə-tayfa başçılarının, sərkərdələrin, legioner və magistrlerin, padşah yaxud kralların mərkəzdə hakimiyyəti yerli icmaların və local institutların vasitəciliyi ilə mümkün olmuşdur. Əslində əski cəmiyyət mərkəzi hakimiyyətin müstəbidliyindən fərdləri icmalara yaxud sub-icmalara dərindən integrasiya etmək hesabına nail olurdu. Bu səbəbdən romantiklər keçmiş ideallaşdırırdı, onların əksinə olaraq pragmatist fəndlər keçmişə dözümsüz münasibət bəsləyirdi. Burda əski xalq kultları, mərasim və ayinləri, folklor ənənələri İslam mədəniyyəti kontekstində önəmlı rol oynayırdı. Beləliklə, İslamda müqəddəs kitab, təmiz, universal, fərdiyyətçilik mədəniyyəti mərkəzdə üstünlük təşkil edirdi. Həmişə və hər yerdə siyasi hakimiyyətə

iyiylənməsə də, lakin bu normativ hakimiyyət idi: ümumi həyat tərzini təyin etməklə İslam ən yüksək dəyərləri müəyyənləşdirir və onların nüfuz və səlahiyyətini artırır. Bunun əksinə olaraq, ritual, vasitəcilik, ekstaz və iyerarxlar üstündə köklənmiş fraqmentar, səthi və populyar mədəniyyət ucqarlarda və kənd yerlərində dominant amilə çevrilirdi. Lakin mədəniyyətin qeyd olunan hər iki variantı İslam kontekstində əski kultların, ritual və ayinlərin qarşılıqlı surətdə bir-birinə nüfuz etməyinə təkan verirdi. İndi də nostaljinin fəlsəfi və mistik aspektlərini açıqlayaq. Əski türk, zərdüşt və yəhudü-xristian esxatoloji təsəvvürlərinə görə kosmik önəmə malik bir şəxs müvəqqəti olaraq bu dünyani tərk etmiş və bu dünyaya yenidən qayıtmış o, “qızıl minillik erası”-nı quracaqdır. Hətta sünni məzhəbi müjdəçilik ümüdlərinə inanırdı. Bütövlükdə, müsəlman kütlələri Allahan himayəsində olan Mehdiyə (Məhdi) inanırdı və ümüdlə gözləyirdilər ki, bu dünyadan axırı çatan zaman Mehdi qızıl minilliyi yerdə bərqərar edəcəkdir. İmam Huseynin Kərbalada fəci ölümünü göz öündə tutaraq, görkəmli şərqsünas Q. Qrunubaum imam Hüseyn və İsa peyğəmbərin ölümü arasında oxşar cəhətləri qeyd edir. Təziyyə mərasimini ətraflı təsviri Kərbalada baş vermiş faciənin kosmik əhəmiyyətindən xəbər verir. Ürəkləri riqqətə gətirən bu fəci ölüm, Qrunebauma görə, İsa peyğəmbərin faciəli ölümünü izlərini xatırladır¹⁹. Beləliklə, İslam mədəniyyəti daxilində, bir tərəfdən əski kultlar adaptasiya olunur, digər tərəfdən yeni kultlar meydana gəlirdi. Bu tarixi proses İslam düşüncəsi kontekstində eyni teoloji-fəlsəfi problemin bir-birilə sıx bağlı olan iki tərəfi kimi, Allahla insan və Peyğəmbərlə insan arasında münasibətlər şəklində təzahür edirdi. İlahi şəxsiyyət ideyası kamil və müqəddəs şəxs obrazında obyektivləşirdi: müqəddəs şəxsin əli, Cəlaləddin Ruminin dediyi kimi, elə Allahan öz əlidir. Allahan bərəkəti və kərəmi mügəddəs şəxslərin sayəsində, bilavətə köməyi ilə möminlər arasında yayılır. Müqəddəslik ideyası İslam sufilərinin sevimli mifinə çevrilirdi. Sufi dərvişlərinin pozitiv dinə zidd olan panteizm və azad düşüncə konsepsiyası istisna edilsə, bütövlükdə İslama sadıq olan hər bir mistik-sufi təsdiq edirdi ki, ən kamil müqəddəs şəxsin fövqündə Məhəmməd Peyğəmbər durur. İslam idealı özünü Məhəmmədin şəxsində tapır. Ona görə də, müsəlman möminləri, xüsusən sufi müqəddəsleri üçün Peyğəmbərlə Allah və Peyğəmbərlə sadə möminlər arasındaki münasibətlər xüsusi əhəmiyyət kəsb edir. İslamda müqəddəslik (vilayə) və müqəddəs şəxs (vəli) konsepsiyası bu münasibətlər zəmnində meydana gəlir və İslam dünyasının digər

¹⁹ Grunebaum G. Medieval Islam: A Study in Cultural Orientation. Chicago and London 1967, p.92
Grunebaum G. Medieval Islam: A Study in Cultural Orientation. Chicago and London 1967, p.141f.

bölgələrində yayıldıqca əski adət-ənənələr, dini hislər və inanclar ona dərindən nüfuz edirdi. Bu təsirlərin nəticəsi olaraq, həmcinin inkişaf etməkdə olan dini şüurun ehtiyaclarını ödəməkdən ötrü Peyğəmbər konsepsiyası da tarixi zamanın ruhuna uyğun dəyişikliyə məruz qalırdı. Qeyd erdiyimiz kimi, ilkinçağ dövründə onun əzəli mövcudluğu haqda ehkam şələr arasında dərin kök atmış və tezliklə sünnlər də həmin ehkamı qəbul etmişdilər. Hədislərin birində Məhəmməd, “Adəm hələ su və torpaq arasında olanda mən artıq Peyğəmbər idim”, demişdi. Məhəmmədin əzəldən mövcud olan forması (Məhəmmədin Nuru) Allahın yaratdığı ilk şeydir. Bu səmavi nur sünnlərə görə Adəmdə, ondan sonrakı nəsil peyğəmbərlərdə, nəhayyət Məhəmmədin özündə təzahür edir; şələrə görə isə həmin nur Məhəmməddən Əliyə və onun nəslindən olan imamlara keçir. Sufilər həmin ehkamı özünəməxsus şəkildə fəlsəfi və mistik ideyalara söykənərək izah edirlər, bir sıra original nəticələri ilə yanaşı İslamda Kamil İnsan və müqəddəslilik ideyalarını əsaslandırmışa nail olurlar. Onlar bir tərəfdən Məhəmmədin Nurunu Allahın Adəmə üfürdüyü ilahi Ruhla, yeniplatonçuların Vahidin emanasiya vasitəsilə ilk yaratdığı “Nus”-u ilə, digər tərəfdən, xristian qnostiklərinin “Loqos” anlayışı ilə eyniləşdirməklə təsdiq edirlər ki, loqos Allahın sözü olaraq peyğəmbərlərdə təcəssüm edir və silsilə vəhyilərin daşıyıcısıdır. Spesifik İslam Loqos təlimi yeni dini ehtiyac və tələblərdən beləcə yaranır. Onun çətin anlaşılan təfərruatlarına varmadan, əsas ideyalarını yetərinçə aydın ifadə edə bilərik. Hər şeydən öncə, diqqəti iki fundamental ideya çəkir. Birincisi, yerdəki təcəssümün əksinə olaraq Məhəmməd ideyası Allahın yaratdığı dünyanın mərkəzi və onlara həyat verən prinsipidir, bütün şeylərin və hadisələrin ruhu və həyatıdır. İkincisi, o, ilahi bərəkətin vasitəci olmaqla Allahın özü haqda bilgilərini onu pərəstiş edən mömin bəndələrinə ötürür və beləliklə onların mənəvi ehtiyaclarını ödəyir. Məhəmmədin “peyğəmbərlərin möhürü”, “peyğəmbərlik dairəsinin sonuncusu”, “Allahın dostu(vəli ullah)” kimi anlaşılması İslamda müqəddəslilik və müqəddəslərin statusunu müəyyələşdirmək, həmcinin əski kultları assimilə etmək, onlara İslam prinsipləri işığında bəraət qazandırmaq baxımdan son dərəcə önəmlili olmuşdur. Lakin Məhəmmədin vəfatından sonra da Allah müsəlmanları müəllimsiz, mənəvi rəhbərsiz qoymur və bütün müsəlmanlar üçün vahid bir Qanunu (Şəriəti) vəhy vasitəsilə bələdçi göndərmişdir. Müsəlman alımları (ülamə) peyğəmbərlərin varisləri kimi həmin Qanunun həqiqi mühafizəçiləri və şərhçiləri idi. İndi əsas problem peyğəmbərlərin varislərini və Allahın dostlarını (övliyaları) yaxud seçdiyi müqəddəsləri İslam prinsiplərinə uyğunlaşdırmaqdandan ibarət idi. Diqər mübahisəli məsələdə olduğu kimi, İslamda müqəddəslərin kultu Allahın sözünə əsaslanmalıdır.

Hər şeydən öncə, ilkinçağ İslam ruhuna zidd olan müqəddəslik kultunu ifadə etmək üçün bir texniki terminə ehtiyac vardı və bu ehtiyacı “vəli” (cəm forması, övliya) termini ödəməyə başladı. Bəzi möminləri şəriətin ekzotik tərəfləri qane etmirdi, bütövlükdə şəriəti qəbul etsələr də, onlar dini daha geniş mənada, təkcə vəhü kimi deyil, həmçinin sırr və müəmmə keyfiyyətində anlayırdılar. Müqəddəslik (vilayyə) ideyası İslamda yer almaq üçün hər şeydən öncə Allahın sözünə istinad etməli idi və Qurani-Kərimdən müvafiq ayələrə və silsilə hədislərə əsaslanmalıdır. “Bilin ki, Allahın dostlarının (vəli/cəm forması: övliya- M. T.) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllətdən çəkinmişlər – Onlara dünyada da, axırtdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, ən böyük qurtuluş və uğurdur!”²⁰. İslam məzhəbləri və təriqətləri bu ayələrə istinad edərək müqəddəslərə (övliyalara) İslamda bəraət qazandırır və onların statusunu müəyyənləşdirirdilər. Məsələn, Əlinin tərəfdarlarına-şıələrə görə ilahi müdürülük dünyasının müəllimi və rəhbəri imam Əlidir və ondan sonra onun dairisində daxil olan qüsursuz-səhvsiz şia imamlarıdır. İmam həmçinin Allahın dostudur (vəli Allah) və peyğəmbərlik dairəsinin sonu (dairat ən-nubuvva) müqəddəslər dairəsinin (dairat əl-valaya) başlangıcıdır. Şia sufisi Əzizəddin ən-Nəsəfi şıələrin müqəddəslik (vəli) konsepsiyasını belə şərh etmişdir: “Məhəmməddən öncə gəlmış minlərlə peyğəmbərlər Məhəmmədlə sona çatmış peyğəmbərliyə və ilahi təcəssümə (teofaniya) öz töhfəsini vermişlər. İndi də ruhi-mənəvi başlangıcın (vəlayə) və ezoterik həqiqətlərin təzahür etməsi dövrü başlayır. Məhz Allahın xeyir-duasını almış indiki imamın (sahib əz-zaman) şəxsiyyətində vəlayə öz ifadəsini tapır”²¹. Biz yuxarıda artıq qeyd etmişdik ki, sünnlər bu konsepsiyanı qəbul etmirdi. Sufi ilahiyyətçiləri də məsələyə bir qədər fərqli yanaşırdı. Trimənqəm bu fərqi nəzərə alaraq, şia konsepsiyasını “vəlayə”, sufi konsepsiyasını “vilayə” texniki terminlərlə ifadə etmişdir²². Sufi əl-Həkim ət-Tirmizi əl-Cüneydin (9-cu əsr) müəsiri olsa da, onun qnostik konsepsiyasını bölüşmürdü. Ət-Tirmizi “Kitab xətm əl-ovliya” (“Müqəddəslərin möhürü”) əsərində yazar ki, vilayə (müqəddəslik) zaman etibarı ilə məhduddur, zira peyğəmbərlik (nubuvva) kimi, dünyanın sonu çatanda, onun da üzərindəki möhür təzahür edəcəkdir. “Müqəddəslik möhürü (xətm əl-vilayə) Yenidən

²⁰ Yunus surəsi 62-64-cü ayələri

²¹ Тримингэм Дж. С. Суфийские ордены в Исламе. Перевод с английского под редакцией и с предисловием О. Ф. Акимушкина. Москва «Наука» 1989, С. 114.

²² Тримингэм Дж. С. Суфийские ордены в Исламе. Перевод с английского под редакцией и с предисловием О. Ф. Акимушкина. Москва «Наука» 1989, С. 233.

Diriltmə gündündə müqəddəslər arasında vasitəçi olacaqdır. Məhəmməd peyğəmbərlərə başçılıq etdiyi kimi müqqədəslik möhürü də müqəddəslərin ağasıdır²³. Lakin bu cür fərqə varmadan, İslam sufiləri Allahla bilavasitə ünsiyyət bağlamağı mümkün sayırdılar. Adamlar dinin ezoterik yaxud daxili reallıqlarını dərk etməlidir və sufilər hər vəclə insanlarda bu inamı dəstəkləyirdi. Bu cür inam, sufilərə görə, vəhü vasitəsilə verilmiş Qanunu (Şərieti) daha da fəal və real edir. Sufi idrak yolunun müəllimə yaxud mənəvi rəhbərə ehtiyacı vardı. Belə rəhbərlərin çoxluğuna baxma-yaraq, mənəvi rəhbər yaxud müəllim ideyasının özü spesifik səciyyə daşıyırıdı. Bu spesifikani müqəddəsliyin sufi konsepsiyasında da izləmək olur: müqəddəslər (vəli/övliya) Allahın xüsusi nəzarətində olsalar da, onlar adı adamlardır. Müqəddəsliyin əzəli mövcudluqu haqda Şərqi xristian qnostiklərinin fərziyyəsi sufi fəlsəfəsində özünə müəyyəyen yer alsa da, həmin ideya sufi düşüncə tərzinə heç cür uyğun gəlmirdi. Əzəli mövcudluğu və mənəvi iyerarxi müqəddəslə əlaqələndirən sufilər bu minvalla müqəddəsləri təbiətlərinə məxsus Məhəmmədin Nurunun (ən-nur əl-Məhəmmədi) köməyi ilə dönyanın idarə edilməsinə cəlb edirdi. Bu konsepsiya təsdiq edirdi ki, müqəddəslik dairəsi peyğəmbərlik dairəsini əvəz etmişdi, zira axırıncı Allahın insanla xüsusi əlaqəsindən başqa bir şey deyildi. Bu səbəbdən bir vasitə olaraq o, zamanca sonlu və passivdir. Halbuki, müqəddəslik (vilayə) daimi, həmişə aktiv və sonsuzdur. Qeyd etmək lazımdır ki, sufilərin heç də hamısı belə bir mövqeyi qəbul etmirdi. Allahın rəsulları da müqəddəsdir, əks halda belə bir nəticə hasil etmək olardı ki, Allahın elçisi mənəvi iyerarxa müqəddəslərdən aşağıda durur. İbn-Ərabi yazırkı ki, “müqəddəslik ümumi anlayış və əsas dairədir... Hər bir elçi (rəsul) peyğəmbər (nəbi) olmalıdır. Madəm ki, hər bir peyğəmbər mütləq müqəddəs (vəli) olmalıdır, deməli elçi (rəsul) həmçinin müqəddəs (vəli) olmalıdır”²⁴. Sufi müəllimləri və şeyxləri imamlar kimi ezoterik bilgilərə malikdir, lakin imamlardan fərqli onlar həmin biliyi genealoji xətt üzrə deyil ruhi-mənəvi xətt üzrə qazanır. Müsəlmanlara görə müqəddəsliyi heç də ilahi sirləri dərindən idrak etmək yaratmır. Kanonik elmi və ilahiyat ədəbiyyatında təsvir olunan kultlardan fərqli, sadə xalqın və müsəlman möiminlərinin öz kultu yaxud kultları vardı. Həmçinin qeyd etmək lazımdır ki, İslam alimləri və ilahiyatçılərinin müqəddəsliklə bağlı dərin nəzəri konsepsiyaları sadə müsəlmanların şüur süzgəcindən keçərək çox vaxt təhrif olunurudu. Bu cür hallarda sadə xalq fantaziyasının hüdudları yox idi. Övliyalar xalq təsəvvürlərinin həqiqi

²³ Тримингэм Дж. С. Суфийские ордены в Исламе. С. 233

²⁴ İbn əl-Ərabi. Əl-futuhat əl-məkkīyah. Kair, 1329/1911, 3-cü cild, tarixsiz, S. 256; 150

təcəssümü idi. Onlar müqəddəsi zahirən fərqləndirən xüsusi hali “məczub” (heyran, məftun və valeh olmuş) adlandırır. Bu, hər şeydən öncə Allah qarşısında heyran qalmış, məftun olmuş insanı bildirir. Bu cür ekstaz hali Allahın sirlərinin idrak edilməsi nəticəsində deyil, müqəddəsin qeyri-iradi nurlanmasının məhsuludur. Bu obraz ənənəvi müsəlman cəmiyyətində Allahın vəhdətində öz şəxsi şüürunu “əritmiş şəxs” kimi qəbul edilirdi. Başqa məsələlərdə olduğu kimi, müqəddəsliyin idrakında sadə xalq tam realizm mövqeyində dururdu. Bu realist mövqü hələ ilkinçağ İslam dövründə Məhəmmədin peyğəmbərliyinə sadə xalqın münasibətində aydın şəkildə öz əksini tapmışdır. Sadə xalqın təsəvvüründə Məhəmməd peyğəmbər möcüzələr yaranan, gələcəyi öncə xəbər verən və minlərlə fövqəltəbi bacarıqlara, atributlara malik müqəddəs şəxsdir. Belə şəxs əbədidir. Lakin peyğəmbərin vəfatı onun müasirlərini və ardıcıllarını sarsıtdı. Hətta xəlifə Ömər bu hadisəni qeyri-mümkün saymış və “Məhəmməd vəfat etdi!” deyənləri ən ciddi cəza ilə hədələmişdi. Bəhreyndə Əbd-əl-Qeys qəbiləsi ölümə məhkum peyğəmbərin adı adamdan heç nə ilə fərqlənmədiyini bəhanə gətirərək hamiliqliqla İslamdan imtina etmişdir²⁵. İslam inkişaf etdikcə özgə əski dini adət-ənənələri, rəvayətləri, ayinləri və mərasimləri köklü surətdə çevirir, öz dünyəvi və mənəvi prinsiplərinə uyğunlaşdırır. İslam özgə ideya və adətləri məhv etmirdi, İslam dinin ruhuna və mahiyətinə uyğun olaraq onlara yeni şərhələr verir, bu minvalla İslam dininə assimilə edirdi²⁶. Əlbəttə, bu proses heç də həmişə və hər yerdə rəvan və əlvan olmamışdı. İslam dinini qəbul etmiş ayrı-ayrı xalqların və ölkələrin əski dini ayin, mərasimləri, kult və pərəstiş sistemləri çox vaxt İslamin rəsmi ideologiya yaxud ehkamlar sistemi ilə toqquşur, intelluktual, sosial-siyasi və ideoloji zəmində ciddi gərginlik və münaqişələr törədirdi. Şərqşunas Qoldsiyer bu prosessi İslam ehkamlarının nəzəri əsasları ilə İslamin geniş xalq kütlələri tərəfindən qəbul edilmiş praktiki formaları arasında fərq kimi izah etməyə çalışmışdı²⁷. O, İslama ayrıca “xalq islam dini” qolunu xususi vurğalayır, onu nəzəriyyəçilərin yaxud İslam ilahiyyətçi alımlarının, mistik və filosoflarının İslam konsepsiyalarına zidd qoyur. Fikrimizcə, Qoldsiyerin məsələyə bu cür yanaşmağı ümumiyyətlə maraqlı olsa da, onun irəli sürdüyü müddəalar xristian dini proseslərin bəzi təhlillərini mexaniki surətdə İslama köçürülməyin bariz ifadəsidir. Xristianlıqdan fərqli olaraq, İslam dini, “sekta”-lara (terminin xüsusi mənasında) parçalanmamış və onun daxilində mövcud təriqətlər-məzhəblər sistemi İslam ruhuna və prinsiplərinə

²⁵ Гольдциэр И. Культ святых в Исламе. ОГИЗ, Москва, 1938, с. 27

²⁶ Orda, S.61

²⁷ Orda, S.61

sadiq qalib yalnız metod və düşüncə tərzlərinə görə bir-birindən fərqlənilər. Digər tərəfdən, İslam ilahiyətçilərinin xalq adət-ənənələrinə, ayinlərinə münasibətlərini bir mənalı mənfi surətdə dəyərləndirmək düzgün deyil: guya İslam ilahiyətçiləri xarici təsir vasitəsi kimi gücə yaxud zora arxalanırdı²⁸. Bu məsələdə bizim mövqə fərqlənir: xalqların əski dini adət, ayin, mərasimləri, o cümlədən kult qaydaları yaxud ədəbi rəsmi İslamin ideoloji prinsiplərinə, monoteist İslamin qaydalarına uyğun ciddi transformasiyalara uğradıqdan sonra İslam ilahiyətçilərinin də dəstəyini ala bilmışdır. Məglub edilmiş əski dinlərin qalıqları kimi, müqəddəslərin pərəstişi yaxud kultu istisna təşkil etmir. İlkinçəg İslam əski yerli kultlara və pərəstiş obyektlərinə qarşı mübarizəsini ümumiyyətlə büt+pərəstliyin qalıqlarına qarşı mübarizə şəklində həyata keçirirdi. İslamin sonrakı inkişafında bu prosess iki tərəfli olmuşdu: İslam əski kultları assimilə etməklə, diqər tərəfdən yeni ictimai-sosial mühütün mənəvi ehtiyaclarını odəməkdən ötrü özü sosial mühütə uyğunlaşırıdı. Təsadüfi deyil ki, ərəb cahilliyyə dövründən, xristianlıq, əski zərdüşt, Afrika bərbər xalqlarından, əski türklərdən İslama miras qalmış müxtəlif kult ayinləri və mərasimləri təkcə formaca deyil, həm də məzmunca əsaslı transformasiya olduqdan sonra İslam dünyasında yaşamaq hüququ qazana bilmışdır. Müsəlman zəminində kultla bağlı əski ayin və mərasimlər, hətta dünyəvi bayramlar, dəfn və ziyarət mərasimləri, adət-ənənələri, edilən dualar və ibadətlər məzmun və formaca Qurani-Kərimdən, hədisdən, sünヌ və şia müqəddəslərindən, övlıyyaların həyat və fəaliyyətdən alınmış nümunələr və misallar üstündə koklənir. Bu prosessdə İslam monoteizm prinsiplərinə uyğun gəlməyən və onda kənardı inkişaf edən əski kultlar tədricən unudulur, yaxud “senzurən” təzyiqlərinə tab gətirməyib tarix səhnəsində birdəfəlik silinirdi. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, bəzi əski kultlar, açıq büt+pərəst təbiətinə baxmayaraq günümüzədək yaşamaqdadır. Bu cür ayin və adətlər daha çox dar çərçivədə və kiçik icma (bəzən iki və daha xırda icmaların yanaşı yaşadığı cəmiyyətdə) və qruplarda əski toy, şənlik, təmtaraqlı mərasimlərin ünsürləri şəklində təzahür etdirir.

2. Əski türk kultlarının müasir dövrdə cəmiyyətə integrasiya olunması

Bir daha vurgulamaq istərdik, əski kultlar və onlarla bağlı dini ayin, mərasim və xalq adət-ənənələri əsas istiqamətinə görə İslam prinsipləri kontekstində inkişaf edir və onların assimiliyasiya mərhələləri İslam integrasiyası mərhələləri ilə uğurla sonuclanırdı. Bu ikitərəfli və çoxtərəfli assimiliyasiya-inteqrasiya sayəsində əski kultlar bugünümüzədək qorunub saxlanılmışdı. Faktlar təsdiq edir ki, İslam əski

²⁸ Гольдциэр И. Культ святых в Исламе, С.61-62

kultları və müqəddəslik simvollarını içində alaraq, müqəddəsliyin yeni yaradaçı paradiqmalarını hazarlayırdı. Əski kultlar və müqəddəsler İslam kontekstində daha iri həcmli grup və sosial strukturlara trnsformasiya edərək cəmiyyətdə xususi status və rollara yiylənir. Bu sosial prosess və inkişaf əski dövrlərlə müqayisədə daha önemli olmuşdu. Dediklərimizi Orta Asiya və Qafqazlarda mövcud olmuş əski türk və digər xalqlara məxsus kultların və müqəddəslərə pərəstişin bugünümüzədək gəlib çatmış simvolları təsdiqləyir. Əski müqəddəsler müsəlman cəmiyyətinin sosial stratifikasiyasında müsəlman elitar qrupun vacib komponentinə çevrilərək İslam mədəniyyətinə, siyasi həyatına dəyərlər töhfələr vermişdir. Beləliklə, müsəlman müqəddəslerinin nəсли və ardıcılıları Orta Asiyada və Qafqazlarda imtiyazlı sosial qruplar əmələ gətirə bilmiş və onlar bu qun də həmin regionların sosial, mədəni və siyasi həyatında əhəmiyyətli rol oynayır²⁹. Onların müasir cəmiyyətdəki rolu müsəlman cəmiyyətinin təbiəti və əski ənənələrinin sosial həyatda funksiyalarını yenidən nəzərdən keçirməyi zəruri edir: həqiqətən ənənə sadəcə varislik deyil, o, həmçinin tarixi və mədəni irsi yenidən mənimsemək və dəyərləndirməklə onu müasir həyata daxil edir. Orta Asiya türkləri cəmiyyəti iki zümrəyə böldürdü: ali təbəqədən olanlar “ok-suyak” yaxud “ağ sümük”, aşağı təbəqədən olanlar “koraça” yaxud “qara camaat” adlanırdı. Hətta regional fərqlər də özünü göstərmişdi, turkmənlərdə müsəlman müqəddəslerinin nəсли “övlad”, qazax və qırğızlar “ağ sümük” elitinə monqolların sərkərdəsi Çinqiz xanı və onun nəslini daxil edir. Müasir dövrdə onların dəqiq sayı məlum deyil, lakin yaxın keçmişin hesablamlarına görə 1884-cü ildə Səmərqənd vilayətinin Xocənd uyezdində onların sayı 3184 nəfər yaxud cəmi əhalinin 7,8% təşkil edirdi. 1902-ci ildə Fərqanə vilayətinin Margilan uyezdində, indiki Uzbəkstanın Fərqanə vilayətində 6000 yaxud 1,5%, 1920-ci illərin ortalarında Buxara xanlığının tərkibində 14345 nəfər türk və 20925 nəfər tacik “ağ sümük” elit qrupu müəyənləşdirilmişdir³⁰. Keçən əsrin 20-ci illərində Türkmenistan Respublikasının ərazisində 30000 nəfər müqəddəs qeydə alınmışdır ki, bu da cəmi əhalinin 4% təşkil edirdi. Orta Asiya türkləri müqəddəsleri (“ağ sümüklər”) ən ümumi şəkildə xoca və seyid kimi təsnif edir. Onlar arasında müəyyən fərqlər var və bu barədə elmi ədəbiyyatda baxışlar müxtəlifdir. Seyidin mənşəyi az-çox məlumdur, lakin “xoca” ilə bağlı mübahisələr mövcuddur: seyidlər - mömin xəliflərdən Usman və Əlinin (Məhəmmədin qızları

²⁹ Orta Asiya əski türk müqəddəslerinin müasir cəmiyyətdə sosial statusu və rolları məsəlesi ilə bağlı sosioloji faktlar bu mənbəyə əsaslanır: С. Абашин. «ОК-СУЯК» - мусульманская элита Центральной Азии». Центральная Азия и Кавказ, №6 (12), 2000, С. 73-83

³⁰ Центральная Азия и Кавказ, №6 (12), 2000, С.74-75 .

tərəfdən), xocalar- Əbu Bəkr və Ömerin, həmçinin Usman və Əlinin (Məhəmmədin qızları tərəfdən deyil) nəsilləri sayılır. Maraqlıdır ki, burda Usmanın və onun arvadı Rükayənin (Məhəmmədin qızlarından birinin) nəсли xatırlanır, halbu ki, Məhəmmədin yalnız bir qızından, imam Əlinin arvadı Fatimədən nəvələri bizə yaxşı məlumdur. Seyiddən fərqli, xocaların əcdadları xəliflərdən savayı Peyğəmbərin yaxın silahdaşlarından və dostlarından ola bilər³¹. Lakin sadə xalq şüurunda xocalar Məhəmmədin “dörd mömin dostları” (“çor-ər”) - Əbu Bəkr, Umar, Usman və Əlinin adları ilə bağlanırdı. Zaman keçdikcə Əlinin adı daha önəmlı olmuşdu. Bunu qismən şəliyin təsirləri ilə izah etmək olardı. Beləliklə, “ağ sümüklər”-ə daxil olan qrup formal olaraq xocalara nisbətən daha kübar və əsilzadə olsalarda, sadə adamların nəzərində müqəddəsliyin meyarı bir qədər fərqli idi: məsələn, Orta Asiya və Qafqaz regionlarında yerli xalqlar gəlmə xalqlarla müqayisədə öz müqəddəslərini daha şərəfli və daha kübar mənsəbə malik hesab edirdi. Fərqañə vilayətində müqəddəslərin iyerarxi birinci yerdə “tura”, ondan sonra “xoca”, “seyid” və “mirzə”-ni göstərir. Bu cür təsənifatın əsasında belə bir fikir durur ki, aşağı təbəqəyə mənsub müqəddəs qruplar qara camaatla nigah bağlamağa daha çox meyilli olduğundan onlar daha az müqəddəsliyə malikdir. Bəzən kübarlıq müsəlman müqəddəsləri ilə əlaqələrdən savayı böyük sərkərdələrin və çarların nəсли ilə bağlanır: birinci yerdə tura durur, çünkü tura ata xətti ilə müsəlman müqəddəslərinə, ana xətti ilə Çingiz xanın nəslinə bağlıdır. Yenə də sadə xalq şüurunda “tura” xoca ilə müqəyyəsədə aşağıdır çünkü sadə xalq Çinqizi “qara kütlə”-yə aidd edirdi. Bu baxımdan “ağ sümük”-lərin hansı sosial qruplara məxsusluğu maraqlıdır. Bu barədə iki rəy mövcuddur: birinci yə görə ağ elita Orta Asiyani fəth etmiş ərəblərin davamçılarıdır. İkinci rəyi dəstəkləyənlər yerli sufı müqəddəsləri və onların ardıcıllarını göstərir. Bizim tədqiq etdiyimiz problemin kontekstində D.Mikulskinin konsepsiyası daha maraqlıdır. O, qeyd edir ki, gəlmə ərəblərdən formalışmış imtiyazlı qruplar hələ İslAMDAN öncə Orta Asiyada mövcud olmuş elitar təbəqələrlə birləşir³². Həqiqətən, əski kübar cəmiyyətdən İslAMI qəbul edənlər qohumlarının yaxud soydaşlarının nəzərində artıq “ərəb idi”, çünkü müsəlman dini etiqadı, ayin və mərasimləri, duaları ərəb dilində icra edilməli və ərəb qaydalarına uyğun həyata keçməli idi. Qeyd etmək lazımdır ki, bu cür təsəvvürlər indinin

³¹ Демидов С. М. Туркменские овляди. Ашхабад, 1976, С. 53-55; так же: Центральная Азия и Кавказ, №6 (12), 2000, С. 183

³² Buşkov V.İ., Mikulskij D.V. Anatomiya qrajdanskoy voyni. Moskva, 1996, C. 9; Rassudova R. Ya. Skifskie énarein- средназиатские ходжа. В кн: Тезисы докладов Всесоюзной конференции «Скифы Евразии». Кемерово, 1976.

özündə Orta Asiyada və Qafqazlarda nəinki müsəlman intellektualları, hətta sadə adamlar arasında geniş yayılmışdı: xüsusən dəfn mərasimi, aşura günü təzyiləri və digər İslam mərasimləri və ayinlərin icrası, müqəddəs yerlərin ziyanəti zamanı edilən dualar buna canlı misaldır. Müsəlman dünyasında ərəb dilini, Qurani-Kərimin “yazıldığı” dili, mükəmməl bilmək intellektual təbəqəyə məxsus olmayı bildirirdi. Əski “ağ sümük”-lərin kübür mənşəyi və sakral statusu müsəlman Orta Asiya cəmiyyətində onların önəmli rol oynadıqlarına dəlalət edirdi: qəbilə-icma sosial strukturların fəvqündə durmaqla onlar müxtəlif sosial qruplar arasında vasitəçi rolunu oynamaya imkanı əldə edirdi. Onlar hakim (qazi), hüquqsunas, alim, məmur, hərbçi, maliyyə və digər yüksək vəzifələri icra edərək müsəlman cəmiyyətində önəmli rol oynamışlar. 19-cu əsr Kazax maarifçilik məktəbənin parlaq nümayəndələrindən biri Çokan Vəlixanov bu sosial təbəqənin timsalında hakimiyyətlə kütlə arasında vasitəçilik yaranan, “hakimiyyətin zorunu yumşaldan və hakimiyyətə müxalif bir qüvvə”-ni görürdü. “...Xalqın hörmətinə bel bağlayaraq, onlar cəsarətlə mülkədarlara qarşı mübarizə aparır, həyatını itirməkdən qorxmayıb xanları məzəmmət edir, xanlar kö-nülsüz olsa da onların sözünü eşidir. Bu minvalla “seyidlər” xanların müstəbidliyini müəyyən dərəcədə məhdudlaşdırır”³³.

Rusların istilasından sonra Orta Asiyada və Qafqazlarda qeyri-müsəlman hakim üsul-idarəsi, inzibati qanun-qaydaları sürətlə qərar tutur və yerli küberlər cəmiyyətdə tutduqları yüksək vəzifə və mənsəblərindən tədricən sıxışdırılır. Yeni hakimiyyət strukturlarları yerli müsəlman ruhaniləri ilə əlaqəyə girib əski elit qrupların yüksəlişinə hər vəchlə maneçilik edirdilər. Rus məmurlarının hədəfi əsasən işanlar və “sufi qardaşlığı” idi, çünki 1898-ci ildə rus hakim üsul-idarəsinə qarşı Əndican vilayətində başlanmış üsyənlərə İşan Məhəmməd Əli Xəlfə və diqər əski işan-sufi başçıları rəhbərlik etmişdir. Bundan sonra işanlar və sufilər Orta Asiyada “kafirlərin qayda-qanunlarına, bütün rus işlərinə və hakimiyyətinə qarşı yerli xalqları üsyənlərə qaldıran və həmin üsyənlərə bilavasitə başçılıq edən zərərli və təhlükəli düşmənlər” kimi rus hakim dairələri tərəfindən ciddi təqiblərə və divanlara məruz qalır³⁴. Sovet hakimiyyəti illərində bu sosial elitar təbəqə yenə şübhə altında olmuşdur. Hələ 1923-cü illərdə Türküstan kommunist partiyası “İşanizm və digər dini cərayanlara qarşı mübarizə” programını hazırlayıb onu bütün Türküstan vilayət, şəhər və əyalətlərinə yaymışdır³⁵. Eyni ilə Qafqazlarda, o cümlədən Azərbaycanda çar üsul-idarəsinə, rus

³³ Velixanov Ç. Izbrannye proizvedenija. Moskva, 1987, C. 165- 166.

³⁴ İslam v Turkestane. Taşkent, 1899. S.13.

³⁵ İslam v Turkestane. Taşkent, 1899. S. 50.

müstəmləkəçilik siyasetinə, “kafir adət-ənənələrinə”, etnik və dini zəmində rus irqçılık siyasetinə və həqarətinə qarşı yerli xalqların üsyən və hərakatlarına yerli dini liderlər, şeyxlər, müridlər, mürşüdlər, sufilər və ruhani təbəqələrinin digər nümayəndələri, müflisləşmiş yerli mülkədarlar, bəylər, ağalar, rəhbərlik etmişdir. Qafqazlarda və Orta Asiyada siyasi hakimiyyətin yerli elitaya və müqəddəslərə münasibəti praqmatikliyi ilə diqqəti cəlb edir. Bunu post sovet məkanında son dövrlərdə aparılmış sosioloji tədqiqtlər da təsdiqləyir. Məsələn, ruslar bu regionları işğal etdikdən sonra siyasi idarəetmə forması kimi daha çox qeyri-müsəlman sosial və siyasi idarəetmə sisteminə üstünlük verməklə yerli elitanın və müqəddəslərin cəmiyyətdəki nüfuzuna ağır zərbələr endirmiş, onların iqtisadi, siyasi və mədəni həyatda fəal iştirakını tədricən sıxıdırmağa nail olmuşdur. Tədqiqatçı V. Toporov qeyd edir ki, imperiyaların qərarlaşması və yaxud süqutu ilə siyasi proseslərin katalizatoru və nüvəsini təşkil edən qüvvələr də yoxa çıxır³⁶. Lakin tədqiq etdiyimiz yerli müqəddəslər və elit qrupları Toporovun fərziyyəsini yalnız qismən təsdiq edir. Fakt ondan ibarətdir ki, həmin qüvvələr yeni siyasi rejimə məharətlə uyğunlaşır və yeni hakimiyyət strukturlarına müvəffəqiyyətlə integrasiya etməklə yeni status və rollar əldə edirlər. Məsələn, 1920 və 1930 illərdə sovetlərin Qafqazda və Orta Asiyada siyasi idarəetmə apparatını inqilabaqədərki rus məmurlarından təmizləyib və dövlət idarəciliyinə yerli kadrların cəlb edilməsi siyaseti milli icma strukturlarında seyidlərin, işanların və digər yerli elit qrupların çəkisini, hörmət və nüfuzunu xeylim artırmışdı. Bu “korenizasiya” siyasetinin nəticəsi kimi Dağıstanda ləzgi, avar, kumik, azərbaycanlı inqilabçı klan qrupları, onların qohum-əqrabaları, yerliləri ali partiya və idarəcilik strukturlarında təmsil olundu, bindan əlavə kumiklar torpaq mülkiyyəti üzərində Xalq Komissarlığını, azərbaycanlılar isə ölkənin güc nazirliyini- Daxili İşlər Komissarlığını idarə edirdi³⁷. Eyni ilə Orta Asiyada və regionda nüfuzunu gücləndirmək üçün kommunistlər yerli müsəlman elitanı dövlət idarəciliyinə cəlb edirdi. Orta Asiyadanın yeni dövlət idarəcilik strukturlarında rəhbər kadrların əksəriyyəti “ağ sumük” elit qrupundan ibarət idi. Məsələn, 1920-ci ildə təşkil olunmuş Buxara respublikasının ilk hökumətinə işan Usmon Xocayev başçılıq etmişdir. Onun qardaşı Ata Xoca həmin hökumətdə yüksək vəzifələr tuturdu. Sovet təqiblərindən Usmon Xoca Türkiyyəyə qaçdıqdan sonra Buxara hökumətinə, daha sonra Özbəkstan SSRİ-nə

³⁶ Toporov V. İmperskij vopros//Nezavisimaja qazeta, 9 aprelja 1992

³⁷ Rassudova R. Ya. Skifskie énareni- средназиатские ходжа. В кн: Тезисы докладов Всесоюзной конференции «Скифы Евразии». Кемерово, 1976, S. 109 – 110; Smirnov N.A. Mjuridizm na Kavkaze. Moskva, 1963.

onun yaxın qohumu Fayzulla Xocayev rəhbərlik etmişdir. 1930-cu illərdə İslama qarşı sovet təqibləri qüclənmiş və əvvəller komunistlərə xidmət göstərmiş əski elita təqib hədəfinə çevrilmişdir. Lakin sovet siyaseti “ağ sümük” elatasını ayrıca bir təbəqə kimi hədəfə alamamışdır. Bunu belə bir faktla izah etmək olar ki, çar məmurları “ağ sümük” elatasının zümrə imtiyazlarını de-yura təsdiq etməmiş, deməli onları hakim sinfin nümayəndəsi kimi qəbul etməmişdir. Bu səbəbdən komunist repressiyası həmin qrupun ən varlı və dövlətli hissəsinə qarşı yönəlmüşdür. Beləliklə, 20-ci əsrin sosial və siyasi dəyişikliklər prosessində əsas zərbə bütövlükdə müsəlman müqəddəslərinin davamçılara yaxud yeni nəslinə deyil, onların nüfuz və hörmətinin əsasında duran müqəddəslik-sakrallıq ideyasının özünə yönəlmüşdür. Nəticədə, sufilər, əxilər, seyidlər, işanlar və onların qardaşlıqları kütləvi repressiyaların qurbanlarına çevrildi. Lakin müqəddəslik ideyası ölmədi, sovetlər zamanı fəaliyyətini gizli davam etdi. Orta Asiyada, Qafqazda, Türkiyyədə, Balkanlarda və digər regionlarda nəqşbəndiyə, qədəriyyə kütləvi İslamlı qaraşırəq müxtəlif ittifaq və qardaşlıq qruplarında dirçəlməkdə davam etdi. Həqiqətən, Qafqazın və Orta Asiyadan müsəlman kənd əhalisi nəinki müsəlman pirlərini, hətta islamiyyətdən əvvəlki əski türk və azərbaycan pirlərini yaxşı xatırlayıır, həmin pirlərdə ulularına, əcdadlarına və müqəddəslərinə ehtiram göstərməkdə davam edirdi³⁸. Müxtəlif tarixi situasiyalarda türk-müsəlman müqəddəslərinin cəmiyyətə integrasiyası, cəmiyyətdə yüksək status və mövqelər qazanması konkret səbəblərlə bağlı olmuşdur. Odur ki, Orta Asiya işançılığını və yuxarıda bəhs etdiyimiz Qafqaz müsəlman müqəddəslərinin (sufilər, dərvişlər, şeyxlər və b.) həyat və sosial fəaliyyətini yalnız zorakılıq yaxud onlara qarşı edüllən təqiblərlə izah etmək düzgün olmazdı. Bunun daha dərin sosial və siyasi səbəbləri vardır. Özlərinin xüsusi qapalı həyat tərzi olan irili-xirdalı yerli icmalar vahid sosial məkana integrasiya etməklə cəmiyyət (camaat) kimi formalasındı. “Ağ sümük” elatasının timsalında görünür ki, onlar əvvəller tutduğu mövqe və statuslarını itirir, onlara göstərilən hörmət və ehtiramın əsasında duran dini elementlərin insanların şüurunda dominantlığı tədricən azalır, sonucu dünyəvi norma və etiket qaydaları ilə əvəzlənir. Bu halda onların rəsmi sosial statusu nisbatən zəifləsə də, nümayəndələri bütövlükdə cəmiyyətdə oz imtiyazlı mövqeyini qoruyub saxlaya bilmişdir. Müqəddəslərin əksər tərəmələri yeni elitar strukturlara integrasiya edib dünyəvi hakimiyyətə məxsus norma və etiketləri qəbul edir. Bu nəzəri ümümiləşdir-

³⁸ Əliyev O. Seyid Əşrəf müqəddəsliyi. Bakı, Ərgünəş 2006, S. 114-115; Djavelidze E. D. Y istokov tureskoj literaturi. Tbilisi, 1985, 247 s.66-67; Malaşenko A.V. Musulmanskij mir SNQ, Moskva, 1996, S. 45-50.

məni təsdiqləyən faktlara diqqət edək: 1998-ci ildə Tacikstan Elmlər Akademiyasının 28 həqiqi və 46 müxbir üzvlərindən 10-dan çox həqiqi və 5-dən çox müxbir üzvləri, yəni elmi elitanın təxminən 20%-i “ağ sümük”-lərin nəslindəndir. Həmin Akademiyanın hazırkı prezidenti Ulmas Mirsaidov, həmçinin ondan əvvəlki prezident Sobit Niqmatullayev xoca-müqəddəslərinin, görkəmli ictimai və mədəniyyət xadimi, xalq şairi Sədrəddin Ayni məşhur sufi və Kubravilər sufi qardaşlığının banilərindən Seyfəddin Baharzinin (13 əsr) nəslinə mənsubdur. Özbəkstanda ağ sümük nəslinin nümayəndələri elm və mədəniyyətə SSRİ xalq artistləri Alim Xocayev, Sara Eşenturayeva, SSRİ xalq memarı Abdulla Babaxanov, elm və texnika sahəsində SSRİ dövlət mükafatları laureati A.Axramxocayev kimi şəxsiyyətləri bəxş etmişdir. Bu təbəqənin bəzi nümayəndələri cəmiyyətin siyasi həyatında da önəmlı rol oynamışdır: İşan-buva ləqəbi ilə tanınan Buzrukxoca Usmanxocayev Fərqaqə vilayətinin rəhbəri olmuş və basmaçılara qarşı mübarizədə fərqlənmişdir. Onun oğlu İnom Usmanxocayev Namaqan və Əndican vilayətlərinin icra komitalarının sədri, 1978-ci ildən Özbəkstan SSRİ-nin ali sovetinin rəyasət heyətinin sədri, Şərəf Rəşidovun vəfatından sonra, 1988 ilədək Özbəkstan SSSRİ KP MK-nın birinci katibi vəzifəsində çalışmışdır. Tacikstanın hazırkı prezidentinin mənsub olduğu qülab tayfalarının içində çoxsaylı “ağ sümük” nəslinin nümayəndələri yüksək siyasi status və mövqeyə malikdir³⁹. Yeniləşən cəmiyyət həmişə və hər yerdə yüksək sosial-psixoloji, əxlaqi keyfiyyətlərə, elmi-praktiki vərdişlərə və iş təcrübəsinə malik kadrlara ehtiyacı olur. Nəzərdən keçirdiyimiz dini elitar qruplar həmin keyfiyyətləri, bacarıqları illərcə özlərində tərbiyyə etmiş, yeniləşən müsəlman cəmiyyətinin tələblərinə qismən də olsa cavab verdikləri üçün həmin cəmiyyətdə öz imtiyazlı mövqelərini saxlamağa müvəffəq olmuşdular. Hətta zahiri görünüşünə və əlamətlərinə, davranış mədəniyyəti və etiket normallarına görə dini elita özlərini kütlədən fərqləndirməyi bacarır, cəmiyyətin diqqətini cəlb edir, hətta zahiri görk hər hansı bir vəzifəni tutmağa yaxud var-dövlət yığmağa yardım edir və zahiri respektabellik effekti şeyxin, seyidin yaxud müqəddəs şəxsin simvoluna çevirilir. Bu gün belə zahiri fərqləndirici simvolların əhəmiyyəti və kəmiyyəti azalsa da, cəmiyyət onları nüfuz sahibi kimi qəbul edir, gənc nəslin, hətta yaşlı nəslin nümayəndələri onlara “Siz”-lə müraciət edir, kişi adlarına “xan” titulu əlavə edilir. Belə bir ənənə mövcud idi ki, müqəddəslərin həqiqi adlarını açıq tələffüz etmək qadağan olduğundan ərəb, iran və türk mənşəli titullardan: xoca, seyid, tura, işan, şeyx, mir, mirzə, ata, baba, məhsum, şərif, xəlif, həzrət və

³⁹ Sentralnaja Azija i Kavkaz, 6 (12) 2000, S. 78-79.

mövlana kimi sözler müqəddəslərə xalq tərəfindən göstərilən hörmət və ehtiramın rəmzləri idi. İslamda müqəddəslər adətən öz qohumları ilə evləndikləri üçün qruplar qohumluluq əlaqələrinə görə formalışırdı. Bu cür qruplar daxili mobilliyi ilə kütlələrdən fərqlənir və müqəddəslərin klan şəklində birləşərək hakimiyət uğrunda mübarizədə və dövlət strukturlarında təmsil olunmaq üçün qüvvələrinə vahid cəbhədə birləşdirməyə yardım edirdi.

Bu baxımdan İslam kontekstində əski kult sistemlərinin təkamülü, müqəddəslərin qəbrlərini və türbələrini ziyarət etmək, türbə ziyarəti ilə bağlı ədəb qaydalarını, əski ayin və mərasimlərin adaptasiya mexanizmini, doğru və yalnız inancların tədqiqi və şərhi aktual olub müasir araşdırma mövzuları sırasındadır.

NƏTİCƏ

1. Adətən fövqəltəbi qüvvələrə yönəlsə də, ayrı-ayrı müqəddəs fəndlər, tayfa-qəbile əcdadları, şəxslər, yerlər, türbə, ocaq və s. pərəstişin obyektinə çevirilir. Dini pərəstiş həm fərdi qaydada, həm də liderin rəhbərliyi altında kilsə, sinaqoq, məbəd, pir, ocaq yaxud məsciddə mütəşəkkil dini ibadətin bir hissəsi kimi icra edilə bilər. Pərəstiş davranışının öz spesifik xüsusiyyətləri var. O, dua, qurban, ritual, seyr və düşüncələr (meditasiya), bayram və mərasimlər, hacc ziyarəti və s. ibarət elementlərini ehtiva edir.

2. İslam, başqa dinlər kimi, öz tarixi inkişafında iki amili sintez edir. Bir tərəfdən, ona məxsus anlayış və konsepsiyaları, digər tərəfdən, özündən əvvəl mövcud olmuş əski təssəvvür və ideyaların təsirlərini məharətlə birləşdirir. Zahirən belə görünür ki, meydana gələn yeni din əski təssəvvürləri uğurla tarix meydanından sixışdırıb çıxarır. Əslində, İslam həmin ideya və təssəvvürləri məharətlə saf-çürük edib öz sisteminə uyğunlaşdırılmışdır.

3. Ona görə də İslam ilkin təliminin davamlılığı naminə ağıllı strategiyalar seçilir və zəruri hallarda kompromissə gedirdi. Elə kult və ziyarət məsələsində də oxşar strateqiyani görürük.

4. İslam ilkin mənbələrinə istinad edib kult məsələsində öz konsepsiymizi qısa şəkildə belə ifadə edirik: İslam dini müqəddəslərin pərəstişi məsələsində dindarların arzu və tələblərini maksimum ödəməklə əski kultları məharətlə sintez etmiş, özünün ilkin təliminə uyğunlaşdırıb bilmüşdür. Kult və ziyarət sistemi İslamda ictimai sosiallaşma prosesinin vacib elementinə çevrilmişdir. Bundan ziyadə, əski kultların fəlsəfi, mistik, sosioloji və sosiallaşma aspektlərini gücləndirməklə onlara yeni İslam mədəni sistemi daxilində nisbətən inkişaf etmiş Yunan məntiqi və rasional

fəlsəfəsinin qarşısında duruş gətirməyə imkan vermiş, mistik və sosiallaşma aspektlərini gücləndirməklə dindarların yeni tələb və arzularına cavab verə biləcək yeni həyatı qüvvə və vasitə ilə təmin etmişdir.

5. Əski türk kultları, ziyarətləri və onlarla bağlı dini ayın, mərasim, xalq adət-ənənələri əsas istiqamətinə görə İslam prinsipləri kontekstində inkişaf edir və onların assimilyasiya mərhələləri İslam integrasiyası mərhələləri ilə ugurla sonuclanır. Bu ikitərəfli və çoxtərəfli assimilyasiya-inteqrasiya sayəsində əski kultlar bugünümüzədək qorunub saxlanılmışdır. Faktlar təsdiq edir ki, İslam əski kultları və müqəddəslilik simvollarını içincə alaraq, müqəddəsliyin yeni yaradıcı paradiqmalarını həzarlayırdı. Əski kultlar və müqəddəslər İslam kontekstində daha iri həcmli grup və sosial strukturlara transformasiya edərək cəmiyyətdə xüsusi status və rollara yiyələnirdi. Bu sosial prosess və inkişaf əski dövrlərlə müqayisədə, müasir dövrümüzədə daha önemli olmuşdu. Dediklərimizi Orta Asiya və Qafqazlarda mövcud olmuş əski türk və digər xalqlara məxsus kultların və müqəddəslərə pərəstişin bugünümüzədək gəlib çatmış simvolları təsdiqləyir. Əski müqəddəslər müsəlman cəmiyyətinin sosial stratifikasiyasında müsəlman elitar qrupun vacib komponentinə çevrilərək İslam mədəniyyətinə, siyasi həyatına dəyərli töhfələr vermişdir. Beləliklə, müsəlman müqəddəslərinin nəslisi və ardıcilları Orta Asiyada və Qafqazlarda imtiyazlı sosial qruplar əmələ gətirə bilmış və onlar bu qun də həmin regionların sosial, mədəni və siyasi həyatında əhəmiyyətli rol oynayır.

XÜLASƏ

Bu məqalə dini kult və müqəddəs qəbirlərin ziyarətini Türk və Azərbaycan mədəniyyətləri kontekstində dini inam, inanc və simvollar sisteminin tərkib hissəsi kimi təhlil edir. İslamdan öncəki kultların, müqəddəs yerlərin və ziyaratgahlarının, qədim Türk və Azərbaycanda mövcud olmuş kult və pərəstişlərin monoteist İslam kontekstində uyğunlaşması, soiallaşması və integrasiya etməsi prosesləri xüsusi olaraq sosio-loji müstəvidə təhlili edilir. Qeyd edilir ki, İslam mədəniyyəti kontekstində əski kultlar, ziyaratgahlar, müqəddəs yerlər yeni fəlsəfi, mistik və sosioloji mənalar kəsb edir. İslama müqəddəs yerlərin ziyarət olunması prosesinin təkamül xüsusiyyətləri, müqəddəs qəbirlərin ziyarət edilməsinin etik qaydaları, möminlərin inam və etiqadlarının səbəbləri və mənbələri açıqlanır.

THE TRANSFORMATION OF RELIGIOUS CULT IN ISLAMIC SOCIETY**ABSTRACT**

The article is devoted to the analysis of the cult of saints and the pilgrimage to the holy shrines in the context of the Turkish and Azerbaijani cultures as a system of religious beliefs, rituals and symbols. A special sociological analysis is undertaken in connection with the cult of saints and the worship of images and holy places that are known from pre-Islamic eras, the adaptation and socialization of ancient Turkic and Azerbaijani cult and worship systems to the sociocultural contexts of the new monotheistic Islam in which the old cults, holy images and places acquire philosophical, mystical and sociological meanings. The main features of evolution of worship of saints, the pilgrimage to the tombs of saints, the ethical rules of the pilgrimage to sacred places in Islam, the causes and the sources of true and false beliefs of believers are exposed. The mechanisms of the interactions of the religious cults, both on the macro- and micro levels, with the social institutions, different powers and the leaderships are revealed.

ƏDƏBİYYAT

- 1- Qurani-Kərim. əl-Ənam surəsi 14-cü ayə. Ərəb dilindən Azərbaycan dilinə tərcümə V. Məmmədəliyev və Z. Bünyadov. Bakı, Elm, 2000
- 2- Азимов Кязим. Азербайджанские мыслители о человеке. Баку «Язычи» 1986
- 3- Гольдциэр И. Культ святых в Исламе. ОГИЗ, Москва, 1938
- 4- Nicholson R. The Idea of Personality. London, Cambridge University Press 1923
- 5- Grunbaum G. Medieval Islam: A Study in Cultural Orientation. Chicago and London 1967
- 6- Ritzer G. Sociological Theory. Neü York, McGraw-Hill Companies, 1996
- 7- Corbin H. Historie de la philosophie Islamique. Vol.1. Paris, 1964
- 8- Gellner E. Conditions of Liberty. Civil society and its rivals. New York, Penguin books, 1996
- 9- Grunbaum G. Muhammadan Festivals. New York, 1951
- 10-Тримингэм Дж. С. Суфийские ордены в Исламе. Перевод с английского под редакцией и с предисловием О. Ф. Акимушкина. Москва «Наука» 1989
- 11-İbn əl-Ərabi. Əl-futuhat əl-məkkiyə. Kair, 1329/1911, 3-cü cild, tarixsiz
- 12-Demidov S.M. Turkmenskie ovlyadı. Aşxabad, 1976, C. 53-55;
- 13- Sentralnaja Azija i Kavkaz, 6(12) 2000

- 14-Buşkov V.İ., Mikulskij D.V. Anatomiya qrajdanskoj voynı. Moskva, 1996
- 15-Rassudova R. Ya. Skifskie énarei- средниазиатские ходжа. В кн: Тезисы докладов Всесоюзной конференции «Скифы Евразии». Кемерово, 1976
- 16-Velixanov Ç. İzbrannie proizvedenija. Moskva, 1987
- 17-İslam v Turkestane. Taşkent, 1899
- 18-Toporov V. İmperskij vopros//Nezavisimaja qazeta, 9 aprelja 1992
- 19-Rassudova R. Ya. Skifskie énarei- средниазиатские ходжа. В кн: Тезисы докладов Всесоюзной конференции «Скифы Евразии». Кемерово, 1976
- 20-Smirnov N.A. Mjuridizm na Kavkaze. Moskva, 1963
- 21-Əliyev O. Seyid Əşrəf müqəddəsliyi. Bakı, Ərgünəş 2006
- 22-Djavelidze E. D. Y istokov tureskoj literaturı. Tbilisi, 1985
- 23-Malaşenko A.V. Musulmanskij mir SNQ, Moskva, 1996

Çapa tövsiyə etdi:

Əzimov Kazım, professor, fəlsəfə elmləri doktoru (elmi rəhbəri)

Xəlilov Rahid, fəlsəfə elmləri doktoru (AMEA)

Əlizadə Aydın, fəlsəfə elmləri doktoru (AMEA)

ŞEYX MAHMUD ŞƏBÜSTƏRİNİN “GÜLŞƏNİ RAZ” ƏSƏRİNDE MİSTİK SİRLƏRİN DİNİ-FƏLSƏFI ŞƏRHİ

Qadir HÜSEYNZADƏ

AMEA Əlyazmalar İnstitutunun doktorantı

Şeyx Mahmud Şəbüstəri (1287-1320) “Gülşəni raz” əsəri yarandığı dövrdən bu günə kimi, yəni 700 ildə xəzan görməyən və solmayan bağçalardan biridir. Bu bağça hər zaman öz ətri ilə hər kəsi məftun etmiş və edir. Şəbüstəri xəzan vurmuş insanları dünyanın narahatlıqlarından qurtarmaq və şadlığa, sevincə qovuşdurmaq üçün eşqin bu yaşıl və ucsuz-bucaqsız bağçasına dəvət etmişdir (5, s. 149). Şair Əraqinin dili ilə desək:

با وصل جانفرايت هجران چکار
دارد(4,s. 56)

در باغ دلگشايت غم از کجا در آيد

(Tərcüməsi: Sənin ürəkaçanında kədər necə ola bilər?!
Can mühitinlə vüsal olan yerdə hicranın nə işi var.)

Ənəlhəqqin qaynar və isti nöqtəsi məstlikdir, özünü bu nöqtədən ayırmaq küfr və zülmətdir. Elə Firon kimi; çünkü o, Haqqın məsti deyildi, əksinə, özünü vurulmuşdu və müştəbehlikdən məst olmuşdu:

و قتی که انا الحق به زبان می‌ورد
منصور کجا بود خدا بود خدا

(Tərcüməsi: “Ənəlhəq” dilinə gətiriləndə,
Mənsur harada idi? Allah idi, Allah).

Şəbüstərinin “Gülşəni-rəz” əsərindəki sırları, rəmzi anamları və “ənəlhəqq”ın mənasını açıqlamaq üçün ilk növbədə Qurana və hədislərə üz tutmaq lazımlı gəlir. İstəyimiz Şeyx Mahmudun bağçasının güllərinin təravətindən canlara rayihə bağışlamaqdır. Yalnız bu yolla o ruh bağışlayan bağcanın məftunedici və ürəkoxşayan ətirlərini duymaq mümkündür.

Həzrət Mövlana demişkən:
رقصان همی رویم به اصل نهال گل¹ گیریم دامن گل و همراه او شویم

(Tərcüməsi: Gülün ətəyindən yapışaq, onunla birgə olaq,
Hamımız rəqs edə-edə gül fidanının əslinə gedək (8, s. 230).)

“Gülşəni-raz” əsərindəki yeddinci sual belədir:
چه گویی هرزه‌ای بود آن رمز مطلق؟² کدامین نقطه را نطق است «آنă الحق»؟

(Tərcüməsi: “Ənəlhəqq” sözü hansı mənada deyilmişdir?
O mütləq rəmz olan söz boş-boşunamı deyilmişdir (1, s. 55).)
Buradakı sual belədir ki, Mənsur Həllacın işlətdiyi “Ənəlhəqq” sözü nə mənadar
dır və hansı məfhumu ifadə edə bilər? Boş danışq hesab olunan hansı söz və söhbət
dir?

جواب
به جز حق کیست تا گوید آنă الحق آنă الحق کشف اسرار است مطلق

(Tərcüməsi: **Cavab:**
“Ənəlhəqq” mütləq şəkildə sırları açmaqdır,
Allahdan başq, kim “ənəlhəqq” deyə bilər? (1, s. 55).)
Xacə Hafiz Şirazi deyir:
جرمش این بود که اسرار هویدا می‌کرد گفت آن یار کزو گشت سر دار بلند

(Tərcüməsi: Dedi o yardan bu sir ucaldı,
Səbəbi bu idi ki, sırlar aydınlaşın (7, s. 184).)
Bu söz heç də boş söz deyil, əksinə, başlıca və düzgün bir mətləbdir. Ancaq bu
mətləb hamı üçün deyil, özünü dərk etmiş, fəna olduğunu anlamış və özündən azad
olmuş şəxslər üçün düzgündür. Yoxsa özünü var bilmək və özünü görmək küfrdür,

çünki xudbinlik ortadan qalxanda yalnız O və hamı qalır və “ənəlhəqq” artıq Ona (Allaha) bağlıdır. Bu üzdən də “ənəlhəqq” mütləq şəkildə sırları açmaqdır. Bu sözü o adamlar işlədə bilər ki, özünü unudub Allaha qovuşur. Bu mənə Allaha yaxınlaşmaqla əldə edilir. Əllamə Təbatəbai, ustası Seyyid Əli Qazinin dilindən deyir ki: “Bir gecə Kufə məscidində oturmuşdum. Axşam məscidin qapı və divarı öz duaları ilə sabaha qədər bizi yatmağa qoymadı.” Həmin gecə başqaları da orada olmuş və yatmışdır; buna görə onlar heç nə eşitməmişdilər. Belə məlum olur ki, ustadin vəziyyəti və halı elə olub ki, digərlərinin eşidə bilmədiklərini o eşitmışdır. Yəni dəyişiklik daşda və kərpicdə deyil, ustadin halında baş vermişdir (6, s. 218.)

Quranda ürək və zikrin faydaları barədə ayələr vardır. Onlarda buyurulanlara diqqət yetirək: “Əraf” surəsinin 179-cu ayəsi:

وَلَقَدْ ذَرَنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالإِنْسَنِ لَهُمْ قُلُوبٌ
لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبَصِّرُونَ بِهَا وَلَهُمْ أَذَانٌ لَا يَسْمَعُونَ
بِهَا أُولَئِكَ كَالْأَنْعَامِ بِلْ هُمْ أَضَلُّ أُولَئِكَ هُمُ الْغَافِلُونَ

(Tərcüməsi: “Biz Cəhənnəm üçün bir çox cılınlar və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzler; qulaqları var, onunla eşitməzler. Onlar heyvan kimidirlər, hətta daha çox azgınlıqdadırlar. Qafil olanlar da məhz onlardır”.)

“Merac” surəsinin 36-cı ayəsi:

وَلَا تَنْقُضُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادُ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْؤُلًا

(Tərcüməsi: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünkü qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”.)

“Həcc” surəsinin 46-cı ayəsi:

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ أَذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِنْ
تَعْمَى الْفُؤُودُ الَّتِي فِي الصُّدُورِ

(Tərcüməsi: “Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalimlərin aqibətini) qəlbə ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünkü əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur”.)

“Rum” surəsinin 59-cu ayəsi:

كَذِلِكَ يَطْبَعُ اللَّهُ عَلَى قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ

(Tərcüməsi: “Allah (haqqı) bilmeyənlərin qəlbini belə möhürləyir”.)

“Məhəmməd” surəsinin 34-cü ayəsi:

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ثُمَّ مَأْتُوا وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ

(Tərcüməsi: “Şübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan sapdırırları, sonra da kafir kimi ölenləri Allah heç vaxt bağışlamayacaqdır”.)

“Fəth” surəsinin 4-cü ayəsi:

هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَرْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلَهُ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلَيْهَا حَكِيمًا

(Tərcüməsi: "Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbini rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir".)

“Fussilət” surəsinin 21-ci ayəsi:

وَقَالُوا لِجُنُودِهِمْ لَمْ شَهَدْنَا ثُمَّ عَلَيْنَا قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقُكُمْ أَوْلَ مَرَةً وَإِلَيْهِ تُرْجَعُونَ

(“Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir”.)

Bu halda əzaların varlığı və nitq qabiliyyəti Allahdan başqa kimsənin qüdrəti ilə ola bilərmi?!

Bu izahlardan aydın olur ki, Şeyx Şəbüstəri “Allahdan başqa kimsə “ənəlhəqq” deyə bilməz” dedikdə nəyi nəzərdə tutur. Doğrudan da, bu sözü təkcə bəşər söyləmir. Əgər insan dərk etsə, aləmin bütün zatının “ənəlhəqq” söylədiyini eşidər. Bu, ona görədir ki, hər şey qovuşmağa və təhlilə (lailahə illəlahın təhlilinə) bağlıdır. Təhlildən aydın olur ki, bu, onların “öz”lərindən kənarlaşmaları, “öz”lərindən azad olmaları və Allahi “öz” yerlərinə qoymalarıdır. Şəbüstəri bu fikrin davamı olaraq yazır:

تو خواهی مست گیر و خواه مخمور	همه ذرّات عالم همچو منصور
بـ دین معنـی هـ باشـند قـائم	در این تـسبـیح و تـهـلـیل اـنـدـ دـایـم

(Tərcüməsi: Aləmin bütün zərrəcikləri Mənsur kimidir (“ənəlhəqq” deyir), Sən onları istər sərxoş, istərsə də yuxulu hesab et.

Daima bunu zikr etməkdə, təsbih çevirməkdədirlər,
Hamı bu mənaya görə ayağa qalxır (1, 55.).)

Şair daha sonra əlavə edir:
«وَإِنْ مِنْ شَيْءٍ» را يك ره فرو خوان

اگر خواهی که گردد بر تو آسان

(Tərcüməsi: Əgər istəsən ki, bu, sənin üçün asan olsun,
“Elə bir şey yoxdur ki...” ayətini oxu(1, s. 55.).)

Dua, sitayış və həmddən aşağıda dayanır, çünkü sitayış və həmd hər kəsin işi deyil. Xülasə, Şəbüstərinin demək istədiyi budur ki, əgər yuxarıda verilən mənanın sənin tərəfindən qəbulu çətindirsə, o zaman Qurani-Kərimin “Merac” surəsinin 4-cü ayəsini oxu:

وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ أُنْفَسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَنَعْنَ عُلُوًّا كَبِيرًا

(Tərcüməsi: “Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(- deyə) xəbər verdik”.)

Ona sitayış halında dua oxumayan heç bir şey yoxdur. Ancaq biz onların duasını dərk edə bilmirik. Mövcudatın duası kamil və kamal sıfətlərinin və onların isbatının qeyd-şərtsiz Allaha aid olduğunu qəbul etməkdir, o zaman artıq “ənə” və “huvə” arasında fərq olmur.

Başqa bir ehtimala görə, ola bilər ki, filosof şair “ənəlhəqq”in bütün mövcudatın sözü olduğunu, lakin sizlərin bunu eşidə bilmədiyinizi demək istəyir. Elə bu səbəbdən də şair növbəti beytlərində yazır:

تو هم حلاج وار اين دم بر آري چو كردي خويشتون را پنهكاري

(Tərcüməsi: Sən də özünü həllac edib varlıq pambığını atarsan
Həllac kimi bu sözü deyərsən (1, s. 55.).)

Sən özünü şübhələrlə bəzəmisən, ancaq onu çırpışan və aləmin zahiri və batını tərəflərinə diqqət etsən, o zaman onun məfhüm və mənasını dərk edəcəksən:

نداي «واحد الفهار» بنيوش براور پنهاري پندارت از گوش

چرا گشتی تو موقف قیامت؟ ندا می آید از حق بر دو امت

(Tərcüməsi: Şəkk-şübhə pambığını qulağından çıxart,
Vahid və Qəhhar olan Allahın səsini dinlə.

Sənə Allahdan fasiləsiz səslər gelir,

Sən niyə qiyamət gününü gözləyirsən? (1, s. 55.)

Ey insan, sən qiyamət gündündə Haqqı tapacağını gözləmə, çünki Allah aşağıdakı ayələrdə buyurur:

“Nur” surəsinin 25-ci ayəsi:

يَوْمَئِذٍ يُوَفِّيُهُ اللَّهُ دِينَهُمُ الْحَقُّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ

(Tərcüməsi: “O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu biləcəklər!”)

“Qəsəs” surəsinin 40-ci ayəsi:

فَأَخَذْنَاهُ وَجْنُودَهُ فَبَيْنَاهُمْ فِي لَيْلٍ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ

در آ در وادی اینم که ناگاه

روا باشد آنا الحق از درختی

درختی گویدت «آنی آنا الله»³

چرا تبود روا از نیکبختی؟

(Tərcüməsi: Eymən vadisinə get ki, qəfildən

Bir ağac sənə: “Mən Allaham, -desin.

Bir ağacın “ənəlhəqq” deməsi doğru qəbul edilirsə,

Bir xoşbəxt insanın bunu deməsi niyə axı yaxşı olmasın? (1, 56.).

Ey insan, ey Allahın bəndəsi özünə aidliyini və öz şübhələrini bir kənara qoysan, qəlbini iman vadisinə və etiqada çatdırısan, varlıq aləminin qapı və divarlarından “İnnə ənəlləh” çağırışını eşidəcəksən. Məgər həzrət Musanın tuba ağacı eyni təbii mövcudatın bir parçası olduğuna görə ondan bu nida gəlmədimi?

Ürəyindən şübhə pərdəsi qaldırılmış və aləmdən ayrılmış xoşbəxt bir bəndənin və ya bir arifin və şəxsin belə bir müşahidəyə nail olmasına və bu sözü deməsinə nə mane ola bilər!?

يقين داند که هستی جز یکی نیست

هر آن کس را که اندر دل شکی نیست

(Tərcüməsi: Ürəyində şübhəsi olmayan hər kəs

Yəqin bilir ki, varlıq ancaq birdir.

Bütün mövcudiyyətin varlığının etibara, nisbiliyə və məcaziliyə əsaslandığı və bunların hamısının qiyamının cismən və zatən Haqqa və Allaha bağlı olması həqiqətini başa düşən hər kəs inanacaq ki, aləmdə bir varlıq və zatdan başqa kimse

hakim deyil, bütün cilvələr, şəkillər, görünüşlər o varlığa bağlıdır, vücudları müvəqqəti və nisbidir:

که ھو غیب است و غایب وهم و پندار

آنَا نیت بود حق را سزاوار

(Tərcüməsi: Mənlik (mən demək) Allaha yaraşır,

Çünki o, gizli bir sirdir və heç bir təsəvvürə siğmaz (1, s. 56).)

“Mənlik” deyilməsi aləmdə Allahdan başqasına layiq deyil. Hər kimsə Allahdan başqasına “Mənlik” desə, ona layiq söz deyil və səhv etmişdir. Hər kəs Allahı qeybətdə bilsə, Onu yanında bilməmiş olur, ancaq “Mənliy”i Ona aid eləsə, Onu yanında bilmış olur:

در آن حضرت، من و ما و توبی نیست

جناب حضرت حق را دویی نیست

(Tərcüməsi: Allahda ikilik yoxdur,

O həzrətin yanında mənlik, bizlik, sənlik yoxdur (1, s. 56).)

Mənlik, bizlik və sənlik o yerdə deyilir ki, ikili anlayış olmuş olsun. Bu anlayış ortadan qalxanda hər şey “Mənliy”ə dönür:

که در وحدت نباشد هیچ تمییز

من و ما و تو و او هست يك چيز

(Tərcüməsi: Mən, biz, sən və o-hamısı bir şeydir,

Çünki birlikdə heç bir ayırdetmə, fərq ola bilməz (1, s. 56).)

Bəli, vəhdətdə mən, biz və o arasında sərhəd yoxdur, çünki nisbət və müvəqqətilik bir kənara qoyulanda ortada Allahdan başqa bir şey qalmır.

Bəli, insan düşünsə, görər ki, dünyada fərq və fərqliliklər mövcuddur. Bu fərqliliklərə mən, biz və sən deyilir. Ancaq onların arasındaki fərq və fərqliliklər nəzərə alınmayanda bu üç anlayış arasındaki fərq də aradan qalxır:

«آتا الحق» اندرا او صوت و صدا شد

هر آن کو خالی از خود چون خلا شد

(Tərcüməsi: Boşluq kimi varlığı olmayan kəsdə,

Ənəlhəqq yalnız bir səs-sədadır (1, s. 56).)

İnsan özünü görərək və özündən azad olmayıaraq “ənəlhəqq” desə, sözündən şəriklilik və təkəbbürdən başqa bir şey ortaya çıxmaz. Ancaq özündən azad olsa,

özünü kənara qoysa, o zaman yalnız həzrət Haqqa şəhadət verəcək və “ənəlhəqq” nidası ondan səs və səda kimi çıxacaqdır. Bu məqam barədə Şəbüstəri yazır:

شود با وجہه باقی غیر هالک
يكي گردد سلوك و سير و سالك

(Tərcüməsi: O, İlahi həqiqəti ilə əbədidir, varlığında hər şey yox olmuşdur,
Bu məqamda “sülük” (yolçuluq), “seyr” (yol) və “salik” (yolçu) birləşir (1, s. 56).)

Sufi və təriqət əhli həlak olana qədər “Kulli şeyin halikun”¹ ayəsini zikr edər, yəni hər şey fanidir. Allah-taala bu ayədə (“Qəsəs surəsi, 88-ci ayə) buyurur:

وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا إِلَهٌ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

(Tərcüməsi: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiymət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası əsla mümkün olmayan bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq əslində müşriklərin və kafirlərin əllərini ondan üzəmələri və mənasız təkliflərlə onu narahat etməmələri üçündür”).

Lakin cahillər bunu özlərinə aid etmirlər, “Ana niyyət”i özlərinə dair bilirlər. Lakin sufinin həlak olmama məntiqi “öz”lərinindən azad olduqları və yalnız Allahın qalıcı olmasına əsaslanır. Belə olan halda sufi, gediş və Allah bir olur. Bu üçü o zaman bir olur ki, “öz” dərk edilsin:

كه در وحدت، در بی عین ضلال است
ولي وحدت همه از سیر خیزد

حلول و اتحاد این جا محل است
حلول و اتحاد از غیر خیزد

(Tərcüməsi: “Hülul” və “ittihad” başqasından törəyir,

Vəhdət isə “seyr”dən doğur, törəyir (1, s. 56).)

Holulda və birlikdə çoxluq mövcuddur və o ikilikdə fərq vardır, lakin mütləq nur çıxanda artıq fərq - holul və birlik üçün yer qalmır:

نه حق شد بندə، نه بندə خدا شد

تعیین بود کز هستی جدا شد

(Tərcüməsi: Varlıqdan ayrılmak təəyyün deməkdir,

Nə Allah bəndə olmuşdur, nə də bəndə Allahla birləşmişdir (1, s. 56).)

Bu beyt və “hülul” və “ittihad”la bağlı beyt bir çox digər şeirlərdə qarşı-qarşıya gətirilir. Burada məna müşahidə, dərk və anlamadan başqa bir şey deyildir.

Allahın bütün məxluqatı dua üçündür. Allahın olmadığı duanın olması mümkün deyil. Biz hər zaman bir duaya diqqət edəndə Allaha diqqət edirik. Çünkü dua ayrılıqla ola və “öz”ü ortaya qoya bilməz. Bir hədisdə deyilir: «خَلَقْتُ الْاشْيَاءَ لِكَيْ أَعْرَفَ»

“Tərcüməsi: Tanınmam üçün mövcudiyyəti yaratdım” (10, s. 422.) Bu hədis də eyni mətləbi bildirir, açıq şəkildə ona işarə edir, məqsədə və gedişlərə çatma yolları və istiqamətlərinin işarələrini ifadə edir. Orda kilometr ölçüləri yazılmış, eləcə də, yol ayrıçı və dörd yollarda yaşıl və qırmızı və s. işıqlar yerləşdirilmişdir. Onlar dəmir, plastik və simdən olsalar da, duadırlar. Hər kəs onlarla üz-üzə gəlir, onların dəmirdən, borudan, elektrikdən və plastikdən olmasına diqqət etmir. Əksinə, onların diqqətləri neçə kilometr getmiş olmalarında, qırmızı işığın təhlükəli, yaşıł işığın isə təhlükəsiz olmasındadır. Buna görə də aləmdə mövcud olan hər şey özlüyündə bütün mənası ilə Allahın varlığının göstəricisidir və Allahdan başqa bir şeyi göstərə bilməz. Biz hər mövcudun real və həqiqi varlığına diqqət edərək Allahdan başqasını düşünə bilmərik. Əgər gördüklərimizə məcazi mənada müstəqillik versək, o zaman bu, həqiqət deyil, məcaz olur. Ona görə də Şəbüstəri aşağıdakı beytində deyir:

نه هرچه آن مینماید، عین بود است

وجود خلق و کثرت در نمود است

«Təmثیل»

در او بنگر ببین آن شخص دیگر
نه این است و نه آن، پس کیست آن عکس؟

بِنِه آینه‌ای اندر برابر
یکی ره باز بین تا چیست آن عکس؟

(Tərcüməsi:

İnsanların varlığı və çoxluğu görünüşdədir,
Elə hər görünən həqiqət deyil ki! (1, s. 57.)

“Təmsil”

(Tərcüməsi: Qarşına bir ayna qoy,

Ona bax və bir surət gör.

Bir daha bax, gör ki, o, nə surətdir?

Nə budur, hə də o, bəs onda bu, kimdir? (1, s. 57.)

Şəbüstəri fikrinin aydın olması üçün bir neçə misal götirmiştir. Onlardan biri yuxarıdakı beytdə qeyd olunan güzgündür. İkincisi, kölgə, üçüncüüsü zülmət və nur, dördüncüüsü nöqtə və axar çaydır. Bütün bunlar növbəti beytlərdə ifadə edilmişdir. Birinci misalda deyilir ki, güzgünü öz qarşına qoy və onda öz əksini gör, düşün ki, o, sənin əksin deyil. Çünkü kimsə gəlib güzgüyə girmir, güzgündə görünən sadəcə

görüntündür, sənin əksin də görüntündən başqa bir şey deyil, sadəcə olaraq nurun şüası onu almış və sənə qaytarmışdır. Beləliklə, real olaraq özünü görürsən. Amma əksin bir başqası olduğunu düşünürsən.

Dünyada və aləmdə baxdığımız hər şey güzgündən başqa bir şey deyil. Ayna olan, özünün zati olmayan, ancaq Allahın camalını və kamalını göstərən elə Allahın kamalatını göstərə bilməz? Ancaq biz iki şey təxmin edirik və iki fikirliyik. Görünən sanılan görüntündən başqa bir şey deyil, çünki əgər görünənin zati olsaydı, o, məhvə və həlakətə düşçər olmazdı. O zaman görünən hər şey bərpa qabiliyyətinə sahib olmayan surətin əksindən başqa bir şey deyildir. Bununla belə, deyilə bilməz ki, əks olması ilə əks həmin zatdır. Həmçinin, deyilə bilməz ki, əks zat deyil, çünki o, yaradıcı ilahi zatdan, adlardan və sıfətlərdən yaranmışdır:

ندانم تا چه باشد سایه‌ی من

چون من هستم به ذات خود معین

(Tərcüməsi: Mən öz varlığımla müəyyən olduğum üçün
Bilmirəm ki, kölgəm nədir? (1, s.57).)

Şeyxin istinad etdiyi ikinci misal kölgədir. O, deyir ki, əgər mən özüm müstəqiləmsə, o zaman nurun işığı ilə məndən ayrılan və mənimlə birlikdə olan kölgə nədir?

Mən və kölgəm ikiyik, yoxsa birdir? Məni və kölgəmi yaradan Günəşin nurudur. Əgər belə olmasaydı, tək özümdən başqa bir şey - kölgə olmazdı. Allahın vəhdəti də bu misalda olduğu kimidir:

نباشد نور و ظلمت هر دو با هم

عدم با هستی آخر چون شود ضمّ

(Tərcüməsi: Yoxluq varlıqla axı necə birləşə bilər,
İşıqla qaranlıq bir arada ola bilərmi?
Varlıqla yoxluq sonda olar əlavə,
Nurla zülmətin hər ikisi birlikdə olmasa (1, s. 57).)

Üçüncü misal nur və zülmətdir. Şeyx Mahmud demək istəyir ki, biz daim zülməti nurla tanıyırıq. Çünki hər şey öz əksi ilə tanınır. Əgər dünyada nur olmasaydı, zülmətə tanına bilməzdi. Zülməti bize göstərən nurun yoxluğu gedir.

Biz aləmi və dünyani Allaha bağlı bilirik. Aləmin mövcudatı bütövlükdə Haqqın duasıdır, onların varlıqları kölgə və etibara əsaslanır, öz-özlüklerində zata malik deyillər, doğrudan da, onların zati Allahın zatından başqa bir şey deyildir. Yoxsa, etibarlı necə həqiqət hesab etmək olar?

چه باشد غیر از آن بک نقطه‌ی خال
تو آن را نام کرده نهر جاري

چو ماضي نيسست مستقبل مه و سال
يك نقطه است و همي گشته ساري

(Tərcüməsi: Madam ki, keçmiş getmişdir-yoxdur, gələcək zaman, ay və il isə hələ gəlməmişdir,

Onda xətdəki nöqtə kimi olan indiki zamandan başqa nə var?

Keçib gedən bir xəyali nöqtədir,

Ancaq sən onun adını çay qoymusan (1, s. 57.).)

Dördüncü misal nöqtə və axan çaydır. Şeyx Mahmud həzrətləri demək istəyir ki, bizim malik olduğumuz və var olduğumuz boş bir nöqtədən başqa bir şey deyildir. Biz gələcək və keçmiş dedikdə ona etibar edirik ki, onu biz yaratmışıq. Bir nöqtədən artıq olmayan çaya biz axar çay deyirik. Biz nisbi şəkildə bunun belə olduğuna inanırıq. Eləcə də, xətti və dairəni təşkil edən pərgar bir nöqtədən artıq bir şey deyil, ancaq biz onu xətt və dairə adlandırırıq:

بگو با من که این صوت و صدا چیست؟

بە جز من اندر این صحرا دگر نیست

(Tərcüməsi: Məndən başqa, bu səhrada heç kim yoxdur,

Mənə de görüm ki, səs-səda nədir? (1, s. 57.).)

Əgər səhrada bağırsaq, həmsəda və eks-səda mənə aiddir. Aləmdə bütün mövcudat “Ənəlhəqq” deyə səslənir. Bu səs Allah üçündür, onun sahibi də yalnız Allahdır. Yoxsa, bütün bu “Mənəm” demələr nədir? “Ənəlhəqq”ın özümüzə aid olması barədə yanlışlıq və aldadıcılıqdan başqa bir şey deyilmə!?

نگو: کي بود؟ با خود کو مرکب؟

عرضَ فاني است، جو هر زو مرکب

(Tərcüməsi: Ərəz yox olur, cövhər də ondan ibarətdir,

De görüm, ərəz özü ilə necə birləşə bilər? (1, s. 57.).)

Dünya öz ağı, qarası və xüsusiyyətləri olan cövhər və cövhərdən yaranan cəvahir də hamısı fanidir. Demək olmaz ki, onların ölçüsü yoxdur. Çünkü cövhərin cövhərliyi ölçüdə tanınır. Bununla belə, ölçü də fanidir. Lakin ölçü fani olduğu üçün demək olmaz ki, dünyada cövhər və mürəkkəb mövcud deyil.

Ancaq bütün mövcudat məhvə məhkum və fəna olduğuna görə demək olmaz ki, həqiqət və zat da yoxdur. “Mən” və “Ənə” həmin mövcudatdır. Onlar ortadan getdikləri üçün mən də gedir və qalmır:

وجوش چون پديد آمد ز اعدام

ز طول و عرض و از عمق است

چو دانستي، بيار ايمان و فالزم

اجسام

از اين جنس است اصل جمله عالم

(Tərcüməsi: Cisimlər uzunluq, en və dərinlikdən meydana gəlir,

Yoxluqdan varlıq necə yarana bilər?

Bütün aləmin əslidə (elə) bu cürdür,
Bildinmi, elə isə iman gətir, imandan yapış (1, s. 58.).)

Aləmin bütün cisimləri ölçülərdən (en, uzun və hündürlük) təşkil olunmuşdur. Onların hamısının yoxluğa məhkum olmalarına baxmayaraq biz deyə bilmərik ki, aləmdə vücud və həqiqət yoxdur. Əksinə onların varlığı həqiqətdəndir və o üzdən en, uzun və hündürlüyü malikdirlər. Lakin öz-özlüyündə zat və bir şeyləri yoxdur. Buna görə də:

«هو الحق» گو و گر خواهی «انا الحق»
جز از حق نیست دیگر هستی الحق

(Tərcüməsi: Allahdan başqa, doğrudan da, digər bir varlıq yoxdur,

İstər: “O, haqqdır”, -de, istərsə də: “Mən haqqam”, -de.

Aləmdə Haqqın zatından başqa bir zatin olmadığı məlum və aydın olandan sonra istəyirsən “O, Haqqdır” de, ya da “Ənəlhəqq”. Lakin diqqət et ki:

نمود وهمی از هستی جدا کن
ئئی بىگانه، خود را آشنا کن

(Tərcüməsi: Xəyal və təsəvvürləri varlıqdan (gerçəklilikdən) ayır,

Sən özgə deyilsən, özünü tanı (1, s. 58.).)

ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Şeyx Mahmud Şəbüstəri “Gülşəni raz”. Tərcümə edən: Professor-doktor Möhsün Nağısoylu. “Nurlan” nəşriyyatı. Bakı, 2005.
2. Qurani-Kərim, trc. V.M.Məmmədəliyev, Bakı, 2010.
3. “Nəhcübəlağə”

Fars dilində

4. دیوان عراقی به کوشش سید نفیسی، چاپ چهارم، تهران
5. گلشن راز، دکتر حسین الهی قمشه‌ای، انتشارات علمی و فرهنگی، 1377، تهران.
6. بحار الانوار، مجلسی، علامه محمدباقر، لبنان بیروت، مؤسسه الوفا، 1404.
7. دیوان حافظ تصحیح قفسی، انتشارات اشرافی.
8. کلیات دیوان شمس به کوشش بدیع الزمان فروزانفر، تهران 1355 چاپ دوم.
9. اشعار حلاج، ترجمه بیژن الهی، انجمن فلسفه ایران، 1354.
10. شرح گلشن راز (مفاتیح الاعجاز)، محمد لاهیجی، کیوان سمیعی، کتابفروشی محمود.

АННОТАЦИЯ

Кадыр ГУСЕЙНЗАДА

РЕЛИГИОЗНОЕ И ФИЛОСОФСКОЕ ПРИКЛАДНОЕ ИЗЛОЖЕНИЕ СЕКРЕТОВ И «АНАЛХАК» А В ПРОИЗВЕДЕНИИ «ГЮЛЬШАНИ РАЗ» ШЕЙХ МАХМУДА ШАБУСТАРИ

Статья посвящена религиозному и философскому прикладному изложению секретов и «аналхак» в произведении «Гюльшани раз» Шейх Махмуда Шабустари на основании стихов Корана и хадисов. Заодно речь идет в целом о духовных и поэтических ценностях творчества поэта - философа Ш.М.Шабустари, с помощью которого можно познать и понимать учения суфизма.

RESUME

Kadir HUSEYNZADA

THE RELIGIOUS AND PHILOSOPHICAL EXPLANATION OF MYSTICAL SECRETS AND THE PHRASE “ANAL-HAK” SHEIKH MAHMUD SHABUSTERI’S “GULSHANY RAZ”

The article is devoted to the religious and philosophical explanations of mystical secrets and the phrase “anal-hak” in the "Gulshany raz" of Sheikh Mahmud Shabusteri according to Koranic verses and hadiths. At the same time, what is of concern here is the moral and poetical value of creative activities of Sh.M.Shabustari which can help to know and understand the doctrine of mysticism.

Çapa tövsiyə etdi: f.e.d. M.Nağıyev

XIII.-XV. YÜZYILLARIN ENDÜLÜS MUTFAĞI*

*Qiyas ŞÜKÜROV***

ÖZET

XIII.-XV. Yüzyılların Endülüs Mutfağı

XIII.-XV. yüzyıllar arasında İber Yarımadası'nın güneydoğu bölgeleri Benî Ahmer ismiyle bilinen devletin egemenliği altındaydı. Söz konusu devletin denetimi altında bulunan toplumun zengin bir mutfak kültürünün var olduğunu belirtmek gereklidir. Bu toplumun mutfak kültürünü araştırma konusu yapan makalemizde, belirtilen dönemde adı geçen toplumun mutfak anlayışı ile damak tadı, temel gıda ürünleri ile gıda yapımında kullanılan araç-gereçler incelenmektedir.

Anahtar Kelimeler: Akdeniz Medeniyeti, İspanya, Endülüs, Benî Ahmer Devleti, Mutfak Kültürü

ABSTRACT

The Andalusian Cuisine between the Thirteenth and Fifteenth Centuries

During the thirteenth and fifteenth centuries, the southeast regions of Iberian peninsula were under the control of Nasrîd Kingdom (Banî Ahmar State). The demographic advantage of Nasrîd society was to give contributions to the socio-cultural life of kingdom. The main aim of this study is to explore cultural relations in the southeaster regions of peninsula. That is why, the subject is focussed on the samples of Andalusian cuisine which contains arabic and moorish cooking items.

Keywords: Mediterranean Civilization, Spain, Andalusia, Nasrîd Kingdom, Cuisine.

* Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı'nda savunduğum "Benî Ahmer Devleti (1232-1492)" başlıklı doktora tezinin bilimsel verileri esasında hazırlanan bu çalışma, 7-8 Mayıs 2008'de Girne Amerikan Üniversitesi (KKTC) tarafından düzenlenen "Akdeniz Kültürlerinde Yemek Kavramına Bilişsel Yaklaşımlar" başlıklı uluslararası sempozyumda bildiri olarak sunulduktan sonra yeniden gözden geçirilerek geliştirilmiştir.

** Bozok Üniversitesi Fen-Edebiyat Fakültesi Tarih Bölümü Öğretim Üyesi (Yrd.Doç.Dr.).

GİRİŞ

İklim koşulları, coğrafi konum, ticarî yaşam ve ziraî faaliyetler, genel ekonomik durum ve kültürel düzey gibi etkenler bir bölgenin ahalisinin damak tadı ile mutfak kültürünün oluşumuna katkı sağlayan temel olgulardır. Ortaçağ Batı Avrupa tarihi açısından kültürlerin karşılaşma ve karmaşma yeri olan Endülüs bölgesinin böyle bir konuma sahip olduğu ve zengin mutfak kültürünü çevre ülkelerine sunduğu dikkat çekmektedir. İnceleme konumuzu oluşturan dönemin muhteşem görüşümlü ziyafetleri ve yemek çeşitleriyle ilgili bilgiler bu dönemin birçok yazılı kayıtlarına yansımıştır. "XIII.-XV. Yüzyılların Endülüs Mutfağı" adıyla hazırlanan bu çalışma, Benî Ahmer döneminin yazılı kaynaklarına ek olarak günümüzde yapılmış araştırma eserlerinden hareketle XIII.-XV. yüzyılların Endülüs mutfağı araştırmaktadır. Böyle bir çalışmanın Türkiye'deki tarih araştırmalarında henüz çalışmamış bir konu olduğunu belirtmekte yarar vardır. Bu olgudan hareketle hazırlanan bu makale, alanındaki boşluğu kapatmanın yanı sıra, ileri aşamadaki çalışmalara başlangıç oluşturacağı muhakkaktır. Çalışmamızda, XIII.-XV. yüzyıllar arasında Endülüs şehirlerinde revaçta olan yiyecek ve içecek çeşitleri ile söz konusu yemeklerin hazırlanma şekilleri incelenmektedir. Buna ek olarak, yemek çeşitlerinin elde edildiği ürünler ve hammadde kaynakları araştırılmaktadır. Yemek yapımında kullanılan bitki çeşitlerinin farmakolojik özelliği, yiyecek ve içecek çeşitlerinin kontrolü gibi konular da bu makalenin araştırma konuları arasındadır.

1. Endülüs Mutfağının Ürünleri

Benî Ahmer dönemi Endülüs toplumunda en fazla istifade edilen yemek çeşitleri arasında mirkâs, mücebbenat, sedef, şabil, serid (tirit) ve heris gibi yemek çeşitlerinin adları kaydedilebilir. Bu yemeklerin en ünlüsü mirkâs idi.¹ Mirkâs, hayvan bağırsağından hazırlanan bir çeşit yemekti. Hayvan etinden hazırlanan diğer yemekler arasında tavada pişirilmiş et, kaynatılmış et, ince kesilip tuzlanmış ve kurutulmuş et gibi yemek çeşitleri vardı. Bir deniz ürünü olan balıktan hazırlanan yemekler arasında ise "sedef", "serdis" ve "şabil" isimli yemek çeşitlerinin adlarını belirtilebilir.²

Mücebbenat adıyla bilinen yemek çeşidi peynirle hamurun karışımının zeytinyağında kızartılması yoluyla hazırlanmış olup, kadayıfa benzeyen hamur işi bir yiyecek

¹ Ahmed Sânî ed-Devserî, *el-Hayâtü'l-İctimâiyye fi Ğîrnâta fi 'asri devleti Benî'l-Ahmer*, el-Mecmaû's-sekâfi, Ebû Zabî, 2004, s. 143; Rachel Arîe, *L'Espagne Musulmane Au Temps Des Nasrides (1232-1492)*, De Boccard, Paris, 1990, s. 378.

² Devserî, a.g.e., s. 143.

çeşidi idi. Genellikle mevlit haftalarında hazırlanan isfenuc ismiyle bilinen sünger, serid ismiyle bilinen tirit ve çörek gibi yiyecekler de bu dönemin Endülüs mutfağında yerlerini almışlardı.³ Bu yemeklerden serid eski bir yemek çeşidi olup, etin suda pişirilmesinden sonra üzerine bayat ekmek eklenerek yapılmıştı.

İnceleme konumuzu oluşturan dönemin Endülüs mutfağında hububat ürünlerinden elde edilen yemek çeşitlerinin özel yeri vardı. Bu tür yemekler arasında herisin adı kaydedilebilir. Heris yoğunlukla bulgurdan yapılmıştı.

Birçok tatlı çeşidi de bu dönemin mutfağında yerini bulmuştu. Mutfağın bu alanında zellâbbiye, kek ve zebzerîn gibi tatlı türleri vardı.⁴ Zellâbbiye, hamuru yağda kızarttiktan sonra bal içine yatırarak elde edilen bir tatlı türüydü. Kek tatlısı un, şeker ve süt ile yapılan, yuvarlak biçimli hamur işi bir tatlı idi. Zebzerîn tatlısı ise ekmek, bal ve findiği karışımından yapılmaktaydı.

Dönemin mutfağında birçok içki çeşidi vardı. İçecekler arasında süt ürünleri, çay, meyve ve maden suları önde gelirdi. Meyve suları yoğunlukla portakal, demir-hindi, ayva ve elma gibi meyvelerden üretilirdi. Güzel kokulu çiçeklerden ise çaya benzer içecek çeşitleri üretilirdi.⁵ Bu içkiler arasında alkollü içecek türleri de vardı. Özellikle, XIII. yüzyılın başlarında sarhoşluk veren içkilerden şarap ve haşhaş kullanımında artış meydana gelmişti.⁶

2. Hammadde Kaynakları ve Yemek Yapımında Kullanılan Ürünler

Benî Ahmer dönemi Endülüs mutfağında bulunan yemeklerin yapımında bugday, pirinç ve et gibi ürünlerin yanında, tuz, sarımsak, sirke, bal, fındık, karanfil, zencefîl, zaferan, nane, tarçın, biber, kişniş otu, Frenk kimyonu, susam, anason ve maydanoz gibi çeşitli gıda malzemeleri ve sebze çeşitlerinden istifade edilmiştir. Buna ek olarak, elma, armut, üzüm, incir, nar, erik, şeftali, dut ve badem gibi meyve çeşitler dönemin mutfağını zenginleştirmiştir.

Gıda yapımında kullanılan sebze ürünleri yoğunlukla yarımadanın kendi sınırları dâhilinde bulunan bölgelerde yetiştirilmekteydi. Soğukla sıcak arasında hızlı değişim kaydeden Akdeniz iklimi yarımadanın güneydoğu bölgelerini tarım için verimli kılmayan yanında, kışın ve yazın olmak üzere çeşitli tarım bitkilerinin yetiştirilmesine olanak sağlamaktaydı. Söz konusu iklim koşullarının sağladığı imkânlar sayesinde

³ a.g.e., s. 143-144.

⁴ Devserî, a.g.e., s. 144; Arîe, a.g.e., s. 381.

⁵ Devserî, a.g.e., s. 145.

⁶ Devserî, a.g.e., s. 156, 233; Mehmet Özdemir, **Endülüs Müslümanları**, Türkiye Diyanet Vakfı Yayınları, Ankara, 1997, II, s. 57-58.

sahil şeridinde, özellikle Malaga, Jerez, Granada ve Baza gibi bölgelerde ziraat için verimli meralar oluşturulmuştu. Genil ve Darro nehirleri ile çeşitli kanal ve arkaların temin ettiği sular ise bu tarlaların sulanmasına olanak tanımaktaydı.⁷ Bu meralarda buğday ve arpa gibi tahıl bitkileri, kavun ve karpuz gibi bostan bitkilerinin yanı sıra, elma, armut, incir, üzüm, ceviz, badem, zeytin, erik, nar ve kestane gibi meyve çeşitleri yetişirilmektedir.⁸

Gıda üretiminin temel malzemelerinden olan tahıl bitkilerinin bölgelere göre genel dağılımı söyleydi: Guadix'in köylerinde arpa ve dari gibi bitkiler yetişirilmektedir.⁹ Alpujarres¹⁰ ile Fuengirola¹¹ mintikalarında buğday ve arpaya ek olarak yulaf yetişirilmektedir. Şeker kamışının yetiştiirdiği bölgeler arasında Akdeniz kıyısında bulunan Almuneccar bölgesi¹², Granada'nın güneyinde bulunan Salobreña bölgesi¹³ ile Elvira mintikası¹⁴, Granada merası¹⁵ ile Malaga bölgesi¹⁶ vardı. Bazı bölgelerde ise karpuz, kavun ve kabak gibi birçok bostan bitkisi ekilip biçilmektedir. Söz gelimi, Almeria vilayetine bağlı Pechina vadisinde her yıl bol ürünlü bostanlar vardı.¹⁷ Salobreña¹⁸, Algeciras¹⁹ ve Guadix²⁰ mintikalarında da verimli bostanlar vardı. Bu sıralar Endülüs bölgelerinde tarçın, karanfil ve zaferan gibi birçok baharat

⁷ Ahmed b. Alî el-Kalkaşendî, *Subhü'l-'Aşâ fî Sinâ'ati'l-inşâ*, şrh ve thk. Nebîl Hâlid el-Hatîb, V, Dârû'l-kutubü'l-ilmîyye, Beyrût, 1987, V, s. 208-209; Muhammed Abdullâh İNÂN, *Devletü'l-İslâm fi'l-Endelüs: el-'asrû'r-râbi - Nihâyetü'l-Endelüs ve Târîhü'l-'Arabi'l-Mütenassîrîn*, Mektebetü'l-hâncî, el-Kâhire, 1997, s. 446; Devserî, a.g.e., s. 32-33, 286-287.

⁸ Lisânüddîn İbnü'l-Hatîb, *el-Ihâta fî Ahbâri Ğîrnâta*, thk. Muhammed Abdullâh Înân, I-IV, Mektebetü'l-hâncî, el-Kâhire, 1973, I, s. 98; Devserî, a.g.e., s. 70, 142-143.

⁹ *Ahbârû'l-asr fî inkidâi devleti Benî Nasr*, Ed. Hüseyin Münîs, ez-Zehrâ li'l-ilâmi'l-Arabi, el-Kâhire, 1991, s. 109.

¹⁰ *Ahbârû'l-asr*, 1991, s. 109; Yûsuf Şükri Ferhât, *Ğîrnâta fî zilli Benî'l-Ahmer: dirâse hadâriyye, el-Müessesetü'l-câmi'e li'd-dirâsât ve'n-neşr ve't-tevzî*, (y.y.), 1982, s. 14.

¹¹ Lisânüddîn İbnü'l-Hatîb, *Müşâhedâtü Lisâniddîn İbnî'l-Hatîb fi bilâdi'l-Mağri ve'l-Endelüs (mecmûa min resâ'ilî)*, thk. Ahmed Muhtâr el-Abbâdî, Müessesetü şebâbi'l-câmia, İskenderiye, 1983, s. 75.

¹² İbnü'l-Hatîb, *Müşâhedât*, s. 80.

¹³ Kalkaşendî, a.g.e., V, s. 211; Devserî, a.g.e., s. 37.

¹⁴ İbnü'l-Hatîb, *Ihâta*, 1973, I, s. 98; Devserî, a.g.e., s. 304.

¹⁵ Ahmed Tevfik Muhammed Mahâsne, *el-Hayâtü's-siyâsiyye fi devleti Benî'l-Ahmer*, Yayınlanmamış Yüksek Lisans Tezi, Külliyyetü'd-dirâsâti'l-ulyâ, el-Câmiyetü'l-Urduniyye, 1997, s. 77.

¹⁶ Ferhât, a.g.e., s. 15.

¹⁷ Lisânüddîn İbnü'l-Hatîb, *el-Lemhatü'l-Bedriyye fi'd-devleti'n-Nasriyye*, Dârû'l-âfâki'l-cedîde, Beyrût, 1980, s. 29; Kalkaşendî, a.g.e., V, s. 211.

¹⁸ İbnü'l-Hatîb, *Lemha*, s. 29.

¹⁹ Kalkaşendî, a.g.e., V, s. 213.

²⁰ Ahmed b. Muhammed et-Telemsânî el-Makkârî, *Nefhü't-tâb min ǵusni'l-Endelüsi'r-ratîb ve zikri vezîrihâ Lisâniddîn b. el-Hatîb*, thk. Yûsuf eş-Şeyh Muhammed el-Bekâî, I-IX, Dârû'l-fikr, Beyrût, 1998, I, s. 132.

çeşidi yetişmekteydi. Zaferan adlı baharat çeşidinin başlıca üretim merkezleri Baza²¹ ve Baeza²² mintikalarında bulunan mezralardır.

İber Yarımadası'nın Almeria, Malaga ve Guadix gibi bölgelerinde yılın muhtelif mevsimlerinde birçok meyve ürünü toplanmaktaydı. XIV. yüzyılın müelliflerinden İbnü'l-Hatîb'in kayıtlarına göre, adı geçen bölgelerde en fazla zeytin, üzüm, kuru üzüm, nar, incir, elma, kestane, ceviz, dut ve badem gibi meyve ürünleri vardı.²³ Yine, İbnü'l-Hatîb'e ek olarak, Kalkaşendî'nin kayıtlarına göre, Granada ve havalısında elma, armut, erik, kestane, incir, üzüm, şeftali ve nar yetiştirmektedir.²⁴ Granada havalisi, söz konusu meyve çeşitlerine ek olarak, kaliteli narları ile ünlü idi.²⁵

Granada havalısında bulunan meyve bahçeleri genellikle nehirlerin kıyısında idi. Özellikle Darro nehrinin kıyılarına çok sayıda ceviz, badem ve karaağaç dikilmiştir. 1478'de meydana gelen bir sel felaketi sırasında bu havalide bulunan ağaçların büyük kısmının zarar görmesi sonucunda şehirdeki meyvecilik sektörü büyük zarara uğramıştı.²⁶ Granada'ya bitişik Elvira mintikası ise ceviz bahçeleri ile ünlü idi.²⁷ Kalitesiyle isminden söz ettiren en önemli üzüm bahçeleri ise Comares²⁸, Pechina²⁹ ve Almeria³⁰ bölgelerindeydi. Baza³¹ ile Alpujarres³² mintikalarında ise dut ve zeytin bahçeleri vardı. Zeytin bahçeleri ile isminden söz ettiren diğer bir bölge ise erken dönemlerde Benî Ahmer sınırları dâhilinde bulunan Jaen bölgesiydi.³³ Granada³⁴ ile Comares³⁵ mintikalarında ise zeytin bahçeleri vardı.

Malaga havalısında bulunan meyve bahçeleri incir, badem³⁶ ve portakal³⁷ gibi ürünleriyle ünlü idi. Bu bahçelerden toplanan incir ve badem gibi ürünler kurutulduktan sonra Endülüs'ün diğer bölgelerine nakledilmektedir. Badem üretiminde önde

²¹ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 31; Kalkaşendî, **a.g.e.**, V, s. 214; Devserî, **a.g.e.**, s. 36, 291.

²² Kalkaşendî, **a.g.e.**, V, s. 221-222; Ferhât, **a.g.e.**, s. 12.

²³ İbnü'l-Hatîb, **İhâta**, I, s. 109, 137; İbnü'l-Hatîb, **Lemha**, s. 40.

²⁴ Kalkaşendî, **a.g.e.**, V, s. 209; İbnü'l-Hatîb, **İhâta**, I, s. 120.

²⁵ Ferhât, **a.g.e.**, s. 142.

²⁶ **Ahbârû'l-'asr**, 1991, s. 77-78.

²⁷ İbnü'l-Hatîb, **İhâta**, I, s. 98.

²⁸ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 79; Devserî, **a.g.e.**, s. 39.

²⁹ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 47; Kalkaşendî, **a.g.e.**, V, s. 211.

³⁰ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 83.

³¹ Devserî, **a.g.e.**, s. 36.

³² Ferhât, **a.g.e.**, s. 14.

³³ **a.g.e.**, s. 12.

³⁴ İbnü'l-Hatîb, **İhâta**, I, s. 120.

³⁵ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 79.

³⁶ İbnü'l-Hatîb, **Müşâhedât**, s. 76-77; Kalkaşendî, **a.g.e.**, V, s. 212; Devserî, **a.g.e.**, s. 39.

³⁷ Ferhât, **a.g.e.**, s. 16, 142; Mahâsne, **a.g.e.**, s. 77.

gelen diğer bir bölge ise Guadix havalisiydi.³⁸ Malaga ile Velez Malaga'da bulunan bahçelerde ise badem ve incirin yanında, üzüm yetiştirmektedir.³⁹ Üzüm ve badem bahçelerinin bulunduğu diğer bir bölge Alpujarres mintikasıydı.⁴⁰ “Kuru üzüm” (zebib) ismiyle bilinen ve haşlanıp ardından güneşte kurutularak hazırlanan iri veya küçük taneli bir çeşit üzüm ise Almuneccar ve Velez'deki bahçelerden toplanmaktadır.⁴¹ Almuneccar⁴² ile Fuengirola⁴³ mintikaları kaliteli incirleriyle üne kavuşmuşlardır. Almeria bölgesi ise meyve çeşitlerinden özellikle portakal üretiminde öne çıkmıştı.⁴⁴ Belirtilen dönemde Akdeniz iklimine ters düşen hurma gibi birçok meyvenin sahil şeridindeki meyve bahçelerinde yetiştirildiği görülmektedir. Hurmanın yetiştirildiği en önemli bölge ise Algeciras idi.⁴⁵

Etli yemeklerin yapımında hayvancılık sektörü için elverişli olan bölgelerdeki çiftliklerde beslenen koyun, keçi ve tavuk gibi hayvanların etlerinden istifade edilmektedir. Söz konusu dönemde Akdeniz'in kuzeybatı şeridine bulunan bazı bölgelerde hayvancılık sektörünün gelişimi için müsait alanlar vardı. Bu bölgeler arasında Ronda⁴⁶ ile Alpujarres⁴⁷ mintikalarında çiftlikle benzer özel hayvancılık sektörü oluşturulmuştur. Granada ve Salobreña bölgelerinde ise sultanın kendisine ait “el-Müstahlas” adıyla bilinen özel çiftlikler vardı. Bu çiftlikler yüksek hisarlarla çevrelenmiş ve bazı kısımlarında harman yerleri kurulmuştur. Çiftliklerde tavuk ve güvercin gibi kümeler hayvanların yanı sıra, inek, koyun, at, katır, eşek ve oküz gibi hayvanlar beslenmekteydi. Bu hayvanlardan öküzler tarla işlerinde, at, katır ve eşekler ise nakliye işlerinde istifade edilmektedir.⁴⁸ Arda kalan hayvanlar ise kesimlik olarak beslenmekte olup gıda üretiminin temel et ihtiyacını karşılamaktaydı.

Çiftliklerde beslenen hayvanlara ek olarak, ülkenin doğa ortamında geyik, ceylan ve tavşan gibi yabani hayvan türleri vardı.⁴⁹ Söz konusu dönemde Levşe havalisinde bulunan yabani tavşanların özellikle ünlü olduğunu belirtmek gereklidir.⁵⁰ Avlanmalar sonun-

³⁸ Ferhât, **a.g.e.**, s. 142.

³⁹ İbnü'l-Hatîb, **Müsâhedât**, s. 60, 78-79; Devserî, **a.g.e.**, s. 39.

⁴⁰ Ferhât, **a.g.e.**, s. 15.

⁴¹ Kalkaşendî, **a.g.e.**, V, s. 211; Makkârî, **a.g.e.**, I, s. 167.

⁴² Ferhât, **a.g.e.**, s. 142; Mahâsne, **a.g.e.**, s. 77.

⁴³ İbnü'l-Hatîb, **Müsâhedât**, s. 76.

⁴⁴ Ferhât, **a.g.e.**, s. 142; Mahâsne, **a.g.e.**, s. 77.

⁴⁵ Ferhât, **a.g.e.**, s. 142; Mahâsne, **a.g.e.**, s. 77.

⁴⁶ Kalkaşendî, **a.g.e.**, V, s. 213.

⁴⁷ Ferhât, **a.g.e.**, s. 14.

⁴⁸ Devserî, **a.g.e.**, s. 293.

⁴⁹ Kalkaşendî, **a.g.e.**, V, s. 227; Makkârî, **a.g.e.**, I, s. 166.

⁵⁰ İbnül-Hatîb, **İhâta**, s. 94.

da elde edilen bu tür hayvanlar da, kuşkusuz, yemek yapımına katkı sağlamaktaydı. Sahil şeridine ve nehir kıyılarda bulunan bölgelerin sularında avlanan balık türleri bu dönemin yemeklerinin yapımında kullanılan diğer temel ürünler arasındaydı. Benî Ahmer şehirlerini balıkla temin eden başlıca av merkezleri ise Salobreña⁵¹, Almeria, Algeciras, Marbella ve Almunecar⁵² şehirlerinde bulunan avlanma mahalleriydi. Bahsi geçen av bölgelerinden elde edilen balık ve midye türünden su ürünleri ülkenin diğer bölgelerine nakledilmek suretiyle gıda sanayisinin temel ürünlerinden birisine dönüşmüştü.

3. Gıda Ürünlerinin Farmakolojik Özellikleri

Endülüs mutfağına dâhil yemeklerin yapımında kullanılan ürünlerin, bilhassa doğadan alınan bitki ve ot çeşitlerinin nerdeyse tüm farmakolojik özellikleri bilinmekteydi. İfade etmek gereklidir ki, söz konusu özellikler dönemin birçok botanik ve tıp eserinin sayfalarını kaplamıştır. Bu tür bilgileri içeren eserlerden birisi dönemin ünlü tıp ve botanik bilginlerinden İbn Baytar el-Mâlekî lakaplı Ziyâuddîn Ebû Muhammed Abdullah b. Ahmed tarafından **Kitâbü'l-Câmi fi'l-edviyeti'l-müfrede** adıyla telif edilmiştir. Bu eserde müellif, örneğin, Endülüs mutfağının vazgeçilmezlerinden olan limon bitkisini ele almış, onun biçimini, kokusunu, tadı konusunda bilgiler vermiş ve bu bitkinin tüm farmakolojik özelliklerini belirtmiştir. Yazارın bulgularına göre, limon bitkisi üç parçadan oluşur: kabuk, posa (asit kısım) ve çekirdekler. Kabuk çığnendiğinde çok acı ve keskin bir tat ortaya çıkarır. Acılığı, rayhası ve burukluğu sayesinde mideyi güçlendirir. İştahı açar, sindirmeye yardımcı olur, nefes kokusunu giderir, bağırsakları çalıştırır ve temizleyebilir. Kalbi korur, ruh sağlığını düzeltir. Zehirlerin etkisine ve iltihaplı salgılara karşı panzehirdir. Söz konusu özelliklerinden dolayı tıp ve sağlık çalışmalarında ilaç olarak kullanılabilir; aşırı safra, bulantı, yılan ve akrep sokmasına karşı sırkenin yerine ikame edilebilir. Bir besin olarak sindirimini zordur, besleyiciliği azdır ve yenilmesi zordur. Ancak tadı ve kokusu bağırsaklarda uzun süre bulunabilir.⁵³ Belirtmemiz gereklidir ki, müellif adı geçen eserinde 200'ün üzerinde bitkinin benzer özelliğinden bahsetmiştir. Buna ek olarak, ifade etmeliyiz ki, İbn Baytar'ın söz konusu dönemde ulaşmış olduğu sonuçlar ve bitki-

⁵¹ Devserî, a.g.e., s. 37.

⁵² Ferhât, a.g.e., s. 144-145.

⁵³ İbn Baytar'ın "limon" bitkisiyle ilgili tarif ve tasvirleri için bkz. Ziyâuddîn Ebû Muhammed Abdullah b. Ahmed el-Endelüsî el-Mâlekî, **el-Câmiü'l-müfredâtü'l-edviye ve'l-eğziye**, Mektebetü'l-mütenebbî, el-Kâhire, (t.y.), IV, 118-122; Harold W. Glidden, "Asya ve Avrupa'da Limon", çev. Cem Deniz Kut, **Yemek ve Kültür**, XII, 2008, 105-106.

ler konusundaki belirttiği farmakolojik özellikler günümüzün tıbbî çalışmalarında dikkate alınmakta olup sağlık faaliyetlerinde istifade edilmektedir.

4. Kontrol Mekanizması

İnceleme konumuzu oluşturan zaman diliminde Benî Ahmer şehir ve beldelerindeki çarşı ve pazarlarda satılan gıda ürünlerin kontrolü işine özel çaba sarf edilmekteydi. Bu tür işleri genelde muhtesip adlı memurlar icra etmekteydiler. Muhtesibin görevleri arasında, pazar ve çarşılardan denetlenmesi, tartı işleri ile Pazarlarda satılan ürünlerin kalitesinin kontrol edilmesi gibi işler vardı. Tartıda, fiyatlarında ve ürünün kalitesinde herhangi bir usulsüzlük veya noksan tespit edildiği durumda dükkân sahibi hak ettiği cezayı almış olurdu.⁵⁴ Muhtesip alkollü içki satışını ve kullanımını kontrol ederek, bu tür içkiler kullanan şahısları tedip etmeye çalışırdı. Böyle bir olay, XV. yüzyılın muhtesiplerinden Ömer el-Garsikî örneğinde görülmüştür. Adı geçen muhtesip alkol kullananlar ile sarhoş halde sokaklarda gezenlerin tedip edilmesi hususunda meslektaşlarına tavsiyelerde bulunmuştur.⁵⁵

Pazar ve çarşılarda satılan gıda ürünleri ile içki çeşitlerinin nitelik ve niceğine muhtesibin yanı sıra, dönemin din bilgininin müdahale etme yetkisi vardı. Söz konusu durum alkollü içecekler konusunda özellikle belirgin hâl almıştı. Bu konuda birçok din bilgini fikir belirtmiş, birkaç risale telif etmiş ve konuya ilgili bazı fetvalar yayımlamıştır. Alkollü içecekler konusunda fikir belirten din bilginlerinden birisi Ebû Abdullah Muhammed b. Süleyman eş-Şatîbî idi. XVII. yüzyılın Kuzey Afrikalı tarihçilerinden Makkarî'nin kayıtlarına göre, Şatîbî bu konuya ilgili **Zehrü'l-arîṣ fi tahrîmi'l-haṣîṣ** adlı bir risale kaleme almıştı.⁵⁶ Olaya müdahil olan din bilginlerinin diğer birisi Muhammed b. İbrahim İbnü'l-Hâcc el-Billifîkî'ydı. XIV. yüzyılın Endülüslü müelliflerinden İbnü'l-Hatîb'in kayıtlarına göre, Billifîkî bu tür alkol kullanımını aşırı bulmuş, yaşadığı dönemde ülkedeki belli grupların bu tür alışkanlıklarını olduğunu belirtmiş ve bu tür alışkanlıkların dinen caiz olmayan bir eylem olduğunu bildirmiştir. Buna ek olarak, alkollü içeceklerin kullanımını zararlı ilan etmiş ve bu tür içkiler kullananları ayıplamıştır.⁵⁷ Alkollü içkileri kullananların durumuna bazı hâllerde devlet başkanının müdahil olduğu görülmektedir. Böyle bir olay Benî Ahmer sultanlarından Ebû'l-Velid İsmail döneminde meydana gelmiş, alkollü içecekler yasaklanmıştır.⁵⁸ Tüm

⁵⁴ Makkarî, a.g.e., I, s. 180.

⁵⁵ Ahmed Muhammed et-Tavhî, **Mezâhirü'l-hadâre fi'l-Endelüs fi 'asri Benî'l-Ahmer**, Müessesetü şebâbi'l-câmia, İskenderiye, 1997, s. 106-107.

⁵⁶ Makkarî, a.g.e., II, s. 289.

⁵⁷ İbnü'l-Hatîb, **İhâta**, II, s. 164.

⁵⁸ İnân, a.g.e., s. 121.

bu önlem ve yasaklara rağmen, Benî Ahmer dönemi boyunca Endülüs toplumunda alkollü içkilerin kullanıldığı durumlar da vaki olmuştur. Hatta Benî Ahmer Sultanı Ebû'l-Hasan Ali örnekleminde birkaç sultanın bile içki alışkanlığı olmuş ve bu gibi sultanlar günlerinin belli kısmını içki ve eğlence meclislerinde geçirmiştir.⁵⁹

SONUÇ

Benî Ahmer dönemi Endülüs mutfağıyla ilgili bu araştırmamız sonunda ortaya çıkan bulguları şöyle sıralayabiliriz: Bu dönemin mutfağında mirkâs, mücebbenat, sedef, şabil, serid (tirit) ve heris gibi yemek çeşitlerinin özel yeri vardır. Zellâbbiye, kek ve zebzerîn gibi tatlı türleri de dönemin mutfağında yerini almıştır. Söz konusu dönemin yemek çeşitleri genellikle yarımadanın güneydoğu bölgelerinden edinilen hammaddeler, meyve ve sebze çeşitleri ile hayvancılık sektöründe yetiştirilen kesimlik hayvanlar ve deniz kıyısındaki beldelerde avlanan deniz ürünleri kullanılarak yapılmıştır. Bazı durumlarda dış ülkelerden baharat türü ürünler ithal edilmiştir. Dönemin zengin mutfak kültürü saray çevresinde ve soyluların ziyafetlerinde birtakım aşırılıkların tezahürüne neden olmuştur. Buna ek olarak, büyük şehirlerdeki pazar ve çarşılarda yasak ürünlerin satılması, ürünlerin tartı ve kalitesi gibi konular bir arada dikkat merkezinde olmuştur. Bu nedenle belli zamanlarda ulema ve devlet yöneticileri bu tür olaylara müdahale etmiş, yiyecek ve içeceklerde örf ve dine göre aşırı bulunan ürünlerin kullanımı denetlenmiş, konuya ilgili risaleler kaleme alınmış, fetvalar verilmiştir. Buna ek olarak, şehir muhtesibi belli aralıklarla pazar ve çarşılıları dolaşarak yemek yapımında kullanılan gıda ürünlerinin tartı ve kalitesini kontrol etmiştir.

KAYNAKÇA

Ahbârû'l-'asr fî inkidâî devleti Benî Nasr,edd. Hüseyin Mûnis, ez-Zehrâ li'l-ilâmi'l-Arabî, el-Kâhire, 1991.

ARÍE, Rachel, **L'Espagne Musulmane Au Temps Des Nasrides (1232-1492)**, De Boccard, Paris, 1990.

ed-DEVSERÎ, Ahmed Sânî, **el-Hayâtü'l-İctimâiyye fî Ğîrnâta fî 'asri devleti Benî'l-Ahmer**, el-Mecmaü's-sekâfi, Ebû Zabî, 2004.

⁵⁹ **Ahbârû'l-'asr**, 1991, s. 78; Devserî, a.g.e., s. 176.

FERHÂT, Yûsuf Şükrî (1982), **Ğırnâta fî zilli Benî'l-Ahmer: dirâse hadâriyye**, el-Müessesesetü'l-câmi'e li'd-dirâsât ve'n-neşr ve't-tevzî, (y.y.), 1982.

GLIDDEN, Harold W., "Asya ve Avrupa'da Limon", çev. Cem Deniz Kut, **Yemek ve Kültür**, XII (2008), ss. 104-115.

İBNÜ'l-HATÎB, Lisânüddîn, **el-İhâta fî Ahbâri Ğırnâta**, thk. Muhammed Abdullâh Înân, I-IV, Mektebetü'l-hâncî, el-Kâhire, 1973-1977.

İBNÜ'l-HATÎB, Lisânüddîn, **el-Lemhatü'l-Bedriyye fi'd-devleti'n-Nasriyye**, Dârû'l-âfâki'l-cedîde, Beyrût, 1980.

İBNÜ'l-HATÎB, Lisânüddîn, **Müşâhedâtü Lisâniddîn İbnî'l-Hatîb fî bilâdi'l-Mâğrib ve'l-Endelüs (mecmâa min resâilihî)**, thk. Ahmed Muhtâr el-Abbâdî, Müessesesetü şebâbi'l-câmia, Îskenderiye, 1983.

İNÂN, Muhammed Abdullâh, **Devletü'l-İslâm fi'l-Endelüs: el-'Asrû'r-râbi - Nihâyetu'l-Endelüs ve Târîhü'l-'Arabi'l-Mütenassirîn**, Mektebetü'l-hâncî, el-Kâhire, 1997.

el-KALKAŞENDÎ, Ahmed b. Alî, **Subhû'l-'Aşâ fî Sinâ'ati'l-inşâ**, şrh ve thk. Nebîl Hâlid el-Hatîb, V, Dârû'l-kutubü'l-'ilmiyye, Beyrût, 1997.

MAHÂSNE, Ahmed Tevfîk Muhammed (1997), **el-Hayâtü's-siyâsiyye fî devleti Benî'l-Ahmer**, Yayınlanmamış Yüksek Lisans Tezi, Külliyyetu'd-dirâsâti'l-ulyâ, el-Câmietü'l-Urduniyye, 1997.

el-MAKKARÎ, Ahmed b. Muhammed et-Telemsânî, **Nefhü't-tîb min ȡusni'l-Endelüsî'r-ratîb ve zikri vezîrihâ Lisâniddîn b. el-Hatîb**, thk. Yûsuf eş-Şeyh Muhammed el-Bekâî, I-IX, Dârû'l-fîkîr, Beyrût, 1998.

el-MÂLEKİ, Ziyâuddîn Ebû Muhammed Abdullâh b. Ahmed el-Endelüsî, **el-Câmiü'l-müfredâtü'l-edviye ve'l-eğziye**, I-IV, Mektebetü'l-mütenebbî, el-Kâhire, (t.y.).

ÖZDEMİR, Mehmet, **Endülüs Müslümanları II (Medeniyet Tarihi)**, Türkiye Diyanet Vakfı Yayınları, Ankara, 1997.

et-TAVHÎ, Ahmed Muhammed, **Mezâhirü'l-hadâre fi'l-Endelüs fi 'asri Benî'l-Ahmer**, Müessesesetü şebâbi'l-câmia, Îskenderiye, 1997.

MƏMMƏD SƏİD ORDUBADİNİN SÜRGÜN İLLƏRİ (1915-1919)

Ramin SADIQOV

(Azərbaycan Müəllimlər İnstitutu
Şəki Filialının Tarix Müəllimi)

Açar Sözlər: Saritsın, Sürgün, Həbsxana, Raya, Xatirələr.

Key Words: Tsaritsin, Exile, Prison, Raya, Memories.

Azərbaycan ədəbiyyatı və içtimai həyatının önəmli simalarından biri olan Məmməd Səid Ordubadi, İran İnqilabında iştirak etdiyinə və Çar istibdad rejiminə müxalif olduğuna görə 1914-cü ildə həbs edilmiş, ardından Saritsın şəhərinə sürgünə göndərilərək iki il bu şəhərdə yaşamışdır. Ədib sürgünə göndərilmədən əvvəl dəfələrlə İran Culfasında yerləşən Çar polis idarəsinə çağrılmış, sonuncu görüşmədən sonra isə həbs edilmişdir. Tutulduqdan sonra öncə Naxçıvana göndərilən Ordubadiyə, Çara xəyanət etdiyinə görə həbs edildiyi bildirilmiş, hara getmək istədiyi sorulmuşdur. Məmməd Səid Şimali Qafqaza getmək istədiyini bildirsə də, arzusu rədd edilmiş və Saritsın şəhərinə göndəriləcəyi açıqlanmışdır.

Ancaq Saritsına göndərilmədən öncə bir müddət Naxçıvan həbsxanasında qalan Ordubadi, qələmə aldığı xatirələrində, Naxçıvan həbsxanasının vəziyyəti haqqında mühüm məlumatlar vermişdir. Belə ki, onun qeyd etdiyinə görə, o dövrdə həbsxanada məhkumlara qarşı amansızca davranılır, onlara işkəncə edilir, söyülür, döyüür, şəxsiyyətləri alçaldırılmış. Xüsusilə qadınlar həbsxanasında dözülməz bir vəziyyətin mövcud olduğunu dilə gətirən ədib, örnək olaraq Mələknisa adlı bir məhkum qadının bütün bu davranışılara dözməyərək intihar etdiyini anladırdı. [1, 106]

Məmməd Səid Naxçıvan həbsxanasında ikən, İranda qaldığı dönenmdə tanışlığı Rus qızı Rayanın yardımlarını görmüşdü. Belə ki, Raya tez tez ona yemek gətirmiş, hətta məktublar yazaraq onu bütün olan bitənlərdən xəbardar etmişdi. Raya daha sonralar yazdığını bir məktubla evlərinə, Rostov şəhərinə dənəcəyini xəbər vermiş, adresini Ordubadiyə yollayaraq onu gözləyəcəyini bildirmişdi. Lakin Məmməd Səid cavab məktubunda, onu gözləməyib başqası ilə evlənməsini və gələcəyini qurmasını

tövsiyyə etmiş, gənc qızı xoşbəxtlik arzulamışdı. Ancaq Raya, yeni bir məktubla Ordubadinin tövsiyyələrini rədd etmiş, yolunu gözləyəcəyini təkrarlamışdı.

Naxçıvan həbsxanasındaki məhkumiyyət günlərinin ardından Ordubadi və daha iki məhkum yola düşmək üçün qatar vağzalına götürüldülər. Ədibin xatirələrində yazdığını görə o gün yaxın dostları, qohumları və Raya onunla vidalaşmaq üçün vağzala gəlmışdilər. Hüzünlü vida mərasiminin ardından qatar yola düşərək İrəvan şəhərinə çatdı. İrəvan həbsxanasında da təqribən iki saat gözlədikdən sonra yola davam edildi. Hava çox soyuq olduğundan və qonda donma təhlükəsi mövcud idi. Məhkumlar isinmək üçün ayağa durduqlarında mühafizəçi əsgərlərin sıddətli bir şəkildə onlara əngəl olurdu. Gümrü vağzalına çatdıqlarında xatirələrdə qeyd olunduğuuna görə, hər tərəfdə yaralı və əsir əsgərlər, cəbxana yüklü qatarlar vardi.

Gümrädə tam doqquz gün qaldıqlarını qeyd edən Ordubadi, xatirələrində Gümrü həbsxanası haqqında da bilgilər verməkdədir. Vağzal ilə həbsxana arasındaki 4 kilometrlik yolu sıddətli soyuq altında piyada getmək məcburiyyətində qalan məhkumlar, dizlərinə qədər palçıqda, ac susuz yürüdülər və qiyafətləri soyuqdan buz tuttu. Həbsxanaya vardıqlarında mühafizə rəisi tərəfindən vəhşicəsinə döyülen Ordubadi huşunu itirmək təhlükəsi ilə üzləşmişdi. [2, 41]

Yeni gələn məhkumlar yüz əlli nəfərlik qaranlıq otaqlara yerləşdirilirdi. Məmməd Səid məhkumların əsasən Türk, Erməni və Kürdlərən ibarət olduğunu qeyd etməkdə idi. Müsəlmanlarla Ermənilərin mahni və ibadətlərində bir birilərinə çox bənzəməsi ilk dəfə idi ki Ordubadinin diqqətini çəkmişdi. O günlərdə Gümrü şəhərində sıddətli tifo xəstəliyi yayılmışdı. Bu səbəbdən çöldən məhkumlara yemək içmək gətirilməsinə icazə verilmirdi. Ona görə də həbsxanada acliq hökm süründü.

Məhkumlar doqquz gün Gümrü həbsxanasında qaldıqdan sonra 24 Fevralda Tiflisə doğru hərəkət etmək üçün yenidən qatar vağzalına götürüldü. Yenə də 4 kilometrlik yol piyada gedildi. O günlərdə Rus ordusunun Ərzuruma hücumu başlanılmışdı. Bu səbəbdən Rus əsgərlər ilə dolu vəqonlar Kars cəbhəsinə göndərilirdi. Məmməd Səid Gümrü vağzalında ikən içinde Türk əsgərləri olan vəqonlar gördüyüünü, orada oturan və əllərində boş konserv qutuları tutan yaralı əsgərlərin susuzluqdan qar istədiklərini, onlara yalvardıqlarını söyləməkdə idi.

Tiflis qatarının vəqonları daha rahat və isti idi. Hər kəs nəmlı və islaq paltarlarını çıxardıb qurudurdu. Muhafiz əsgərlərə rüşvət verilərək onlardan şəkər, çörək və ət alınırıldı. Ordubadi, Tiflis qatarının isti vəqonunda yatarkən duyduğu ləzzəti ömrünün heç bir dövründə hiss etmədiyini etiraf edirdi.

Xatirələr kitabındakı “Tiflis Həbsxanasında” adlı bölümən Ordubadi Tiflis həbsxanası haqqında məlumat verməkdə idi. Oradakı məhkumlarla qısa müddət içində

dostlaşdıqlarını, hətta onlardan bəzilərini tanıdığını ifadə edən Məmməd Səid həbsxanada gördüyü çirkin hadisələri üzüntü ilə xatırlamaqda idi. Xatırələr kitabında otuz iki gənc insanın Rusyanın müxtəlif bölgələrdindən ayrılaraq Rus-Türk cəbhəsinə getdiyi və orada oğurluq edərkən həbs edilərək Tiflis həbsxanasına göndərildikləri də qeyd edilmişdir. Bu gənclər həbsxana idarəsi tərəfindən uzun zamandır qadın və sərbəst həyatdan məhrum buraxılan məhkumların otaqlarına atılmış, orada cinsi istismara məruz qalmışdır. Əslində qardiyanlar daxil hər kəs vəziyyəti başa düşürdü, ancaq kimsə buna etiraz edə bilmirdi. Çünkü etiraz edən bir neçə məhkum ya öldürülmiş, ya da ciddi şəkildə yara almışdı. Rus gənclərindən sadəcə Vasili adlı biri, məhkumlara təslim olmadığı üçün hər gün şiddətli bir şəkildə döyüldürdü.

Məmməd Səid həbsxana günlərindən bəhs etdiyi xatırələrində, Çarlıq rejiminin əslində cəmiyyətin bütün sahələrində geniş bir cəsusluq şəbəkəsi qurduğunu gerçek hadisələrdən örnəklər verərək nəql etməkdədir. İranın müxtəlif bölgələrində olduğu kimi Culfada, Naxçıvan və İrəvanda da çox sayıda Çar cəsusunun varlığından bəhs edən yazıçı, Tiflis həbsxanasında Əziz və Əsədullah adlı iki cəsusun olduğunu söyləyirdi. Bu iki cəsus Karslı olduqlarını, muharibə nəticəsində ailələrini Şimali Qafqaza apardıqlarını və geri döndükləri zaman yolda həbs edildiklərini anladır, hərkəsi inanırmışa çalışırdılar. Ancaq məhkumlar onlardan şüphələnməyə başlamışdır. Bir müddət sonra isə onların sivil geyimli polislər olduğu anlaşılmış və bu səbəblə məhkumlar tərəfindən döyülrək cəzalandırılmışdır.

Ordubadi və digər məhkumlar bir müddət Tiflis həbsxanasında qaldıqdan sonra Bakıya götürüldülər və 26 Mart axşamı Bayıl həbsxanasına göndərildilər. Ordubadi Bayıl həbsxanasında bir Rus və bir Yahudi ilə eyni otaqda yerləşdirildi. O dövrə Bakı qoçularından Ağakərim və Teymur Bəy də həbsxanada idilər. Ordubadi bu duruma heyrət etdiyini, çünkü daha əvvəl Naxçıvanda ikən Əhməd Ağayev və Həşim Bəy Vəzirov tərəfindən Bakıya dəvət edilsə də qoçuların qorxusundan getmədiyini, ancaq bu səfər bu iki qoçu ilə eyni həbsxanada qaldığını ifadə edirdi. [1, 113]

Xatırələrdə bu iki qoçu haqqında geniş məlumatlar yer almışdır. Məmməd Səid əslində Qoçu Ağakərimin hörmətkar və saygılı bir adam olduğunu, ona qoçu deyilməsinə isə xeyli çəşdiğini söyləməkdədir. Qoçularla yaxın dostluq quran Məmməd Səid onların öldürülmə təhlükəsi ilə yaşadıqlarını, ancaq bununla bərabər məhkumlara qarşı yaxşı davrandıqlarını, onlara tüttün ikram etdiklərini və şəhərin zəngin tacirləri tərəfindən ziyarət edildiklərini anlatmaqdadır. Həbsxana idarəçilərinin belə onlardan qorxduğunu ifadə edən yazıçı, bir Cümə günü Bakı zənginlərinin qoçuları görmək üçün həbsxanaya gəldiklərinə şahid olduğunu bildirməkdədir.

Ordubadinin fikrinçə, Qoçu Ağakərim Teymur Bəyə görə daha namuslu, dürüst və şərəfli bir adamdı, ancaq özünü bir millətçi kimi görsə də heç inandırıcı deyildi.

Bakıdan sonra Məmməd Səid Ordubadi, Rusyanın Rostov şəhərinə aparıldı, orada bir neçə gün qaldı. Rostova çatlığındı bir məktubla Rayaya xəbər verdi. Burada gənc qızın ailəsi ilə tanışma fürsəti də tapan Ordubadi bir müddət sonra Rayanın həbs edildiyini duydı.

Rostovdan sonra Novoçerkassk həbsxanasına aparılan Məmməd Səid 2-3 gün orada qaldı. Həbsxana müdürü Eynullah adında bir Tatar idi. Müdür Ordubadiyə qarşı çox mərhəmətli davranmışdı. Buradan Saritsın şəhərinə aparılan yazılıçının sür-gün həyatı başladı.

Saritsında sürgündə ikən passport təmin edən Məmməd Səid, Rayanı görmək ümidi ilə yenidən Rostov şəhərinə getdi, ancaq qızın dəlixanaya yatdırıldığını öyrəndi, orada onu zəyarət etdi. Aradan bir il keçəndən sonra isə qızın anasından onun öldüyünə dair bir məktub aldı. Qadın məktubunda, gənc qızın şiddetli bir xəstəliyə yaxalanıb zəiflədiyini, halsiz düşdüyünü, dəfələrlə bayıldığını, ömrünün son günlərində isə depressiya keçirərək vəfat etdiyini yazmışdı.

Məmməd Səid məktubu oxuduqdan sonra xəstələndi. Naxçıvan həbsxanasında qadınlara qarşı gördüyü çırkın davranışların Rayaya da şamil edildiyini düşünmək və gənc qızın təmiz məhəbbəti səbəbindən məhv olduğunu düşünmək Ordubadini narahat etdi. Məktubu alandan 4 gün sonra Rayanın məzarını ziyarət etmək üçün Rostov şəhərinə getdi.

Rayanın ölümündən sonra yenidən Saritsına dönen Ordubadi 1915-də tanışlığı Taisiya Vasilyevna ilə ailə həyatı qurdu. Taisiya Vasilyevna 1972-ci ildə Ədəbiyyat və İncəsənət qəzetində nəşr olunan müsahibəsində Ordubadi ilə ilk tanışlıq anlarını belə xatırlayırdı:

“Məmməd Səidlə 1915-ci ildə Saritsında tanışdım. O, şəhərimizdə sürgündə idi. Tez tez bizə gəlirdi. Sonralar inqilabçılar üçün silah gətirdiyini öyrəndim. Bir ara evimizdə polis aramaları başladı, aşyalarımıza əl qoyuldu. Atam da həbs edildi. Belə olduqda Məmməd Səid məni daha güvənilir bir yerə apardı.” [3, 3]

Məmməd Səid xatirələr kitabında sürgün günləri haqqında olduqca maraqlı hadisələr nəql etmişdir. Saritsına gələnə qədər yol boyunca çox sıxıntı çekdiyini, bu səbəbdən xəstələndiyini, sürgün günlərində isə pulu olmadığına görə müalicə oluna bilmədiyini anlatmışdır. Lakin bütün bunlara baxmayaraq ədib Azərbaycan ilə əlaqə saxlamaqda, Bakıdakı dostları ilə tez tez məktublaşmaqdır idi. Saritsına gəlişindən bir müddət sonra isə dostlarının da məsləhəti ilə Bakıda nəşr olunan *Babayi-Əmir* və *Tuti* dərgilərinə yazılar göndərməyə başladı. Bu arada bir xüsusu da nəzərə almaq

lazımdır ki, o dövrdə Bakıda nəşr olunan qəzetlər, sürgün yaşayan ədibin yazılarını yayılmamaqdan imtina etmişdi. Yalnız Ordubadi bir yolunu taparaq “Bolşevizm və İslam” adlı məqaləsini *Hümmət* qəzetində nəşr etdirmişdi. [4, 63]

Saritsın günləri Ordubadi üçün çox çətin keçirdi. Dərgilərə göndərdiyi yazı və şerlərinə qarşılıq pul almırıldı. Maddi sıxıntıları o həddə çatdı ki, sonunda Saritsında tanışdığı Məşədi Qulam Əliyev adlı yaşılı İranlıdan alma alaraq, maddi ehtiyaclarını təmin etmək üçün gəmilərdə satmağa başladı. Bir gün isə Saritsında İranlı bir işçinin cənəzə mərasimində Tatar din adamı Əhməd Murtazinlə tanışdı və onun məsləhəti ilə Tatar Xeyriyyə Cəmiyyətində işə dəvət aldı. Beləliklə bu iş səbəbi ilə Ordubadi qısa zamanda Tatarlar arasında tanındı. Saritsın bir işçi şəhəri olduğuna görə, tez tez fabrik və zavodlara gedən ədib, bir gün Fransızlara aid bir şirkətə məxsus top fabrikində işçilərlə görüşdü. Bu fabrikdə işləyənlərin və ailələrinin dilənci kimi yaşadıqlarını söyləyən Məmməd Səid, çilə dolu həyatın onları hər cür əxlaqsızlıqla və rəzalətə sövq etdiyini ifadə edirdi. Xüsusən 1-ci Dünya Muharibəsinin bu əxlaqsızlığı daha da artırdığını və hökumətin buna qarşı bir tədbir almadığını söyləyirdi.

Bolşevik hərəkəti içində önəmlı rol alan Tatar Əhməd Murtazin, Rus ordusu içindəki Tatar əsgərlər arasında propaqanda aparır və onları Bolşeviklərin yanında olmağa çağırırırdı. Xatırələr kitabından da anlaşıldığına görə, Məmməd Səidin Bolşeviklərlə tanışması Saritsında, Əhməd Murtazin vasitəsi ilə olmuşdu. Zatən kiçik yaşlarından etibarən ədibin istibdad rejimlərinə qarşı dərin bir nifrəti vardı. Ancaq onun Bolşevizm düşüncəsi ilə tam olaraq tanışması Saritsın sürgünü günlərinə rastlaşmışdı.

Ordubadi Saritsında Bolşevizm hərəkətinin Rusyanın başqa şəhərlərinə görə daha erkən başladığını qeyd edirdi. Menşeviklərin bütün təbliğatlarına baxmayaraq Bolşeviklər şəhər idarəsini ələ keçirməyə qadir oldular və bir müddət sonra Menşeviklər şəhəri tamamən tərk etməyə məcbur oldular.

Məmməd Səid Ordubadi, Tatar Xeyriyyə Cəmiyyətindəki işinə tam olaraq başlaya bilmədi. Çünkü Astraxandan, Zaqafqaziya Müsəlman İşləri Komissarlığından aldığı 29 Mart 1919-cu il tarixli məktub ilə Astraxana dəvət almışdı. 16 Aprel 1919-cu ildə X. Ordu komandanlığının siyasi bürosu, 178 nömrəli bir sənəd ilə Ordubadinin Saritsindan Astraxana getməsinə icazə verdi. [5, 1] Beləliklə 1915-ci ildə həbs edilərək Saritsın şəhərinə sürgünə göndərilən Ordubadinin sürgün illəri 1919-cu ildə sona çatdı.

ƏDƏBİYYAT

1. Məmməd Səid Ordubadi, *Həyatım və Mühitim*, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı 1996.
2. Fəridə Vəzirova, *Məmməd Səid Ordubadi*, Bakı, Gənclik Nəşriyyatı 1970.
3. Nəriman Həsənəliyev, “Unuda Bilmirəm”, *Ədəbiyyat və İncəsənət*, 18 Noyabr 1972.
4. Tofiq Rüstəmov, *Alovlardı Bərkiyən Qələm*, Bakı 1981.
5. Füzuli Adına Əlyazmalar İnstiitu, Arxiv 16, Qeyd 95/865.

РЕЗЮМЕ

Рамин САДИГОВ

Всю свою жизнь он оставался верным своим идеям, М. С. Ордубади четыре года своей жизни провел в ссылке. Он еще с детских лет испытывал ненависть к режиму деспотизма и познакомившись в ссылке с большевитскими идеями, стал врагом царского правления. С того времени он стал одним из активных защитников большевитских идей и до конца жизни остался таким.

В этой статье была исследована жизнь М. С. Ордубади во время ссылки, его арест и деятельность в Царицино.

SUMMARY

Mammad Said Ordubadi, the man do not forgoing his values, living as he believes during his life and advising his way of living through writings, lived in exile four years of his life. His dislike of despotism coming from his childhood, became a hate with his acquaintance with Bolshevism during exile. From that period forward till end of his life, writer became an active advocate of Bolshevism thought by his writings and life.

In this article, Mammad Said Ordubadi's exile years was explored and deald with his (literary) activities in Saritsin city.

Çapa tövsiyə etdi: t.e.d. M.İ.Əmrəhov

XIX ƏSRİN I YARISINDA ÇAR RUSİYASININ MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNDƏ DİN AMİLİ

*Sakit Yəhya oğlu HÜSEYNOV
AMEA-nın Fəlsəfə Sosiologiya və
Hüquq İnstitutunun “Dinşünaslıq və
mədəniyyətin fəlsəfi problemləri”
şöbəsinin müdürü, fəlsəfə elmləri doktoru*

Açar sözlər: müstəmləkəçilik, din amili, dini-mənəvi dəyərlər, ruslaşdırma siyasəti.

Ключевые слова: колониальное владение, религиозный фактор, религиозно-культурные ценности, политика русификации.

Key words: colonial possessions, religious factor, religious and cultural values, russification policy.

*“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və
dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz
dini dəyərlərimizlə, adət-ənənəmizlə fəxr edirik, bizim
xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-
mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim
xalqımızın mənəviyyatını təşkil edən amillərdir.”*

H.Əliyev

Şərqlə-Qərbin qovşağında yerləşən Azərbaycan İslam dunyasının bir parçası olaraq Qafqazda ən böyük müsəlman respublikası sayılır. Digər Qafqaz xalqları kimi Azərbaycan xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə sadiq olmuş, adət-ənənələrinə ehtiramla yanaşmışdır.

Ulu öndər Heydər Əliyev Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının dini və milli-mənəvi dəyərlərindən bəhs edərək demişdir: “Qafqazda İslamin yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, İslami dəyərlər gətiribdir. Bu dəyərlər – müqəddəs kitabımız Qurani-Kərimdən gələn İslami dəyərlər Qafqaz xaiqlarının milli-mənəvi

dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar İslam dinini qəbul edənədək də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olmuşlar. İslamin dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədim-dən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil edibdir” (1).

XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işgal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik siyasetini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin – azərbaycanlıların dini əqidəsinə təsir göstərmək, onları həm hüquqi-siyasi, həm də mənəvi psixoloji cəhətdən rus çarizminin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət idi.

İslam dininin cihad prinsipini əsas tutan bacarıqlı sərkərdə Şeyx Şamilin rəhbərliyi altında çarizmə qarşı uzun illər milli azadlıq mübarizəsi aparan Şimali Qafqaz dağlılarının dini-mənəvi dəyərlərinin hansı qüvvəyə malik olduğunu artıq rus imperiyası yaxşı biliirdi. Məhz rus çarizminin Azərbaycandaki müstəmləkəçilik siyasetində qarşıya qoyduğu məqsəd Rusiya hakim dairələrinin Qafqaz canişinliyinə göndərdikləri məxfi təlimatda deyildiyi kimi “oradakı əhalini (Şimali Azərbaycan-dakı – H.S.) rusca danışmaq, rusca fikirləşmək və rusca duymağın məcbur etmək”dən ibarət idi (2, s. 26).

Göründüyü kimi, azərbaycanlıların dini əqidəsinə və mənəvi-psixoloji dəyərlərinə təsir edərək onların ruslaşdırılması və getdikcə xristianlaşdırılması məsəlesi XIX əsrin əvvəllərində rus çarizminin qarşısında duran ən vacib məqsədlərdən biri olmuşdur. Azərbaycanlıların “ruslaşdırılması” və “xristianlaşdırılması” məqsədi ilə çar hökuməti Rusyanın və Ukraynanın mərkəzi quberniyalarından Şimali Azərbaycana xeyli malokan, duxobor və s. təriqətlərdən olan ailələr köçürüdü. 1833-1843-cü illərdə Rusiyadan Azərbaycana köçürünlərin hesabına burada 20-yə qədər kənd yaranmışdır (8, s. 18).

Bu hadisədən sonra Azərbaycan kəndlilərinin demoqrafik vəziyyətində, həyat tərzində, məişət sferasında müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin mənəvi-psixoloji baxışlarında öz əksini tapmaya bilməzdi. Məsələn, yerli əhali Azərbaycana köçrülən ruslara hakimiyyət dairələrinə yaxın adamlar kimi yanaşmağa başladılar. Gəlmələr isə yerli əhalini “geri qalmış tatarlar” adlandırdılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında milli, məişət zəminində müəyyən münaqişələr yaranırdı.

XIX əsr Avropasının müstəmləkəçi ölkələrindən, məsələn, İngiltərədən, Fransadan fərqli olaraq çar Rusiyası müstəmləkə torpaqlarında yerli əhalinin dini əqidəsinə və milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırıldı.

Belə ki, rus hakim dairələri Azərbaycanda öz müstəmləkəçilik qaydalarını möhkəmləndirmək üçün yerli əhalinin dini işlərinə qarışaraq ruhani rəhbərlərini istədikləri vaxt vəzifədən azad edir, əvəzində özlərinə münasib adamları təyin edirdilər. Məsələn 1816-cı ildən Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilmiş A.P.Yermolov 1822-ci ildə Tiflis axunu Tanrıverdini vəzifəsindən azad edərək İrana sürgün etdirmişdi. Bu tədbiri A.P.Yermolov onunla əsaslandırdı ki, guya axund Tanrıverdi xaricdən – islam ölkələrindən dəstək alıb Qafqaz müsəlmanlarını Rusiyaya qarşı milli-azadlıq mübarizəsinə qaldırmağa cəhd göstərir. A.P.Yermolovun geniş əhali kütləsinə ünvanlanan “müraciətnamə”sində göstərilirdi ki, guya axund Tanrıverdi “Rusyanın faydalı himayədarlığını qəbul etməyərək” “hökumət üçün zərərli olan xaricilərlə gizli əlaqələrin qurulmasını” dəstəkləmişdir (8, s. 26).

Azərbaycanlıların rusların ağalığına qarşı getdikcə artan narazılıqlarını aradan qaldırmaq, onları müstəmləkə qaydalarına tabe etdirmək üçün Rusyanın hakim dairələri ən müxtəlif tədbirlərə əl atırdı. Onlar başa düşürdülər ki, hər bir xalqın milli azadlıq mübarizəsində dini mənəvi amillər həllədici rol oynayır. Buna görə də öz müstəmləkəçilik planlarını genişləndirmək istəyən rus generalları xalqın dini mənəvi dəyərlərinə təsir etmək üçün bütün vasitələrə əl atırdılar. Belə ki, çar hökuməti Qafqaz müsəlmanlarına vahid bir mərkəzdən rəhbərlik etmək üçün 1822-ci ildə “şeyxüislam” vəzifəsini yaratdı və bu vəzifəyə Salyan axunu Məhəmməd Əli təyin edildi.

Bundan başqa, rus generalları Qafqazda islam dininin ayrı-ayrı məzhəbləri arasında düşməncilik toxumu səpməyə çalışır və sünnilərlə şiələri bir-birinə qarşı qoymadan da çəkinmirdilər. Bu çirkin məqsədi həyata keçirmək üçün çarizm nümayəndələri şiə və sünni məzhəblərinin başçılarını ələ almağa və onların vasitəsilə dindarlıara təsir etməyə çalışırdılar. 1828-ci ildə rus qoşunları Təbrizi tutduqda Rusyanın Qafqazdakı canişini İ.F.Paskeviç məşhur ilahiyyat alimi, Təbrizin müctəhidi Ağa Mirfəttah Təbatəbainin Zaqafqaziyanın şəhərəsinin rus imperatorunun “üzünə ağ olduğuna” görə onların “başına ağıl qoymaqdan ötrü” Tiflisə gəlməsinə nail olmuşdur. Ağa Mirfəttah Təbatəbai Tiflisə gəldiyinə görə o, çar hökuməti tərəfindən “brilyantla bəzədilmiş qızıl medal” və birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. Bundan başqa, A.M.Təbatəbaiyə guya imperatora xidmət etdiyinə görə 2000 onluq (çervoneç), Tiflisdə gözəl bağlı olan xüsusi mülk və Şirvanda illik gəliri 5360 rubl olan 15 kənd verilmişdir (2, s. 237).

Qeyd edək ki, A.M.Təbatəbainin çar hökuməti tərəfindən Tiflisə gətrilməsinin bir tərəfdən Zaqafqaziya müsəlmanlarının çarizmə qarşı narazılığının sakitləşdirilmə-

sində müəyyən təsiri olsa da, digər tərəfdən belə bir ilahiyat aliminin Azərbaycanda, o cümlədən, bütün Qafqazda İsləm maarifçiliyinin genişlənməsi və yerli əhalinin dini səviyyəsinin yüksəlməsində müsbət rolü olmuşdur.

1832-ci ildə rus generalı Q.V.Rozen Zaqqafqaziyanın sünni məzhəbli müsəlmanlarını “sakitləşdirmək” və “hakimiyyətə tabe etdirmək üçün” yüksək ruhani nümayəndələrinə müfti dərəcəsi təyin etdi. Qafqazda sünni müsəlmanların “azğın mənəviyyatını yumşaltmaq” və onları imperatora sədaqətlə xidmət etdirmək məqsədilə çar hökuməti milliyyətcə tatar olan Tacəddin Mustafin Əfəndini Kazan şəhərindən Qafqaza göttirdi (3, s. 29-30). Kapitan rütbəsi daşıyan Mustafin Əfəndi vaxtilə Seyx Şamilin çar hökumətinə tabe olması üçün onunla danışıqlar aparmışdır (4, s. 30). Qafqaza gəldikdən sonra Mustafin Əfəndi Zaqqafqaziya müsəlmanlarına müraciət edərək demişdir: “Ey müsəlman cəmiyyəti! Bizim kimi siz də hamiya qarşı lütfkar olan böyük imperatorun xeyirxahlığı himayəsində xoşbəxtliklərə çatacaqsınız... Bizim kimi siz də... böyük imperatora qəlbən xidmət etməklə, ona dualar oxumalısınız” (5).

Həmin dövrdə çarizmin Azərbaycanda ruslaşdırma siyasetini xarakterizə edən Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” əsərində bu məsələdən bəhs edərək yazmışdır: “Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu. Bir tərəfdən xalqın hissiyyati-diniyyəsini idarə edən uləma və mollaları kəndi (öz) kontroluna tabe tutur, digər tərəfdən də milli təriyəyə meydan verməyərək xəlqi rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci məqsədin təminini üçün şəhər və sünnilərə məxsus olmaq üzrə ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eləmiş, bütün molla və əfəndiləri bu idarə vasitəsilə kəndisinə tabe birər məmür gibi qullanmışdır. İkinci məqsədi təmin üçün də müəyyən ruslaşdırma programılə uşkollar (məktəblər) təsis edilmişdir.” (6, s. 167)

Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmləndirməyə çalışan çar əməkdarları xalqın dini-mənəvi dəyərlərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həyata keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayəndələri xalqa qarşı nə qədər özbaşnalıq edirdilərsə, əhali arasında onlara qarşı getdikcə narazılıq da artırdı. Belə ki, rus əməkdarları özbaşnalıqlarından cana doymuş xalq 1837-ci ildə üsyən etdi. Tarixə Quba üsyəni adı ilə daxil olmuş bu milli-azadlıq hərəkatı təxminən 16 min kəndlini və şəhərlini əhatə etmişdir. Üsyən amansızcasına yatırıldı.

Bu hadisədən sonra çar hökuməti Azərbaycandakı müstəmləkəçilik siyasetində müəyyən manevrələrə əl atdı. Yüksək müsəlman təbəqələrinin xalq arasında geniş nüfuza malik olduğunu görən çarizm onların cəmiyyətdəki mövqeyini hüquqi cəhətdən yüksəltmək üçün xüsusi bir komitə yaratdı. 1843-cü ildə yaradılan bu komitə –

“yüksek müsəlman təbəqələrinin (bəy, xan, məlik, qazi və s.) hüquqlarını araşdırın xüsusi komitə” – adlandırıldı. Bu komitə yüksək təbəqələrin hüquqlarının əvvəlki illərə nisbətən yüksəlməsinə və həmin təbəqələrə müəyyən imtiyazlar verilməsinə nail oldu. Bununla da çarizm xalqın milli-azadlıq hərəkatında yüksək təbəqələrin təsirini azaltmaq yolunda müəyyən addımlar atdı.

Digər tərəfdən çar hökuməti hakim dairələrin istəyini yerinə yetirməyən, çarizmə qarşı genişlənən narazılığa qoşulan bəzi nüfuzlu dini rəhbərləri cəzalandırmağa başladı. Məsələn, müsəlmanlar arasında imperiya xofu yaratmaq üçün Şuşa qazisi Mirzə Əbdülqasim həbs edilib Metex qalasına salındı. Nuxa qazisi abdal Lətif Əfəndi çar məmurları tərəfindən izləniləndiyini hiss edib 1844-cü ildə Həcc ziyarəti məqsədilə Məkkəyə gedərək Azərbaycanı tərk etdi (7, s. 16).

Ümumiyyətlə, Şimali Azərbaycan işğal olunduqdan sonra əhali arasında böyük nüfuza malik olan Azərbaycan xanlarından Qarabağ xanı Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan, Bakı hakimi Hüseynqulu xan və Talış xanı Mir Həsən xan rus müstəmləkəçilərinin özbaşinalığına dözə bilməyərək İrana köçməyə məcbur olmuşlar.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Heydər Əliyev. “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumda nitqi. “Azərbaycan” qəzeti, 10 dekabr 1998-ci il.
2. “Акты собранные Кавказской археографической комиссией”, т. VI, ч. I. Тифлис, 1874, стр. 481.
3. Ахмедов Э.М. Философия азербайджанского просвещения. Баку: Азернешр, 1983, с. 29-30.
4. Ахмедов Э.М. Философия азербайджанского просвещения. Баку: Азернешр, 1983, с. 30.
5. ЦГИА Груз. ССР, ф.4, оп. 3, д. 853.
6. Движение горцев Северо-Восточного Кавказа в 20-50-х гг. XIX века. Махачкала: 1959, ст. 167.
7. Rəsulzadə M.Ə. Azərbaycan Cumhüriyyəti. Bakı: “Elm” nəşriyyatı, 1990, səh. 16.
8. “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.” ч. II, М.-Л., 1937, стр. 26.

Сакит Яхия оглы ГУСЕЙНОВ**РЕЛИГИОЗНЫЙ ФАКТОР В КОЛОНИАЛЬНОЙ ПОЛИТИКЕ
ЦАРСКОЙ РОССИИ В НАЧАЛЕ XIX ВЕКА**

В статье исследована политика русификации царской России в начале XIX века, которая претворялась в жизнь после оккупации Азербайджана. Это разъясняется на основе конкретных фактов, как царская Россия политикой русификации воздействовала на религиозную веру и национально-нравственные ценности азербайджанцев.

В статье конкретно рассматривается проводимая репрессия против религиозных деятелей, которые были не преклонны перед проводимой колониальной политикой царизма, и это носит определенную научную ценность с позиций современных взглядов.

*Sakit Yahya Huseynov***RELIGIOUS FACTOR IN COLONIAL POLICY
OF IMPERIAL RUSSIA IN EARLY XIX CENTURY**

The article considers russification policy of imperial Russia in early XIX, which was put into practice after Azerbaijan's occupation. It is explained on the base of facts, in which imperial Russia via russification impacted on religious faith and national-moral valuables of Azeri people. The article specifically considers the repression against religious figures, that didn't bend before the colonial policy of Russia. And this is the scientific value from point of modern view.

Çapa tövsiyə etdi: f.e.d. Aydın Əlizadə

FƏLSƏFƏ VƏ ƏDƏBİYYATDA OBRAZ FENOMENİ

Sədaqət Məmmədhüseyn qızı ƏLİYEVA

Azərbaycan Universitetinin dosenti,

tarix elmləri namizədi.

azzizon@mail.ru

Təxəyyülün gücü biliyin həcmi qədərdir.

Açar sözlər; eydos, obraz, appersepsiya, reproduksiya, qradasiya.

Mövzunun aktuallığı: Obraz hissi, intellektual, bədii olmasından asılı olmayaraq təfəkkürün formallaşmasında önemli bir faktordur. İdrakı proseslərin hər biri istər ayrı – ayrılıqda, istərsə də bütövlükdə obrazyaratma prosesində iştirak edir. Əgər şüurda ən sadə şəkildə belə hissi obraz yoxdursa, motivasiya getmirsə, təfəkkür aktı alınmır. Yaxud ən sadə şəkildə ifadə etsək, obrazsız düşüncə yoxdur. Əgər düşünə bilmiriksə, mexaniki olaraq mövcudluğumuz şübhə altına düşür. Rene Dekart (1596-1650) deyirdi ki, “düşünürəmsə, deməli varam”. (Cogito, ergo sum (lat.).) Təfəkkür yalnız idrakı akt deyildir, o həm də hissi və ruhi varlığımızın mücərrəd məzmunudur. Hər hansı bir ruhi məzmun, zatən təfəkkürə və təfəkkürdə mövcuddur. “Sən cismə bürünmiş təfəkkürsən”, - deyə fəlsəfi məktublarından birində V.Q. Belinski dostuna obrazlı şəkildə belə müraciət edir (3, s.145) və varlığın mahiyyətini ona açırdı. Təfəkkür prosesi nə qədər obrazlı mahiyyət daşısa da onu məntiqdən kənardə təsəvvür etmək mümkün deyildir. Rasionallıqdan kənardə təfəkkür formalşa bilmədiyi kimi, təfəkkürdən də kənardə rasionallıq ola bilməz. Deməli, varlığımız obrazlı şüurun, obrazlı təfəkkürün daxilində mövcuddur, yoxluğumuz isə onun kölgəsində qalanlarımızdan ibarətdir. İnsan özündə və özü üçün mövcud olduqda belə, yenə zatən müəyyən bir obraza appersepsiya olunur. Məhz insanın ictimai varlığa çevriləsi və sosial məna kəsb etməsi də yalnız təkamül nəticəsində sonradan arxetipə çevrilən şüurdakı ilkin obrazdan yaranır. Mövzu bu mənada aktualdır ki, ədəbiyyatda və fəlsəfədə olduğu kimi cəmiyyətdə də insanın psixi siması onun hansı bir obrazı ifadə etməsi ilə müəyyənləşir. Hər bir cəmiyyət üçün normal və dolğun insanı obraz, yaxud həmin obrazın mükəmməl bir paradiqmasının mövcudluğu vacibdir.

Ziya Göyalp deyirdi ki, “insanlığımız bədənimizdə deyil, ruhumuzdadır”. İnsanın ruhi məzmunu onun həm varlığının və həm də yoxluğunun bütöv obrazını özündə

cəmləyir, müəyyənliyimiz və qeyri müəyyənliyimiz bu ruhi obrazın ölçüsündən nə dərəcədə kənara çıxa bilməklə müəyyən olunur. Bu mənada insan şüurdan, şüur obrazdan kənarda mövcud ola bilməz. Bizim diqqət yönəltmək istədiyimiz əsas məsələ, şüur prosesindəki obrazlılıq, motivasiya aktı və onun bədii yaradıcılıqla bağlı bəzi mühüm məqamlarıdır. İnsan təfəkkürünün obrazyaratma prosesi iki əsas amillə şərtlənir: Birincisi, canlı obraz həmişə və bütün hallarda şüurdakı ilkin obraza – pro-obraza istinad edir. Aristoteldən başlayaraq tarixən məntiq əqli nəticənin hər üç növündən - induksiya, deduksiya, təşbehdən çıxış edərək formallaşmışdır. Ya təfəkkür hissələrdən induktiv olaraq reproduksiya edir, ya bütövdən hissəyə doğru deduksiya olunur, ya da analogiyaya istinadən qavrama prosesini başa çatdırır. Zənnimizcə, appersepsiya - təşbeh bu əqli nəticələrin içərisində ən çox istifadə olunan və daha qədim tarixə malik olanıdır, həm də yerdə qalan digər iki versiyanın da əsasını təşkil edir. Bəşər tarixinin ən ilkin mərhələlərində, ən profan məntiqdə belə, insanlar appersepsiya istinad etmişlər, dünyanın dərk olunmasının bənzətmədən başqa bir yolu yox idi. Başqa sözlə, bu yol dərketmənin ən sadə və ən fundamental yoludur. İnsan bütün həyatı boyu anlamaq, dərk etmək üçün əvvəlcədən bildiyi və tanıldığı şəylə, ona tanış olmayan, yad görünənin analoji variantını tapmağa cəhd edir, assosiasiya yaradır, müqayisələr aparır, daha sonra nəticə çıxarır. Məsələn, nə vaxtsa insanlar düşüncədə dairəvi məzmunu anlamaq və ifadə etmək üçün təsəvvürlərində yumurta ilə kürəni appersepsiya etmişlər, təfəkkür məhz bənzətməklə yeni bir mahiyyətin strukturunu qavraya bilmüşdür. Bəlkə də Pol Valeri buna görə deyirdi ki, “həyatda heç nəyə bənzəməyən, heç nə mövcud deyil”. Obrazların yaranmasının ikincisi mühüm amili şüurun yaradıcı fəaliyyəti ilə bağlıdır. İnsanın sinir sistemi elə mükəmməl bir şəkildə qurulmuşdur ki, istənilən fəaliyyət sahəsinin işi sırf yaradıcı işdir. Bu orijinal yanaşma istənilən prosesi, həm də öz növbəsində təkrarsız olaraq həyata keçirir. Bu mənada hər hansı bir şüur aktı unikaldır. Çünkü hər bir şüur aktının modelləşməsi fərqli parametrlərlə həyata keçirilir. Bu xüsusiyyət bir tərəfdən insanı ecazkar varlıq kimi təqdim edirsə də, digər tərəfdən şüurun mürəkkəb fəaliyyəti haqqında düşünməyə sövq edir, şüurun hələ açılmamış qatlarından xəbər verir. Cəmiyyət həmişə təbiətlə birlikdə və əlaqədə dərk olunmuşdur. Biz appersepsiyanı, bənzətməni müqayisə və çevrilmə kimi də başa düşə bilərik. İnsan şüurunda çox maraqlı bir transfer gedir. Qəbul edilmiş qıcıqlar, əldə edilmiş informasiyalar, şüur təbəqələrdən lay - lay keçir, əldə edilənlər ya konkret bir obrazda ümumiləşir, ya da tamamilə yeni bir obraz yaradır. Qəbul edilən qıcıq sinir sistemindəki idrakı prosesin bütün qatlarından “duyuğu”, “qavrayış”, “hafıza”, “təfəkkür” və “təxəyyül”dən çox anı bir surətlə keçir, nəticədə artıq şüurdakı hazır obrazdan çıxış edən yeni bir obraz yaranır. Tarixən

insan təfəkküründə bilik hansı formada toplanmışdır, necə olur ki, sinir sistemi ətrafin heç bir müdaxiləsi olmadan mürəkkəb obrazları asanlıqla motivləşdirə bilir? Burada sinir sistemi özündən təfəkkür aktına fiziki, bioloji nə isə bir əlavə edilirmi, yoxsa sinir sistemi elə mexaniki alət kimi qurulmuşdur ki, yalnız işini icra edir, alınan informasiyaları paylaşırmışa və cavabları qaytarmağa qadirdir? Bu suallar təbii ki, bizim üçün də maraqlıdır. Məsələn, hamiya məlumdur ki, insanlarda eşitmə aktını həyata keçirən qulaq seyvanının işi, konkret ölçülərə malik olan səs dalğalarını qəbul etməkdən və içəri ötürməkdən ibarətdir. Bəs təfəkkür aktında obrazların yaranması prosesi necə gedir, buradakı proses də mexanikidirmi, yoxsa şürur, təfəkkür aktı müstəqim bir fəaliyyətin sahibidir? Zənnimizcə, bilik yaratma prosesinin ən önəmli cəhəti budur ki, sinir sisteminin hər dəfə işə tam müstəqil və yaradıcı bir şəkildə yanaşa bilir və hər dəfə tamam fərqli obrazlar meydana çıxır. Və digər ən önəmli cəhət isə budur ki, prosesə sinir sistemi özündən hələ elmə tam məlum olmayan, nə isə mühüm bir əlavə edir, müəmmalı bir qatqı, adı məlum olmayan mürəkkəb bir cövhər qatır ki, o məzmunu bədiilik gətirir, ona obraz verir. Belə nəticə çıxarmaq olar ki, ətraf mühitdən alınan qıcıqlar təxəyyülün gücü ilə canlanıb şəkillənəndən, obrazlı məzmun qazanandan sonra hansısa bir bilik hesab edilə bilər. Biliyin yaranması obrazlı təfəkkürün nəticəsidir, bu elə bir motivasiyadır ki, bədii yaradıcılıq kimi, elmi təfəkkür üçün də əsas ola bilər. İnsan əldə edilən bu biliyin sayesində yaradıcı təxəyyülünə söykənərək dünyani dərk edir. Hər bir yaradıcı təfəkkür, həm də eyni zamanda yaradıcı təxəyyüldür. Onun transsedent məzmunu kimi, həm də daxili immanent mahiyyəti vardır. Bəlkə də elə buna görə Dostoyevski haqqında deyilirdi ki, “o, realist deyil, rus ədəbiyyatının fantastıdır”, çünkü təxəyyül yoxdursa, obraz yoxdur, obraz yoxdursa, yaradıcılıq da ola bilməz. Obrazların tarix mahiyyətini A.İ. Gertsen belə açıqlayırdı: “Hər hansı bir adamın kökü az qala Adəmin cənnətinə gedib çıxan dəhşətli geneologiya ağacına istinad edir... bu anda əsrlərin fikirləri beynimizdədir” (10, s.3) Haçansa, nə vaxtisa, hansı bir formada isə düşüncənin keçdiyi yolu təkrar, yenidən keçərkən insanın şüurunda yeni bir motivləşmə alınır. İnsan şüuru təkrar – təkrar keçdiyi yolların çevrəsində həmişə fırlanır. Motiv qazanıb, məzmun alıb düşüncədə canlanmayan hadisə və ya fikirləri insan təfəkkürü qavramır. Buna görə də insanın həyatda keçmədiyi bir yol mövcud deyil, insan ruhən bəşəriyyətin keçdiyi bütün yolların eyni zamanda yolcusudur. Yaradıcılıq prosesinin gücü təxəyyülün, canlandırma aktının dərəcəsi ilə bağlıdır. Əgər təfəkkürdə yaradıcılıq prosesi üçün ayrılan enerjinin entropiyasını nəzərə almasaq, qəti şəkildə belə bir iddia irəli sürə bilərik ki, kim nə qədər, nə dərəcədə motivasiya

apara bilirsə, elə həmin dərəcədə, elə o qədər dərk edir. İnsan yeganə varlıqdır ki, həyatının bütöv mənzərəsini xeyalında canlandırır, onun yaradıcı təxəyyülü sanki yaşadığı həyatın həm başlangıcını, həm də sonunu, hətta bədii bir əsər timsalında motivləşdirir. Maraqlıdır ki, insan həyatının bütöv mahiyyəti nə qədər önəmli olsa da, insan həmişə ömrünün fragmentar məzmunu ilə yaşayır. Bütləyün stixiyasından qorxurmuş kimi tama deyil, hissələrə tapınır. Nəhayətdə isə, bəzən hətta ömrünün ötüb keçən hər bir anını təkrar – təkrar canlandırmaqla, sanki günü - günə calamağa çalışsa da, əslində sadəcə şəkillərin yerini dəyişmiş kimi bir nəticə hasil edir. Bir filmə dəfələrlə baxmaq, eyni səhnələri yenidən yaşamaq və canlı motivasiyanın gücü sayəsində həyatın mənasını dərk etməyə cəhd göstərmək, haçansa mexaniki şəkildə yiğilmiş bir kələfi tədricən, ilmə - ilmə çözmək deməkdir... Buna görə də obrazlılıq həm fəlsəfi fikrin, həm dilin, həm də bədii düşüncənin mərkəzi qüvvəsidir. Vaxtilə Aristotelin dediyi "mimesis" də əslində insanların əsrlər boyu təbiəti təkrar edən zaman, hər dəfə yaradıcılıq prosesində motivasiya aktını yenidən yaşamasıdır, surət fərqli bir şəkildə həyata keçirilən obrazlı təkrardır. Bu təkrar insan həyatının mahiyyətini təşkil edir. Bu həmin təkrardır ki, əsrlər boyu insanlar onunla gah ciddi, gah da qeyri - ciddi şəkildə məşğul olmuş və yunan fəlsəfəsinin istinad etdiyi "mimesis"in təbəddülatından keçmişdir. "Xalq içərisində işlənən "təala (təhər) çıxarmaq" (yamsılamaq) ifadəsi də "mimesis"ə yaxın anlayışdır" (1, s.138). Maraqlıdır ki, insan həyatının hər bir anında obrazlı ifadəyə müraciət etsə də, hər dəfə bu təkrar reproduktiv şəkildə gedir, "mimesis"də mexaniki nüsxələmə, qapalı təkrar sadəcə mümkün deyildir, çünki qapalı təkrar üçün daha mürəkkəb mexanizm lazım idi. Artıq qeyd etdiyimiz kimi, insan şüurunda yaranan obrazlı ifadə, canlı motivasiya yaradıcı təkrarla bağlıdır, burada reproduktiv təkrar prosesi gedir və insan həyatının bütün sahələrindən əldə etdiyi mürəkkəb informasiyaları çox sadə görünən bir iş prinsipindən keçirərək dərk edir və ya özünü ifadə edə bilir. Ətrafdan alınan ən sadə qıcıqa cavab verdikdə və ya ən primitiv məsələyə münasibətdə də insan öz şüurundakı obrazlı təfəkkürə müraciət edir, sanki mühitdən alınan informasiya dərhal şüurdakı böyüdücü şüşənin altına düşür, konturları genişlənir, differensasiya başlanır və analitik düşüncədən sonra cavab reaksiyası gəlir. Qavrama prosesində nə baş verir? Əslində şüurda gedən prosesin sürəti hədsiz dərəcədə böyük olduğu üçün müşahidəçi mahiyyəti tuta bilmir, yaxınlıq abberasiyası və sürət illüziyası ona mane olur. Şüur prosesinin mahiyyətini və obrazların yaranmasını daha yaxşı başa düşmək üçün çizgi filmlərini xatırlamaq lazımdır. Əslində burada əsas məsələni şəkillərin hərəkət sürəti həll edir. Məsələn, tamaşaçıya kiçik bir məsafənin qət olunmasını çatdırmaq üçün çizgi filminin rəssamı bu hərəkəti çoxlu gediş momentlərinə bölür və hər bir

momenti ayrıca təsvir edir və nəticədə çoxlu gediş momentlərinin şəkli alınır. Sonra bu kiçik gediş momentlərinin şəkilləri ardıcılıqla düzülür və böyük bir sürətlə hərəkətə gətirilir. Hər bir gedişin şəkli ayrılıqda çəkilsə də, böyük sürətin altında filmə baxan tamaşaçılar onlarla hərəkət momentlərini bir hərəkət, bir gediş kimi görür və başa düşürlər. Sürətlə fırlanan çarxda biz hərəkətlərin arasındaki məsafələri tutu bilmirik və cizgi filminin kadrları bizə bütöv şəkildə görünür və buna görə də biz kadrların mahiyyətinə deyil, əsərin məzmununa yönəlirik. Maraqlıdır ki, insan şüurunda da obyektiv gerçəkliyin bütöv mənzərəsinin alınma mexanizmi də belədir. Yaradıcılığın bütün formalarında təkrar əsas rol oynayır və əsrlər boyu “yanlış da bir naxışdır” fikri də məhz bu təkrarın əsil mahiyyətinin obrazlı ifadəsidir. İnsanlar istər yaradıcı, istərsə də mexaniki təkrar zamanı alt şüurdakı obrazları, sadəcə ikinci dəfə eyni cür yaşamağa və ya eyzən olduğu kimi onu yaratmağa qadir deyillər. Beləliklə, “ikinci əldən” meydana çıxan obrazlar ilkin məzmunundan müəyyən dərəcədə aralı düşür, bu dəfə tamam fərqli bir yerdən, başqa bir sahədən əlaqə nöqtəsi yaranır və konsentrik şəkildə tədricən əlaqələrin böyüməsi nəticəsində yeni sənət əsərləri üçün imkan açılır. Nəhayət, belə bir nəticəyə gəlirik ki, şüurda obyektiv reallığın ən sadə şəkildə inikasını yaratmaq üçün sinir sistemi hökmən motivləşdirmə aparmalıdır, obrazların yaranması təfəkkür aktında ən mühüm bir prosesdir və bizim dünyani dərk etməyimiz məhz ondan asılıdır. İnsan orqanizmində gedən bioloji təkrarla yanaşı, daim maddi strukturdan kənardan, daha mürəkkəb bir sferada insan mənəvi və ruhi cəhətdən də növdaxili təkrara məruz qalır. (burada insanın ictimai məzmunundan və kollektiv düşüncəsindən doğan mahiyyətdən söhbət gedir). “Təbiət təkrarı sevmir” - deyilibsə də, bu fikir, yalnız bioloji təkrarı nəzərdə tutur. İnsanlarda mənəvi-ruhi təkrarın hərəkət alqoritmi daha fərqli və daha mürəkkəbdür. Belə ki, insan ruhən harada və kimdə nə dərəcədə təkrar olunduğu haqqında aydın təsəvvürə malik deyildir...

V.Q. Belinski deyirdi ki, “alımlar anlayışlarla, yazıçılar obrazlarla düşünür”. Zənnimizcə, düşüncədəki motivasiyanın növləri insanın yaradıcı təxəyyülünü müəyyən etmir, əksinə insanın sinir sistemindəki müxtəliflik, qavrayışdakı fərq, şüurdakı inikasın rəngarəngliyi kateqorial yanaşmadakı fərqdə özünü göstərir. Görəsən, doğrudanmı dərketmədəki əsas fərq obrazlı təfəkkürün növü ilə bağlıdır, yoxsa sinir sisteminin quruluşundakı müxtəliflik kateqorial fərqi mexaniki bir şəkildə üzə çıxarır? Belə təsəvvür yaranır ki, bir – birini çəkib gətirən fikirlər və ya düşüncənin hüdudszluğu anlayışın, sözün özünün məna yükü ilə, yaratdığı obrazla bağlıdır, yəni morfemlərin mürəkkəblik dərəcəsi, sanki müdrikliyə, “anlamaq

dərdi”nə doğru istiqamətlənir. Yəqin ki, buna görə də artıq biliyin doğurduğu kədər, çox başa düşməyin gətirdiyi qəm – qüssə haqqında dini təlimlərdə qabaqcadan yazılmışdı. İstənilən düşüncə aktı yalnız həyatın real və konkret mənzərəsi ilə illüziya arasındaki təxəyyülün dərəcəsindən asılı olaraq dəyişir. İnsan şüurunda həyat haqqındakı anlayışlar, yəni bilik dediyimiz kummulyativ bir məzmun, əslində mürəkkəb obraz yaratma prosesini sadələşdirir və sistemə salır. Hər bir anlayış özündən daha böyük digər bir anlayışın altına girir və tədricən böyür və yaxud əksinə, tədricən kiçilir. Əslində “hər bir ad – hər bir söz, obrazdır, iki ad, iki söz isə yeni obrazdır. Ağac bir obrazdır, “yaşıl ağac” yeni obrazdır. Yəni söz sırasının kəmiyyəti keyfiyyətə keçir, əslində yeni obrazlar yaradır... Deməli dil – sözlərin sayını artırmaqla yeni obraz yaradıcılığı kimi təkamül edib” (5, s.17). Maraqlıdır ki, anlayışlar və obrazlarla düşünə bilənlər kimi filosofmlərlə düşünənlər də obrazlardan “asılıdır”. Buna görə də fəlsəfi düşüncədə obrazların yaranma mexanizmini izah etmək üçün məntiqi və intuitiv sahələr paralel şəkildə gedir. Obraz fenomenində ən çətin iş daha əlcətan olan morfemlərə yox, “estetikanın ən vacib məsələlərindən biri olan filosofmlərə yol tapmaqdır, incəsənət nəzəriyyəsinin əsasında duran intuitiv fəlsəfənin nəzəriyyəsini yaratmaqdır” (7, s.32). Q. Şpet yazırkı ki, hər cür söz sənətində istər elmi anlayışlarla, istərsə də bədii obrazlarla olsun, fərqi yoxdur, müəyyən qəsdin planlı şəkildə həyata keçirilməsi üçün yer vardır. Burada əsas olan daxili formadır, yəni ki, yaradıcılıq hansı məzmunda meydana çıxır və necə ötürülür. Bunları Q. Şpet “sözlü – məntiqi alqoritm” adlandırırı və göstərir ki, daxili forma əsərin qarşıya qoyduğu fikri realizə edir və bədii işaretinin ifadə vasitəsinə çevirilir. Daxili forma dedikdə o, düşüncənin formasını, təfəkkürdə yaradılan obrazları nəzərdə tuturdu. Məsələn, on rəqəmi haqqında belə bir mülahizə yürüdək. On deyildikdə, riyaziyyatçılar yəqin ki, dərhal “on” sözünü rəqəm kimi, bir say olaraq qavrayırlar və onun daşıdığı riyazi məzmunu uyğun olaraq, ola bilsin ki, düşüncədə 5×2 təsəvvürü yaransın. Yazıçı düşüncəsində isə “on”, rəqəm yox, işaret yox, söz kimi motivləşir, canlı qavrayış yaranır və bəlkə də dərhal göz önündə on litr tutumu olan bir qab və ya həmin qabdakı su canlanır. Başqa bir misal. “At” sözü fizik və ya şairin təsəvvüründə heç vaxt eyni assosiasiya yarada bilməz, adətən, birincilərdə müəyyən at gücünə malik olan maşın, texnika və ya onunla bağlı təsəvvürlər, ikincilərdə isə, heç şübhəsiz ki, atla bağlı olan bədii obrazlar, bəlkə də atın qaməti, gözəlliyi, cinsləri, ola bilsin ki, “Qır at”, “Dür at”, “Boz at”, “Buraq” obrazı yaransın və ya heç bizim ağlımızına gəlməyən digər fikirlər motivləşsin. Ümumiyyətlə, rəqəmlərin, sayıların, özlərinin yaratdığı obrazlar da digər hissi obrazlardan həmişə fərqlənir. “Sayın hissi və ya estetik xüsusiyyəti... onun digər keyfiyyətlərindən

üstündür, çünkü belə estetik məzmun daşıyan sayda qəbul edilmə prosesi başa çatmış olur"... (14, s.100) Yeri gəlmışkən, qeyd edək ki, obrayzyaratmada həmçinin fərqli miqdardan söhbət gedə bilər, məsələn, rəqəmlərdə, saylarda insan təfəkküründə konkret obrazlar yarandığı halda, sözlərdə, morfemlərdə sonsuz sayda obrazlar yaranı bilər. On rəqəmi sayın onluq obrazını yaratdığı halda, on litrlik qab düşüncədə tamamilə fərqli bir obraz yaradır. Qeyd etmək lazımdır ki, obrazlı təfəkkür bir psixoloji akt olaraq, idrakı prosesdə hafızənin yalnız bir növünü təşkil edir. "Əyani – obrazlı", "sözlü - mücərrəd", "məntiqi", "hissi" və s. hansı hafızə növünün yaranması qıcığın hansı analizatordan alınmasından asılı olaraq formalaşır ki, yuxarıda artıq biz bu haqda müəyyən məlumat vermişik. Sadəcə onu qeyd etmək lazımdır ki, analizatordan alınan konkret qıcıqların bir qismi düşüncəni fikrə, ideyaya, simvola, digərləri isə şəklə, obraz'a yönəldə bilər. Reallığın şüurda necə, hansı formada və obrazda əks olunması, təfəkkür tərzinin daxili mexanizmi ilə sıx surətdə bağlıdır, burada nəyi və necə canlandırmaq yalnız sonuncu pillədə meydana çıxır. Q. Pospelov "İncəsənətin təbiəti haqqında" əsərində göstərirdi ki, obrazlar təkcə incəsənətdə mövcud deyil, onlardan elmdə də geniş istifadə olunur. Qeyd etdiyimiz kimi ətraf mühitdən qəbul edilən qıcıq və informasiyalar bütün insanların sinir sistemində eyni nöqtədə fiksasiya olunmur, buna görə də eyni bir məlumat müxtəlif insanların sinir sistemlərində, bəzən tamam ayrı – ayrı obrazların yaranmasına səbəb ola bilər. Yazılı ədəbiyyatda olduğu kimi şifahi xalq yaradıcılığında da həmişə ədəbi – bədii fikirlər məhz obrazın yaranmasına xidmət etmişdir. Məsələn, el arasında "İgidin adını eşit, üzünü görmə" deyərkən, eşitmə analizatorundan alınan qıcıq vasitəsilə yaranan obrazın gücü vurgulanır. Adın, sözün yaratdığı obraz'a inanmağın vacibliyinə işaret olunur. Eşitmə və görmə analizatorları ilə yaranan obrazlı düşüncə özü də müxtəlif insanlarda fərqli şəkildə meydana çıxır. Görmə yaddaşı rəssamlarda, eşitmə yaddaşı musiqicilərdə daha çox inkişaf edir və mükəmməl obrazlar yarada bilir. Xətti obrayzyaratma mexanizmi adı insanlar üçün də xarakterikdir. Və kimsə ağacın yarpağına baxıb, məsələn, onu silahlanmış bir əsgərə bənzədirse, bu onun təfəkkürünün inkişaf etmiş obrayzyaratma xüsusiyətindən xəbər verir. Hətta, belə psevdooobrazlar bəzən o qədər güclü ola bilər ki, insanda qorxu, təəccüb və s. hissələr yaratsın. Güclü təxəyyülə malik olan bu cür insanlarda bəzən heç rəssamlıq qabiliyyəti o qədər inkişaf etmir ki, o gördüyü obrazı kağıza köçürsün. Buna baxmayaraq, əgər insanın yaradıcı təxəyyülü təbiətə obrazlı şəkildə boyhana bilirsə, demək, onun yaradıcılıq potensialı vardır. Başqa sözlə desək, kimsə alt şüurundakı obrazın identik variantını tapırsa, demək, o, öz fikrini simvollaşdırıa bilir. Amerika hərbçilərinin və iş adamlarının xarakterlərini

müəyyən etmək üçün işlədilən məşhur “Rorşax testləri” yada düşür (7,s.45). Bu testlərdə adı ağ kağız üzərinə tökülmüş mürəkkəb ləkəsini insanın hansı obrazda gördüyündə asılı olaraq, təxəyyülündə yaratdığı obraz müəyyənləşdirilir və həmin adam düşüncəsindəki obrazdan asılı olaraq dəyərləndirilir. Çünkü obrazlar şüurda təxəyyülün gücü və təfəkkürün səviyyəsinə uyğun olaraq formalaşır. Daha yüksək intellektə malik olan həssas insanlar mürəkkəbin əmələ gətirdiyi obrazların, şəkillərin hətta dinamikasını da hiss edirlər. Ağ kağız üzərində heç bir obraz, heç bir şəkil görməyən, identifikasiya apara bilməyən, yalnız rəng hiss edənlər isə yaradıcı deyil, həddindən artıq emosional və öz hisslerinin axarına düşüb gedən insanlar kimi dəyərləndirilir. Bütün bu deyilənlər göstərir ki, obrazlılıq, obrazlı ifadə insan həyatı və düşüncəsi üçün nə dərəcədə önəmlidir. Obrazlı təsəvvür yaranmadıqda, təfəkkür inkişafdan qalır, bu təkcə sənət və sənətkarlıqda bağlı deyildir, adı bəşəri həyat həqiqətlərinin dərk olunması da, davranışın müəyyən edilməsi də, düşüncədəki obrazlılıqla bağlıdır. İ.Goethe (1749 - 1832) deyirdi: “Hissiyyat harmoniyadır və vite versa – və əksinə... O sənətkarın qəlbini əbədi döyəcləyir, bu odur ki, mütləq başa düşülən və hətta ona qədər şüurdan keçməyən anlayışa can atılır” (12, s.17). Hər bir düşünən insan özündən asılı olmayaraq, müəyyən bir anlayışın yaradıcısına çevrilir, əlaqənin yeni variantını tapır. İnsanın yaradıcılıq qabiliyyətində mühitin rolunu vurgulayan İ.Goethe yazılırdı: “Nə üçün təbiət həmişə və hər yerdə gözəldir, həmişə diqqətəlayiqdir və bizə çox şey deyir? Mərmər və ya gips işiq istəyir, hər şeydən əvvəl işiq. Bu ona görə deyildir ki, təbiət həmişə hərəkətdədir, hər dəfə özünü yenidən yaradır, bu ona görə deyil ki, hamının sevdiyi mərmər ölüdür, cansızdır, ancaq işığın sehrlı çubuğu onu həyatsızlıqdan çıxarır” (12, s.17). Bu ona görədir ki, əgər mühit gözəldirsə, o yaradıcılığın mənbələrindən birinə çevrilir. Gözəllik, gözəl olan hər hansı bir maddi struktur insanı yaradıcılığa sövq edir, onun təsiri ilə yenidən canlanma və təkrar yaranma gedir. “Gözəllik təkcə ağıla, şüura təsir edib bilik yaratır, o həm də iradəyə təsir edir... kökünə qədər getməyə yönəldir və buna görə də yaradıcılığın kökündə irrasional heç nə yoxdur... Gözəlliyyin mənbəyi ictimai, insani yararlılıqdır” (16, s.23). İ.Goethenin yaradıcılığı özü bütövlükdə həm bədii, həm də fəlsəfi mənada obraz fenomeninin ən mükəmməl nümunəsidir. Onun yaradıcılığı özündə həm rasional, həm də irrasional fikrin ən gözəl əlaqələrini əbədi obrazlarda cəmləmişdir. Obraz fenomeninə bədii yaradıcılıqda diqqət ayırmak üçün biz ən sadə misallar gətirmişik. Bu ədəbi obrazların yaranmasının mühitlə bağlı olması haqqında fikrimizi təsdiq edir. C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi, yaxud Ü. Hacıbəyovun “Müsəlmanların hali” miniatürünü diqqət etdikdə maraqlı nəticələr alınır (6, s.519). Birinci əsərdə, məşhur Novruzəli obrazında dövrün feodal – patriarxal mühitinin

geriliyi çox gözəl şəkildə ümumiləşdirirsə də, bu gün üçün novruzəlilik çox da xarakterik xüsusiyyət deyildir. Amma Ü.Hacıbəyovun “Müsləmanların hali” miniatürü və əsərdəki bürokratik məmür obrazı bu gün üçün də tipikdir və diqqəti milli düşüncənin aktual cəhətlərinə yönəldir. Belə tipik bədii obrazlar ictimai düşüncənin formallaşmasında, milli şürurun yaranmasında çox böyük rol oynayır. “Ümuminin, tipik olanın insan həyatında tək və individual ifadəsi olan tipizasiya”da (13, s.72) cəmiyyətlə birlikdə mühit də, öz əksini tapır, cəmiyyət və həyat üçün ümumi olan sıfətlər xüsusişdirilir. Və yaxud dövrü üçün xarakterik xüsusiyyətlər bir obrazda konkretləşdirilir və individuallaşdırılır.

Obrazlılıq bütün yaradıcılıq sahələri - ədəbiyyat, incəsənət və estetika nəzəriyyəsi üçün ümumilikdə çıxış nöqtəsidir. Buna görə də yaradıcılıqla bağlı nəzəri tədqiqatlarda obrazlılığın təhlilinə xüsusi yer ayrıılır. Məsələn, L.İ.Timofeyevin “Ədəbiyyat nəzəriyyəsinin əsasları”nda obrazlılıq fenomeni belə xarakterizə olunur: “Obraz gerçəkliyin – təkdə, individual olanda ümumiləşdirilmiş ifadəsidir... məsələn, müasirləri ilk dəfə “Yevgeni Onegin”lə tanış olduqda qeyd edirdilər ki, əsərdə dövrün zadəgan gəncliyinin xarakterik əlamətləri ümumiləşdirilmişdir” (15,s.23). Başqa bir nəzəri tədqiqat işində isə obrazlılıq H.A.Qulyayev tərəfindən belə xarakterizə edilir: “Bədii obraz özündə ümumiləşdirmə gəzdirir, bu konkret, eyni zamanda ümumi insan həyatının mənzərəsidir, o, estetik məna daşıyan xəyalla bağlıdır” (13, s.70).

Obrazlılıq fenomenində daha bir maraqlı məqam ondan ibarətdir ki, bəzən yaradıcılıq bütövlükdə bir affekt halı kimi meydana çıxır. Bu zaman adı ölçülərdən çıxan yaradıcılıq məqamında obrazların yaranması prosesi belə gedir. Affekt halında, adı ölçülərdən kənara çıxan yaradıcılıq momentlərində sinir sistemi daha çox emosional – hissi qavrayış vəziyyətinə gelir, sinir sisteminin imkanları artır və bu zaman insan öz daxili potensial enerjisindən istifadə edir. Obrazyaratmanın bu növü affekt halından asılı olduğu üçün uzunmüddətli yaradıcılıq prosesi deyil və adətən rasional məzmun daşıdır. Sonradan prosesə “soyuq başla” yanaşıldığda ilkin obrazlar kiçilə və ya böyüyə bilər. Obraz yaradıcılığında məhz hansı bir hissin formallaşması məsəlesi də çox önemlidir. Bu zaman hissin kənardan alınması və ya daxildən baş qaldırmasına da diqqət ayırmaq lazım gəlir, çünki obrazların yaranmasında bu amillər də rol oynayır. İncəsənətin dəqiq haradan və nədən yaranması, ilkin obrazların yaranmasının konturları tamamilə aydın olmasa da, bunlar fərziyyələrin çoxluğun istisna etmir. Yaradıcılığın psixologiyasının geniş şəkildə izah edərkən L.S.Viqotski yaradıcılığı sənətkarın affekt halı kimi xarakterizə edir və göstərir ki, yaradıcı insanlarda qavranılan həyatı materiallar onların təxəyyülünün xüsusiyyətinə

uyğun olaraq ifadə olunur. L.S. Viqotski yazdı: “Biz heç zaman başa düşmürük və bilmirik ki, bu və ya digər əsər nə üçün xoşumuza gəlir. Onun təsirini izah etmək üçün ifadə etdiyimiz fikirlər hamısı sonradan yaradılır və tamamilə qeyri -şüuri prosesin rasionallaşdırılmasından ibarətdir. Yaşanan hissin özünün mahiyəti bizim üçün müəmmə olaraq qalır” (9, s.25). Buna görə də müəllif belə bir fransız atalar sözünə istinad edir ki, “incəsənət yalnız incəsənəti gizlətmək üçün yaradılır”. Doğrudan da, yaradıcı insanlar bəzən planlı şəkildə deyil, nə yaratdığını, necə yaratdığını, kimin üçün yaratdığını fərqiñə varmadan belə bu prosesi yaşayırlar. Onlarda yaradıcılıq prosesi zaman və məkanla bağlı deyil, xronotop məzmun daşımur. Affekt halında emosiyanın artması və azalması, hissin qradasiyası haqqında məşhur psixoloqlar olan V.Vundt və K. Lemanın fikirləri də maraq doğurur. Onların hər biri obrazların yaranmasında emosiyaya xüsusi diqqət ayırır və düşünürlər ki, obrazlar ictimai mühitin yaratdığı ən mühüm xüsusiyyətləri özündə cəmləsə də, istənilən obraz əvvəlcə fərdi düşüncədə yaranır. Məsələn, musiqidə, xüsusən Azərbaycan müğamlarında yaranan obrazlar fərdi hissələrin qradasiyasının məhsuludur. Azərbaycan müğamlarının hər bir məqamında yeni bir hissi obraz yaranır, hər ifaçı üçün bu obraz fərqli şəkildə olub sənətkarın hiss və duyğularını mühitin fövqündə ezoterik bir yaşantıya çevirir. Asif Əfəndiyev bədii yaradıcılıqdə obrazların əmələ gəlməsini mənəvi - psixoloji halların müxtəlifliyi ilə bağlayırdı. O, bütövlükdə yaradıcılığın “ruhani idrak”dan doğduğunu qeyd edərək, onu tədrici mərhələlərə böldü. Asif Əfəndiyev yaradıcılığı altı müxtəlif məqamdan - “vəhy”, “vəcd”, “səcdə”, “ehtizaz”, “etiqad”, “aşıqlıq” məqamlarından keçirirdi (4, s.172). Hər bir məqamda təzə bir obraz yaranır və bu obrazların hər birində sənətkar tamamilə başqa bir hissi və ruhani pillədə çıxış edir və həmin səviyyəyə uyğun obrazın yaradıcısına çevirilir. Asif Əfəndiyevə görə əgər “vəhy” “fikir yağışı, fikir selidirsə”, “vəcd məftunluqdur”, “ehtizaz” “ruhani yoxus”, “etiqad” “sevdəya çevrilən həqiqət”, “aşıqlıq isə sonsuzluğun dərkidir”. Asif Əfəndiyev hər bir yaradıcılıq pilləsində hissi səviyyələrin adını, gedişini və davamiyyətini ayırdı. Zamanca fərqli olan məqamlar, məkanca da fərqli məzmun ortaya qoyur. “Harada isə müqəddəs inkar və ya müqəddəs təsdiq, digər yerdə isə pillə - pillə artan və ya şiddətli bir nüfuz, başqa bir yerdə sarsıdan həqiqət cövən edir” (4, s.178). Bütün məqamlar üçün isə ümumi olan budur ki, onların hər biri yaradıcılığın hissi bir pilləsidir və bunlar ümumi bir məqsədə vahid bir obrazın yaranmasına xidmət edir. Milli musiqi və müğam yaradıcılığındakı bu məqamlar ilahi duygunun yüksəliş yollarına uyğun gəlir. Yaradıcılığın digər sahələrində bu qədər dərin hissi ekskurslar müşahidə olunmursa da, bütün hallarda obrazların yaranması hissin qradasiyasından ibarətdir. Biz bu və ya digər bir hissin

yaratdığı obrazları bu qədər incə şəkildə detalizasiya edə bilməsək də, onların hər birinin insan düşüncəsində yaratdığı obrazın gücünü təsəvvür edə bilirik. Biz istəsək də, istəməsək də, yaradıcılıq prosesinin dinamikası mövcuddur, çünki hissi proseslərin hər birinin strukturunda hərəkət müşahidə olunur, onlar həmişə sadədən mürəkkəbə doğru dəyişir, tədricən böyür və genişlənir. Obrazlı düşüncə, obrazlıq bir estetik kateqoriya olmaq etibarilə, həm də fəlsəfənin sahəsinə qatılır. Buradan fəlsəfi təfəkkürdəki bədiilik fenomeni üzə çıxır, çünki bədiilik elə obrazlılığın prototipidir.

Təbii ki, ümumi qəbul edilmiş obrazlarla yanaşı, hər bir insanın fərdi düşüncə qabiliyyətinin tutumundan asılı olan öz yaradıcılıq potensialı vardır. Şüur şəkli necə “çəkirse”, insan hadisəni eləcə də qavrayır. K.Q. Yunq obrazlılığının daxili mahiyyətinin ilahi məzmununu belə ifadə edir: “Nə qədər ki, dünya haqqındaki bilik onun öz qəlbində mürgüləyir, adeptlər bu cürə biliyi öz şüurundan özünə cəlb etməlidir, ona görə ki, onun tapınacağı daxili varlığı, öz varlığı (samost), təbiətin elə bir hissəsidir ki, o, Allahın dünya ilə vəhdətinin sayəsində ilkin şəkil almışdır” (28,s.190). Bütün bu dediklərimizi, nəhayət, aşağıdakı nəticələrlə ümmümləşdirə bilərik:

1. “Reallığın dərk olunması onun motivləşdirilməsi deməkdir”, - qənaəti ilə biz, bütün yaradıcılıq proseslərini ədəbiyyat, incəsənət də daxil olmaqla, motivasiyanın hökmünə veririk.
2. Ətraf mühitdən qəbul edilən qıcıq və informasiyalar bütün insanların sinir sistemində eyni nöqtədə fiksasiya olunmur, buna görə də eyni bir məlumat müxtəlif insanların təfəkküründə fərqli obrazların yaranmasına səbəb ola bilər.
3. “Əyani – obrazlı”, “sözlü - mütərrəd”, “məntiqi”, “hissi” və s. hansı hafızə növlərindən asılı olaraq, təfəkkürdə hansı növ qavrama prosesi gedirse, yaranan obrazın məzmunu ona uyğun olaraq motivləşir.
4. Motivasiya və obraz fenomeni ilə bağlı insanın limbik sistemində nələrin baş verdiyi müasir elmi düşüncələrdə hələ də tədqiqat obyekti olaraq qalır.

ФЕНОМЕН ОБРАЗА В ФИЛОСОФИИ И ЛИТЕРАТУРЫ

Чем больше человек умеет воплотить в образ, тем осознаёт мир. Человек осознаёт мир в той степени и на том уровне, на каком умеет воплотить в образ. Создание образов является сложным процессом. Несмотря на это, все сферы человеческой жизни связаны с ним. В статье все творческие сферы исследуются из этой призмы.

ÖZƏT

Məqalədə obraz fenomeni elm, incəsənət və fəlsəfədə araşdırılır. Müəllif obrazlı düşüncənin anlayışların və simvolların yaranmasındaki rolunu tədqiq edir. Və belə bir nəticəyə gəlir ki, yaradıcılıq üçün obrazlılıq vacib xüsusiyyətdir. Obrazların yaradılması mürəkkəb bir proses olsa da, insan həyatının bütün sferaları onunla bağlıdır, biz istəsək də, istəməsək də dünyani obrazlı şəkildə qavrayırıq. Müəllif bütün yaradıcılıq məqamlarını obrazlılıqla bağlayır və xüsusi bir fenomen kimi onun məzmununu vurğulayır.

ƏDƏBİYYAT

1. Aristotel Poetika // Bakı: Azərnəşr, 1974, 192 səh.
2. Belinski V.Q. Seçilmiş əsərləri Bakı: EA, 1948, 271 s.
3. Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında//B., Uşaqgəncnəşr, 1954, 368 s.
4. Əfəndiyev A. Mütləqə inam // Bakı: Təbib 1999, 298 s. (172-179)
5. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi // Bakı: Mütərcim, 2008, 360 s.
6. Hacıbəyov Ü. Məqalələr // Bakı: Azərnəşr, 1985, 654 s.
7. Mirzəcanzadə A.X. Müslimov Q.F. Hüseynov X. M. Həkimlik və təbabət haqqında etüdlər // Bakı: Ozan, 2005, 224 c.
8. Бахтин М. М. Вопросы литературы и эстетики. Исследования разных лет // М.: Худ. Лит., 1975, 504 с.
9. Выгодский Л.С. Психология искусства // М.: Искусство, 1965, 379 с.
10. Герцен А. И. “Былое и думы” // т. III, М.: 1973. с. 225
11. Гете И.В. Собрание сочинений // т. III Из моей жизни. Поэзия и правда перед. с немец. Н. Манн. М.: Хид. лит., 1376, 718 с.
12. Гёте И.В. Собрание сочинений в десяти томах, том X. Об искусстве и литературе / М.: Худ. лит. 1980, 510 с.
13. Гуляев Н.А. Теория Литературы: Учеб. пособие для фил. спец. пед. инт. - 2-е изд., испр. и доп. – М.: Высш. шк., 1985, 271 с.
14. Лифшиц М. Философия искусства в прошлом и настоящем // М.: Искусство, 1981, 423 с.
15. Тимофеев Л.И. Основы теории литературы. Учеб. Пособие для студентов пед. Ин-тов. Изд. 4-е, испр. / М.: Просвещение, 1971, 464 с.

16. Филиппев Ю.А. Сигналы эстетической информации // М.: Наука, 1971, 111с.
17. Шпет Г.Г. Избранные сочинения // М.: Правда, 1989, 602 с.
18. Юнг Карл Густав Эон, пер. с нем. М. А. Собуцкого.- М.:ACT: ACT МОСКВА, 2009.,411с.

РЕЗЮМЕ

Алиева Садагат

ФЕНОМЕН ОБРАЗА В ФИЛОСОФИИ И ЛИТЕРАТУРЕ

Ключевые слова: эйдемизм, образ, апперцепция, репродукция, градация.

В статье исследуется роль образов в науке, искусстве и философии. Автор разъясняет роль образного сознания в образовании понятий и символов. Автор указывает, что эйдемизм, образность является одной из важных особенностей для всех творческих мышлений. Чем больше человек умеет воплотится в образ, тем более осознает мир. Человек осознает мир в той степени и на том уровне, на каком умеет воплотится в образ. Создание образов является сложным процессом. Несмотря на это, все сферы человеческой жизни связаны с ним. В статье все творческие сферы исследуются из этой призмы.

SUMMARY*Aliyeva Sadagat*

The phenomenon of the image in literature and philosophy.

Keywords; eidetism, image, apperception, reproduction, gradation.

In the article, the role of images in science, art and philosophy is researched. The author explains the role of figurative thought in the formation of notions and symbols. The author notes that the e eidetism, the figurativeness are important features for all creative thoughts. The more a person succeeds to embody image, the more realizes the world. A person realizes the world in a degree and a level which he succeeds to embody image. The formation of images is a complex process. Despite, all areas of a human life are connected with it. In the article, all creative spheres are researched in this prism.

Çapa tövsiyə etdi: dos. Heydər Orucov

PLÜRALİZM VƏ ONUN NÖVLƏRİ

Hüseynrza TAHİRİ

*AMEA-nın akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun dissertanti*

Plüralizm sözü cəm və çoxluq mənasında işlənən “plural” sözündən götürülmüşdür. Plüralizm din fəlsəfəsi, əxlaq fəlsəfəsi, hüquq və siyaset sahələrində çoxluğun ayını və ya çoxluq kimi fərqli mənalarda işlənir və onların hamısı müştərək şəkildə vəhdət qarşısında çoxluğun rəsmən tanınması deməkdir (8, s. 19).

Oksford lüğətində plüralizmin mənası belə izah edilmişdir: “Müxtəlif irqi qruplardan təşkil olunmuş cəmiyyətdəki həyat və bu qrupların hər biri fərqli siyasi və dini yaşam tərzinə malikdir”. Bu izah bir ictimai hadisənin şərhidir. Bir cəmiyyətdə sülh şəraitində yaşaya bilən müxtəlif irqlərin bu üsulu qəbul etməsi bir ideologiyanın və ya fikir məktəbinin fəaliyyətinin məhsuludur (14, s. 621).

Terminoloji mənasına gəlincə, fenomenologiya nöqtəyi-nəzərindən, dinlərin çoxluğu istiləhi sadə dildə desək, dinlərin tarixinin saysız-hesabsız adət-ənənələri və onların hər birinin ibadətlərinin çoxluğunu göstərən bir həqiqətdən ibarətdir.

Fəlsəfi nöqtəyi-nəzərdən, bu termin adət-ənənələr arasında əlaqələrdən ibarət xüsusi bir nəzəriyyə kimi təqdim olunur. Müxtəlif iddialara və həmin iddialara opponent mövqeyində dayanan fikirlərə görə, bu termin dünyanın böyük dinlərinin hissi və idraki parçaları, anlayışlarını özündə cəmləşdirən həqiqət mənasında işlənən bir nəzəriyyəni bildirir. Bu nəzəriyyə iki ümdə rəqib nəzəriyyəni – ekskluzivizm və inkluzivizmi qarşılaşdırmaq yolu ilə baxıla bilər (13, s. 85).

Andre Laland bunu belə izah edir: “Dünyanı təşkil edən mövcudat çoxsaylıdır, fərdi və müstəqil deyil və vahid, mütləq bir həqiqətin sadə bir keyfiyyəti və təzahürü kimi təqdim edilməlidir”. Bu söz Yunks-Yurl tərəfindən isə belə işlədilmişdir: “Fərqliliyin (diversite), qeyri-birliyin, həmcinsliyin olmamasının (heterogenite), qeyri-bağlılığın (discontinuite) hər bir elmi sahədə birlilik, ardıcılıqlı üzərində üstünlüyü var və əsasdır” (1, s. 584).

İndi isə plüralizmin bəzi növlərinə nəzər salaq. Siyaset elmində **siyasi plüralizm** sözünün işlənməsi bir o qədər qədim tarixə malik deyil və XX əsrin əvvəllərindən

daha çox işlənməyə başlanılmışdır. Məqsəd qruplar, qeyri-hökumət təşkilatları, bir-birindən asılı olmayan qurumlar arasında siyasi gücə bildirmək, onları və fərdləri müştərək və bir-biri ilə əlaqədə siyasi səhnəyə cəlb etməkdir.

Pluralistlər bu fikirdədirlər ki, cəmiyyətin çoxluğu və rəngarəngliyi (ən azı demokratik cəmiyyətdə) təkcə bir həyat həqiqəti deyil, vacib və zəruridir. Onların dəlilləri buna söykənir və belə olmasını vacib bilir. Belə ki, ayrı-ayrı fərdlərin müxtəlif birliklərinin müştərək mənafelər əsasında müştərək fəaliyyətə, inama, baxışa, məqsədə ehtiyacı fəaliyyətlərdən biridir.

Xalq da qruplara bölünür ki, cəmiyyət və dövlət qarşısında öz maraqlarını daha geniş və daha əsaslı şəkildə təmin edə bilsin. Ümumi maraqların nəzərə alınması və qorunması qiymətli və vacib məsələdir. Məqsəd elə cəmiyyətə nail olmaqdır ki, onun gücü çoxsaylı və çoxqütüblü qruplar arasında bütünlükə yayılsın və bu qruplar bir-birindən mükəmməl olsun, dövlət bu qruplar arasında təbii müvazinəti qorusun, hakimiyət müləq şəkildə dövlətin və yaxud başqa bir şəxsin əlində olmasın (8, s. 38-39).

Fəlsəfi sistemlər və fəlsəfi cərəyanlar arasında tez-tez qarşılaşıduğumuz terminlərdən biri də **fəlsəfi plüralizmdir**. Bu cərəyan tarixi baxımdan metafizik təfəkkür tərzi ilə əlaqədar olmuş və yaranış barədə fəlsəfi fikir sərhədlərini genişləndirməyə xidmət etmişdir. Monizmə qarşı qoyulan bu təfəkkür tərzinə görə həqiqət tək ünsürlü, bir mahiyyətli ola bilməz. Varlıq həqiqətini təşkil edən əsl ünsürlər iki və ya bir neçə ünsürdür. Fəlsəfə tarixində plüralizmə yanaşmalar müxtəlifdir, bu məktəblər öz metafizik sisteminə müxtəlif təfəkkür tərzi ilə əsaslandırmışlar. Onlardan biri **materialist plüralizmdir**. Demokrit tərəfindən başlangıcı qoyulan və ondan sonra çoxlu tərəfdar qazanan bu təfəkkür tərzinin əsasında bütün kainatın ilk ünsürlərinin sadə və bəsит atomlardan təşkil olunması dayanır. Həmin nəzəriyyəyə görə, atomlar maddi əşyanın bölünməyən və heç vaxt heç bir dəyişikliyə məruz qalmayan ən kiçik hissələridir. Onlar forma və ölçü baxımdan bir-birindən fərqlənilər və fəzada sərbəst hərəkət edirlər. Atomların bir-biri ilə toqquşması nəticəsində müxtəlif tərkiblər formalışmış və bu tərkiblər vasitəsilə cisimlər, əşyalar və bütün kainat sistemi yaranmışdır. Demokrit və onun ardıcıllarının nəzəriyyəsi bu ideyaya söykənir ki, bizim kənar dünyadan apardığımız müşahidələr, o cümlədən rənglər, səslər, şəkillər atom tərkibindən başqa bir şey deyil və onların arasında fəza boşluğu var.

Atomizm və **materialist plüralizm** məktəbi fəlsəfə tarixi boyunca özündə bir sıra dəyişiklikləri eks etdişə də, ancaq plüralizmin əsasları heç bir halda özünü təslim etməmişdir. Eyni zamanda materialist plüralizm məktəbi öz təsirinə baxmayaraq maddi və materializmə əsaslanan təkmilləşmiş elmi ideyalarda üzə çıxa bilmir. Çünkü

bu cür fikirlər daha çox monizmə və ya materialist plüralizmin müstəqil araşdırma-sında meydana çıxan mütləqə yaxınlaşır (6, s. 38-39).

Mənəvi (qeyri-maddi) plüralizm baxışı XVII əsr alman filosoflarından olan Leybnizə aiddir. Bu məktəbin nümayəndələrinin fikrincə, maddi atomlar birinci ünsürlər deyil, əksinə varlığın mahiyyətini monad adlı elementlər təşkil edir. Sonradan bu məktəbin ardıcılıları sürətlə artdı, Avropada nüfuzlu cərəyanlardan birinə çevrilmişdir. Bunun səbəblərindən biri də həmin dövrdə Qərbdə ictimai-siyasi proseslərin yeni mərcaya daxil olması idi. Buna görə də dünyanın yaranışı barədə bir çox fikirləri yeni Avropa mütəfəkkirləri köhnəlmış hesab edirdilər.

Bu ideyanın yaradıcısı Leybnizin izahına görə, monadlar müstəqil olan və zəifdən güclüyə qədər dərəcə və mərtəbələri olan bəsит mənəvi varlıqlardır. Bütün əşyalar monaddan yaradılmışdır. Ən ali monad insandakı ruh və bütün sistemdə ən mütəali monad Allahdır (5, s. 28-29).

Monada əsaslanan fikir atomizm məktəbinin materialist düşüncə tərzi qarşısında bərabər cavab və əks reaksiya kimi qarşılanmışdır. Materialist plüralizm (atom və ya atomizmə əsaslanan nəzəriyyə) elmlərə birbaşa və layiqli təsir göstərdiyi halda, mənəvi plüralizm cərəyanı elmlərin inkişaf prosesinə heç bir təsir göstərməmişdir. Hər biri varlığın mahiyyətinin yaranışından danışan bu iki məktəbin metodu tədqiq edildikdə onların məntiqi elmlər üzərində təsir və təəssüratı üzə çıxır (6, s. 804-821).

Baxmayaraq ki, əvvəlki hər iki məktəb iki ayrı-ayrı plüralist təfəkkür tərzi kimi meydana çıxmışdır, əslində onların arasında bir oxşarlıq nəzərə çarpir, bu da bir növ bütün kainata bütövlük və birliyin hakim olması məsələsidir. Atomlar və monadlar çoxsaylı olsalar da, hər halda bir kainatda birləşərək sistem yaratmışlar və onun hər bir hissəsi bütövlükdə bir ümumini təşkil edir. Bu baxış müqabilində **yeni plüralizm** hər cür vəhdəti və əlaqəni inkar etmiş və varlıq həqiqəti ilə əlaqədar bir növlə kifayətlənmişlər. Fəlsəfədə bu nisbi təfəkkür tərzi formalasənədək absolyutizm bir növ kimi bütün fəlsəfi sistemlərə hakim idi və əksər halda klassik üsulla (hansı ki, özü də sintezdən faydalananmışdır) təsbit və təsdiq olunurdu. Bütün varlıq üçün vəhdəti təsbit edən bu absolyutizmə əsaslanaraq zaman, məkan və səbəb kimi məfhumlar öz izahını tapmışdır. Həmin izaha görə kainatdakı hadisələr təkcə bu kateqoriyalar çərçivəsində tədqiq oluna bilər. Bu absolyutizm insanın öyrənilməsi sistemində də hakim olmuş və bu təsəvvürü irəli sürmüştür ki, varlıq həqiqətlərindən mütləqi götürməyə insan qadirdir. Amma yeni plüralizm çərçivəsində zühur edən fəlsəfi nisbiyyə görə yuxarıdakı məfhumlar mütləq kimi qəbul edilə bilməz və hadisələr mütləq şəkildə şərh edilməməlidir. Hərəkət və dəyişiklik bütün varlıqlara hakim olmuş,

bütün kainat dəyişkəndir, buna görə də mütləq və kamil bir nəticə və fəaliyyəti öncədən kainat hadisələri üçün proqnozlaşdırmaq olmaz. Bu səbəbdən biz daim saysız –hesabsız gözlənilməz hadisələrlə qarşılaşırıq ki, mütləqə əsaslanan onları izah edə bilmədiyindən nisbiyyətçilik məntiqi meydana çıxır. Bu fikir cərəyanının tanınmış simaları aşağıdakılardan ibarətdir: Vilyam Cimiz, Con Dyui, Şiller və Henri Berqson. Nisbiyyətçilik düşüncə tərzi müasir fəlsəfi sistemlərə dərindən və hərtərəfli təsir etmişdir. Bu fəlsəfi və əqli növ ətrafında gedən mübahisələr təkcə əqli və fəlsəfi sahələri əhatə etməmiş, əxlaqi (əməli ağıllı), dini, ictimai, siyasi sahələrdə də mübahisələrə yol açmışdır (7, s. 22).

Əxlaqi plüralizm görə, heç bir əxlaqi və mənəvi dəyər ictimai orbit ətrafında daim və ardıcılıqla dövr etmir, bu nəzəriyyə həmin dəyərlərin tam və stabil olmadığını, onların ictimai-tarixi proseslərin gedişində dəyişildiyini, transformasiyaya uğradığını bəyan edir. Bu baxışın yaradıcılarının fikrincə, əxlaqi baxışlar çox olduğundan, dəyərlər nisbi xarakter daşıyır və əxlaqi sahədə daim bir nisbilik hakim olur. Bu cərəyanda əxlaqi meyar birdən artıqdır və bütün fəndlər üçün ümumi əxlaq meyarı yoxdur. Fərdi və ictimai əxlaqın meyarı nisbidir. Mənim üçün yaxşı, cəmiyyətimiz üçün yaxşı, onun üçün yaxşı olan şey arasında fərq vardır.

Əlbəttə demək olmaz ki, əxlaq üsulu hər yerdə, eyni şəkildə qəbul olunmuşdur, əxlaq prinsipləri müxtəlif olur. Məsələn, əgər Allah hansısa fəndlər üçün müəyyən bir vəzifə təyin etmişdirsə, başqa qrup insanlar üçün başqa vəzifələr müəyyən etmişdir. Deyə bilərik ki, bu da plüralizmin bir növüdür. Çünkü bir qrup üçün bir əxlaq norması varsa, başqa qrup üçün başqa əxlaq norması vardır (3, s. 7).

İdraki plüralizm bizim vahid səbəbdən vahid işlə idraki müxtəlifliyə və çoxluğa malik ola bilməyimiz kimi ən səthi bir müddəanın bəyanıdır (11, s. 334-338). “İdraki plüralizm əksər halda fərqli, lakin bir-biri ilə əlaqədar olan üç iddianı özündə birləşdirir. **Təsviri idraki plüralizm** budur ki, fərqli insanlar və ümumiyyətlə insanlar müxtəlif mədəniyyətlərdə və nisbətən fərqli formalaşma və dünyabaxışları yolu ilə etiqadlarının dəlillərini əldə etmişlər (10, s. 3-4). Əgər təsviri idraki plüralizm doğru olarsa, onda bu səbəblərdən hansını qəbul etməli olmağımızla əlaqədar mühüm fəlsəfi məsələlərdə sübuta ehtiyac yaranacaq.

Təsviri idraki plüralizmin qarşısında təsviri monizm dayanır (10, s. 4). Yəni xalq az-çox bir tanımına əsulundan və şivəsindən birini qəbul edir.

Məqsədyönlü idraki pluralizm mötəbər məntiqi proseslər, yəni xalqın nəzərə almalı olduğu proseslər barədə bir iddiadır və bəyan edir ki, xalqın istifadə etməli olduğu idraki proseslərdən kənardı heç bir fərdi nizam yoxdur. Buna görə də bir-birindən fərqlənən müxtəlif idrakı nizamların hamısı eyni dərəcədə mötəbərdirlər.

Qiymətləndirmə plüralizmi məqsədyönlü deyil, təsviri bir nəzəriyyədir. Bu plüralizm bəraət qazandırmaq (Justification) və şüurluluq (Rationality) kimi qiymətləndirmə və dəyərləndirmə üçün istifadə etdiyimiz məfhumları zahiri əlamətlərinə görə bir leksik vahid olaraq digərindən fərqləndirir” (10, s. 6).

Mədəni plüralizm beynəlxalq integrasiyanın – qloballaşmanın vüsət alması ilə əlaqədar olaraq ictimai həyatda geniş şəkildə nüfuz qazanmaqdadır. Plüralizmin bu növü xalqlar və toplumlar arasında inkarçılığı yox, tolerantlığı, münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasını qəbul edir.

Bu o deməkdir ki, cəmiyyətin və toplumun coxsayılı inancları, adət-ənənələri, mərasimləri, düşüncələri rəsmiləşir, nüfuz qazanır, yəni gündəlik həyatda ümumi nöqtəyə söykənir, ixtilaflı və ziddiyətli məqamların alovlandırılmasına imkan verilmir. Başqa cür desək, fərqli fikir və mədəniyyət sahibləri bir-birlərinə qarşı dözümlü olur, digərinin hüququnu pozmurlar (7, s. 41).

İctimai plüralizm. Müxtəlif irqlərin və ya müxtəlif siyasi və dini baxışlara malik olan qrupların cəmiyyətdə sülh şəraitində yaşamasını təqdir edən bir etiqadı xarakterizə edir. Ümumiyyətlə, sülhün və qarşılıqlı anlaşmanın əsas şərti cəmiyyətdə ictimai plüralizmin qərarlaşmasında öz əksini tapır. Plüralizmin bu növ izahı insan cəmiyyətinin ictimai həddlərini nəzərə almaqla gerçəkləşir. Bir cəmiyyətdə müxtəlif etnik-milli qruplarla yanaşı, fərqli sosial təbəqələr də mövcuddur. Onların arasında ixtilafların və ziddiyətli cəhətlərin vaxtında aşkarlanması və aradan qaldırılması həmin cəmiyyətin tərəqqisinin başlıca şərtidir. İctimai pluralizm qruplar arasında münasibətləri tənzimlədiyi kimi, fərd və cəmiyyət arasında da ixtilafları aradan götürə bilir. Yəni bir cəmiyyətdə bütün föndlər bir-biri ilə qarşılıqlı münasibətdə sülh şəraitində yaşaya, bir-birlərinin hüquqlarına hörmət edə, bir-birlərinin haqqını tapdamaqdan çəkinə, ədavətdən uzaq, qarşılıqlı hörmətlə keçinə bilərlər. Bu da qarşıdurmaların azalmasına, ictimai münasibətlərdə antoqonist ziddiyətlərin ləğvinə gətirib çıxarar (2, s. 302-303).

Açar sözlər: siyasi plüralizm, fəlsəfi plüralizm, maddi plüralizm, yeni plüralizm, əxlaqi plüralizm, idraki plüralizm, mədəni plüralizm, ictimai plüralizm

ƏDƏBİYYAT SİYAHISI

1. Andre Laland. Elmi-tənqidi fəlsəfə lügəti. Tehran: Muəssisəyi-Entəşaratiye-Firdosiyye-İran, 1377 ş., s. 584.
2. Ayza Berlin. Azadlıq haqqında dörd məqalə. Xarəzm: Entəşarat-e Xarəzmi, 1368 ş., s. 302-303.
3. İsmail İsmaili. Şəhid Mütəhərrinin baxışında dini plüralizm. Məcəlleyi-Houze. № 97, Tehran, 1379 ş.
4. Bertrand Rassel. Qərb fəlsəfəsinin tarixi. Tehran: Nəşre-Pərvaz, 1365 ş., s. 804-821.
5. Hicazi, Seyid Məhəmməd Rza. Dini plüralizm üzərində ötəri təhlil. Məcəlleyi-Mərifət. № 14, Tehran, 1374 ş., s. 28-29.
6. Heydəri. Siyasi fikirdə mədəni plüralizm. İslam jurnalı. №44, 1381 ş., s.41.
7. Rəbani Gulpayeqani Əli. Plüralizmin təhlili və tənqid. Müəssisəyi Fərhəngiye-Daneş-e Müasir. Tehran, 1379 ş., s.22.
8. Fuladond İzzətulla. Plüralizm-e siyasi. Məcəlleye-Kəyan. Tehran, 1328 ş., s.38-39.
9. Məhəmməd Məhəmmədrezayi. İdraki plüralizmə bir nəzər. Qəbsat. № 18, Tehran, 1379 ş., s.6.
10. Məhəmməd Leqanhauzen. Mərifət Plüralizmi barədə söhbət. Qəbsat. № 18, Tehran, 1379 ş., s.21.
11. Mosbah Yəzdi, Məhəmməd Nağı. Tənqid kitabı. № 4, Tehran, 1376 ş., s. 334-338.
12. Mircad-ül Yade. Tədqiq dini (tərcümə: Xürrəmşahi). Humanitar Elmlər İnstitutu. Tehran, 1375 ş., 238 s.
13. Nəhcül Bəlağə (tərcümə: Məhəmməd Dəştı). Əmirəlmöminin mədəni-tədqiqi müəssisəsi. Tehran: Hikmət, 1383 ş., s. 143.
14. Oxford Advanced Learner Dictionary. Tehran, 1376. p. 1062.

ПЛЮРАЛИЗМ И ЕГО ВИДЫ

РЕЗЮМЕ

В этой статье, основываясь на лексическое и терминологическое объяснение, исследуется плюрализм и изучаются его следующие виды: политический плюрализм, философский плюрализм, материалистический плюрализм, новый плюрализм, нравственный плюрализм, духовный плюрализм, культурный плюрализм, общественный плюрализм.

Ключевые слова: политический плюрализм, философский плюрализм, материалистический плюрализм, новый плюрализм, нравственный плюрализм, духовный плюрализм, культурный плюрализм, общественный плюрализм.

PLURALISM AND ITS TYPES

SUMMARY

In this article, basing on lexical and terminological explanation, is researched pluralism and studied its following types – political pluralism; philosophical pluralism; materialistic pluralism; new pluralism; moral pluralism; spiritual pluralism; cultural pluralism; social pluralism.

Key words: Political pluralism, philosophical pluralism, materialistic pluralism, new pluralism, moral pluralism, spiritual pluralism, cultural pluralism, social pluralism

Çapa tövsiyə etdi: f.f.d. E.Y.Həsənova

YENİYETMƏ UŞAQLARIN İCTİMAİ İNKİŞAFINA KOMPÜTER OYUNLARININ TƏSİRİ

*Təhmurəs Ağacanı Həşçin
AMEA-nın fəlsəfə, sosiologiya və
siyasi hüquq institutunun dissertanti*

XÜLASƏ

Bu məqalədə şagirdlərin ictimai inkişafına kompüter oyunlarının təsiri araşdırılmışdır. Araşdırmanın əsas məqsədləri kompüter oyunları və uşaqların ictimai inkişafı arasında bağlılığın miqdarını araşdırmaqdır. Buna görə tədqiqatda irəli sürürlən fərziyyələri qeyd edirik: oğlan şagirdlərin ictimai inkişafına kompüter oyunları pis təsir edir, şagirdlərin ictimai fəaliyyətini ləngidir, məqsədlə kompüter oyunları vasitəsilə dərs daha yaxşı başa düşür.

Açar sözlər: ictimai inkişaf, oyun, kompüter oyunları

İnsanın təqribən bütün həyatına yol tapmış bəşər elminin bu yeni hadisəsi digər nailiyyətlər kimi iki tərəfə malikdir ki, biri işlərdə düzgün istifadə və bəşərin səadətinə kömək və digər tərəfi ondan səhv istifadədir ki, adətən qeyri-elmi və məşgulluq sahələrinə aiddir. Kompüter oyunları uşaq və yeniyetmələri özünə çox cəlb etmişdir.

Bu oyunların kefiyyət baxımından tərəqqisi İranda qısa müddət ərzində yüksəlmiş və oyuncuq bazarını doldurmuşdur. İki istiqamətli təsvirləri, musiqisi və s. olan bu oyunların 50 %-i gerçək təsvirlərlə bağlıdır. Bu oyunların tərəfdarlarının sayını artırın başqa bir amil də onların münasib qiymətidir. Bundan əlavə yeniyetmə və uşağın özü icraçı və oyunun içində olduğundan və həmişə digər oyun şəxsiyyətləri ilə macəralara daxil olduğundan bu oyun ona çox maraqlı gəlir. Bu oyunlar hərəkətli təsvirlər və güclü səslərdən istifadə ilə hərəkət vurğunu olan uşaqlar üçün həyəcanla dolu bir dünya yaradır. Həmin cazibə

onların ruhunu və cismini özünə tabe edib təxəyyüller aləminə aparır. Belə ki, uşaqları özüünü macəranın əsas qəhrəmanı hesab edir.

Qrupşəkilli kompüter oyunları ictiamı məharətlərin inkişafını tələb edir. Məsələn, uşaqlar öz məqsədləri barədə qərar qəbul etməlidirlər. Fərdi, qrupşəkilli və yarış oyunları kompüter oyunlarındandır və oyunların məzmunu da qrupların tələbinə uyğun olaraq fərqlidir. Belə ki, bəzi oyunlar təxəyyüli və bəziləri isə düşündürürür. Qrafika, səs, hekayənin süjet xətti, diqqət göstərmək, dolaşıqlıq və təxəyyül, məntiq, hafizə, riyazi məharətlər, məsələ həlli, texniki tərəflər oyunçuları bu oyunlara cəlb edir. Müstəqil iş, oyunda davamlılıq, oyundan ləzzət almaq, işdə əməkdaşlıq, qrup təşkili, öyrənmə, oyunda rəqabət və ya əməkdaşlıq və oyunda bərabər fürsətlər oyunu davam etdirmək üçün fərddə stimul yaranan amillərdəndir. Kompüter oyunlarının təhlilçiləri bu fikirdədirler ki, oyunlar problemsız deyil, xüsusilə, yaxşı kompüter oyunlarının xüsusiyyətlərini bir oyunda yaratmaq çətindir. Oyun ya çox asan, ya da çox çətin ola bilər və hər bir halda stimul yaratmaya bilər. Bəzən oyun zaman baxımından uzun olur və bunun dərs programlarının məhdudiyyətləri ilə uyğunluğu yoxdur.

Qeyri-bərabər qrafika əlaqəsi və qeyri-məntiqi qaydalar kompüter oyununun digər problemlərindəndir və bu oyunlara maraq yaradır. Amma bəzən bu xüsusiyyət o qədər qüvvətli olur ki, aludəçilik yaradır. Digər məsələ budur ki, kompüter oyunları bəzən elə yaradılır ki, sanki bunların çoxu oğlanla aiddir.

Təhsil və əlaqə xidmətlərinin təqdimi kimi müsbət tərəflərin əksinə olaraq kompüterin mənfi tərəfləri də vardır. Kompüterdən nəzarətsiz istifadə, xüsusilə televizor kimi digər texniki vasitələrlə yanaşı olara, uşağı zərərli təsirlərə məruz qoyur. Onun ictimai, fiziki və ruhi təkamülünə mane yaradar. Bunlardan görmə problemlərini, sklet sistemin problemlərini, köklük, ictimai məharətlərə təsir, ailədə münasibət qurulmasında çətinliklər və elektronikaya aludəçiliyi göstərmək olar. Halbuki kompüterdən düzgün istifadə olunarsa, müsbət təsirləri olar. Kompüterdən istifadə zamanı bəzi məsələlərə riayət etməklə əmin olmaq olar ki, ondan istifadə uşaqların həyatını indi və gələcək zamanda yaxşılaşdıracaq. Kompüter həyatın bütün sahələrini əhatə etdiyindən başa düşməliyik ki, bu texnologiya uşaqların inkişaf və təkamülünə necə təsir edə bilər. Buna görə bu araşdırmanın əsas məsələləri aşağıdakılardan ibarətdir:

- Kompüter oyunları oğlan şagirdlərin ictimai inkişafına müsbət təsir edirmi?
- Kompüter oyunları zamanı şagirdlərin ictimai münasibətlərinə mənfi təsir edəcəkmi?
- Kompüter oyunları şagirdlərin öyrənmə sürətinə müsbət təsir edəcəkmi?

Kompüter oyunlarından çox istifadə olunması elmin müxtəlif sahələrində, o cümlədən tibb və psixologiyada dəfələrlə araşdırılmışdır və onun pis təsirləri aşkar olunmuşdur. Tədris, tərbiyə və ictimai fəaliyyətlərdə hələ də bu mövzuların çoxu araşdırılmamışdır. Bu gün bütün yaşlarda kompüter oyunları həm adı və həm də tabii bir işə çevrilmiş və həm də valideynlər üçün ciddi problemlər yaratmışdır. Bu oyunların uşaqların ruh və cisminə dağıdıcı təsirindən narahatlıq, həyatın əsas programlarında bu oyuna həddən artıq vaxtın sərf olunması, məsələn dərs oxumaqda müvəffəqiyyətsizliyi valideynlərin gündəlik sözlərində etmək olar. Buna görə ailələr və müəllimlərə həll yollarını təqdim etmək məqsədilə kompüter oyunları və ictimai inkişaf arasında bağlılığı əldə etməklə onları elə siyasetlərin seçilməsinə məcbur etmək olar ki, bu növ oyunların yerinə başqa fəaliyyətlər təyin olunsun və mənfi nəticələrinin qarşısını almaq üçün tədbirlər görülsün.

Kompüter oyunları və uşaqların ictimai inkişafı arasında bağlılığı tapmaq bu araşdırmanın əsas məqsədidir. Bu səbəbdən sistemləşdirilmiş məqsədləri nəzərdə tutmaq lazımdır. Buna görə dəyişikliklərin daha dəqiq təyini, anket hazırlanması, icrası, təhlili və nəticələr alınması məqsədi araşdırmanın məqsədlərinə çatmağa kömək edəcək. Digər tərfdən şagirdlərin ictimai inkişafı üçün təlim-tərbiyə işçiləri və ailələrə kömək araşdırmanın digər məqsədi sayılır.

Tədris prosesində oyunlar adətən tədrisi təkmilləşdirmək, ya informasiyanı genişləndirmək məqsədi daşıyır. Mark Prensi izahat verir ki, çox hallarda eyibsiz və tam tədrisi yerinə yetirmək üçün digital öyrətmədə yalnız bir əməl layihələşdirilməmişdir. Oyunların rolü dərsin yaxşı başa düşülməsi üçün təqdim olunur və öyrənmədə müxtəlifliyi artırmaq məqsədi güdür. Prenskinin dediyinə görə, öyrənmə çərçivələrinə dayaq imkanından əlavə oyunların təqdim etdiyi imkanlar və öyrənənə sürətli təsir, təhsili istiqamətləndirmə mexanixmi öyrənməyə daha çox təzyiq edir.

Şəbəkədaxili oyunların çoxu məlum oyun əsasları formatına malikdirlər. Xatırlama, azad fürsət, boş şeylərin ardınca gəzmək, mərkəzləşmə bu qəbildəndir. Bunlardan disk hazırlayanlar istifadə edir və ya şəbəkədə yerləşdirirlər.

«Mashup» texnologiyada yeni termindir ki, verilənlər, ya müxtəlif mənbələrdən əldə olunan şəbəkə istifadəcisinin tərifi üçün izah olunur. Bu üsulu tədris məşğulluğunun bir növü sayırlar. Bu üsulda bir dərslə bağlı informasiya hissələri müxtəlif Internet resurslarından əldə olunur, sonra onların bir-biri ilə əlaqəsi

aşkarlanır və yeni məfhumlar formalaşır. Bu üsuldan bir tədris məşğulluğu kimi istifadə olunur. (2, 283 s.)

Tədqiq mənbələri ictimai inkişaf sahəsində də müxtəlif dəyişiklərlə araşdırılmışdır ki, bəziləri birbaşa oyunla bağlıdır, bəziləri isə oyuna oxşar fəaliyyətlərdirlər.

Geniş coğrafi mühitdə həyata keçirilmiş araşdırma inkişafın təsirinin ardınca yeniyetmə qızlıarda (N 150 orta yaşla 0/31+12/79) fiziki inkişaf və fiziki fəaliyyətlərlə əlaqədir. Sınaqdan keçirilmişlərdə fiziki xüsusiyyət ölçüldü və sonra onlar uşaq və yeniyetmələr üçün fiziki fəaliyyətlər anketini doldurdular və yetkinliklə bağlı inkişaf miqdarı 12 ay götürüldü. Nəticələr 12 ay ərzində hərtərəfli fiziki fəaliyyətlər sahəsində azalmanı göstərdi ki, yetkinlik və ya fiziki xüsusiyyətlərlə bağlı deyildi. Cox araşdırılamalar bunu göstərir ki, öz fiziki inkişafında fərdin mühakiməsi fiziki fəaliyyətin dəyişmə variantını göstərir. Bundan əlavə, digər təhlil göstərir ki, fərdin proqozu dəyişikliklərdə mühüm olmuş, bədən cəzibələrinə qarşı fərdin hisslerində və fiziki dəyərində özünü biruzə vermişdir. Deyilənləri bizim araşdırımızla müqayisə edərəkən kompüter fəaliyyətlərinə yönəlmış və bədən fəaliyyətlərinin azalmasına gətirib çıxardan yeniyetmələrin bədən fəaliyyətlərinin azalmasını görürük. (3,49 s.)

Digər tərəfdən ictimai şəbəkələrə qoşulmaq insan ruhiyyəsinə müsbət təsirlər edə bilər ki, kompüter oyunlarına həddindən artıq yönəlmək fəndlərdən bu imkanı ala bilər. İctimai şəbəkənin dəyişikliyi və onların üç istiqaməti haqqında araşdırında ölçüldü. (Ehtiyacın ödənməsi, ruhi təsirlər və fiziki təsirlər) Bu araşdırında Manheten otellərində bir il qalan 133 nəfər yaşlı adam iştirak etmişdi. Əldə edilənlər göstərdi ki, ictimai şəbəkələr onların ehtiyaclarının ödənməsində sonrakı təsirlərin azalmasına və bacarığın artmasına təsir göstərmişdir. Bundan əlavə ictimai şəbəkələr stress əlamətlərinin azalması üçün qüdrəti yüksəldən və ehtiyaclarının ödənməsində orta amil rolunu oynayan stresə düşmüş adamlar vardır. (4, 286 s.)

Həmyaşılların qiymətləndirilməsi əsasən ictimai fəaliyyətdir ki, onun fəaliyyətinin əsas yaratdığı münasibətdir və başqalarından fərqli olur, onun məqsədi qrupa üzv olan fərdin fəaliyyətini artırmaqdır. Bu istiqamətdə böyük araşdırımlar vardır ki, hər biri şagirdlər üçün ictimai fəaliyyətləri tövsiyə edir və bu yaş qrupunun digər fəndlərdən kənarlaşmasını dağıdıcı sayır. Bu sahədə Blok, Vilyam, Çudovski tərəfindən çox araşdırılamalar aparılmışdır. Onlar şagirdlərin tədrisinə müsbət təsiri vurğulayırlar. Bu yenilikləri öyrənmə aləti kimi qiymətlən-

dirmənin icrası təlim-tərbiyəyə artan diqqəti təsdiqləyir. Bir qrupun üzvləri arasında qrup bağlılığı fərdlər arası dəyişikliklərlə geniş şəkildə araşdırılmışdır.

İctimai və əqli inkişafaya ictimai fəaliyyətlərin təsiri haqqında, hətta əqli cəhətdən zəifliyi olan fərdlər arasında araşdırmalar aparılmışdır ki, onun nəticələri də az-çox digər araşdırmalara oxşayır və həmyaşid qrupu arasında ictimai əlaqələrin müsbət təsirini təsdiqləyir. İctimai fəaliyyətlərin əlverişsizliyi əqli qüdrətlərin müstərək cəhətlərindən biri və zehni geriliyin, həmçinin inkişafdan qalmanın xüsusiyyətin müəyyənləşdirilməsidir. Milli araşdırma müşavirlərinin hesabatı (2002) zehni gerilik və ictimai mənəfə üçün lazımı zərurətlərə işaret etmişdir. Xüsusilə, zehni gerilik baxımından fərdlərin müəyyənləşdirilməsi üçün ictimai məharətlərin azlığı mövcuddur. Tanıma qüdrəti geniş olan fərdlər üçün ictimai məharətlər dərəcəsi bağlılıq və özünə arxalanma arasında fərqi göstərə bilər. Buna əsasən, ictimai məharətlərin inkişafında zərərlərin azalması məqsədilə müdaxilələr hər münasib layihəsinin əsas yaradıcısı ola bilər. (5, 328 s.)

Tədqiqatın məzmunu

Bu araşdırımada iki fərqli qrup tədqiqata cəlb olunmuşdur ki, müstəqil dəyişiklik kimi kompüter oyunları və orta yaşı uşaqların ictimai inkişafından ibarətdir. Yaş kimi dəyişikliklər əvvəldən təyin olunmuşdur ki, təqribi olaraq 12 yaşdan başlayır və 15 yaşda sona çatır. Bu araşdırımada bərabərlik amili cinsiyətdir ki, oğlan arasında bu oyunların daha çox yayılması səbəbindən təkcə həmin qrupda icra olunur. Müdaxilə xarakterli amillər də tədqiqatın nəticələrində rol oynaya bilər ki, onların minimuma endirilməsinə səy olunacaq.

Dərsin izahında məqsədli kompüter oyunlarından istifadə digər ənənəvi üsullarla müqayisədə daha faydalıdır.

Tədqiqatçı yuxarıdakı araşdırımada şagirdlərdəki rəftar dəyişiklikləri ilə muşgul olur ki, kompüter oyunlarından istifadə etmişlər. Bu yoldan istifadə etməklə şagirdlərin ictimai inkişafına kompüter oyunlarının təsirini daha yaxşı görmək olar.

Uşaqlar arasında hər növ mənfi nəticələrin qarşısını almaq üçün izahatlı araşdırma layihəsindən istifadə etmək bu iddianın təsdiqi üçüne müşüm hadisədir.

Bu araşdırma Tehran şəhərinin bəzi məktəblərində həyata keçirilir.

Nümunənin həcmi Kreksi-Morqan cədvəlindən istifadə etməklər müəyyən olunacaq ki, bu araşdırımada Tehran şəhərinin məktəblərindən 300 nəfər şagird seçilmişdir.

Nümunə götürülmə üsulu təsadüfidir. Tehran şəhərində yerləşən 22 bölgədən 5-də təsadüfi şəkildə seçilmişlər. Hər müəyyən bölgədən orta məktəb oğlan məktəblərindən nümunə götürülür. Sonra hər məktəbin iki sinifindən və hər sinifdən son nümunə kimi şagirdlərin sayı seçiləcək. Məktəbin əməkdaşlığı ilə şagirdlərin bu qrupuna anket təqdim olunacaq.

Bu araşdırmanın etibarlı olmasına inanmaq üçün araşdırılan mövzu ilə bağlı hər fərdə (sosiooloqlar) anket təqdim olundu. Sonra razılışdırılmış məsələlər nəzərdə tutuldu və fərdlərlə o qədər də əlaqəsi olmayan mövzular çıxarıldı.

Etimad kəmiyyət və texniki məsələdir və daha çox bu detala diqqət olunmuşdur ki, ölçmə alətləri hansı dəqiqlik və düzgünlükə seçilmişdir. Krunbaxın alfa ədədi bu üsulda çoxları tərəfindən istifadə olunmuşdur. Məhdud hesablama cəmiyyətində (35 nəfər) verilənlər və nəticələr araşdırılardan sonra anket sualları bir daha nəzərdən keçirildi, onun nöqsanları və çatışmamazlıqları aradan qaldırıldı. Buna əsasən, iki – əvvəl və son araşdırmanın seçilənləri təhlil olundu ki, nəticələr bunu göstərir. İstifadə olunmuş miqyaslar qəbul oluna bilərlər. Belə ki, son araşdırında bağlılıq ədədləri artımı göstərir və ilk araşdırında alfa miqyasları 0/86 və son araşdırında 0/89-a bərabərdir ki, hər ikisi yüksək səviyyədədir.

Məlumatların təhlili üsulu

Bu məqalədə verilənlərin toplanma aləti anketdir. Bu anketdə ailələrdən istənilir ki, öz övladları tərəfindən oyundan istifadənin miqdarını nəzərə alsınlar, həmçinin onların kompüter oyunlarına sərf etdikləri vaxt ilə digər ictimai fəaliyyətlərə sərf etdikləri vaxtı müqayisə etsinlər. Anketdə qiymətləndirilən üçüncü sahə kompüter oyunları formatı ilə dərs avadanlıqlarının hazırlanması haqqında ailələrin nəzəridir.

Anketin 8 göstəricisi ailələr tərəfindən kompüterdən istifadə üsuluna əsaslanan informasiyalarla bağlıdır ki, onun 22 göstəricisi ictimai inkişafə kompüter oyunlarından istifadəsinin təsirinin araşdırılmasına həsr olunmuşdur.

Araşdırmanın yenilikləri

Cədvəl 1. Uşaqların ictimai inkişafına kompüter oyunlarının təsiri baxımından bölgüsü

cəmi	İstifadə miqdarı							deyilənlər	sura
	tam razıyam	razıyam	təqribən müxalifəm	müxaifəm	tam müxaifəm	fikir deyə bilmirəm			
300	60	70	90	50	0	30	f	Kompüter oyunları tədris xarakteri daşımır	1
	20	23/3	30	16/6	0	10	%		
300	30	70	110	60	30	0	f	kompüter oyunları boş vaxtı doldurmaq üçün yaxşı vasitədir	2
	10	23/3	36/6	20	10	0	%		
300	120	40	60	60	20	0	f	Kompüter oyunları uşaqların fəaliyyətinin qarşısını alır.	3
	40	13/3	20	20	6/6	0	%		
300	30	30	110	50	50	30	f	kompüter oyunları genişlənməlidir	4
	10	10	36/6	16/6	16/6	10	%		
300	20	0	20	150	60	50	f	İnternet klublar sağlam mühitdirlər	5
	6/6	0	6/6	50	20	16/6	%		
300	120	90	20	50	10	10	f	Razıyam uşağım kompüter oyunlarının əvəzinə öz yaşıdları ilə oynasın	6
	40	30	6/6	16/6	3/3	3/3	%		
300	0	0	60	140	100	0	f	Uşaqların parkda gəzməkdənsə internet klublara getməsi yaxşıdır	7
	0	0	20	46/6	33/3	0	%		
300	60	50	100	50	10	30	f	Komputer oyunları uşağının evdə məsuliyyətsizliyinə səbəb olub	8
	20	16/6	33/3	16/6	3/3	10	%		
300	10	110	120	40	20	0	f	Kompüter uşaqların məşğulluğu üçün münasib vasitədir	9
	3/3	36/6	40	13/3	6/6	0	%		
300	90	100	60	30	10	10	f	Uşağının həddindən artıq kompüterlə məşğul olması onu azad mütaliədən saxlamışdır	10
	30	33/3	20	10	3/3	3/3	%		

300	120 40	0 0	40 13/3	10 3/3	20 6/6	0 0	f %	Təəssüf ki, İranda yaradıcı və düşündürücü SD-lər azdır	11
300	140 /6 46	120 40	30 10	0 0	0 0	10 3/3	f %	Uşağım kompüterlə əbəs işlər görmək əvəzinə daha faydalı kompüter işləri ilə məşğul ola bilər	12
300	150 50	100 33/3	10 3/3	20 6/6	0 0	10 3/3	f %	Kompüeterdən istifadə mədəniyyəti məktəbdə öyrədilməlidir	13
300	10 3/3	60 20	100 33/3	70 23/3	10 3/3	40 13/3	f %	Kompüter oyunları faydalıdır	14
300	10 3/3	130 43/3	70 23/3	50 16/6	20 6/6	10 3/3	f %	Kompüter oyunları yeni-yetmələrin naməlum dostluqları üçün yaxşı vasitə ola bilər	15
300	30 10	120 40	40 13/3	80 26/6	10 3/3	30 10	f %	Kompüter oyunları uşaqların digər uşaqlardan təcrid olunmasına səbəb olur	16
300	10 3/3	40 13/3	60 20	110 36/6	50 16/6	20 6/6	f %	Mən yeniyetmələrin kompüterlə oyununu digər valideynlərə də təklif edirəm	17
300	80 /6 26	110 36/6	30 10	50 16/6	10 3/3	10 3/3	f %	Kompüter oyunları uşaqların çəkisinin azalmasına səbəb olur	18
300	150 50	80 26/6	30 10	10 3/3	0 0	20 6/6	f %	Yaxşı olar uşağım kompüter oyunlarının əvəzinə idman fəaliyyəti ilə məşğul olsun	19
300	20 6/6	50 16/6	40 13/3	70 23/3	30 10	80 26/6	f %	Uşaqlar internet klubda gedəndə bir müddət həyəcanları azalır və evdə az dəcəllik edirlər.	20
300	20 6/6	0 0	50 16/6	110 36/6	80 26/6	30 10	f %	Internet klublar uşaqların dostlar tapması və onların ictimai inkişafı üçün yaxşıdır	21

300	30	60	50	80	30	40	f	Yaxşı olar, məktəb dərsləri də kompüter oyunları şəklində olsun	22
	10	20	16/6	26/6	10	13/3	%		
300	50	70	110	50	0	10	f	Kompüter oyunu övladımın valideynlə əlaqəsinin qarşısını almışdır	23
	/6 16	23/3	36/6	16/6	0	3/3	%		
300	60	120	70	40	0	0	f	Yaxşı olar, uşaqlar kompüterdə vaxt sərf etmək əvəzinə quruculuq işləri ilə məşğul olsunlar	24
	20	40	23/3	13/3	0	0	%		
300	60	70	60	70	20	10	f	Kompüterdə keçirilən vaxt itirilmiş vaxtdır	25
	20	23/3	20	23/3	6/6	3/3	%		
300	70	60	130	20	0	20	f	Kompüterlə həddindən artıq məşğul olmaq uşağının ictimai fəaliyyətlərinin qarşısını almışdır	26
	/3 23	20	43/3	6/6	0	6/6	%		
300	20	100	60	100	0	20	f	Tədris SD-ləri xüsusi və ya rəsmi fəaliyyətli siniflərdən faydalıdır	27
	6/6	33/3	20	33/3	0	6/6	%		
300	20	70	130	50	10	20	f	Uşağının başı kompüterlə qarışlığından ictimai əlaqələri azalmışdır	28
	6/6	23/3	43/3	16/6	3/3	6/6	%		
300	60	80	60	50	0	50	f	Kompüterdən istifadə etməyən uşaqların ictimai əlaqələri istifadə edənlərdən daha güclüdür	29
	20	26/6	20	16/6	0	16/6	%		
300	0	10	50	120	40	80		İnternetlə oyun sağlam ictimai əlaqələrə səbəb olur	30
	0	3/3	16/6	40	13/3	26/6			

Yeniyetmə yaşı uşaqların ictimai inkişafına kompüter oyunlarının təsiri bu məqalədə araşdırıldı. Məqalədə məqsəd kompüter oyunları ilə uşaqların ictimai inkişafı arasında bağlılığı tapmaqdən ibarət idi.

Müzakirə olunan suallara əsasən əldə olunan nəticələr aşağıdakılardan ibarətdir:

Kompüter oyunları oğlan şagirdlərin ictimai inkişafına müsbət təsir edirmi?

Kompüter oyunları yeniyetmə yaşı oğlan uşaqlarının boş vaxtını doldurmasına baxmayaraq, bu oyunlar onların ictimai fəaliyyət və əlaqələrini öz nəzarəti altında saxlayır və onların ətraf mühit, valideynlər və digər fərdlərlə əlaqələrinin qırılmasına səbəb olur.

Kompüter oyunlarının zamanı şagirdlərin ictimai münasibətlərinə mənfi təsir edəcəkmi?

Vaxtlarının çoxunu kompüter oyunlarına sərf edən uşaqların çoxu fəaliyyətsizlik kimi problemlərlə üzləşirlər ki, bu da çox kökəlməyə səbəb olur. Buna görə bu problemlər bilərəkdən və ya bilməyərəkdən onların ictimai fəaliyyətlərinə mənfi təsir göstərir. Digər tərəfdən uşaqlar ictimai münasibətlərin yaranmasına görə yaşıdları ilə oynamaya, azad mütaliə və ictimai mühitdə yaradıcılıq təcrübəsinə malik olmalıdır ki, kompüter oyunları onları bu imkandan məhrum edir. Buna əsasən, belə nəticəyə gəlmək olar ki, kompüter oyunlarından istifadə müdafiəti nə qədər çox olarsa, uşaqların ictimai fəaliyyətinə mənfi təsirləri də bir o qədər çox olar.

Kompüter oyunları şagirdlərin dərs öyrənmə sürətinə müsbət təsir edəcəkmi?

Əgər kompüter oyunları uşaqların təfəkkür və yaradıcılıq inkişafına yönələrsən, onların tədris prosesində böyük sürət yaranar. Amma belə müşahidə olunur ki, kompüter oyunları daha çox vaxt keçirmək xüsusiyəti daşıyır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1- Ann-Marie Knowles, Ailsa G Niven, Samantha G Fawkner, Joan M Henretty, Journal of Adolescence. London: Jun 2009. vol. 32, Iss. 3; pag. 555-566

2 - Carl I. Cohen, Jeanne Teresi, Social Networks, Stress, Adaptation and Health A Longitudinal Study of an Inner-city Elderly population, research on aging, Bronx, New York douglas Holmes community Eesearch Applications, Bronx,Newyork. Pag, 274-299

3- Nanine A.E van Gennip, Mien S.R.Segers and Harm H.Tillema, Peer assessment for learning from a social perspective : the influence of interpersonal variables and structural features, Department of Educational Studies, University leiden, volume 4, issue 1, 2009, pag, 41-54

4- John W . Jacobson, James A Mulick and Johannes Rojahn, Handbook of Intellectual and Developmental Disabilities, Issues on Clinical Child Psychology copyright 2007, pag 728.

5 - Marianne Helsen, Wilma vollebergh and wim Meeus ,Social Support from parents and Friends and Emotional problems in Adolescence, journal of youth and addescence, Issue volume 29, Number 3/June, 2000, pag 319-335

*Диссертант Института Философии,
социологии и права
АННА Тахмураз Агаджаны Хашдэжин*

ВЛИЯНИЕ КОМПЬЮТЕРНЫХ ИГР НА СОЦИАЛЬНОЕ РАЗВИТИЕ ДЕТЕЙ ПОДРОСКОВОГО ТВОЗРАСТА

РЕЗЮМЕ

В данной статье было исследовано влияние компьютерных игр на социальное-психическое развитие учеников. Главной целью является исследование количества связи между компьютерными играми и социальным развитием детей. С этой целью, отмечаем гипотезы, выдвинутые в исследовании: компьютерные игры плохо влияют на социальное развитие мальчиков, замедляет социальную активность учеников, с помощью целевых компьютерных игр обеспечивается хорошее восприятие урока.

Ключевые слова: социальное развитие, игра, компьютерные игры

*The Candidate of the Institute of Philosophy,
Sociology and Political Rights of ANAS
Tahmuraz Agadjani Khashdjin*

THE INFLUENCE OF COMPUTER GAMES ON SOCIAL DEVELOPMENT OF CHILDREN

SUMMARY

In this paper the influence of computer games on social development of pupils was investigated. The main goal is the study of the relationship between computer games and social development of children. To this end, we note the hypothesis put forward in the study: computer games are bad for the social development of boys, slows social activity of students, with the help of targeted computer games a good perception of the lesson is provided.

Key words: social development, game, computer games

Çapa tövsiyə etdi: p.e.d. İsfəndiyar Novruzlu

İSLAMAQƏDƏRKİ NƏSR NÜMUNƏLƏRİNDE DİDAKTİK MOTİVLƏR

Valeh VƏLİYEV

Tarixdən bəlli olduğu kimi ərəblərin qədim məskunlaşma və onların mədəniyyətinin beşiyi Ərəbistan yarımadasıdır. Ön Asiyadan və Aralıq dənizi bölgəsindən Afrikaya və Hindistana gedən yolların buradan keçməsi Ərəbistan yarımadasının cənubunda hələ eramızdan əvvəl II minilliyin sonlarında öz zamanına görə mütərəqqi suvarma sistemlərinə malik kənd təsərrüfatı və ticarətlə məşğul dövlətlərin yaranmasına səbəb olmuşdur. Bununla belə, tez-tez quraqlığa məruz qalan və bu səbəbdən də otlaq və su mənbələrinin qit olduğu Mərkəzi və Şimali Ərəbistan çöllərində tarixə məlum olmayan dövrlərdən bu yana heyvandarlıqla məşğul olan köçəri qəbilə və tayfalar yaşayırdılar.

Təxminən, eramızın VI əsrinin əvvəllərinə qədər köçəri ərəb qəbilələri ibtidai-icma quruluşunda yaşamışlar. Otlalar və su mənbələri bütün qəbiləyə məxsus idi. Bu quruluş onların anlamınca çox nümunəvi bir sosial mülkiyyət institutu idi. Hər qəbilənin özünün başçısı var idi. Qəbilə başçısı o dövrə görə səciyyəvi olan açıq demokratik formada seçilirdi. Qəbilə başçısı seçilməyə irəli sürürlən namizəd bir sıra fərqləndirici xüsusiyyətlərə malik olmalı idi. O, qəbilənin ən kəramətlilərindən olmalı, iti zəkaya, cəsur ürəyə və qəlb açıqlığına malik olmalı idi. Həm də düşünən beyninə, kəsərli dilə və mahir sərkərdəlik xüsusiyyətlərinə sahib olmalı idi ki, hər hansı bir məsələ barədə qəbilə üzvləri onun rəyinə ehtiyac duyduqda, o da öz növbəsində onlara əsaslandırılmış və bəlağətlə ifadələrlə sağlam fikir söyləməyi bacarsın.¹ Köçəri ərəb qəbilələri özlərini ənənəvi xeyirxahlıqların yeganə qoruyucusu və daşıyıcısı hesab edirdilər. Ona görə də öz qəbilələrinə mənsub olmayanları ikinci növ sayırdılar və qəbilənin yazılmamış qanun və ənənələrinə əsasən, onları qorumurdular.²

Qədim ərəblərin ümumi qəbul olunmuş xeyirxahlığı ٌـ مَرْءَةَ الْجِبْلَاطِيِّ - “muruətun” (kişilik keyfiyyətinə malik olma) prinsipinə əsaslanırdı. Bu prinsip, başlıca olaraq,

¹ علي محمد الجبلاتي، عبد العزيز السيد المصري، محمد ابراهيم نصر، الأدب و النصوص، طرابلس-ليبيا، ١٩٨٢، ص. ١١٧.

² Фильшинский И. М. История арабской литературы. – V начало X века, Москва, 1985, стр. 27

özündə döyüş şücaətini, səxavəti və qəbilə ənənələrinə sadıqlıyi ehtiva edirdi.³ Nümunəvi bədəvi ərəb ailə və qəbilə münasibətləriə sədaqətlə olmalı, qan intiqamına riayət etməli, qonaqpərvərlik ənənələrini yaşatmalı və yenilmiş düşmənə qarşı co-mərdlik nümayiş etdirməli idi. Bu sadalanan prinsiplər müəyyən hüquqi görüşlərlə təsbit olunmuşdu və şifahi şəkildə nəsildən-nəslə ötürülərək, qəbilə cəmiyyətinin həyatını məişətini və davranışını tənzimləyirdi.

Eramızın V əsrinin sonları və VI əsrinin əvvəllərində bədəvi qəbilə-tayfa münasibətlərində parçalanma böhranları meydana gəlməyə başladı və tarixi qanunauyğunluğa uyğun olaraq, demək olar ki, bütün qəbilələrdə qəbilə və tayfa başçılarından ibarət qəbilə və tayfa aristokratları meydana gəldi. Onlar nə vaxtsa bütün qəbilənin ailə və üzvlərinə məxsus olan ictimai heyvan sürünlərini, otlqları və su mənbələrini ələ keçirməyə başladılar.⁴ Bununla da, uzun əsrlər boyu vahid bir qəbilə icması daxilində yaşam institutunda köklü şəkildə çatlılar və laxlamalar əmələ gəldi. Qəbilələrin sıravi üzvləri və yeni yaranmış imtiyazlı qəbilə aristokratları arasında aşınmalar başlandı. Qəbilə və tayfalar artıq öz üzvlərinin təhlükəsizliyinə zəmanət vermək iqtidarıni itirirdilər. Bütün bu siyasi və sosial dəyişikliklərin nəticəsində də qisası alınmayan qəllərin sayı artmağa başladı. Qəbilələrdən çoxlu sayda qovulmuşlar quldur dəstələri yaradaraq, qarətlər və yolkəsənliliklə məşğul olmağa başladılar.

Ərəbistan yarımadasında qeyd olunna dövrlərdə cərəyan edən ictimai, tarixi və siyasi durumlara bu ötəri səyahət aşağıda nümunə kimi müraciət edəcəyimiz deyimlərin göstərilən tarixi mərhələyə aid olması zərurətindən irəli gəlmişdir. Demək olmaz ki, həmin dövrlərin ərəbləri yalnız müharibə və qarətlərlə məşğul olmuşlar. Onlar, eyni zamanda, ümuməbəşər mədəniyyətinin tərkib hissələrindən biri olan öz spesifik mədəniyyətlərini yaratmaqla məşğul idilər.

Yarımadanın cənub bölgəsində oturaq həyat şəraitində yaşayan ərəblər, yuxarıda qeyd edildiyi kimi, Səbailər dövlətinin zamanında hal-hazırda belə xarabalıqları müasirlərimizi təəccübəndirən öz zamanına görə nəhəng və mürəkkəb həndəsi qurğu olan Mərib (مَرْب) su bəndini tikmişdilər. (bu sətrlərin müəllifinə keçən əsrin 70-ci illərində dəfələrlə bu nəhəng qurğunun xərabəliklərini seyr etmək fürsəti nəsib olub) Səma cisimləri vasitəsi ilə idarə olunan dəniz ticarəti donanmaları yaratmışdır. Bu donanmanın gəmiləri Pakistan və Hindistan sahillərinə qədər gedib çıxırdı və orada

³ Yenə orada, səh. 27

⁴ Фильшинский И. М. История арабской литературы. в— начало X века, Москва, 1985, 1 том. стр. 28

⁵ سعيد عرض بازى، معلم تاريخ الجزيرة العربية، ص. ١٥

istehsal olunan əmtəələri Aralıq dənizi hövzəsində yerləşən ölkələrə çıxarmaqdə həllədici rol oynayırdılar.

Cox bəsit və çətin səhra həyatı yaşayan bədəvilər də ucsuz-bucaqsız səhralarda hərəkət etmək üçün göy cisimlərinin köməyində yararlanırdılar.

Bundan başqa bu köçəri ərəblər dəvəçilik və davarçılıq mədəniyyətinə də dərindən bələd idilər. Onu da qeyd etmək yerinə düşər ki, bu sərt həyat şəraitində yaşayaraq, sərtləşən bədəvi ərəblər incə ruha və söz sənətinə də biganə olmamışlar. Cox qədim dövrlərdən etibarən ictimai, tarixi və sosial həqiqətləri özündə bədii şəkildə eks etdirən dahiyana fikirlərini bir-iki söz, cümlə və kiçik mətnlər vasitəsi ilə çox ustalıqla ifadə etməyi bacarmışlar. Bəllidir ki, hər hansı bir didaktik fikri və hikməti ifadə etmək üçün fikirlə yanaşı, qüdrətli dil amili də çox vacib məsələlərdəndir. Artıq dünya şərqsünaslığı, bir mənali olaraq, sübuta yetirmişdir ki, İslamaqədərki ərəblər çox zəngin leksik tərkib və qüdrətə malik bir dil yaratmışdır. Qurani-Kərimin ilahi qüdrətə malik ərəb dili buna parlaq və təkzib olunmaz nümunədir. Bu dil yaradıcılığında bədəvi ərəblər daha çevik idilər. Təsadüfi deyil ki, istər İslamaqədərki oturaq şairlər, istərsə də İslamin ilk illərindəki şairlər öz dillərini cilalayıb, zənginləşdirmək məqsədilə bədəvilərin arasına gedərək, aylar və illər uzunu onlarla birlikdə yaşamışlar. Buna ən bariz nümunə kimi orta əsrlər ərəb poeziyasının görkəmli nümayəndəsi əl-Mutənəbbinin atası ilə birlikdə dəfələrlə bədəvilərin arasına getməyini qeyd etmək yetər.⁶

Şimali və Mərkəzi Ərəbistanın qədim qəbilə və tayfaları çox zəngin lirik-epik poeziya nümunələri yaratmalarına baxmayaraq, nəşr janrlarında o qədər də fərqlənməmişlər.⁷ Lakin İslamaqədərki qədim ərəb ədəbiyyatının nəşr janrlarından xali olduğunu iddia etmək də doğru olmaz. Ona görə ki, ərəb ədəbiyyatşunasları İslama qədər yaşamış bir sıra tarixi şəxslərin söylədiyi nəşr nümunələrini arayıb-axtarıb toplamışlar. Bu nəşr nümunələri, əsasən, xütbə, öyünd-nəsihət və söz yarışmalarından ibarət olmuşdur. Onlardan da ən çox yayım miqyası tapanı ----“xütbə” (nitq, xütbə) idi. Cox geniş şəkildə yayılmış bu nəşr növü çeşidli situasiyalarda istifadə edilərdi və müxtəlif qayələr münasibətilə söylənərdi. On əsasə isə xütbə söyləyənin kim olması idi. Xütbə söyləyən, ən azy, öz qəbiləsi və qonşu qəbilələr arasında nüfuz sahibi olmalı idi. Bundan əvvəlki yazıda Qureyş və Xuzaat qəbilələri arasında soyqırımı dərəcəsinə gəlib çatan müharibənin qarşısının alınmasında Məhəmməd Peyğəmbərin

⁶ Qarazadə Malik, Ərəbə oxu kitabı, Bakı, 2009, səh. 52

⁷ Фильшинский И. М. История арабской литературы. – в начало X века, Москва, 1985, стр. 35

(s.ə.a.s.) babası Haşim bin Əbdi Manafın məşhur barışdırıcı nitqi (xütbəsi) haqqında məlumat verilmişdi. Buna bənzər bir neçə misal vermək olar, lakin bu kiçik yazının əsas qayəsi Advan əl-Mudriyyə qəbiləsinin başçısı, ərəblərin cəngavəri və şairi ləqəbini qazanmış Zu-l-Əsbai-l-Advanın qocalıb əldən düşən zaman oğlu Əsyədi yanına çağırıb, söylədiyi və dövrümüzdə də aktuallığını itirməyən vəsiyyətin mətnini oxucuların diqqətinə çatdırmaqdır:

يا بني، إن أباك قد فنى و هو حى و عاش حتى سنت العيش و اني موصيتك بما ان حفظته بلغت غي قومك
ما بلغته، فاحفظ عنى: الن جانبك لقومك يحبونك ، و تواضع لهم يرفعونك ، و ابسط لهم و وجهك يطيعونك ، و لا
تسنثأر عليهم بشيء يسودوك ، و أكرم صغارهم كما تكرم كبارهم ، يكرمك كبارهم ، و يكرم على مونتك
صغارهم ، واسمح بمالك ، واحم حريمك ، و أعزز جارك ، و أعن من استعان بك ، و أكرم ضيفك ، و أسرع
النهضة في الصريخ ، فإن لك اجلًا لا يعودوك ، و صن وجهك عن مسألة أحد شيئاً ، فبذلك يتم سؤددك .⁸

“Ey oğlum! Artıq sənin atanın günü keçmişdir, lakin o, hələ sağdır. Sağ olduğunu baxmayaraq, həyatdan usanmışdır. Mən sənə elə bir nəsihət verəcəm ki, əgər sən onu yadda saxlasan, qövmün arasında mən yüksələn mərtəbəyə yüksələcəksən. Bunu yaxşıca yadında saxla:

Qövmünlə həlim rəftar et ki, səni sevsinlər. Onlarla gülərz ol ki, sənə itaət etsinlər. Onlardan ayrı heç bir şeyi mənimsemə ki, səni rəhbərləri etsinlər. Onların böyüklerinə hörmət bəslədiyin kimi kiçiklərinə də qayğı göstər ki, onlar da sənə olan sevgilərini artırılsınlar. Var-dövlətini səxavətlə sərf et, ailəni və müqəddəs dəyərlərini qorу. Qonşunu əziz tut və sənə yardım üçün əl açana kömək et. Qonağına hörmət göstər və ehtiyacı olanın naləsinə hay verməyə tələs. Bil ki, sənin də qaçılmaz sonun var. Özünü başqasına əl açmaqdan qorу. Belə ömür sürsən, sənin şərəfin və şan-şöhrətin kamil olacaqdır.”

Didaktik motivlərlə zəngin olan bu kiçik nəşr nümunəsini oxuyarkən, insanın gözü önündə qəbiləsinin böyükdən tutmuş kiçiyinə qədər üzvlərinin taleyinə bilavasitə cavabdeh olan müdrik bir insanın surəti canlanır. Bu müdrik insan özündən sonra da qəbiləsində bərabərliyin, qarşılıqlı ehtiram və davranışın hökm sürməsini öz varisi qarşısında bir vəzifə kimi qaldırır və qeyd edir ki, əgər sən qəbilə daxilində bu idarə üsulunu yerinə yetirsən, sən öz qəbilənin hörmətini və sevgisini qazanacaqsan.

Bu məzmunlu nəşr nümunələrinin öyrənilib, araşdırılması müasir insanda cahiliyyə dövründəki ərəb qəbilə və tayfalarının üzvləri arasında mövcud olan insani münasibətlər barədə oxucuda, səthi də olsa, təsəvvür yaradır.

⁸ علي محمد الجمبلاطي، عبد العزيز السيد المصري، محمد ابراهيم نصر، الأدب و النصوص، طربلس-ليبيا، ١٩٨٢، ص. ١١٧.

RESUME

In this paper, brief information about the lifestyle, the culture of the Arabic tribes living since the unknown periods in the history of pre-islamic Arabian peninsula. Introducing the cursory information about the community management existing in the tribes in pre-islamic information we took into account the motives of training and education in a rare prose examples coming up to date.

РЕЗЮМЕ

Статья называется «Дидактические мотивы в доисламской прозе». В ней вкратце излагаются обычай, уклад жизни и быт арабских племен доисламской эры, а также изучаются способы передачи правления обществом. В статье использованы азербайджанские, русские и арабские источники.

ƏDƏBİYYAT SİYAHISI

- علي محمد الجمبلاتي , عبد العزيز السيد المصرى, محمد ابراهيم نصر, الادب و النصوص , 1. طرابلس – ليبيا 1982, ص. 117
 2. Фильшинский И.М, История арабской литературы - V – начало X века, Москва, 1985, стр. 27
 3. Фильшинский И.М, История арабской литературы - V – начало X века, Москва, 1985, стр. 27
 4. Фильшинский И.М, История арабской литературы - V – начало X века, Москва, 1985, стр. 28
 5. لصعب عوض باوزير, معلم تاريخ الجزيرة العربية, ص. 15
 6. Qarazadə Malik, Ərəbcə Oxu kitabı, Bakı-2009, səh. 52
 7. Фильшинский И.М, История арабской литературы - V – начало X века, Москва, 1985, стр. 35
- على محمد الجمبلاتي عبد العزيز السيد المصرى, محمد ابراهيم نصر, الادب و النصوص, طرابلس – ليبيا, 1982, ص. 117

Çapa tövsiyə etdi: dos. Ç.H.Mirzəzadə

“KİTABUL İDRAK Fİ LİSANİL ƏTRAK”

Tərlan Paşa oğlu MƏLİKOV

*Bakı Dövlət Universiteti
Şərqişünaslıq fakültəsi, müəllim*

*Bakı / Azərbaycan
terlan_malikov@mail.ru
tel: (051) 850 09 99
ev: (012) 596 85 89*

Məşhur Ərəb filoloqu Əbu Həyyan 1312-ci ildə yazdığı əhəmiyyətli əsəri “Kitabu l-Idrak fi Lisani'l-ətrak”da zəngin və orijinal bir dil vəsaiti ortaya çıxarmışdır. Onun əsərinin söz varlığında iştirak edən müxtəlif türk boy və qövm adlarıla əlaqədar əhəmiyyətli qeydlər onun türk dünyası haqqındaki zəngin məlumatını göstərməkdədir [5,254].

Əbu Həyyan Əl-Qərnəti əl-Əndəlusinin “Kitabul idrak fi lisani'l ətrak” adlı mühüm əsəri ümumi türkçülüyə aid məlumatın sahib olduğu yüksək elmi intellektual səviyyəyə layiq şəkildə, olduqca geniş olduğunu da sübut etməkdədir. Əbu Həyyanın məlumatı daxilindəki Türk dünyasının yaşadığı məmlük-qırqaq sahəsindəki varlıqla məhdud qalmadığını göstərən, geniş bir coğrafi sahəyə yayılan müxtəlif Türk boylarına aid qeydlər əsərin daxilində diqqəti cəlb etməkdədir. Bu məlumatda, 14-cü əsrд Əbu Həyyanın məlumat süzgəcindən keçərək şəkillənən Kitabu'l-İdrak' əsərindəki Türk dünyasının sərhədləri, Türk boy və qövm adları ilə əlaqədar qeydlər əsasında, dövrün siyasi, ictimai və coğrafi dünyasındaki mövqeləri təməlində, dil və tarixi dərinliklər verilərək araşdırılmağa çalışılmışdır [23.62].

Əbu Həyyan 1312-ci ildə Misirdə tamamladığı “Kitabu'l-İdrak” əsərin ön sözündə “Bu kitabı yazmaqdə məqsədim Türk dilinin böyük bir qismini lügət, sərf və nəhv baxımından qeyd etməkdir” deyərək bölgənin daha əvvəl bir çox müəllif tərəfindən fərqli terminlərlə adlandırılan dil vəziyyətini standart şəkliylə, yalnız 'Türkü' (Türk dili) olaraq ortaya çıxarmışdır. Qarşıq dil quruluşu əks etdirən bir bölgədə, inkişaf etməkdə olan dilə standart bir quruluş qazandırmağa istiqamətli bir rəftar olaraq qiymətləndirə biləcəyimiz bu ifadə, Əbu Həyyanın Türklüyü və Türk

dilinə elmi dünyagörüşünü də ortaya qoymaqdadır. Əbu Həyyan əsərində Misirdə danışılan ədəbi Türk dilini vermə səyində olmuş, bölgədəki dialektoloji fərqlilikləri bəzən qrammatika və lügət qisimində 'Qıpçaq' və 'Türkmən' qeydləri düşərək ortaya qoymuşdur [8,5-6].

Dövrünün ən böyük qrammatika alımlarından biri olan Əbu Həyyanın Türk dili üçün yazdığı bu əsər ümumi Ərəb qrammatika nəzəriyyələrindən fərqli bir xəttə dayanmaqdadır. Əsər yalnız Misirdəki idarəçi sinifin dilinin başa düşülməsi üçün praktik məqsədlərlə yazılmış bir kitab olmaqdan çox, elmi bir yanaşma ilə nəzəri məqsədlərlə qələmə alınmış bir əsərdir. İtalyan Arabist Giuliano Lanchioni Əbu Həyyan kimi məşhur bir dilçinin Türkçəyə bu cür maraq duyub, belə bir əsər ortaya qoymasında, dövrün hakimi Türklərin dilinə olan marağın kafi bir səbəb ola bilməyəcəyini, bunun daha başqa səbəbləri olduğunu ifadə etməkdədir. Ön Asiyada köklü bir mədəniyyət quran və bölgənin İslam dünyasında parlaq bir yer tutmasını təmin edən məmlük türkləri, ərəb cəmiyyəti içində böyük miqyasda təqdir edilmişdir [34,288].

Əbu Həyyan əsərinin xüsusiylə qrammatika qismində türk dili üçün etdiyi bütün tərifləri incə bir şəkildə ərəb dilinin nəhv və təsrif qaydalarına uyğunlaşdırılmış, bu iki dilin olduqca fərqli olan quruluşuna baxmayaraq yeni kateqoriyalar yaratmışdır. Ayrıca əsərin lügət qismində olan sözlərinin bu sahədə yazılmış digər məmlük lügətlərindən fərqli olaraq, türklüyü aid zəngin mədəniyyət sözlərini saxlaması da bu fikri dəstəkləyən dəlillərdəndir. Əsərin arxa planında yatan bu ideologiya və Əbu Həyyanın türklüyü baxış və dəyərləndirmə meyarlarını da şəkilləndirmiş, təbii olaraq orijinal bir uğura çatmasını da təmin etmişdir [25,143-159].

14-cü əsrə Məmlük dövlətinin siyasi coğrafiyasını Misir, Şam (Suriya), Ərəbistanın bir hissəsi ilə Anadolunun cənub bölgəsi əmələ gətirməkdə idi. Dövlətin paytaxtı Qahira, Bağdaddan sonra dövrün ən mühüm mədəniyyət və elm mərkəzlərindən biri idi. Əbu Həyyanın Misirə Şimali Afrika yolu ilə gəlişi (1281) bu dövrə təsadüf edir. Misir sahəsi etnik baxımdan yerli xalq ərəblər xaricində türklər, çərkəzler, rumlar, moğollar, yəhudilər və ruslardan ibarət olan qarışq bir quruluşa sahib idi. Məmlükərin bu qarışq ictimai quruluşu içində zirvədə oturanlar türklər idi [24,7].

Məmlükələr dövründəki türk əhalisinin çoxunu türkmən qıpçaq boyları təşkil edirdi. Bu etnik quruluş, bölgədə danışılan Türkçəyə çox təsir etmişdir, Suriyada çox daha əvvəldən bir mövqeyə sahib türkmən dili bu sahədə müəyyən bir vaxtdan sonra hakim dil vəziyyətinə keçən qıpçaq Türkçəsi içində alt lay olaraq qalmışdır. Burada türkməncəyə qarşı qıpçaq türkçəsinin ön plana çıxması, bir anlamda qıpçaqların

sosial və siyasi nüfuzunun ağırlıq təşkil etməsi nəticəsində olmuşdur. Xüsusilə əsl məskənləri olan Dəşt-i-Qıpçaq ilə davam etdirilən ticari, ictimai və mədəni əlaqələr və bu sahəyə verilən dəstək də bu inkişafda əhəmiyyətli rol oynamışdır. Bununla birlikdə Qıpçaq və Türkmənlər o dövrdə bir yerdə yaşayır və dil kontaktı təməlində bölgənin standart dil quruluşunu əmələ gətirirdilər [41].

Bu əsərdəki feil vəsaiti təməlini hazırladığımız müqayisəli qrammatik işimizdə biz bölgədəki Qıpçaq türkmən qarşılığını istər leksik istərsə də qrammatik cəhədən araşdırılmış, dil nöqtəyi nəzərindən əsashı sübutlara söykənən hər iki boyun o mühitdəki ictimai və mədəni qarşılığını ortaya qoymağa və o bölgənin standart türkçə dil quruluşunu müəyyən etməyə çalışmışıq.

Digər Məmlük-qıpçaq lügətlərində olmayan türk boylarına və uzaq türk coğrafiyalara aid qeydlər Əbu Həyyanın ümumi türklük ilə bağlı olan çox istiqamətli təmasının ölçülərini eks etdirməkdədir. Həmin bu qeydlər, o vaxtdan türk coğrafiyasının ana xətlərini və terminologiyasını 14-cü əsrə müəyyən etmək baxımından mühüm bir sübutdur.

Kitabul İdrakda olan türk etnonim və toponimləri ilə əlaqədar qeydlər əsərdə iki şəkildə qarşımıza çıxmışdır. Birinci növ qeydlər əsərin lügət bölməsində verilmişdir. Misal üçün “toksoba” sözü “qıpçaqlardan bir qəbilə, boy” mənasını verir. Əsərdə boy adları “qəbilə” sözü ilə qarşılaşdırılmışdır. Ikinci növ qeydlər isə əsərin lügət və qrammatika qismindəki leksik və qrammatik vahidlərə, aid olduğu ləhcə quruluşunun müəyyən edilməsi üçün edilən qeydlərdir. Misal üçün “qavut” sözünün mənası “qıpçaqlarda qovrulmuş bugda” kimiidir. Ümumiyyətlə sözlərə edilən qeydlər bölgənin dialektik quruluşunu göstərən “qıpçaq” və “türkmən” qeydləridir.

Lügətdə qeyd olunan digər bir etnonim, məmlük ərazisinin qıpçaqlardan əvvəl əhali sıxlığını təşkil edən türkmən və türkmən altboy qrupları ilə əlaqədar qeydlərdir. “Türk qövmlərindən birisi kimi” qeyd edilən türkmən etnonimi ilə yanaşı, tarix ədəbiyyatında bir müddətdən sonra bir yerdə, eyni mənada qeyd edilməyə başlanan oğuz etnonimi də “Kitabul İdrak”da maddəbaşı olaraq qeyd olunmaqdadır. Ümumiyyətlə oğuzlar türkmən adı ilə mənbələrdə yazılmış və tarixi sahədə bu adla tanınmışdır. Əsərdə oğuzların müsəlman olan qruplarına türkmən adının verildiyi fikri qəbul edilmişdir. Əbu Həyyanın Oğuz boyu adı üçün lügətdə verdiyi “Yafəsdən sonra türklərin babasıdır” tərifi diqqəti cəlb edir. Burada türk soyu ilə bağlı əfsanələrə meyl edilmişdir. Tövratda mövcud rəvayətlərlə türk soyunun Nuh peyğəmbərin oğlu Yafəsdən gəldiyi qeyd edilir [44].

“Kitabul İdrak” əsərində turkmən (oğuz) boyuna aid iki etnonim yazılmışdı. Bunlardan birincisi “qınıq” turkmən qəbiləsindən bir addır. Lügətdə oğuz-turkmən boy təşkilatında olan ikinci qeyd “Türklərdən bir qəbilə” qarşılığı ilə verilən “çəpni”dir.

Əbu Həyyanın “Kitabul İdrak” əsərində verdiyi bir turkmən boylarının hər iki qolunun da Ön Asiyada, xüsusilə Suriya bölgəsində yerləşmiş, ayrıca məmlüklər ilə əlaqəsi olan turkmən birlikləri olduğu diqqəti cəlb edir. Lügətdə sadəcə bu iki turkmən boyunun qeyd olunması, Qınıq və Çəpnilərin Misir-Suriya bölgəsindəki turkmən əhalisi içində sayca sıx bir böyük əmələ gətirməsi ilə ayrıca Anadolu və Ön Asiya tarixindəki əhəmiyyətli rolları ilə əlaqəli olmalıdır.

Bunun xaricində “Kitabul İdrak”da sıx-sıx turkməncə qeydlər edilmişdir. Misirdəki ümumi türkçənin dialektik quruluşu içindəki turkməncə ünsürlər əsərin həm lügətçilik, həm də qrammatika qismində böyük ölçüdə verilmişdir [46].

Əbu Həyyanın məlumatı daxilindəki digər oğuz turkmən ərazisi olan Anadolu ilə əlaqəli qeydlər vardır. Siyasi anlamda Anadolu Səlcuqları xüsusilə Moğol təhlükəsinə qarşı, məmlüklər ilə həmrəylik içində idilər. Anadolu ayrıca bəzi qul ticarət yollarının mühüm kəsişmə nöqtələrindən idi. Krım sahillərində satın alınan qullar Sinop və Samsun limanlarına gətirilib, oradan da Anadolu da Sivas, Kayseri, Suriyadakı Hələb və digər şəhərlərdə satılırdı. Anadolu o dövrdəki adı Rum kimi qeyd olunmuşdur. Misal üçün “qıy” (rum üslubunda tikiş tikmək) ilə “yubunlu bazarı” (rumların yubunlu adlı yerdə çöldə qurulan yarmarka, qırx gün çəkər) sözlərində Anadolunun köhnə adı Rum qeyd edilmişdir. Xüsusiilə “Kitabul İdrak” əsərində yubunlu şəklində keçən bu bazar haqqındaki ilk bilgiləri 13-cü əsrə Əl-Qəzvin vermişdir. Tarixi mənbələrdə Yubunlu - beynəlxalq bir ticarət sərgisi olan bu təşkilat, Anadoluda hər il baharın əvvəlində qurular və qırx gün davam edərdi. Beynəlxalq xüsusiyyətdəki bu bazara qərbədən və şərqi dən gələn bir çox tacir qatılırdı. Türk və rum qulların da olduğu bu bazar qul ticarətinin ən işlək nöqtələrindən biri idi. Anadoluda Sivasda və Yubunlu bazarda satılan qıpçaq əsilli qullar Bağdad xəlifəliyinin, Əyyubilərin və bölgədəki digər dövlətlərin xüsusi əsgərlərini təşkil etmişdirlər.

Orta Asiyada Moğollar ilə dəyişən siyasi və idari nizam səbəbiylə, qıpçaq türklərinin böyük qisminin daha yaxşı maddi şərtlər üçün Misir-Suriya ərazilərinə pullu əsgər olaraq gəldikləri və ya gətirildikləri hiss olunur. Qıpçaqlar məmlük ərazisində istər siyasi, istərsə də dil baxımından ən təsirli və nüfuzlu türk boyu olmaqla yanaşı bu dövrdəki dilin adlandırılmasında, “qıpçaq” birbaşa dil termini olaraq istifadə edilməmişdir. Məmlük-qıpçaq lügətləri içində sadəcə “bulğatul

muştaq fi luğatit türk vəl qıpçaq” adlı əsərin adında qıpçaq termini yazılmışdır. Bununla belə məmlük ərazisinin türk şəxsiyyəti içində ən ön planda gələn türk boyu qıpçaqlar idi. Tarixi qıpçaq coğrafiyasının Ön Asiyadakı qolunu təşkil edən məmlük qıpçaqları dövrə siyasi və mədəni baxımdan damgasını vurmuşdur [45].

Uyğur Xaqanlığı dövründə Bilgə Xaqan kitabəsində Runik hərfli bir kitabədə təsbit edilən qıpçaq adı 11-ci əsrən etibarən Kumanlarla birlikdə qıpçaq-kuman olmaqla böyük bir qövmü birlik təşkil edərək, orta dövr türk və dünya siyasetində və mədəniyyətində mühüm rol oynadı. Böyük bir birlilik olan qıpçaq-kuman boy təşkilatının etnik mənşəyi olaraq hansı boylardan əmələ gəlməsi məsələsi hələ də mübahisəli bir sahədir. Boy adlarının etimologiyası da problemlidir. Tarixi mənbələr qıpçaq boy birliyinə girən etnonimləri fərqli-fərqli saymaqdadır. Bu nöqtəyi nəzərdən “Kitabul İdrak fi lisanił ḥtrak” əsərindəki qıpçaq boy adlarına dair qeydlər mühüm əhəmiyyət kəsb edir.

Kitabul İdrak əsərindəki qıpçaq boy adlarının əvvəlində “Ki toksoba” (qıpçaqlardan bir qəbilə) gəlməkdədir. “Ki”nin hər iki nüsxəsində (qəbiylətun minəl qıpçaq və qəbiylətun minət tatarəl qıpçaq) sözün imlasında və verilən ərəbcə qarşılığında fərqlilik olduğu diqqəti cəlb edir. “Ki”nin D nüsxəsində “toksoba” şəklində verilən boy adı üçün “qıpçaq tatarlarından bir boydur” kimi şərh edilmişdir.

Əsərdə verilən digər sözlərdən biri də “Ki barlı” (qıpçaq qəbilələrindən biri) qeyd edilmişdir. Ancaq “Ki”nin hər iki nüsxəsində də sözün ərəb hərfli iması barlı şəklindədir [44].

“Ki yatba – yatba” qıpçaqlardan bir qəbilə olan ən köhnə tarixi mənbələrdə bu boy adının da imasıyla əlaqəli fərqli yazılışlar vardır. Yatba - yetba – yeti oba şəklində bir birləşmədən təşkil olmuşdur.

Əbu Həyyanın lügətində Bolqar etnonimi də “izioni” (tanrı) sözündəki bu (z) səsinin köhnə türk sözlərində olmadığımı və buna yalnız bolqar sözlərində rast gəlindiyi qeyd edilmişdir. “Ki”də sözün içi və sözün sonu (z) səsinin bolqarlarda olduğunun vurgulanması diqqəti cəlb edən və əhəmiyyətlidir. “Ki” sözünün yazıldığı vaxtlarda “bolqar” adı Qızıl Orda Xanlığı içində bir xalq olaraq mövcud idi. Bir türk qövmü olaraq tarix içində qurduqları dövlətlər ilə yer alan bolqarların, xüsusilə idil-ural bolqarlarının dilləri ilə bağlı məlumatları 13-14-cü əsrlərdən qalma Bolqar məzar daşları verməkdədir. Kitabələr Qızıl Orda Xanlığı zamanında və eyni bölgədə yazıldığı üçün Qızıl Orda türkcəsinin də təsirini daşımaqdadır. Əbu Həyyanın verdiyi bu türkçənin səs tarixinə aid məlumat onun türk dilinin digər bölgələrdəki tarixi inkişaflarını bilərək türk dilinə hakim olduğunu, türkçənin səs dəyişimlərini doğru bir

şəkildə ayırd edə bildiyini göstərməkdədir. “Ki”də təsbit edilən bolqar etnonimi bu sahəyə Qızıl Orda vasitəsilə keçmişdir. Çünkü bolqar bölgəsi, onunla birlikdə Krım, Anadolu və İstanbula və oradan da Suriya və Misirə gedən yolların tranzit mərkəzi vəziyyətində idi. Bolqar ərazisi isə Qızıl Ordanın ən mühüm kənd təsərüfatı bölgəsi olması baxımından böyük əhəmiyyət kəsb edirdi.

Habelə əsərdə qeyd olunur ki, “Ki” mənşə etibarilə Xarəzm sözü olub “yaxşı” deməkdir. Məmlük türk mühitinin Xarəzm ilə münasibətləri olduqca qədim zamanlara söykənmişdir. Məmlük sahəsindəki türkcəyə Xarəzm ərazisinin böyük təsiri olmuşdur. “Ki”də türkmən və qıpçaq xaricində müəyyən sözlər üçün qeyd olaraq yazılmış Uyğur, Türküstən, Bolqar, Xarəzm kimi yer və boy adlarından, “Ki”nin müəllifi Əbu Həyyanın türk dünyasında danişilan ləhcələr, mədəniyyətlər haqqında dərin bir biliyə sahib olduğu anlaşılır [8,3-5].

Xüsusilə yer, qövm və boy adlarının tarixi qaynaqlarda araşdırılmasının bir çox mədəniyyət məsələsinin, tarixi hadisələrin və yerləşmə tarixinin işıqlandırılmasında böyük fayda təmin edəcəyi şübhəsizdir. Eyni şəkildə tarixi və ədəbi mətnlərdə yazılın bu qeydlərin bir dil elementi olaraq filoloji işlərdə mühüm bir vəsait olacağı bilinməlidir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində

1. Azərbaycan Sovet Ensiklopediyası, Dördüncü cild, C.B. Quliyevin redaktəsi ilə, Bakı, 1980, 608 s.
2. Məmmədəliyev V.M. Ərəb dilçiliyi, Bakı, Maarif nəşriyyatı, 1985, 287 s.

Türk dilində

3. Caferoğlu Ahmet, Abu Hayyan, Kitabul İdrak fi lisani etrak, İstanbul, 1931, 123 s.

Rus dilində

4. Баранов Х.К. Большой Арабско-русский словарь, том 1, 10-е издание, Москва 2002, 926 с.
5. Оруджева Л.М. Словарь арабских лингвистических терминов, Баку, 1977, 148 с.

İngilis dilində

6. Filstinsky İ.M, Arabic literature. Moscow 1966, 233 p.

Ərəb dilində

7. ابن عبد ربه الاندلسي. العقد الفريد. مطبعة لجنة التأليف والترجمة والنشر. ١٣٥٩. ٣٥٦ ص.
8. ابن مضاء القرطبي. الرد على النحاة. تحقيق الدكتور شوقي ضيف. ١٩٦٨. ٣٠٤ ص.
9. شوقي ضيف. المدارس النحوية. القاهرة. ١٩٦٨. ٣٧٥ ص.

Internet saytları

10. www.alandalis.com
11. www.andalusiniv.net
12. www.q-andalus.com
13. www.al-andalos.com

XÜLASƏ

Kitabul İdrak fi Lisanil Ətrak

Məşhur Ərəb filoloqu Əbu Həyyan 1312-ci ildə yazdığı əhəmiyyətli əsəri "Kitabu l-Idrak fi Lisani'l-ətrak"da zəngin və orijinal bir dil vəsaiti ortaya çıxarmışdır. Onun əsərinin söz varlığında iştirak edən müxtəlif türk boy və qövm adlarıyla əlaqədar əhəmiyyətli qeydlər onun türk dünyası haqqındaki zəngin məlumatını göstərməkdədir.

Açar sözlər: Əbu Həyyan, Kitabul İdrak fi Lisanil Ətrak, Qıpçaq, Türkmen.

ABSTRACT

Kitābu'l-ldrāk fi Lisāni'l-Etrāk

The famous Arab filolog Ebū Hayyān, brought up a rich and original Turkish Language material in his important work Kitābu 'l-ldrāk li Lisāni'l-Etrāk which was written in 1312. Important informations concern with the names of Turkish tribes and groups in the vocabulary of his work, shows his deep knowledge about Turkish world.

Keywords: Ebū Hayyān, Kitābu'l-ldrāk fi Lisāni'l-Etrāk, Qipchaq, Turkmen.

РЕЗЮМЕ

Китабул идрак фи лисанил атрак

Известный арабский филолог Абу Хайян написал в 1312 году «Китабул идрак фи лисанил атрак» - весьма оригинальное и богатое материалами языковое пособие. Существенные примечания, связанные с привлечением в работу различных названий тюркских имён и народностей свидетельствуют обширных значениях автора в области тюркского мира.

Ключевое слово: Абу Хайян, Китабул идрак фи лисанил атрак, Кыпчак, Тюркмен.

Çapa tövsiyə etdi: Akad. V.M.Məmmədəliyev

HƏZRƏT ƏLİ(R.A) BÖYÜK QƏLƏM USTADI KİMİ

Səadət Abdulla qızı İBRAHİMOVA

Hz. Əli (r.a) İslam xəlifəsi, qüdrətli hakim, igid döyüşçü olmaqla bərabər həm də sözün əsl mənasında ziyalı olmuşdur. O, təkcə zahirən deyil, daxilən də- ruhən, mənən ziyalı olmuşdur. Bütün məqsədi gənc nəslə tərbiyə vermək, onları düz yola çəkmək, Allaha və cəmiyyətə lazımlı bir insan kimi yetişdirməkdən ibarət idi. Bütün əsərlərində də o, bu fikri əsas tutmuş, əsas amalı yoldan azanların yoluna çıraq, möminlərə sirdəş olmaq olmuşdur.

Hz. Əli (r.a) əshabi-kiram arasında Quran, hədis və xüsusilə fiqh sahəsindəki savadı ilə şöhrət tapmışdır. Quranı-Kərim elmindən dərin faydalanaq istəyənləri özünə sual verməyə sövq etmişdir.

Hz. Əli (ə.) Hz. Peyğəmbər (s.) həyatda olarkən Quranı-Kərimin tamamını əzbərləmiş, ən ince məsələləri təfərrüatı ilə bilən nadir səhabələrdən idi.

Əli ibn Əbu Talib (ə.) buyurmuşdur: “Mənə Kitabullahdan soruşun! Vallahi, mən enən hər ayənin harada endiyini, nəyə və kimə aid olduğunu bilirəm [1,338; 2,1107]!” “mən hər ayənin gecə yaxud gündüz, dağda yaxud düzdə nazil olduğunu bilirəm [3,255; 4,262]!”

Hz. Əlinin (ə.) yaradıcılığı yalnız məzmunu ilə deyil forma gözlilikləri ilə də seçilir. Bəzi müəlliflər onun sırf formal məsələlərə həsr olunmuş risalələrinin olduğunu göstərirler. Məsələn, hədislərin birində qeyd edilir ki, “Hz. Əli (r.a) bir dəfə əlifi olmayan, bir dəfə də nöqtəsi olmayan, eyni zamanda çox dəyərli və yüksək məzmunlu moizələri əhatə edən xitabə buyurmuşdur.

Halbuki, əlif hərfi ərəb dilinin tərkib kəlmələrində başqa hərflərə nisbətən daha çox işlənir. Eləcə də ərəb ədəbiyyatında nöqtəli hərflərin işlənməsi çox zəruri və vacibdir [5,119].” Əslində ərəb ədəbiyyatında bu formalizm X əsr və ondan sonrakı dövrə xas idi. Ona görə də bu əsərlərin həqiqətən də özü tərəfindən yoxsa pərəstişkarları tərəfindən yazılıb Əliyə (ə.) aid edilməsi barədə konkret fikir söyləmək çətindir. Elm aləmində bu mübahisəlidir.

Qeyd olunanlardan məlum olur ki, Hz. Əli (r.a) ərəb dili və ədəbiyyatının ixtiraçılarından olmuşdur. Deyirlər ki, nəinki bir elmi özündən ixtira edənlər, hətta

müəyyən bir mətləbi deməkdə başqalarından qabağa keçənlər belə, imtiyazlı hesab olunur!

Əli ibn Əbi Talib (ə.) Yəməndə qazilik etmişdir. Hz. Peyğəmbər (s.) Xalid bin Vəliddən sonra onu bu vəzifə ilə Yəmənə göndərdiyi zaman, öz elminin belə bir vəzifəni müvəffəqiyyətlə yerinə yetirə biləcəyi üçün kifayət qədər olmadığını irəli sürmüş, fəqət Hz. Peyğəmbər (s.) əlini onun ciyinənə qoyaraq, Allahın ona doğrunu ilham edəcəyini və haqqı söyləyəcəyini bildirmişdir və necə hökm etməsini öyrətmişdir [6,124; 7,83-88-111-136].

Hz. Ömər: “Bizim ən böyük qazımız Əlidir! Əbulhəsənin olmadığı bir məclisdə içindən çıxılmaz, qarışiq, dolaşıq məsələlərlə qarşılaşmaqdan Allaha sığınırıam.” - deyərdi [1,339-400; 2,1103-1104].

Əshabın ən alim simalarından biri olduğu halda ondan İbn Ömər, İbn Abbas kimi gənc səhabələrdən daha az(elm) məlumat gəlməsinin səbəbi, xilafət illərinin tamamən döyüşlərlə və ortaya çıxan fitnələri dəf etməklə keçmiş olması, geniş fiqh və təfsir bilgilərini gənc nəsillərə çatdırmağa fürsət tapa bilməməsidir.

Üstün xitabəti ilə tanınan Hz.Əlinin(ə.) gözəl və hikmətli sözləri bəzi qaynaqlarda nəql edilmişdir. Fəqət onun düşüncə və xitabətinə xas olan xüsusiyyətlərin olmadığı siyasi-dini baxışlı bəzi xitabə və məktubları şair və ədib Əş-Şərif ər-Razi tərəfindən “Nəhcül-bəlağə” adı altında bir yerə toplanmışdır. Şiələr bu əsərdəki sözlərin Hz. Əliyə (ə.) aid olduğunda şübhə etmədikləri halda, sünnilər bunları tərəddüdlə qarşılayır və rəvayətlərin Hz. Əli (r.a) ilə bir əlaqəsi olmadığını qəbul etməkdəirlər.

Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saylığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları İslam Peyğəmbərindən (s.) əxz etdiyi hüdudsuz elm qüdrəti ilə açıqlayan, ictimai və iqtisadi məsələlərə, İslam dininin insani baxışına aydınlaşdırıcı işıqlar tutan “Nəhcül-bəlağə” Əli ibn Əbi Talibin (r.a) xütbələrinin, sözlərinin, öyüdlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir.

“Nəhcül-bəlağə”nin lügəvi mənası “bəlağətin yolu” yaxud “açıq və gözel danışmağın yolu” deməkdir.

Böyük alim Seyyid ər-Razi Məhəmməd ibn Əhməd bu kitabı “ Nəhcül-bəlağə” adlandırmاسının səbəbini belə açıqlayır:

“Yaxşı olar ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünkü, bu qiymətli, gövhər kəlamlar bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri

axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir [23].”

Əş-Şərif ər-Razi adı ilə tanınan Əbülhəsən Məhəmməd ibn Əbi Əhmədil-Hüseyin Əli ibn Əbi Talibin nəslindən olub, imam Museyi-Kazımın oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə.) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir. Əş-Şərif ər-Razi hicri 359-cu ildə(969-970) anadan olmuş, üsul və ədəbiyyatda çox yüksək mövqə qazanmış, h.383-cü ildə(993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz üzərinə götürmüştür. “Kitəbul- mutəşahib fil-Quran”, “Məcazatul-asareyni-nəbəviyyə”, “Təlxisul-bəyən ən məcazatil-Quran”, “Kitəbul-həsais”, “Əxbaru-quzati-Bağdad” adlı əsərləri, atası haqqında bir kitabı, üç cild risaləsi, Əbu Abdullah Hüseyn ibn Əhməd ibn Həccacın(h.391, m.1000-ci ildə vəfat etmişdir) şeirlərindən seçmələri və divanı vardır [24].

Ər-Razinin ən məşhur əsəri Hz.Əlinin(r.a) xütbə, məktub və sözlərini topladığı “Nəhcül-bəlağə”dır. Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel,1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir [8,107].

Seyyid ər-Razi bu kəlamları toplayarkən Əli ibn Əbu Talibin (ə.) bəzi kəlamlarını və hətta gətirdiyi xütbə, məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alımların səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustası “Mədarike Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışdır. Bunu da qeyd etmək lazımdır ki, Hz.Əlinin (ə.) mübarək kəlamlarını hələ Seyid ər-Razidən öncə Həzrətin öz səhabəsi və silahdaşı olan Zeyd ibn Vəhab(37h.q.t.-i ilə Siffin döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə İsmayıł ibn Mehran Səkuni (h.q.t.-i ilə 3, miladi ilə 9-cu əsr), Əbü'l-Qasim Əbdül-Əzim Həsəni (təvəllüdü h.q.t.-i ilə 173-cü il ,vəfati 252-ci il) Həzrət Əlinin (ə.) bir çox xütbələrini toplayaraq, hər ikisi “Xütəbu Əmiril-Möminin” adlı kitab yazmışlar.

İمام Əliyyun-Nəqinin (ə.) zamanında yaşayan (h.254, m.868) Saleh ibn Əbi Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir. Bundan əlavə, şəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Məhəmməd Mədaini də (h.225, m.839) Hz.Əlinin (ə.) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır [9,149].

Göründüyü kimi, Seyyid ər-Razi Həzrət Əlinin (ə.) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövründən əvvəlki bir çox qaynaqlarla tanış idi.

Əş-Şərif ər-Razinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436,m.1044) kitabxanasında səksən min cild kitab vardi. “Möcüzətul-buldan” bu kitabxananın dünyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir [10,343]. Doğrudan da, Seyyid ər-Razinin bu sahədəki xidmətləri əvəzsizdir. Çünkü o, “Nəhcül-bəlağə”ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmadı. “Nəhcül-bəlağə”də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əliyə (ə.) aid edilir ki, “Əl-İftixar”, “Əl-Vəsilə” bunlardandır. İbn Şəhraşub (h.588, m.1192) da öz “Mənaqib” əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır.

“Nəhcül-bəlağə”yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbn Əbilhədid Əbdülhəmid (h.655, m.1275) “Nəhcül-bəlağə”dəki sözlərin Hz.Əliyə (ə.) aidliyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, üslub eyniliyini qeyd edir.

“Nəhcül-bəlağə”nin Seyyid ər-Razi tərəfindən meydana gətirildiğini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid ər-Raziyə aid olduğu haqqındaki şübhə barəsində nəhv, lügət, şeir, təfsir, hədis, fiqh, ənsab, qiraət, həndəsə və hikmətdə zəmanəsinin görkəmli elm sahibi olan İbn Həşşab Abdullahdan (h.567, m.1172) soruşularkən, o demişdir: “Seyyid ər-Razi, yaxud bir başqası bu xütbələrə necə sahib ola bilər? Biz Seyyid ər-Razinin risalələrini görmüşük, mənsur sözlərindəki üslubunu da bilirik.” İbn Həşşabin “Xütbəyi-Şikşikiyyə”ni Seyyid ər-Razinin anadan olmasından hələ iki yüz il əvvəlki kitablarda gördüğünü İbn Əbilhədid ustادı Müsəddiq ibn Şəbibdən rəvayət edir [11,216-218].

“Nəhcül-bəlağə”nin məzmun və mətni üç hissədən ibarətdir:

I hissə 241-242 xütbədən ibarətdir. Xütbələr Həzrət Əlinin (ə.) müxtəlif hadisə və şəraiti ilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin(ə) xilqəti, 184-cü xütbə “Mütte-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, möminlərin xüsusiyyətlərindən bəhs edir.

II hissə 78-79 məktubdan ibarətdir. Hz. Əli (ə.) bu məktubları müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeyşə(5-ci mək.), Bəsrənin hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbi Sənəməyə (42-ci mək.) və Şəmin qanunsuz hakimi Müaviyəyə (6-ci mək.) də məktub yazmışdır.

III hissə 480-489 hikmətamız sözdən ibarətdir. Burada Həzrətin müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.

“Nəhcül-bəlağə” Həzrət Əmirəl-möminin Əlinin qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir.

Bu kitabda üsulid-din, furuid-din, Quran, sünne, şəri hökmlər, kainat və məxluqatın sırları, fəlsəfə, astronomiya, coğrafiya, siyaset, peyğəmbərlər, islam tarixi, əxlaq, adət-ənənələr və başqa mövzular haqqında danışılır. Nümunə olaraq bu kitabdan bir neçə cümləni qeyd edək:

Hz. Əli (ə.) tarix fəlsəfəsini belə açıqlayır:

Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir iibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Haradadır Fironlar və onların sülaləsi?”

Xütbə 192: “İbrət götürün keçmiş zamanlarda yaşayan zülmkar və təkəbbürlü ümmətlərdən ki, necə Allahın əzabına düşər oldular!”

Məktub 31: “Həzrət Əli (ə.) oğlu imam Həsənə belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam.”

“Nəhcül-bəlağə” öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəllif dillərə tərcümə etmişlər.

O cümlədən ilk dəfə “Nəhcül-bəlağə” şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q.t. ilə 10-cu əsrдə) olmuşdur.

“Nəhcül-bəlağə”yə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədidi Mötəzili (20 cilddə yazmışdır) yazmışdır. Habelə məsihi alimi Corc Cordaq “Rəvayıu Nəhcül-bəlağə” adlı kitabında Həzrətin heyrətamız və qəribə kəlamlarını toplamışdır.

“Nəhcül-bəlağə”nin ən qədim nüsxəsi h.q.t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır [23].

“Nəhcül-bəlağə”yə bir sıra alimlər şərh yazıb, o cümlədən, İbn əl-Hədidi (1190-1257) və şeyx Məhəmməd Əbdo. “Nəhcül-bəlağə” əsəri dəfələrlə Beyrut, Misir, Hindistan və İranda nəşr edilib [12,251].

Əli ibn Əbi Talibin (ə.) bizə həmçinin divanı gəlib çatmışdır. Divandakı şeirləri Hz. Əlinin(ə.) nəslindən gələn seyyidlərdən Şərif Murtəza(966-1044) olaraq tanınan və əş-Şərif ər-Razinin qardaşı olan Əbul Qasım Əli bin Əbi Tahir tərəfindən toplanmışdır.

Divan günümüzə qədər müxtəlif ölkələrdə nəşr edilmişdir. Bu divani, Osmanlinin məşhur hənəfi alımlarından olan Müstəkimzadə Süleyman Sadəddin XVIII əsrə şərhli olaraq “Şərhu Divani Əli” adıyla nəşr etdirmişdir.

Hz.Əli (ə.) ömrünün sonuna qədər şeir yazmışdır. Divanındaki: “*hadisələr içində altmış il yaşadım*” misrası 63 yaşında ölen Hz.Əlinin(ə) ömrü boyu şeir yazdığını göstərir.

Hz.Əlinin (ə.) divanında 340-dan artıq şeir toplanmışdır. Divandakı qəsidələrin sayı 60-dan çoxdur. Onun bu “Divan”ında zühdiiyyələri, hikmətli fikirləri əks etdirən şeirləri çoxluq təşkil edir. Şeirlərində dini fikirlər üstünlük təşkil edir, həmçinin əxlaqla bağlı, məişətlə bağlı məsələlərə toxunulub. Şeirlərində bir sıra poetik obrazlardan istifadə etmişdir. Bu divanda elə şeirlər var ki, onlar məzmun və ideya baxımından Quran ayələri ilə səsləşir. Bu ibrətamız şeirlərin eyni zamanda sadəliyi insanı heyrətə gətirir, valeh edir. Bunlar hər hansı bir insanı zaman-zaman məftun edəcək, heyrətləndirəcək, düşündürəcək qədər güclü mənaya malik şeirlərdir. Aşağıdakı nümunə məhz bütün bu deyilənlərə misal olaraq göstərilə bilər:

*İnsan üçün Allahın yanında ən fəzilətli şey ağlıdır,
Və onun qədər xeyirli bir şey yoxdur.
Əgər rəhman olan Allah bir kəsin ağlin kamil etsə,
Onun əxlaqi da kamil olar.
İnsanlar içində hər kəs öz ağlı ilə yaşıyar,
Ağlı üzərində elmi və təcrübəsi üzə çıxar.
Gənc öz sağlam ağlı ilə insanlara zinətdir,
Ağlında xətər olarsa, qazancı da gedər.*

Divanı bir çox şə alımları tədqiq etmiş və şərhlər yazmışlar. Həmçinin divan bir sıra dillərə tərcümə edilib. “Divani əmiri” fars dilinə tərcümə edənlərdən biri Mirzə Sadiq Rahil Molla Süleymanoğlu (1913-cü ildə tərcümə edib) olmuşdur. Həmçinin bu divan məşhur alim Vedat Atila tərfindən “Hz.Əli Divani” adı altında türk dilinə tərcümə edilmiş və 1990-ci ildə İstanbulda nəşr edilmişdir. Divanı türk dilinə çevirən digər alim İsmət Zəki Eyyuboğlundur.

Hz.Əli (ə.) şeirlərində də nəsihətçi, yol göstərən və öyrətməyə çalışan bir ədibdir. Şeirlərində ərəb dilinin bütün poetik vasitələrindən və ərəb ədəbiyyatının məşhur obrazlarından ustalıqla istifadə edə bilmışdır. İgidlik, sevgi, dinə bağlılıq, əliaçıqlıq, dözümlülük, yüksək iradə, insanların bərabərliyi onun şeirlərinin əsas mövzularıdır. Hz. Əlinin (r.a) şeirlərində dövrü, düşüncələri, hiss və duyguları əks olunub. Dövrünün siyasi hadisələri də bütün aydınlığı ilə şeirlərində əks edilib.

Həmçinin Əlinin (ə.) şeirləri İslam dininin yaranması və inkişafını göstərən mühüm dəlillərdir. Şeirlərində İslam dinini yaymaqdakı mühüm rolü, xəlifə seçilməsi və xəlifəliyi dövrü də əksini tapıb.

Əli ibn Əbu Talibin (ə.) şeirlərində əksini tapan və tarixə işiq saçan bir başqa mövzu da: Peyğəmbərin (s.) ölümündən sonra ətraflarındakı müsəlmanlar arasında müəyyən anlaşılmazlıqların başlaması, çaxnaşmaların, gərginliklərin ortaya çıxmasıdır.

Bu şeirlərdə İslamin yaranışı illərində Məkkə-Mədinə-Kufədəki yaşam tərzi aydın şəkildə görünür. Bütün bunlar dastana bənzər tərzdə ifadə edilib. İlk dövrlərdə Mesopotomiyadakı “Gilqamış”, Hindilərdəki “Ramayana”, Yunanlardakı “Homeros”, Ərəblərdəki “Yeddi müəlləqə” də olan dastanaxas özəllik Əlinin şeirlərində də öz əksini tapmışdır.

Təəssüfə də olsa qeyd edilməlidir ki, Hz. Əlinin (ə.) şeirləri indiyədək ictimaiyyətimizə lazımı səviyyədə tanıdılmamışdır. Toplum bu şeirlərdən olduqca uzaq qalmışdır. Hz. Əli (ə.) xalq tərəfindən yüksək əxlaqı və cəngavərliyi ilə tanınır. Xalq onu qəhrəmanlıqları ilə sevir və qiymətləndirir.

Hz. Əli (ə.) şeirlərində davamlı olaraq Məhəmməd peyğəmbərin (s.) yolunda olduğunu vurğulayıb. Bu yola, sonralar “sünnət” deyilib. Deməli Hz. Əli (ə.) şeirlərini yalnız “şəir”, “sənət” olsun deyə deyil, Peyğəmbərin(s.) yolunu tanıtmaq və göstərmək üçün yazmışdır. Çünkü Əli (ə.), “Məhəmməd-Əli Yolu”nun qurucusu və davamçısıdır. Bu da şeirlərinin əsl mövzusu olmuşdur.

Hz. Əlinin (ə.) şeirlərində və xütbələrindəki bütün həqiqətlər Qurandan qaynaqlanır. Onun gözündə doğruluq, düzgün yaşam yalnız Qurana əsaslanmaqla ola bilərdi. Bu özəllik, onun şeirlərinin İslam inanclarını yaymaq düşüncəsiylə yazdığını göstərməkdədir. Quran və İslami təmsil etməyi boynuna götürən və bunu özü üçün məsuliyyətli bir iş kimi görən “Məhəmməd-Əli yolu”nun qurucusu olan Əli (ə.), “mənbəyini Quranda tapan bir inancın təbliğatçısı” olmuşdur.

Əli ibn Əbu Talibin (ə.) şeirlərində ərəb yaşıntısının özəlliklərini, çöl təbiətinin incəliklərini əks etdirən bənzətmələr də vardır.

Bu da qeyd edilməlidir ki, Hz. Əlinin (ə.) cahiliyyət dövrü şeirlərindən təsirlənməsi təbii haldır. Ərəblərdə şeirin və ədəbiyyatın siyasi bir mövqeyə sahib olması, bir ideologiya və məqsəd sahibi olan Əlinin (ə.) şeirə yönəlməsinə və təsirləndirici şeirlər yazüb söyləməsinə səbəb ola bilərdi. Həmçinin ərəblərdə şeir və bəlağətli söz söyləmək önemli bir adət halını almışdı. “Yeddi mülləqə” də Əliyə(ə.) çatan şeir nümunələridir. Əlinin (ə.) şeir söyləməsində “müəlləqə sahibləri”nin də rolü az olmamışdır.

Hz. Əli (ə.) ərəb və İslam toplumunun yetişdirdiyi önemli bir şair və ədəbiyyatçıdır. Daha yaxşı olardı ki, günümüzdə Əlinin (ə.) bu özəlliyi xüsusi qeyd edilə və onun yaradıcılıq irsi ilə toplumlar, xüsusilə gənc nəsillər tanış edilə, şeirləri və deyimləri dərsliklərə qoyula və yeniyetmələr Əlinin (ə.) bu iibrətamız kəlamları və şeirləri ilə tanış olalar. Çünkü o, şeirləri ilə əqidəsini və düşüncələrini eks etdirmiştir.

Hz. Əlinin (ə.) "Divani" bütün dövrlərdə ən məşhur ədəbiyyat nümunələrindən olub.

Əli ibn Əbu Talibə (ə.) aid olduğu iddia edilən bir çox kitablar Orta şərq İslam ölkələrində nəşr edilmişdir. Bir çoxunun Əliyə (ə.) mənsubluğu şübhə doğuran bu kitablar bunlardır: "Əl-Qasidətuz-Zəburiyyə", "Əl-Qasidətul-Culculutiyyə", "Əl-Qasidətuz-Zeynəbiyyə", "Muhənnəs", "Munacat", "Cənnətul-Əsma".

"Elm günəşi" olaraq qiymətləndirilən Hz. Əlinin (ə.) bir çox əsərləri 1055-ci ildə Bağdadın yanmış Şahbur kitabxanasında kül olmuşdur. Məhəmməd peyğəmbərin də (s.) məktublarını qələmə alan Hz. Əli (ə.) dövrünün ən böyük dövlət adamlarından və döyüşçülərindən olması ilə bərabər həm də filosof, şair və elm adamı, qədim bir keçmişə malik olan ərəb şeirinin ən usta şairlerindən biridir. Buxari, Müslüm, Tirmizi və Təbəri kimi bir çox hədis alımları Hz. Əlidən (ə.) bir sıra hədislər qeyd etmişlər.

"Hər bir kəs insanlar arasında ağlı ilə fərqlənər, elm və təcrübələrini də ağlı ilə əldə edər."

"Elm əldə etmək üçün istəkli və araşdırıcı ol."

"Mən zəmanənin bilicisiyəm, belə ki, (onun) anası, atası kimiyəm [13,164,390,405]."

Bu sözləri İmam Əliyə (ə.) aid olduğu məlum olan "Hz. Əli Divani"ndandır. Elmin və təcrübənin ağıl ilə əldə edilə biləcəyini söylərkən Əli (ə.) eyni zamanda iki şərt irəli sürür: İstəkli və araşdırıcı olmaq! Bu iki söz öyrənmənin və öyrətmənin əsas şərtlərindəndir. Yalnız düşünən, ağlı ilə hərəkət edən, araşdıraraq nəticə çıxaran, təhlil etməyi bacaran bir insan düzgün nəticə çıxarda, izahlar, açıqlamalar üçün düzgün, əsaslı sözlər söyləyə və təkliflər edə bilər. Bu gün imam Əlini (ə.) Müaviyənin ona lənətlə başlatdığı əməvi anlayışını günümüzdə davam etdirən, Səudiyyə vəhabiləri kimi qiymətləndirib alçaldan və xəlifə Osmandan(644-656) sonra beş il müddətində İslam imperatorluğunu idarə etmiş bacarıqsız, sıradan bir xəlifə olaraq görənlərlə; bilik və elmi düşüncələrdən xəbərsiz və onu (Hz. Əlini(ə.)) sadəcə fəvqəltəbii gücləri və kəramətləri ilə ucaldan bizim gözümüzə eynidir. Hz. Əli (ə.) zamanının ziyalısı idi. Peyğəmbərin (s.) ölümündən etibarən isə Əli (ə.) elm şəhərinin qapısı deyil, özü idi. O özü də bunu yuxarıda qeyd edildiyi kimi belə ifadə etmişdir: "Mən zəmanənin (dövranın) bilicisiyəm, (onun) atası, anası kimiyəm." Beləki, ana-ata övladlarını qoruyar, sahib çıxar, onlara təhsil verib böyübər, onları düzgün, haqq yoluna yönəldər.

Elə isə zəmanə və o zəmanəni yaşayanlar alımların, ziyahların qoruması altında olmalı və onlar zəmanə əhlini yönləndirib idarə etməlidirlər. İmam Əli də (ə.) “mən zəmanənin anası-atasıyam” deyərkən bu fikri ifadə etmək istəmişdir.

Əli ibn Əbu Talib (r.a) həqiqətən də dövrünün bir canlı elm ensiklopediyası idi. Bütün tanınmış sufilər batini (ezoterik) inanclarında Əliyə (ə.) istinad edirlər.

Əbu Nəsr Abdullah Sərracın “Kitab əl-luma fit-tasavvuf” kitabında deyilirki: Cüneyd Bağdadiyə (ö.910) batini sahədə Əlinin (ə.) biliyi soruşulduğu zaman o demisidir: “döyüşlərdə daha az iştirak etsəydi, Əlinin (ə.) bizim batini şeylər üzərində bildiklərimizə daha çox faydası ola bilərdi, çünki o, (özüne) elm əl-ladunni (birbaşa Allahdan gələn mənəvi elm, gizli elm) bağışlanmış biri idi[14,129].”

Hz.Əliyə (ə.) görə İslam hər şeydən öncə ağılnı dinidir, kor bir inanc yolu deyil və bu səbəblə də bu dinə mənsub olanlardan din haqqında düşüncə və ağılla mühakimə etməyi tələb edir, çünki belə olduğu təqdirdə onlar daima ədalət və həqiqətlə bağlı öyrədilənlər istiqamətində hərəkət edə bilərlər və düzgün həyat tərzi qura bilərlər. Buna görə də hz. Əli (ə.) müxtəlif xütbələr və kəlamları ilə elmin dəyərini ucaldırdı.

Onun elmini araşdırıldıqda bir çox çağdaş elmi nailiyyətlərin təməlinin Əli(ə.) tərəfindən ortaya atıldığını görmək olar. IX əsr tədqiqatçılarından Şeyx Əli bin İbrahim əl-Qummi “Vassaffat” əsərində bir dəfə tam aylı bir gecədə Əlinin (ə.) belə söylədiyini yazır: “Göy üzündə gördüğünüz ulduzların hamisinin bizim şəhərlərimiz kimi şəhərləri var. Hər ulduz digərinə şaquli istiqamətdə bir işıq şüası ilə bağlıdır və işıq şüasının uzunluğu göy üzərində iki yüz əlli illik bir səfərin uzaqlığına bərabərdir [22].” Fransız elm xadimi Monsieur Xion bu sözlərdən təsirlənərək demisidir: “Min il əvvəl hər hansı bir cihaz və ya xüsusi vasitə olmadan belə bir məlumatı verən bir insan, sadəcə bir insan gözü ya da ruhuna sahib deyil, o həm də Tanrı vergisinə sahibdir. Belə bir dini rəhbər və liderə sahib İslam həqiqətən səmavi bir din olmalıdır [22].”

“Bir dəfə bir nəfər Əlidən (ə.) soruşur:

Yer ilə Günəş arasındaki uzaqlıq nə qədərdir?

Əli (ə.) cavab verdi:

Bir atın gecə gündüz ara vermədən Yer üzündən Günəşə doğru çatdığını fərz et, onun Günəşə çatması üçün tam 500 il lazımdır [15,201].”

Bunun hesablanması aparıllarkən, bir ərəb atının saatda normal olaraq 22 mil surətlə qaçdığı məlum olmalı idi. Beləcə at 500 il içində Günəş ilə Yer arasındaki məsafəni göstərən 95,040,000 mil məsafəni qət etmiş olacaqdı. Qeyd edilməlidir ki, Günəş ilə Yer arasındaki eyni (həmin) uzaqlıq Renesans dövründə Avropada qəbul edilmişdir. Qərb alımları başqa bir metodla XVIII əsrə eyni uzaqlığı ortaya çıxartmışlar. Belə ki,

dünyadan saatda 10.000 mil surətlə uçan bir kosmik təyyarə belə, 11 ildə Günəşə çatar. Bu metod belə uzaqlığın 95, 040,000 mil olduğunu göstərir [15,201].

Çağdaş elm göstərir ki, Yerin Günəşə ən yaxın olduğu Yanvar ayının əvvəllərində Yerdən uzaqlıq 91,400,000 mil və ən uzaq olduğu İyul ayında bu məsafə 95,040,000 mildir. Belə olduğu təqdirdə deməli, həmin şəxs yuxarıdakı sualı hz. Əliyə (ə.) böyük ehtimalla İyul ayında verib.

Filip.K.Hitti “History of the Arabs” (“Ərəblərin tarixi”) kitabında qeyd edir ki: “Döyüşərkən igid, danışarkən ağıllı, fikrini söylərkən axıcı və anlaşılan nitqə sahib, dostlarına qarşı dürüst, düşmənlərinə alicənab olan Əli (ə.) həm İslam igidiyyinin bir örnəyi həm də adı ətrafında şeirlər, kəlamlar və saysız igidlik rəvayətləri söylənilən ərəb adətinin Süleymanı oldu [16,183].”

Vilyam Mur Əli (ə.) şəxsiyyətinə heyran olanlardan idi və “The Caliphate, its Rise and Fall” (“Xəlifəlik, yüksəlişi və süqutu”) kitabında bunları yazır: “Əlinin (ə.) xarakterində təqdir ediləcək və hörmət ediləcək bir çox şey var. Ona təslim olmuş Bəsrəyə çox böyük səbrlə, çox kübar və xeyirxah yanaşdı. Daimi münaqişələr və üsyənlərlə onun səbrini daşıran fanatiklərə qarşı qisas almaq duyğusuna qapılmamışdır [17,288].”

R.A.Nicholson əsərində hz. Əli (ə.) haqqında belə yazır: “O, cəsur bir döyüşçü, ağıllı bir natiq, sadıq bir dost və alicənab bir düşmən idi. Şeirdə və düzgün danışmada ən irəlidə idi [18,191].”

Charles Mills “A history of Muhammadanism” (“Məhəmməd dövrünün tarixi”) əsərində qeyd edir: “Haşimilər ailəsinin rəisi olan Peyğəmbərin (s.) kürəkəni və əmisi oğlu olaraq Əlinin (ə.) Məhəmmədin (s.) ölümündən sonra xəlifə seçiləməsi doğrusu inanılmaz və təqdir edilməyən bir vəziyyətdir. Əbu Talib oğlu Əli (ə.) İslami ilk qəbul edənlərdəndir və Məhəmməd (s.) Əlinin (ə.) ona Musaya Harunun yaxın olduğu qədər yaxın olduğunu söyləmişdir [19,84].”

Dr. Andreu Krikton “History of Arabia and its people” (“Ərəbistan və xalqının tarixi”) əsərində yazır: “Bu şah (Əli) bir ozanın, bir xətib və bir əsgərin sahib ola biləcəyi istedadları özündə birləşdirmişdir; O, öz elm sahəsində ən cəsur və ən gözəl danışan idi. Okley tərəfindən ingilis dilinə çevrilən Əliyə (ə.) aid hədislər onun aqlından, elm və irfanından xəbər verir [20,307].”

Tomas Karlaylı də “Heroes and Hero-Worship” (“qəhrəmanlar və pərəstiş”) kitabında belə yazır: “Bu gənc Əliyə (ə.) gəlincə, heç kim ona sevməkdən başqa mənfi bir duyu bəsləyə bilməz. O, özünün göstərdiyi kimi zamanının və sonrakı zamanların sevgi və cəsarət dolu, uca və çox ağıllı biri idi. Ondakı cəngavərlik tam bir aslan cəsarəti idi [21,77].”

Hz. Əlinin (ə.) xəlifəlik illəri eyni zamanda təhsilin çox yüksəldiyi illər olaraq da tanınır. Əli (ə.) təlim-tədrisi himayəsi altına almış ilk xəlifə idi. Bunun nəticəsi olaraq, Kufədə oxuyan təxminən iki min tələbəyə dövlət xəzinəsindən qarşılıqsız olaraq təqaüd veriridi [22,4].

Hz. Əlinin (ə.) İslam aləminə, ümumiyyətlə insanlığa verdiyi elmi töhfələr bu günədək özünün böyük əhəmiyyətini itirməmişdir. Həqiqətən hz. Əli (ə.) Allahı, Onun Rəsulunu (s.), İslami və mənəvi dəyərləri istər elmi, istərsə də poetik irsində düzgün və yüksək zövq və zəka ilə tərənnüm edən görkəmli İslam alimi, şair ruhlu sənətkar və Allahına, dininə bağlı olan mömin bir bəndə idi.

ƏDƏBİYYAT

1. Ibn Sad- Tabaqat,c.II;
2. Ibn Əbdülbərr-İstiab, c.III;
3. Muhibbuttəbəri-“Riyadunnədra”, c.II;
4. Ibn Hacər-“Össabə”, c.II;
5. Ayətullah Məhəmmədtəqi Tustəri-“Əmirəl-möminin Əliyyibni Əbitalibin qəzavətləri”;
6. Əbu Davud -“Əqdiyyə”6;
7. Tirmizi-“Müsənəd”, c.I, səh.83-88-111-136;
8. Hacı Şeyx Abdullahil-Məməkani-“Tənqiyhul-məqal fi əhvalir-rical”, Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, c.III;
9. İbnun-Nədim-“Əl-Fehrest”, Misir, Rəhmaniyyə mətbəəsi, h.1345;
10. “Möcüzətul- Buldan”, Misir, cII, , Bey-nəs-sureyn mətbəəsi;
11. “Reyhanətul- ədəb”, cV;
12. Hənnəf Fəxuri- “İstoriya arabskoy literaturi”, Moskva1959;
13. “Hz.Ali Divanı”, ərəbcədən çevirən: Vedat Atila, İstanbul-1990;
14. Edt: Nicholson , “Kitab al-Luma fit-Tasawwuf”, London-1914;
15. Edt.E.V.Mcloughlin, “The Book of Knowledge”, New York-1910;
16. Philip K. Hitti,“History of the Arabs”, London-1949;
17. William Muir, “The Caliphate, its Rise and Fall”, London-1924;
18. R.A.Nicholson, “A Literary History of the Arabs”, Cambridge-1953;
19. Charles Mills, “ A history of Muhammadanism”, London-1817;
20. Dr.Andrew Crichton, “History of Arabia and its people”, London-1852;
21. Thomas Carlyle, “Heroes and Hero-Worship”, London-1850;
22. Internet: www.islam.net;

23. Internet: islammektebi.org.htm/ Nəhcul-bəlağə;
24. Internet: balaghah.net.

THE SUMMARY

Ali bin Abu Talib is one of the important persons in a history Islam. He is the cousin and son - in - law of the prophet Mohammed, father imams Hasan and Husseين, was fourth caliph in Arabian caliphate, the first man who has accepted Islam, remembered sacred Koran by heart and never was asked stones. A way of the prophet he has accepted as a sample of life, and about last days has made all necessary for execution of his instructions without lacks. Having studied life Ali bin Abi Talib, we become the witness that he adequately and beautifully has lived Islam and has turned to the exemplary person for the people of the prophet Mohammed.

He was the great poet. His poem were assembled in a poetic sofa "Divani Amir" and product "Nahcul-Balaghah" are assembled his letters and aphorisms. In poems he speaks about work, about the god, about boldness, about friendship, about love to the prophet and family. His some poems about the history of the Islam. Having studied his literary activity he was possible to be convinced that by the great foreman literature.

РЕЗЮМЕ

Али ибн Аби Талиб является одним из известных личностей в истории Ислама. Он двоюродный брат и зять пророка Мухаммеда (д.б.а), отец имамов Хасана и Хусейна, являлся четвертым халифом большого Арабского халифата. Среди сверстников он первый принял Ислам, был хафизом священного Корана и никогда не молился идолам. Путь Пророка (д.б.а) он принял как образ жизни и до последних дней своих сделал все необходимое для исполнения его указаний. Изучив жизнь и деятельность Али ибн Аби Талиба, мы становимся свидетелем того, что тот достойно и красиво прожил свою жизнь, сделал очень многое для Ислама и превратился в образцовую личность для уммы пророка Мухаммеда (д.б.а).

Он был великим поэтом. Его стихи были собраны в поэтическим диване "Дивани Амир" а в произведение "Нахчул Балага" вошли его письма и афоризмы. Его стихи посвящены богу, любви к пророку и семье, труду, смелости, дружбе; а в некоторых из них он описывает историю Ислама. Изучив литературную деятельность Али ибн Аби Талиба еще раз убеждаешься, что он был великим мастером пера.